

ŞİRİN XANIM KƏRİMBƏYLİ ŞADİMAN

Bu kitabı məndən maddi və mənəvi
köməyini əsirgəməyən həyat yoldaşım
Abdulov Əli Əli oğluna ithaf edirəm!

ÇƏKƏNƏ QƏM DÜNYA
ÇƏKMƏYƏNƏ DƏM DÜNYA

BAKİ-2008

Yeni çapdan çıxan kitab təkrar nəşrdir. Bu kitabda 1991-ci
ildə yayımlanmış «Ürək niyə ağrıyırsan?» şerlər toplusu və 2000-ci
ildə çapdan çıxmış «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya»
kitabının cəm halında çaplı qərara alınıb. Bu iki kitabın təkrar
nəşrinin ideyasını irəli sürən və belə iri həcimli kitabın işq üzü

görməsində mənə maddi və mənəvi yardımçı olmuş həyat yoldaşım Abdullov Əli Əli oğluna minnətdarlığını bildirirəm. Bu kitabı əlinə götürəcək hər bir oxucuya Allahdan can sağlığı arzulayıram. Hörmətli oxucuların məndən aslı olan və olmayan səbəblər üzündən kitabda üzləşəcək hər bir xətaya görə üzr diləyirəm. Kitabda gedən bütün ünvansız şeirləri Neft Daşlarında yazmışam. Uca Tanrıya şükürler edirəm ki, bu kitabın işiq üzü görməsi üçün mənə yol açdı və bu günü mənə qismət etdi.

Müəllif

VƏTƏNLƏ DÖYÜNƏN ÜRƏK

90-ci illerdə mətbuat səhfəsində tək-tək imzası görünən Şirin xanım Kərimbəyli Şadimanın şeirlərində vətənə, torpağa coşqun bir məhəbbət duyulurdu. Gənc şairin sevgi-məhəbbət duyğularını ifade edən poetik düşüncələri də bu duyğudan kənarda deyildi. Qarabağ hadisələri gərginləşdikcə, Topxana məşələrinde mənfur ermənilərin baltaları işlədikcə Şirin xanım Kərimbəylinin Şadimanın poeziyasında Vətən daha geniş çalarlarla tərənnüm edilməyə başladı.

Hələ ilk şeirlərində torpağa bağlılıq, vətən həsrəti, cənub dərdi, narahat dünyasının bu günü və sabahı ilə bağlı qayğılar şairi

düşündürdü. Zaman keçdikçe torpağın daha ciddi ağırları onun poeziyasında eks olunmağa başladı. Şirin xanım vətənlə, torpaqla bağlı daha ünlü problemləri qələmə almağa başladı, şeirdən-şeire püxtələşdi. «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya» poetik düşüncələri də məhz bu narahat, qayğılı dünyamızın gələcəyinə dərin nikbin baxışın nəticəsi kimi meydana gəldi.

Şirin xanım Kərimbəyli Şadimanın oxucu ilə bu son görüşü daha geniş və əhatəlidir. «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya » kitabında şairin son illərdə yazdığı lirik şeirləri ilə yanaşı, iri həcmli əsərləri, poema və dramları da toplanmışdır. Bütün bu əsərlər müxtəlif bölmələr altında verilmişdir. Gənc şairin kitabı «Böyük Yaradana» ithafi ilə başlayır. Burada toplanan «Qoru, Allahım», «Fələk», «Rəbbə», «Apar məni», «Verilir haqqa cəza», «Dünya beş gün» və başqa şeirlərində Şirin xanımın Böyük Yaradana bəslədiyi ülvü duyğular, onun kərəm sahibi olması, insanların böyük ümid yeri olan xeyirxah duyğular tərənnüm edilir. Kitabın «Toxunma torpağıma» bölməsində toplanan şeirlər torpaqları işğal altında olan, yeni-yeni ərazilərin əldən getməsindən nigarən olan vətəndaşın ürək çırıntılarıdır. «Bayrağım», «Darixma, Qarabağ», «Salatın», «Bu millet», «Şəhid qaradaş, şəhid bacı», «Şəhidlər Xiyabanı» şeirlərində bu duyğular yüksək poetik ifadəsini tapır. «Özümü axtarıram» bölməsində silsilə şeirləri Şirin xanım Şadimanın özü ilə dioloqudur. «Qanunsuz doğulmuş qızcağaz», «Daş ürəklər», «Gecikməyin», «Yol gedirik» və başqa nümunələrdə müəllifin özünəməxsus dünyası, həyata, cəmiyyət hadisələrinə baxışı, insanlar arasında yer tapa bilməməsi, narahat duyğuları eks olunmuşdur.

«Sevgi duyğuları» şeirlər silsiləsi oxucunun qəlbini daha çox oxşayır. Bu nümunələrdə ifadə edilən poetik duyğular öz saflığı və səmimiliyi ilk diqqəti cəlb edir. «Yar-yar», «Sən yadına düşürsən», «Məni səndən ayıran» və başqa şeirlər bu cəhətdən daha çox diqqət çəkəndir.

Şirin xanımın dödlüklerində, rübai və qəzəllərində dərin bir lirizm, insanı düşündürən kədər vardır. Bu gənc şairin vətəninin, torpağının işğal altında olmasından doğan kədərdir. Bu kədər onun mənəvi dünyasından qar olub bütün yaradılıcılığından sözüllüb keçir. Müxtəlif janrlarda yazmağa həvəs göstərən, qələmini poema və mənzum dramda da sınayan Şirin xanımın «Xocalı soyqırımı», «Dünya hələ yatır deyən», «Burdan bir atlı geçdi» vətənlə döyünen ürəyinin çırıntıları aydın eşidilməkədərdir.

Mənzum dramları və poemaları sənətkarlıq baxımından şairin vətəndaş mövqeyini özündə eks etdirir. «Çəkənə qəm dünya,

çəkməyənə dəm dünya» kitabında Şirin xanım Ağabala qızı Kərimbəyli Şadimanın bədii yaradıcılığı dünyanın min bir dərdindən, həsrətindən soraq verir. Haqqa, ədalətə kəc baxıb zülmə qahmar çıxanların, dünyanın məhvərini geriyə hərləyənlərin tarix qarşısında bir gün cavab verəcəyinə dərin ümidi bəslənilir.

Kitabdan-kitaba, əsərdən-əsərə qələmi püxtələşən Şirin xanımın oxuculara təqdim etdiyi yeni kitabı onun sənətin çətin iriziylə zirvələrə doğru addımladığını göstərir. Coşğun fitri istedada, zəngin müşahidə qabiliyyətinə, dərin lirizmə malik olan Şirin xanıma yeni yaradıcılıq uğurları diləyirik.

professor Azad Nəbiyev

BÖYÜK YARADANA

BÖYÜK YARADANA

Ey böyük Yaradan, ey qadir Allah,
Doğulduq... İslətdik nə qədər günah?

Coşdu içimizdə saysız diləklər,
İblis hiylələrlə doldu ürəklər.

Öncə nizə, qalxan, qılinc yaratdıq,
Ov tək bir-birinin köksünə atdıq.

Əsirlər ötdükcə coşdu ehtiras,
Vəhşi əlimizlə quruldu min yas.

Bize Əzrayilla əcəl göndərdin,
Miskin cəsədləri torpağa sərdin.

Böldün bəndələri neçə qisimə,
Sonda məzar qıydın yalnız cisimə.

Anlaya-anlaya oləriyik biz,
Tanrı hüzurunda qatlamadıq diz.

Vəhşi tək hey qırdıq biri-birini,
Sən bizzən qorudun haqqın sırrını.

Böyük Yaradanım, səbr ilə yerə,
Hey dinlər göndərdin inansın hərə.

Sonuncu dininsə oldu pak İslam!
Müqəddəs peyğəmbər Mühəmməd-salam.

O gül çöhrəsinə nur bəxş eylədin,
Qurani köksünə Sən nəqş eylədin.

Ərəb səhraları, Məkkə, Mədinə,
Tapındı rəhminə, tapındı dinə.

İslamın işığı dünyani tutdu,
Diz çöküb səcdənə, özün unutdu.

Fəqət, parçalandı cahanda dinlər,
İnsan da bu sitəm içində inlər...

Xaçpərəst, müsəlman, yəhudü, yezdi...
Torpaq, su üstündə el-eli əzdi.

Böyük Yaradanım, töküldü qanlar,
Məzara gömüldü əcəlsiz canlar.

Sənsə yüksəklikdən baxıb bəndənə,
Saldın ölürləri çox çəndən-çənə.

Qopartdin yerlərin min yol bağıını,
Məzara döşədin acı-ağrını.

Neçə yurd torpağın altında qaldı,
Hökmünlə bəndələr min yol alçaldı.

Gah sellər yaratdın, gahsa zəlzələ,
Qurdun ölürlərə, ey Tanrıım, tələ.

Unudub qəzəbi coşdular yenə,
Bəzən xor baxdılardı Haqqı və Dinə!

Qılıncıclar gülləylə əvəz olundu,
Tankıclarla, toplarla qeyrət alındı.

Basıldı vicdanlar raketlər ilə,
Cahanda hökm etdi iblis və hiylə.

Sənsə qəh-qəh çəkdin ünsüz fələkdən,
Güldün bəndələrə min yol ürəkdən.

İnsanlar dinlərlə fitnə qurdular,
Savaşa yollandı saysız ordular.

Qanlar su yerinə axdı dünyada,
Atdılar namusu, qeyrəti oda,

İsanın, Musanın müqəddəs ruhu,
Böyük Mühəmmədin (s) naləsi, ahi .

Qırıcı dünyamızı hey qəzəb ilə,
Məzara göndərdi min əzab ilə.

Bizsə unutqanlıq yolunu tutduq,
Allahı, Qurani, Haqqı unutduq.

Özümüzü səndən qüdrətli bildik,
Sildik içimizdən inamı, sildik.

Namus da, qeyrət də qiymətdən düşdü...
Bəndənin ayağı hər dəm sürüşdü.

Ölüm qapımızda gülləyə döndü,
Söndü evimizin çıraqı, söndü.

Böyük Yaradanım, adil hökmünlə,
Döndərdin ağılı, ürəyi külə.

Allahım, ey Tanrıım, yuvam-məmləkət,
Başının üstündə qara fəlakət.

Yağı başımıza tökür gülləni,
Qurur torpağıma min bir hiyləni...

Yanır diri-diri ana, bacılar,
Dolaşır yurdumda ağrı-acılar.

Sitəmdən usanmış könlümüz talan,
Yenə taxtı-tacda oturub yalan.

Hökmüylə namərdi bütə döndərir,
Tülkünü quduza, itə döndərir.

Adilim, Kərimim, Haqqım İlahi,
Qoyma məhkəməsiz naleyi-ahi,

Müqəddəs hökmünlə özün divan qur,
Yalanın, fitnənin sən boynunu vur.

Bir azca işiq ver qaranlıq yurda,
Amandır, quzunu tapşırma qurda.

Hökmü-fərmanınınla zülmət nur olsun,
Yetər, içimizə halallıq dolsun.

Böyük Yaradanım, ümidim sənə,
Şahlıq quşu göndər sadıq ölkənə.

Ayılıb binəva millət yuxudan,
Özün qurtar onu qara-qorxudan.

Şirin Xanım sənə sadıq bəndədi,
Özün də görürsən yaman gündədi.

Gəl qoluzorluğu vermə yetənə,
Son qurbanlıq eylə məni Vətənə!

Hazırıam, cismimi məzara döndər,
AZƏRBAYCANIMƏ AZADLIQ GÖNDƏR!!!

13.12.1991

QORU, ALLAHIM

Sənin tufanın da, küləyin də nur,
Sənin dünya adlı üzəyin də nur,
Göylərdən sütunlu dirəyin də nur,
Bizi izimizdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.

Sənin dairəndə bu dünya üzük,
Sənə tövbə edib suç edən bizik,
Sənin atəşinin oduna közük,
Bizi közümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.

Bizi əyri yoldan əyləyen də sən,
Adəmi imtahan əyləyen də sən,
Nizam-tərəzidən söyləyen də sən...
Bizi gözümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.

İblisi içində bizləyir bəşər,
Haqqı, ədaləti dizləyir bəşər,
Üzünü min rənglə gizləyir bəşər,
Bizi üzümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.

Dodaqlar əsirdi Haqq duasına,
Qaytar bu dünyani öz yuvasına,
Şadiman qul olub söz havasına,
Bizi sözümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.

8.12.1997

FƏLƏK

Məni dəli edib fitnə-fəsadlar,
Ağıldan dayazlar, qəlbən kəsadlar,
Mənsəbə, şöhrətə, pula həsadlar,
Pisliyin əlində imkəndi fələk,
Bu necə zəmanə, məkəndi, fələk?

İçimdə ağlardır saysız dileklər,
Niye imkansıza daşdı ürəklər?
Dünyanı qiymətdən salıb kələklər,
Dövran zalımlara sükəndi fələk,
Bu necə zəmanə, məkəndi, fələk?

Çox eldə, çox yurdda töküür qanlar,
Vaxtsız torpaq olur növrəstə canlar,

Dünyaya beşgünlük gələn insanlar,
Özü öz qanını tökəndi, fələk,
Bu necə zəmanə məkandı, fələk?

Məramı hiyləylə sovulanların,
Bəxti çay daşı tək ovulanların,
Öz yurd-yuvasından qovulanların,
Dərdi bir-birinə söykəndi fələk,
Bu necə zamanə, məkandı, fələk?

Dünya başdan-başa sərhəddi, səddi,
Nalədi, fəqandi, fəryaddi, dərddi,
Qan tökən zənn edir dünyada mərddi...
Zülümün evini tikəndi fələk,
Bu necə zəmanə, məkandı, fələk?

Maskalı iblislər dövran sulayırlar,
Qapının iti də qurdla ulayırlar,
Aslanlar tülükye quyruq bulayırlar,
Dünya alqı-satçı dükəndi, fələk,
Bu necə zəmanə məkandı, fələk?

Günahsız günahkar qazanda bişir,
Haqqını deyənlər ayağa düşür,
Gündə min yol qəble əcəl görüşür...
Bu dəndlər ölümə təkəndi, fələk,
Bu necə zəmanə, məkandı, fələk?

Həyat bir iblisdir, Şadiman naşı,
Neçə min Arazdır gözünün yaşı,
Yurdum parçalanıb, sıldırırm qarşı...
Sərhəd direkləri tikəndi, fələk,
Bu necə zəmanə, məkandı, fələk?

8.05.1990

RƏBBƏ...

Zaman qovqasında zəif fəndlərik,
Dünya dəyişdikcə elə dəndlərik,
Biz öz-özümüzə min bir sədlərik,
Öldürüb bir-birin qisas alırıq,
Ucalmaq istərkən, Rəbb, alçalırıq!

Baş-başa, üz-üzə həyatla insan,
Fələk, uf demədən, qoparır asan,
Çıxır yolumuza müşküllər hər an,
Yanır gilə-gilə hər ömrün şamı,
Hər tale qapısın döyür axşamı.

Sınaqçın həyata atıldıq, ey Rəbb,
Dünyanı insana verdin acı həb...
Önündə aşkardır çox kiçik mətleb,
Çəkdiñ üstümüzdən bir an kölgəni,
Aldı savaş, ölüm yurdu, ölkəni.

Sənin əlindədir sırlı kainat,
O başa, bu başa zaman çapır at,
Çökür ayağına son anda həyat,
Sınaqçın şeytanı qəlbə yolladın,
Adəm övladını oda tulladın.

Dinlə pərdələndi iküzlü bəndən,
Zinətə, altuna büründü dən-dən,
Qurtula bilmədi bəşər düyündən,
O məhşər günündə önündə çökdü,
Öz böyüklüyün tək rəhmin böyükdü!

Son anda millətə bölməzsən ərzi,
Önündə ruh durar, bir də tərəzi,
Bəndənin əliylə suçu, qərəzi,
Hətta misqal-misqal çəkdirib ona,
Cəhənnəm bir açar bu son divana.

Nə qədər canımız cisimdə durur,
Bəşər bir-birinə hey tələ qurur,
O Haqq dərgahında əyilməz qürur,
Məhşəri gizlətdin son zülümədək,
Bir yol var həyatdan o ölümədək.

Tale qəndilləri bəxtdə şam kimi,
Hər ömür sonunda bir axşam kimi,
Alçaldır, ucaldır min yol kim-kimi?
Rəbbim, qol qoyduğun hökümlər ulu,
Bizlərsə əbədi Adilin qulu!

Şadiman yaş tökür bu miskin halə,
Ey Rəbb, neçə tale gəldi zavalə,
Zəhərlə doludu əldə piyalə,
Əzrayıl, Cəbrayıl qapıda hər gün,
Birinə yas qurur, birinə dügüն.

26.04.1994

APAR MƏNİ

Tükənib, kəsilib qətrə amanım,
Daha yaşamağa yoxdu gümanım,
Ya öldür, ya da ki, sağ ikən canım,
Allah, bu dünyadan gəl qopar məni,
Ayrı səyyarəyə al apar məni.

Döyür qap-bacamı dedi-qodular,
Dirikən könlümü min yol oydular,
Qanımla sinəmin dərdin yudular,
Allah, bu dünyadan gəl qopar məni,
Ayrı səyyarəyə al apar məni.

Minüzlü, mindilli, minsözlü bəşər,
Savaşda vuruşda hər gün xeyir, şər,
Qorxuram pak könlüm ayağa düşər,
Allah, bu dünyadan gəl qopar məni,
Ayrı səyyarəyə al apar məni.

Əllərim dikilib Haqq dərgahına,
Dünya tuş insanların çox günahına,
Üzümü tutmuşam qibləgahına...
Allah, bu dünyadan gəl qopar məni,
Ayrı səyyarəyə al apar məni.

Ürək parçalayıb sinə ovanlar,
Qeybətlə yixılır min-min ünvanlar,
Bimürvət bəndələr qurub divanlar,
Allah, bu dünyadan gəl qopar məni,
Ayrı səyyarəyə al apar məni.

Qəsd etsəm özümə, aciz bəndəyəm,
Yaman ağızlarda «toy-düyündəyəm»,

Özün görürsen ki, mən nə gündəyəm?

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.

İyrənc adamlardan canım bezardı,

Bəxtim sıfətimə min yol bozardı,

İküzlü bəşərdə böhtən azardı,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.

Taleyin yolları saritikandi,

İnsanlıq pul-para, dövran-dükandi,

Nə qədər canda can hələ imkandi,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.

Könlümün nəş'esi qəhərə dönüb,

İpə-sapa yatmaز kəhərə dönüb,

Halal duz-çörəyim zəhərə dönüb,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.

Gəmim tufanlarda, hanı imkanım?

Dözmür dalğalara həyat sükanım,

Bəxtə çox görüldü dəniz məkanım,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.

Bəndən bir-birinə, vallah zalımdı,

Talelə üz-üzə acı halımdı,

Yetişib son anım, ölüm-qalımdı!

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.

Acımı kağızlar götürmür daha,

Qələm də əyilib naləyə, aha,

Qoyma Şadimanı batsın günaha,

Allah, bu dünyadan gəl qopar məni,

Ayrı səyyarəyə al apar məni.

6.04.1994

NİYƏ ŞAİRLƏRİ YARATDIN, ALLAH?

Dünya ağrısıyla yoğurub məni,
Ruhumu göylərdən qopardın, Allah.
Ana bətinindən doğurub təni,
Niyə şairləri yaratdın, Allah?

Zamanın acısı sinəyə yağı,
Süzülür ürekdən dodağa ağı,
Həyat da, dövran da, gün də bayağı,
Niyə şairləri yaratdın, Allah?

Biz Tanrı deyilik boğaq dəndləri,
Yıxaq sərhədləri, qıraq sədləri,
Naməndlər cəngindən alaq məndləri,
Niyə şairləri yaratdın, Allah?

Ağlayan gözlərdə yaş inilləyir,
Hər şeyi düşünən baş inilləyir,
Torpaq əsir düşür, daş inilləyir,
Niyə şairləri yaratdın, Allah?

Qandallı dillərin sorğusumu var?
Yalan kəlmələrin doğrusumu var?
Fitnənin, fəsadın oğrusumu var?
Niyə şairləri yaratdın, Allah?

Dəndlərdən sinəyə tonqal qalanır,
Haqq şışə çekilir, manqal qalanır,
Yollara, izlərə qanqal qalanır,
Niyə şairləri yaratdın, Allah?

Milli çekişmələr, dini bölmələr,
Şahların taxtında sultan zülümlər,
Danışsaq boğazdan tutar ölümlər,
Niyə şairləri yaratdın, Allah?

Canımıza yağı hər düz sözümüz,
Zindan sinəmizə dustaq özümüz,
Bir yol ölenədək gülmür üzümüz...
Niyə şairləri yaratdın, Allah?

Madam ki, kəlməmiz boğazda qalır,
Hər dilin üşyəni ağızda qalır,
Hər yazılın misra kağızda qalır...
Niyə şairləri yaratdın, Allah?

3.08.1996

NƏ OLA YETİŞƏM SƏNƏ, ALLAHIM

Gecədən sübhədək səcdələrimlə,
Dualar içində gələr sabahım.
Sinəmdə alışan müjdələrimlə,
Nə ola yetişəm sənə, Allahım.

Bu başsız dünyadan qəmini atıb,
Gözdə yuva salan nəmini atıb,
Ah, nalə gətirən dəmini atıb
Nə ola yetişəm sənə, Allahım.

Ən uca dağların qalxam başına,
Baxam buludların axan yaşına,
Dönüb bircə anda Simurq quşuna
Nə ola yetişəm sənə, Allahım.

Alışan bağrımın odundan çıxıb,
Adəmin insanlıq adından çıxıb,
Dünyanın bir yolluq yadından çıxıb
Nə ola yetişəm sənə, Allahim.

Bəşər dönük olub, İlahi, sənə,
Çoxu səcdədədir yalandan dinə,
Yuxuda olsa da gələm Kəbənə,
Nə ola yetişəm sənə, Allahım.

Gəlmir bu dünyadan Haqqın qoxusu,
Yoxdu heç Adəmin səndən qorxusu,
Gələ gözlərimə ölüm yuxusu...
Nə ola yetişəm sənə, Allahım.

27.09.1998 //Pirallahı

ÇƏKƏNƏ QƏM DÜNYA

HANI, DÜNYA?

Ədalətin hanı, dünya?
Sədaqətin hanı, dünya?

Gözdən axan yaşlarına,
Qəmlər çatan qaşlarına,
Derdə girmiş başlarına-
Kəsər sözün hanı, dünya?
Görən gözün hanı, dünya?

Çiçəklərin soldu getdi,
Buludların doldu getdi,
Zaman saçın yoldu getdi,
Ömürlərin sanı, dünya,
Gələnlərin hanı, dünya?

Pulu cana azar etdin,
Düz deyənə həzar etdin,
İnsanlığı məzar etdin,
Bəşərin ünvanı dünya,
Əsil üzün hanı, dünya?

Əlindən qəlb batıb çənə,
Can deyirəm, can de mənə,
Şadiman ki, yanır sənə,
İsitmirsən canı, dünya,
Ürəyimdə qanı, dünya.

Ədalətin hanı, dünya?
Sədaqətin hanı, dünya?

27.09.1997

BU DÜNYA

Allahım, necə də əzabı sonsuz,

İçimdən asilan yükdü bu dünya.
Kiminə min donlu, kiminə donsuz,
Kökündən qırılan tükdü bu dünya.

Dərya ümidişin sükanı da o,
Vallah, alqi-satqı dükanı da o,
Cənnət, cəhənnəmin məkanı da o,
Doğduğun məzara əkdi bu dünya.

Milçək tək bir-birin bəndə qıranda,
Naləsi göylərin bağın yaranda,
Haqq imdada gəlib özün vuranda,
Hönkürüb sinələr sökdü bu dünya.

Fitnəyə, fəsada bulananda yer,
İnsan cəsədiylə qalananda yer,
Şəhidlər qanıyla sulananda yer,
Gözündən gurşadlar tökdü bu dünya.

Ey Tanrıım, əyilən bir simə bənddi,
Məzara dönəməkçin bir himə bənddi,
Bilinmir harada kim-kimə bənddi...?
Iblislər önündə çökdü bu dünya.

Şadiman, zamanın kəndiri uzun,
Hər metir ölçüsü bu boynumuzun,
Hesabı çəkilən hər oyunumuzun...
Özüylə qəm yükün çəkdi bu dünya!

26.10.1997

ÇƏKƏNƏ QƏM DÜNYA

«Sənsiz » analar cəmiyyətinin
sədri Zenfira Rəhimovaya.

Zülüm ərşə bülənddi,
Həyat feildi, fənddi,

Əzrayıl himə bənddi...
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Kiminin yurdu savaş,
Kiminin gözündə yaş,
Kiminin ürəyi daş,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Birinin başda tacı,
Acın puldur amacı,
Yox sabaha əlaci,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Toxun aca rəhmi yox,
Zaman ötür fəhmi yox,
Ölümün də zəhmi yox...
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Göz var min çeşmə doğar,
Göydə buludu sağar,
Selində özün boğar,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Ömür cahana karvan,
Zaman başında sarvan,
Haqqı deyənə divan...
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Bəşər yollar yorğunu,
Zülüm əzər doğrunu,
Başa çəkər oğrunu,
Ay çəkənə qəm dünya,

Çəkməyənə dəm dünya.

Bir elin gülzarı bol,
Bir elin məzarı bol,
Dünyanın azarı bol,
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

Minlər qoynunda yatar,
Minlər minini satar,
Şadimanı gəl qutar...
Ay çəkənə qəm dünya,
Çəkməyənə dəm dünya.

10.05.1994

DÜNYA, SEVİNCƏN DOLDU, YA KƏDƏRDƏN GÖZLƏRİN?

Baxışından min əsrin dərdi-səri töküür,
Gündüzünün əliylə min bir zülmət sökülür,
Gözlərinə gecənlə, sanki sürmə çekilir,
O göz yaşıń deyilmə çayların, dənizlərin?
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

İdrakla çarpışmada hər yöndəmsiz duygular,
Pak sinəndən çəkilməz dərdi-sərlər, qayğılar,
Yenə baş alıb gedir çarpışmalar, saygılar,
Bu həyat meydanında bükülmədi dizlərin...
Dunya, sevincdən doldu, ya kədərdən gözlərin?

Tamah həddin aşanda ağıl gələr haraya,
Bəzən elə olar ki, ağ deyərlər qaraya,
Çox gəlib-gedən oldu bu bəşəri saraya,

Saxladın hafızəndə gedənlərin izlərin,
Dünya sevincdən doldu, ya kədərdən gözlərin?

Əsər cılğın küleklər bağırndı sağa, sola,
Min ağrı-acı dolar köksündəki haqq yola,
Atın çapar sinəndə min-min tale dördnala...
Ömrünü başa vuraraşaların, kənizlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Başında min bir qovğa əsirlər yola saldın,
Hər günü ötürəndə bir mərhələ qocaldırın,
Namərd əlində enib, mərd əlində ucaldın,
Sinəndə köçün sürdü çirkinin, təmizlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

İdrakinin əliylə alım verdi kəşfini,
Tamah düşdü araya hey qicidı dışını,
Sən döndərdin düz yola zamanın gərdişini,
Naqışlar qulağına çatmayanda sözlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

Şadimanın köksündə tükənməzdir məhəbbət,
Haqsız haqqına çatar gec-tez qoynunda əlbət,
Gül açıñ sinən üstə xoş məramlar, xoş niyyət,
Çox-çox «mənəm» dedilər, incitdilər özlərin,
Dünya, sevincdən doldu, ya kədərdən gözlərin?

16-17.03.1986

DÜNYA MƏNƏ TANIŞ GƏLİR

Qəmi boldu, sevinci az,
Hər payızı bir qış gəlir.
Hər taledə bir dəfə yaz,
Dünya mənə tanış gəlir.

Çiçəyinin arısı bol,
Küpəgirən qarısı bol,
Hər ömrünün yarısı yol...
Dünya mənə tanış gəlir.

Cığırının izi ləkə,
Hər yerində min mərəkə,

Ceyranını qovur təkə,
Dünya mənə tanış gəlir.

Buludların dolan vaxtı,
Külək saçın yolan vaxtı,
Bənövşəsi solan vaxtı-
Dünya mənə tanış gəlir.

Yollarını keçəndə də,
Çeşməsindən içəndə də,
Əzrayıl tən bicəndə də,
Dünya mənə tanış gəlir.

Fələk alın yazanda da,
Əl məzarı qazanda da,
Yuxularım azanda da,
Dünya mənə tanış gəlir.

Son-əvvəlin hey təkrarı,
Əvvəl-axır Təkdə yarı,
Rəbb ovçunda bəşər dari...
Dünya mənə tanış gəlir.

Can cisimin içində sərr,
Bu cisimi sərr də kəsir,
Hər öleni yere həsir,
Dünya mənə tanış gəlir.

Ey Şadiman, adamıyla,
Dərdlə dolu hər damıyla,
Həm fərağı, həm kamıyla-
Dünya mənə tanış gəlir.
Dünya mənə tanış gəlir.

10.12.1997

PEŞİMAN

Acılar könlümdə qübara dönüb,
Bir anlıq sevincim nübara dönüb,
Bəxtim, səadətim dübare dönüb,
Görmədim çoxunda əqidə, iman,
Doğulan peşiman, ölen peşiman.

Dünyanın acısı-şirini zəhər,
Boğur həyatımı büsbütün qəhər,
Zaman da dördnala çapan bir kəhər...
Alır əlimizdən anları yaman,
Doğulan peşiman, ölən peşiman.

Göyün yeddi qatı sırlı bir kaha,
Milyonlar öldürür naləye, aha,
Gah toydu, gah yasdı, eyvah sabaha,
Yolur saçlarını əlində zaman,
Doğulan peşiman, ölən peşiman.

Ərəsat gününü bir düşünən yox,
Min ac yaşayır, biri isə tox,
Dünyanın dəlisi bilənindən çox,
Heç kəs düşünməyir axiret divan...
Doğulan peşiman, ölən peşiman.

Hərə günahının yükünə ulaq,
Axır zamanıçın yanacaq qulaq,
Gözdən axan qanlar min çeşmə, bulaq,
Didir bir-birini sağ ikən insan!
Doğulan peşiman, ölən peşiman.

Vicdan yox, paranın bölgüsü gedir,
Ağılsız başların hörgüsü gedir,
Hər cür alçaqlığın süngüsü gedir,
Büdrəyən, yixılan, əzilən ümman,
Doğulan peşiman, ölən peşiman.

Bir kimse bilməyir dünya imtahan,
Pulu-parasıyla şirindi cahan,
Harama, halala çox azdı baxan,
Gözümüz önündə hər günahsız qan,
Doğulan peşiman, ölən peşiman.

Birinin altunu qucağa sığmır,
Biş-düşü min cürə, ocağa sığmır,
Birinin əyalı bucağa sığmır,
Yoxusu, enisi, örüşü duman,
Doğulan peşiman, ölən peşiman.

Zaman hədələyir bizi ürəklə,
Leysanla, boranla, acı küləklə,
Allahlıq edirik, vallah, fələklə,
Döyür qapımıızı ölüm, ah, aman...
Doğulan peşiman, ölen peşiman.

Demə Şadimana, Tanrı, naşıdır,
Dəryalar, çeşmələr gözüm yaşıdır,
Ruhum sənin, cismim Vətən daşıdır!
Əbədi deyildir bəxş etdiyin can,
Doğulan peşiman, ölen peşiman.

19.09.1992

VERİLİR HAQQÀ CƏZA

« *İblis nədir - cümlə xəyanətlərə bais,*
Ya hər kəsə xain olan insan nədir? -İblis? »
Hüseyn Cavid

Verilir haqqə cəza,
Basıb hər yanı qəza,
Ağlayan gözlərə bax,
Maskalı üzlərə bax,
Hamı Allahlıq edir,
Haqq deyən haqqı didir.
Allahın səbri çoxdur,
Bəndənin rəhmi yoxdur.
Dünya utanır özü,
Yoxdu deməyə sözü.
Tökülən qanlarına,
Didilən canlarına,
Bəndənin içində şər,
Alışır, yanır bəşər!
Edib hələli əsir,
Tikdirir haram qəsir.
Üzülür bədəndə can,
Haramdı damarda qan.
Bəndənin işlərinə,
O quduz dişlərinə-

Edir tamaşa fələk,
Görür haqq olur həlak.
Neyləsin göydə mələk?
Verdiyi canlarına,
Yazlıq insanlarına-
Köməyi təkcə ölüm,
Bu da cisimə zülüm.
Tamah həddini aşib,
Yerdə ara qarışib.
Tazının tulası var,
Tulanın qalası var.
Bir deyən yoxdu, bəşər,
Nədir bu içində şər?
Səni insan eyləyən,
İşlə asan eyləyən,
Hər şeyi düzüb-qoşan,
Başın üstə dolaşan,
Göydəkindən et həya,
Sal onu bircə saya.
Həm su, həm quru onun,
Gözünün nuru onun.
Göydə ki, o əndaza,
Dünya bir cismi-əza,
Başın üstə hər qəza,
Onun əmrinə əsir,
Yer ayağına həsir.
Edər çoxunu gəda,
Nədir bəs böylə əda?
Unudub haqqı-sayı,
Çəkmisiz başa vayıl!
Canı qandan ayıran,
Cismi candan ayıran,
Əzrayılın işini,
Onun haqq gərdişini,
Kim edib əqlə əta
Ki, cahan yasa bata?
Dağılan yurdılara bax,
Ulayan qurdılara bax,
Gözlərin yaşı dəniz,
Saralır böylə bəniz.
Uçur haqqın sarayı,
Canın dildə harayı..!

Arar şeytanı gözü,
Şeytan insanın özü?!...
19.10.1998

ƏLƏMİN ÖMÜRÜ ZAMANDAN UZUN

Ələmin ömürü zamandan uzun,
Onu talelərə yazan kim oldu?
Çoxu qəmlə dolu bəxt yolumuzun,
Bu yolda yorulub azan kim oldu?

Hər günün acısı ürəyə zəhər,
Yapışar boğazdan ikəlli qəhər,
Qəlb dərdə düşəndə qəm verər bəhər,
Ona öz könlünü qızan kim oldu?

Bədəndən ayrıılıb uçduqca hər can,
Dondu damarlarda dövran edən qan,
Ölüm ayağında şirin ikən an...
Bir çarə arayıb, yozan kim oldu?

Hər insan dünyanın bir gülüstəni,
Payızı yetəndə solar bostanı,
Bütöv bir bəşərin ömür dastanı-
Qaldı sinələrdə, ozan kim oldu?

Bəşər bir-birinə yağıdır nədən?
Torpaq, ölenlərlə dolukən mədən,
Köçəndə bir parça yerindi, bədən-
Ona gec məzarı qazan kim oldu?

Şadiman fələyin önündə sail,
O qoyduğu yola gedənlər qail,
Verdiyi əmrə Əzrayıl nail...
Onun fərmanı pozan kim oldu?

20-21.10.1998

AMAN DÜNYA

Gözüm yolda, könlüm səsdə,
Başım üstə duman dünya.

İnsaf gördün de, bir kəsdə?
Sinəmə ox, kaman dünya.

Can ağrısı qəlbi didər,
Bəxtsiz bəxti kədər güdər,
Bir gün gələn, bir gün gedər,
Yaman dünya, yaman dünya.

Acıların balta çalar,
Dərdsizi də dərdə salar,
Düz axtaran düzdə qalar,
Aman dünya, aman dünya.

Qolun, imzan, fərmanın çox,
Çarəsizə dərmanın yox,
Biz tək çıxan bir canın yox,
Yaş ötürən zaman dünya.

Ətəyində öldü anlar,
Nahaq yerə çox divanlar,
Bir-birinə yad insanlar,
Ümman dünya, ümman dünya.

Şadimanın bağıri qandır,
Ölən ürək, çıxan candır,
Bacardıqca məni yandır...
İstəmirəm, aman dünya.

04.11.1991

DÜNYA BEŞ GÜN...

Dünya beş gün, beşi heçlə öyünər,
Bəndələri bir-birini darıdar.
Gələnləri ölənədək döyünər...
Çox ömürlər sona yetər yarıda.

Məhbizləyir atın yüksək zamanə,
Meydan verər dar ayaqda yamanə,
Qoyar tale oxlarını kamana,
Qandallayar düz ilqarı sanı da.

Bükülmədi bir an belə dizləri,
Tikanlıdır çıçıları, izləri,
Ürəklərə tuşlanıbdı bizləri,
Az tapılar diləyincə yarıda.

Rüzgarları ləp sərsəri əsərlər,
Yollarında min bir şəri-bəsərlər,
Dinənlərin dillərini kəsərlər...
Məzarlanar könüllər ah, zarı da!

Altunları, paraları tumarlar,
Yığdığını çin-çin düzər, hamarlar,
Ölənlərin malın, mülkün qamarlar,
Əllərdədi bu dünyananın vari da.

Çox şahları, sultanları yatırıdı,
Çox yurduları yeksan etdi, batırdı,
Yer altının yeddi qatı yatırıdı...
Bayquş ular çox damlarda, barıda.

Bir cüt gözü həm ağladar, güldürər,
O daş-qasılı barmaqlarla sildirər,
Var içində can alar, tən öldürər,
Rüzgarlara yem eyləyər barı da.

Sərvət almaq, sərvət vermək qərəzi,
Dünya özü haqqı bilən tərəzi,
Köhnələri təzələmək mərəzi,
Məzarına yorğandı ağ qarı da.

Tale yolu dərddən ovuq-ovuqdu,
Kölge kimi ölüm cismə youvqdu,
Əzrayıl ki, yatanda da duyuqdu...
Uf demədən yordan alar yarı da.

Zaman çapar atı ərzi küləklər,
Səyyarənin ələyiində ələklər,
Çiçəkləri əzer dəli küləklər,

Günah bilmə şanı yiğan arıda.

Ey Şadiman, qovğaların təlaşda,
Atın çapar, zaman kimi bu yaşda,
Fələk qoymaz daş üstündə bir daş da...
Ömür gözlər dünya səni arıda.

22.10.1994

TOXUNMA TORPAĞIMA

MƏN DƏ VARAM

Tanrım qədər yüksəkdədir,
Qanda, canda, ürəkdədir-
Xalqım mənim, elim mənim.
Bülbül təki xoş ləhcəli dilim mənim,
Əzabları üzəyimin ağrısıdır,
Bircə anlıq fəlakəti-
gözlərimin uçub gedən yuxusudur.
Bir kimseyə əyilməyən,
Xəyanətdə döyülməyən,
Ayaqlara döşənməyən,
Röyalardan üzənməyən,
Üzəyimin qorxusudur.
Bu torpaqda doğulmuşam,
Bu xalq mənim, bu el mənim,
Varlığımı məhvərindən yixib sökən,
Qəlb evimi qamarlayan,
Yollarımı hamarlayan-
Dəli-dolu təb sel mənim,

Doğulandan yağısının yağısıyam,
Ölər olsam, qız-gəlinin
dodağında ağısiyam.

Tanrıım qədər yüksəkdədir,
Xalqım mənim, elim mənim,
Dağım mənim, çölüm mənim,
İllər keçər bu torpaqda ölüm mənim.
Bunun üçün bəxtiyaram,
Xöşbəxtliyə mən də varam!
Bu müqəddəs məmləkətə,
Başı üstə fəlakətə
ahi-zaram,
Ölüb, ya Rəbb, qarışacam torpağıma,
Bir münbitlik getirəcəm,
Quruyan bir ağacıma, yarpağıma,
Allah, şükür bu çağıma!
Od yurdunun bircə qarış elatında öləcəyəm,
Bu torpağın çəkilmeyən dərdlərini
öləndə də ruhun zərif qanadında böləcəyəm.

Ulu Tanrıım, bunun üçün bəxtiyaram,
Nə yaxşı ki, bu torpaqda doğulmuşam-
Mən də varam!

12.08.1991

BAKİ

Bakının özü gözəl,
Söhbəti, sözü gözəl,
Küləkli üzü gözəl,
Damarında qan, Bakı,
Bakı, Bakı, can Bakı.

Səhəri yaraşılıqlı,
Gecələri işıqlı,
İnsanı xoşqılıqlı,
Nurlu, çıraqqən, Bakı,
Bakı, Bakı, can Bakı.

Əli işdən yorulmaz,
Gələnləri sorulmaz,
De kim sənə vurulmaz?
Ömrə ən xoş an, Bakı,
Bakı, Bakı, can Bakı.

Damarında qara neft,
Düşməninə yara, neft,
Hardan axır hara neft?
Yurda şərəf, san, Bakı,
Bakı, Bakı, can Bakı.

Sərvətinin tayı yox,
Hörmətinin sayı yox,
Küləyinin yayı yox,
Vətənimə can, Bakı,
Bakı, Bakı, can Bakı.

Xəzərinin neməti,
Dünya qədər şöhrəti,
Uca edər milləti-
Bu Azərbaycan, Bakı,
Bakı, Bakı, can Bakı.

21.12.1997

TAĞAYDA

Göz açdım dünyaya məsum bir çağ'a,
Qaldı uşaqlığım düzü Tağayda.
Bəxtim yazılmamış hələ varağa,
Göründü dünyanın üzü Tağayda.

Dərd bir qılınc kimi yolu kəssə də,
Başında sərsəri külək əssə də,
Ömür son mənzilə lap tələssə də,

Keçməz ocağımın gözü Tağayda.

Günəşli, küləkli qum təpələri,
Xəzərin çılgınca lal ləpələri,
Gurşad yağışlarda adəmdən bəri,
Qatlanar küləyin dizi Tağayda.

Ötdü cocuqluğun dadlı illəri,
Nə riqqətə gəldi könül telləri?
Nazlı gözəllərin türkçə dilləri,
Ürəklər ovlayan sözü Tağayda.

Qənşərdən ucalan cüt, qoşa çinar,
İgid tək əl-ələ tutub dayanar,
Könlüm o illərdə hələ dolanar...
Dolaşar çəməni, düzü Tağayda.

Yanar şamdanların o gur işığı,
Gecələr pərvanə şamlar aşığı,
Bu el də yurdumun bir yaraşığı,
Neçə əsrlərin izi Tağayda.

Baxar qarşı dagdan Çıraqqalası,
Azərbaycanımın o mərd balası,
Meşəsi, çəməni, yonca talası,
Motalın, qaymagın üzü Tagayda.

Bayramda tonqallar çırt-açırt yanar,
Soyuq məzarlardan ruhlar boylanar...
Evler al qumaşa, şala boyanar,
Toplayar Novruz da bizi Tağayda.

Necə də, İlahi, ömür yel imiş,
Bu anlarım ki var, axar sel imiş,
Candan da müqəddəs ocaq, el imiş,
Qalar yaddaşımın gözü Tağayda.

Şirin Xanım, sabah gələrsə ölüm,
Doğulduğum yurda yetməsə dilim,
Köçsəm də dünyadan, qoy bilsin elim,
Dolaşar ruhumun özü Tağayda.

03.12.1992

EY KARVAN YOLUNDAN SORAQ, DƏVƏÇİ

*1982-ci ildə Dəvəçi bölgəsinin
Aygünlü kəndi yaxınlığında traktorla
şumlama işi aparılıkən Azərbaycanın
mərkəzi şəhərlərindən biri Şabran
aşkar edildi.*

Ey karvan yolundan soraq, Dəvəçi,
Dərbəndlə Şirvanın könlünün içi,
Tarixdən boyلانan qərinə nəçi?-
Unutsun torpağın, daşın Şabranın,
Görməsin gözünün yaşın Şabranın.

Ey səlnamələrdə qalan, şəhərim,
Qəsbkar əliylə talan, şəhərim,
Yandırar sinəmi yaxar qəherim-
Dağılmış qalası, yurdı Şabranın,
Yağımı boynunu vurdı Şabranın?

Xaraba yurdunda ilanlar mələr,
İnsan sümükləri haraya gələr,
Tanrıdan can alar, can verib ölər-
İnsanı torpaqda yatan Şabranın,
Adı, cəh-cələli batan Şabranın.

Savaşlar şahidi, ey Şabran çayı,
Əsrlər görmüsən ömürlər sayı,
Selmi, qəsbkarmı töرətdi vayı?
İtdi bu dünyadan izi Şabranın,
Qaldı tarixlərdə özü Şabranın.

Keçən əsrlərin fəryadı orda,
Yolçu, ayaq saxla, baş əy bu yurda!
Bu batan şəhərin ruhları burda-

Dolaşar başının üstə Şabranın,
Sırrını daşlardan istə Şabranın.

Orta əsrlərin, ey baş sarvanı,
Çox keçdimi yurddan dəvə karvanı?
Dəvəçi, nişan ver şəhər Şirvanı,
Necə nişan verdi adı Şabranın?
Ruhlarla alışan odu Şabranın.

O küp qəbrlərdə təpişanları,
O daşa, divara təpişanları,
Ocağı, yuvası çapılşanları-
Dərin qatlarında ara Şabranın,
Kim çevirdi taxtın gora Şabranın?!..

Xəqani tək həbsə atılmışları,
Şabran zindanına qatılmışları...
Zülümkar şahlara satılmışları...
Ağlar ruhlarından soruş Şabranın,
Burada hər addım, qarış Şabranın.

Dəvəçi-oğuzun bir ipək yolu,
Beşbarmaq, Qalaltı imzası, qolu,
Şadiman, bu torpaq tarixlə dolu,
Viran dam-daşından oxu Şabranın,
Hələ torpaq altda çoxu Şabranın...
10-11.11.1998

SİYƏZƏN

Sinəsi neft qoxulu,
Gecələri yuxulu,
Nağılları qorxulu...
Başı qarlı, Siyəzən,
Dağ vüqarlı, Siyəzən.

Uca Qafqaz direyi,
Gömgöy Xəzər ürəyi,
Daşdan çıxar çörəyi,
Siyah telli, Siyəzən,
Şirin dilli, Siyəzən.

Dərbəndə çatar yolu,
Qalaaltı sərr dolu,
Xıdırzində haqq yolu...
Dağım, düzüm, Siyəzən,
Görən gözüm, Siyəzən.

Buruqların yan-yana,
Mən övladın, sən ana,
Bu şərəfə, ad-sana,
Layiq daşın, Siyəzən,
Uca başın, Siyəzən.

Qızılburun ocağı,
Sərvətdir hər bucağı,
Çıraqqala qucağı,
Karvan yolu, Siyəzən,
Sirlə dolu, Siyəzən.

Dağlar beldə kəməri,
Dəli Xəzri qəməri,
Qafqazın aslan əri,
Dağ qürürlü, Siyəzən,
Bəxti nurlu, Siyəzən.

Gecə-gündüz qatarlar,
Bəxtin burda taparlar,
Sağa-sola çaparlar...
Yolları ağ, Siyəzən,
Zirvəsi dağ, Siyəzən.

Səslə məni gələrəm,
Dərdi sənlə bələrəm,
Dam-daşınçın olərəm..!
Təmiz havam, Siyəzən,
İsti yüvam, Siyəzən.

Şadimana bala de,

Qəlbə atəş qala de,
Necə dözüm hala de,
Səndən azaq, Siyəzən,
Qəlbdə sazaq, Siyəzən.

11.11.1998

Dəvəçi- Syəzən isti ocağım,
Tağay - doğma yuvam, uşaqlıq çağım,
Şahdağ - dağlar içrə ən uca dağım,
Coşqun, dəli-dolu Gilgilçay çayım,
Xəzər, şıltaq Xəzər, dünyaya hayım,
Anam Azərbaycan büllur sarayım!
Qanımla qaynayan diləyimdəsiz,
Siz mənim döyünen ürəyimdəsiz!

12.11.1998

QARANQUŞ

Dərdli dərdsiz ölkələrin səyyahi,
Gəl bizdən əlini üzmə, qaranquş.
Çatdır diyar-diyar naləni, ahi,
Gəl sən müsibətə dözmə, qaranquş.

Uzanıb elimə qapqara əllər,
Kəsib yolumuzu nadürüst dillər,
İgidlər didibdi qəfil gülələr,
Süzmə bu məkanda, süzmə qaranquş.

Yaralı torpağım tikə-tikədir,
Yağı boğazında qalan tikədir,

Sinəmi dağlayan hiris, hikkədir,
Elimdə asudə gəzmə, qaranquş.

Çatdır səsimizi uzaq ellərə,
De, kilid vurulub burda dillərə,
Zindanda zəncirli qalan əllərə,
Sən bir namə çatdır əzmə, qaranquş.

Mənim tek zəncirli ne səddin vardır,
Ələmdən əyilən ne qəddin vardır,
Nə qanun əlində sərhəddin vardır,
Uç burdan, qanlıarda üzmə, qaranquş.

Tökülür başlıra haqqısız güllələr,
Qəlbdə sevincimiz didərgin mələr,
Burda qurmuşunlar od-alov ələr,
Yurdumda dinc yuva gəzmə, qaranquş.

Sən ki, köçərisən, uçub gedərsən,
Halımı Tanrıya bəyan edərsən,
Nahaqkı tutanın gözün didərsən,
Ölkəmə ağızını büzmə, qaranquş.

Bu talesiz elin haqq deyəni yox,
Çörəyin, əppəyin min yeyəni çox,
Düz sözü namərdin sinəsinə ox,
Dastan et, çək halı nəzmə, qaranquş.

Onsuz da qüssədən partladı bağrim,
Tanrı əlac etməz bir dünya ağrım,
Kimim var, haraya kimi çağırırm?
Sən də vəhşətlərə dözmə, qaranquş.

Sənin tek köçəri quşam ki, uçum?
Ayrı məmləkətdə yurd-yuva açım,
Billah, Tanrı bilir, yoxdu bir suçum,
Haqq hanı, özünü üzmə, qaranquş?

İgid Koroğlular susdurulduqca,
Şəhidlər torpağa basdırıldıqca,
Həqiqət dirəkdən asdırıldıqca...
Azadlıq qoxusu sezmə, qaranquş.

Sinələr ağrılar içində yandı,
Ürəklər, bağırılar qana boyandı,
Yatmış yuxusundan fələk oyandı,
Sən də müsibətdən bezmə, qaranquş.

Torpaqda çox oğul yatıbdı dağlı,
Cavankən qalıbdı qapısı bağlı,
Söylə yad ellərə acı nağılı,
Köksünə yara tək düzəmə, qaranquş.

Şadiman içindən yandı-qovruldu,
Haqqı güllələrlə göyə sovruldu,
Köksünə sağalmaz yara vuruldu,
Dünyada ədalət gəzmə, qaranquş.
Dünyada ədalət gəzmə qaranquş.

13. 07.1990//Tağay

OYANMAQDAYAM

İçimdə övlad yanğısı,
Könlümdə analıq duygusu,
Gecəmdə cocuq uyğusu...
Alışib yanmaqdayam.
İkiyüzillik əsarət zəncirini qırmaqdayam,
Qəflət yuxususundan oyanmaqdayam.

Ehey, istiqlalımı müvəqqəti çətinliyə satanlar,
İmperyaların kölgəsində yatanlar,
Qanına qəltan olmuş
Babəki, Cavad xanı unudanlar,
İkiyüzillik əsarət zəncirini qırmaqdayam,
Qəflət yuxususundan oyanmaqdayam.

Öz əslini, kökünü dananlar,
Özgə peymanına yanınlar,
Qorxutmasın sizi tökülen qanlar...

İkiyüzillik əsarət zəncirini qırmaqdayam,
Qəflət yuxusundan oyanmaqdayam!

Atılın azadlıq yolunda savaşlara,
İnanmayın şimal küləyinin
gətirdiyi soyuq aldanışlara,
Tapının ağıllı başlara,
İkiyüzillik əsarət zəncirini qırmaqdayam,
Qəflət yuxusundan oyanmaqdayam!

Adım Vətən, dilim türk, məkanım
AZƏRBAYCAN,
İçimdə alışan can,
Bütün qıtələrə yayılmış,
Xanəmanı dağılmış,
Otuz altı milyonluq AZƏRİNİN səsiyəm!
Anam Həvva, atam Adəmdən üzü bəri,
Müqəddəs Odlar ölkəsiyəm!
İkiyüzillik əsarət zəncirini qırmaqdayam,
Qəflət yuxusundan oyanmaqdayam!...

23.01.1993

AZADLIQ

Uyğurlarda nabat təki dadiğim,
Gül qoynunda cocuq kimi yatdığını,
Məramına röyalarda çatdığını...
Ey azadlıq, başım üstə günəş ol,
Pak içimdə odu keçməz atəş ol.

Aç əbədi o zəncirli əlləri,
Baqla haqqı tapdalayan dilləri,
Nəfəsinlə isit soyuq illəri,
Ey azadlıq, dünya olub əyləncə,
At oynadır zülüm, sitəm, işgəncə,

Yüz yetmiş il qandallanıb qolumuz,
Çən, çıskindən seçilməzdir yolumuz,
Tükənməyir haqqdan qeylü-qalımız,
Ey azadlıq, gel birləşək əbədi,
Sökək, yıqaq bu tikanlı sərhədi.

Bir ürəyim parçalanıb ikiyə,
Ağır bu yük hər ölçüyə, çəkiyə,
Dönüb dünya, sanki qanlı sərgiyə,
Aciz qalıb min bir hərki-hərkiyə,
Ey azadlıq, sən susmayan sazımsan,
Qismətimə yazılmayan yazımsan.

Pərakəndə bağrimondakı diləyim,
Sazaqlarla qılınclaşan küləyim,
Kürəmizin özü boyda ürəyim,
Ey azadlıq, ölüm-itim dünyada,
Xərçəngləşib, infarktlaşib dünya da!

Yağı, düşmən silahlarla yüklenir,
Gücsüz, tifil harda gəldi təklənir,
Leysan təki gülə başa ələnir...
Ey azadlıq, bir gün uç gəl elimə,
İmdad eylə qıflanmış dilimə.

Şəhidlər ki, nakam getdi torpağa,
Necə dözüm, de, çəkilməz bu dağa?
Haqq, ədalət düşdü əcəb ayağa,
Ey azadlıq, kor gözlərə çıraq ol,
Bəd dillərdən, bəd əllərdən iraq ol.

Şadimanın yazılmayan boyusan,
Yasa batmış ellərimin toyusan,
Həqiqətin, istiqlalın soyusan,
Ey azadlıq, inam evim pirləşək,
Bu cahanda əbədilik birləşək.

22.09.1990

BAYRAĞIM

Həsrət ilə xəyallarda alışdığını, yandığım,
Gecə-gündüz min hicr ilə məhəbbətlə andığım,

Vüsalını uyğularda cəfalarla sandığım,
Fırtınalı nəhrlər tək coşub-daşan bayrağım,
O əzablı tale ilə qardaşlaşan bayrağım.

Başın üstən fəlakətlər əsib keçdi yel kimi,
Qabarmanın da, çəkilmən də dağdan aşan sel kimi,
Taleyin də dərdli imiş bu bələli el kimi,
İldirimlər başın üstən çaxıb keçdi, bayrağım,
Bəxt ulduzu göylərindən axıb keçdi, bayrağım.

Yetmiş ildə yağışların əyib bükdü belini,
O əzablı hekayətin yandırıqlıqca elini,
Bağladılar min bir yerdən qıflı ilə dilini...
Haqq, ədalət döyülsə də bükülmədi, bayrağım,
Millet qanı nahaq yerə tökülmədi, bayrağım.

Ey üç rəngli ay-ulduzum, məhbəus eldə doğuldun,
Fitnələrlə, fitvərlər qara əldə boğuldun,
Fəzilətdən, həqiqətdən, istiqlaldan yoğruldun,
Parla şərəf dünyasında al günəş tək, bayrağım,
Dol, bu təşnə ürəklərə bir atəş tək, bayrağım.

Haqsızlığı dolu təki döydün qəfil gəlişlə,
Lənətlədin məhbəusluğu bu üsyankar gedışlə,
Yixib-sökdüñ əsarəti sən mərdanə gərdişlə,
Od yurduna Tanrı oldun şövqün ilə, bayrağım,
Ən şış zirvə yuvan olsun fövqün ilə, bayrağım!

Məmməd Əmin səmasında doğan parlaq pılanet,
Sən dalğalan nehr kimi yetmiş illik kama yet,
Aç azadlıq qapısını məmləkətə əlac et,
Gəl, bu dərdli yurdumuzda yix qəfəsi, bayrağım,
Qoy hayqırsın şimşək təki haqqın səsi, bayrağım.

Yasaq oldun yağı əllə doğulandan dünyada,
Başın üstə kölgələndi yer titrədən qan-qada,
Tanrıdamı gücsüz oldu yetişmədi fəryada?
Sən idrakin bəxş etdiyi mükafatsan, bayrağım,
Sinələrdə üsyən edən hekayətsən, bayrağım.

Tapdalındı yurdun haqqı, millet qalxdı savaşa,
Xəyanətkar əllər ilə oxun dəysə də daşa,

Gec də olsa gəl qovuşdur sən qardaşı qardaşa,
Gəl şəhidlər eşqinə dur, yix sədləri, bayraqım,
Torpağımı parçalayan sərhədləri, bayraqım.

Aç qapısın istiqlalın, alsın nəhri əlinə,
Bir səadət bəxş ələsin Şadimanın elinə,
O tamarzı əllər yetsin həmisişəlik əlinə,
Çix qəhrəman-savaşlardan pələng təki bayraqım,
Boynumuza həmayil ol çələng təki, bayraqım.

30.10.11.1990

DARIXMA QARABAĞ, DARIXMA ŞUŞA

Yalanın ömrünə az qalib daha,
Tezcə son qoyular naləyə, aha,
Düşmənin ümidi yoxdur sabaha,
Çırılırlar zəhərli oxları daşa,
Darixma Qarabağ, darixma Şuşa.

Bizi əyilməyə sürüklədilər,
Beş il əli-qolu hörukəldilər,
Dindik dilimizə daş yüklədilər...
Baş qaraya vərdiş, gözümüz yaşa,
Darixma Qarabağ, darixma Şuşa.

Xainlər satıldılar yurdu paraya,
Min damğa vuruldu hər köz yaraya,
Gəlir ər igidlər, gəlir haraya,
Yetməz yağı pilan, heç yetməz başa,
Darixma Qarabağ, darixma Şuşa.

Ocaqlar yurdılarda pire dönərlər,
İgidlər qızışmış nərə dönərlər,
Qadınlı, uşaqlı ərə dönərlər,
Səcdə eyləyərik əsir dam-daşa...
Darixma Qarabağ, darixma Şuşa.

Ey əsir yurdlarım, lərzəyə gəlin,
Bu qandan Tanrıya ərzəyə gəlin,
Haqq qılıncı vursun nahaqqın əlin,
Bu gün arxa, dayaq qardaş-qardaşa,
Darixma Qarabağ, darixma Şuşa.

Düşmən ölümüzdən qorxub qan qusur,
Oğuz harayından əzrayıl susur,
Min tükü kolluqdan bir igid pusur...
Çıxar azadlığa yurd başdan-başa,
Darixma Qarabağ, darixma Şuşa.

Tanrı yerdə qoymaz heç nahaq zülmü,
Min-min cavanların nakam ölümü,
Əcəl də susdura bilməz dilimi!
Verib AZƏRBAYCAN bugün baş-başa,
Darixma Qarabağ, darixma Şuşa.

Qırılsın zəncirlər hər əsir qoldan,
Qartallar zirvədən, sərçələr koldan,
Qurmuşun sapdırırmaz bizi bu yoldan...
Yaşa qələbəyçin, ay ellər, yaşa!...
Darixma Qarabağ, darixma Şuşa.

Böyük Üzeyirin ruhu eşqinə,
Tapın Natəvanı yetirən günə,
Siğın Mühəmmədə (s), islama, dinə,
Sellərdən güclüdür el səbri daşa,
Darixma Qarabağ, darixma Şuşa.

Sinələrdə ümid coşub-çağlasın,
Xainin üzünə qapı bağlasın,
Qələmim bu qandan kitab bağlasın!
Tarixə köçəcək bu günlər haşa,
Darixma Qarabağ, darixma Şuşa!

20.09.1992

SALATIN

*Erməni işgalçılıarı tərəfindən
vəhşicəsinə öldürülmüş jurnalist
Salatın Əsgərovanın müqəddəs
ruhuna!*

Ömrünün yaz ağızı min bir diləyin,
Qəfil gülə ilə yandı, Salatin.
Vətənçin alışan, yanın üzəyin,
Tomrisin yolunu andı, Salatin.

Cəllad Kir ürəkli azğın yağılar,
Ana fəryadından yanıb dağılar,
Dolaşdı yurdunu yenə ağıllar...
Sitəmdən fələk də dondu, Salatin.

Mərdliyin bir tarix o qansızlara,
Yurduna göz dikən imansızlara,
Qanunlar önündə divansızlara
Hünərin bir məzar yondu, Salatin.

Ölümün qəhqəhə kol pusanlara,
Haqqı nahaq bilib mil susanlara,
Gözü görə-görə kor insanlara
Bu qan min il keçsə qondı, Salatin.

Bir igid ər kimi keçdin mərd candan,
Yağdı yağış kimi gülə hər yandan,
Ruhun uçdu getdi haqsız zamandan
Haqqın dərgahına qondı, Salatin.

Balan ana deyib yolları haylar...
Ağı deyə-deyə ağlayar aylar,
Gəzsə də Vətəni ölümlər, vaylar,
Nə qanun, nə höküm qondı, Salatin.

Ana məmlekətin, ey cəsur qızı,
Ağlar yurdumuzun kamani, sazi,
Yağının püşküñə çıxsın bu yazı,

Əliylə biçdiyi dondu Salatın.

Əyilməz aslanlar yetiribdi el,
Əssə də nə qədər güclü qara yel,
Birləşən amallar bir gün çılgın sel...
Yıxacaq bərəni, bəndi, Salatın.

Ey ruhu müqəddəs, ey şəhid bacı,
Ölümün nə qədər olsa da acı,
Pozmariq, elimin başının tacı,
Qanınla yazdığını andı, Salatın.

7-10.03.1991

TACİK OĞLU

*Şərif Əzizov tacik oğludur. O, evlərindən
gizli qaçırlar, Qarabağda erməni daşnaklarına
qarşı vuruşur və şəhid olur!*

Tacik oğlu nə səni məcbur etdi bu işə?
Başladın vicdanınlə, qeyrətinlə yürüşə,
Atıb sakit ölkəni gəldin qanlı döyüşə,
Günahsız məmləkətin tökülən qanlarımı?
Öz doğma komasında üzülən canlarımı?

Tacik oğlu, ey mənim müqəddəs din qardaşım,
Vətənimdə uyuyan, ey şəhid vətəndaşım,
Məzarının önündə tökülür bu göz yaşıım,
Doğma bilib yatdığın o torpaq haqq qoxuyur,
Quzey-güney bu Vətən sənə rəhmət oxuyur.

Tacik oğlu, şəhidlik zirvəsinin sultani,
Damarında qaynadı müqəddəs İsləm qanı,
Haqq, ədalət yolunda əsirgəmədin canı,
Verdin cavan ömrünü sən Qarabağa qurban,
İzlədi hey kölgəni ölüm dabənbadabən.

Nə titrətdi sinəndə çırpınan ürəyini?
Haqqı əmanət verdin çox arzu, dileyini,
Yerə vurdun savaşda min düşmən kürəyini,
Boğdu səni qeyrətdən doğan o acı qəhər,
Qaçdırın evindən gizlin qürbət elə bir səhər...

Tacik oğlu, qurmuşun yeri, göyü daşladı,
Hər dava qızışanda ölüm-dirim başı...
Ürəyinə yağılar qəfil gülə tuşladı,
Hər addımda qan-qırğın əlini soyutmadı,
Son anadək vuruşmaq könlünü ovutmadı.

Tacik oğlu, qəbirdə niskilli yatma, qardaş,
Demə ki, qurbət eldə qərib məzar, bu baş daş,
Sən də Azərbaycana oldun şəhid vətəndaş!
Ruhun şad olsun, igid, yurdumuzun oğlusan,
O şəhid məzarınıla bu torpağa bağlısan.

Ey Şadiman, gözündən axmasın qanlı yaşlar,
Kədərin şiddetindən qəm açmasın naxışlar,
Hələ Rəbbə tapınır dünyada mərd baxışlar...
Vallah, qurbət ölkələr səsimizi duyacaq,
Boğulan haqqımızı bütün ərzə yayacaq!...

15. 07.1992

HAQQ ORDUSU

Arxamızda Rəbb özüdür,
Xalqın gözü tərəzidir,
Şər namərdin qərəzidir,
Durma, qaldır el-ulusu,
Ey Vətənin haqq ordusu!

Yurdalarımız çox talandı,
Namus, qeyrət xirdalandı,
Xain yurdda daldalandı,
Durma, qaldır el-ulusu,
Ey Vətənin haqq ordusu.

Düşmən yansın, qoy qovrulsun,
Ocaqları ləp sovrulsun,
Mərd əlində xar ovulsun,
Durma, qaldır el-ulusu,
Ey Vətənin haqq ordusu.

Tanrı gözü üstünüzdə,
Şər olmasın qəsdinizdə

Yağı vurmaq qəsdiniz də,
Durma, qaldır el-ulusu,
Ey Vətənin haqq ordusu.

Tankla, topla yurd darıldı,
Sinəmizə qəm sarıldı,
Düzün bağıri çox yarıldı!
Durma, qaldır el-ulusu,
Ey Vətənin haqq ordusu.

Nərən cəbhə yaracaqdır,
Eli zəfər saracaqdır,
Səni tarix aracaqdır,
Durma, qaldır el-ulusu,
Ey Vətənin haqq ordusu.

Ey Şadiman, el savaşda,
Qan gül açıb izdə, daşda,
Hünər yatır vətəndaşda,
Durma, qaldır el-ulusu,
Ey Vətənin haqq ordusu.

24. 06.1992

DİDƏRGİN ANA

Nədir belə taleyinə yağan yağışlar?
Qəlb içində bu ayrılıq saldı naxışlar,
Yağılıları ağı saçların dilsiz qarşıollar,
Sinəmizdə dağdı bu qəm, didərgin ana,
O dərdinə yanar alem, didərgin ana.

Yurd-yuvanı atıb gəldin, ağladı ürek,
Faciənə matəm geydi, yandı o fələk,
Boşa çıxdı haqqı-sayıñ çox arzu, dilək...

Sən gəlmisən oban orda, didərgin ana,
Od-ocağın qaldı darda, didərgin ana.

O qabarlı əllərində illər zəhməti,
Yağıların yuva qurdı çirkin niyyəti,
Hər əsrədə kor etdilər pak həqiqəti...
O gözlərin dolan bulud, didərgin ana,
Dilsiz ürək yanıqlı ud, didərgin ana.

Nədir belə içindəki haray, qışqırıq?
Könül sazin susub, fəqət tel qırıq-qırıq...
Sinəndəki o sızılıtı, nalə, hıçqırıq,
Kimə qaldı yurd, mahalın, didərgin ana?!
Yurda sığmaz qəmli halın, didərgin ana.

Nədir belə gözlərində bu qədər təlaş?
O solğunca yanağında gilələnib yaşı,
O ağırlı sinəndəcə asılıbdı daş,
Ünvanını kimlər pozdu, didərgin ana?
Kök-soyunu yağı yozdu, didərgin ana.

Gün gələr ki, həqiqətin müqəddəs səsi,
Qəfil ox tək dəlib keçər o daş qəfəsi,
Üstünzdən kəsilməsin haqqın nəfəsi!-
Elinizə yaraq olsun, didərgin ana,
Yolunuza çıraq olsun, didərgin ana.

10.10.1989

MƏNİM ŞAIR BABAM...

Şah İsmayıllı Xətaiyə

Birləşnəsiylə alışdı ürək,
Dedin ki, gur yansın ocağım, sobam.
Qoymadı kamına yetməyə fələk,
Mənim şair babam, mənim şah babam.

Könlündə min tonqal çatdı duyğular,
Vətənə, torpağa, yurda saygılar,
Gecə də «birləşin» - dedi uyğular,
Mənim şair babam, mənim şah babam.

Alışdı içində sönməz ocaqlar,

Birlik eşqi ile ürəyin dağlar,
Düşündün birləşməz, bu Vətən aqlar,
Mənim şair babam, mənim şah babam.

Dedin ki, «Təbrizdən Dərbəndə qədər,
Bir şahın əmiri, hökmü bəs edər!
Əgər ayrı düşsək yağılar didər»,
Mənim şair babam, mənim şah babam.

Çapdın eldən-elə o yel atını,
Yollarda keçirtdin şah büsatını,
Bu amalla verdin mərd həyatını!
Mənim şair babam, mənim şah babam.

Birləşmək yanğısı içində coşdu,
Sevgiyə, torpağa şərqişər qoşdu,
Bu duyğu dağlardan, düzlərdən aşdı,
Mənim şair babam, mənim şah babam.

Birləkdən alışan bu cəng, bu cida,
Yandıra bilmədi hər qəlbə oda,
Əsdi başın üstə yaman qan-qada...
Mənim şair babam, mənim şah babam.

Çaldıran döyüşü qanlı bir savaş,
Oğuzla oğuzun arasında daş,
Fələyin gözündə gilələnən yaş,
Mənim şair babam, mənim şah babam.

O gün türklüyüümüz düşdü ayağa,
Məmləkət büründü qara bayraqa,
O gün qan doldurdu fələk çırağı,
Mənim şair babam, mənim şah babam.

O gün çarpışmada qan bir oğuzlar,
O gün söndü günəş, batdı ulduzlar,
O gün od püskürdü qanlı ağızlar,
Mənim şair babam, mənim şah babam.

Çaldırana suçdu oğuz savaşı,
Qırkı qılıncıclarla qardaş qardaşı,
Niyə Tanrı göydən tökmədi daşı?

Mənim şair babam, mənim şah babam.

Sındı Qorqudumun ruhu bu dağdan,
Partladı Vətənin bağırı fəraigdan,
Neçə qanlı dastan doğdu varaqdan?
Mənim şair babam, mənim şah babam.

Qanadın gərdiyin torpaqlar hanı?
Qırmızı çalmalı papaqlar hanı?
Möhürlü, fərmanlı o çağlar hanı?
Mənim şair babam, mənim şah babam.

Əyilib gördüğün ana məmləkət,
Alıbdı başını qara fəlakət,
Yurd içindən keçir neçə sərhəd, səd,
Mənim şair babam, mənim şah babam.

Ruhun lərzə salsın ayılsın Vətən,
Fərman çıxarsın hər yoldan öten,
Qan yaddaşımızda qılıncla bitən-
Mənim şair babam, mənim şah babam.

Ey xəqan Xətai, ey şah Xətai,
Ruhun qovuşdursun bu tay, o tayı,
Qılıncın doğrasın kölə sarayı!
Mənim şair babam, mənim şah babam.

Odlar ölkəsində oddan doğuldu,
Qızın Şirin Xanım dərddə boğuldu,
Yağı savaşında o da oğuldu...!
Mənim şair babam, mənim şah babam.

08.12.1991

VƏTƏNDİ

İllhamımın tellərini dindirən,
Varlığımı zirvelərə endirən,
Od nəfəslə, şir ürəkli ər, əren,
Od yurdunun pak qucağı - Vətəndi,
Söndürülmüş hər ocağı - Vətəndi.

İgidləri xainlərə sıpərdi,

Hər ciğiri sinələrə təpərdi,
Şiş qayalar düzlərinə çəpərdi,
Sis ormanlı, gen çölləri - Vətəndi,
Çılğın, daşqın gur selləri - Vətəndi.

Qeylü-qaldan qutarmazdır heç başı,
Yad ellərdən haylar qardaş qardaşı,
Qəbr evimiz, hər min illik baş daşı,
Çala-çuxur, çöl, arx-axac - Vətəndi,
Ərə arxa, qeyrətə tac - Vətəndi.

Şir ağızla yaralandı sinəsi,
Hayqırıldıqca batırıldı gur səsi,
Çox döyüldü bu Azəri ölkəsi!
Min bir yera haçalanınan - Vətəndi,
O tay, bu tay parçalanınan - Vətəndi.

Ağrı dağı, yasa batıb ağlama,
Anam Göyçə, başa qara bağlama,
Irəvanım, bax titrəyen daş-dama,
Qəzəbindən əsən sine - Vətəndi,
Əsir düşmüş o yurd, binə - Vətəndi.

Əqrəb, ilan hardan girdi qoynuna?
Məkri ilə dolanıbdı boynuna,
Tarix dözməz namərdlərin oynuna,
Yad əllərdə aqlar qalan - Vətəndi,
Pak keçmiş yalan olan - Vətəndi.

Xankəndində quduz itlər ulayı,
Şər öündə yaman quyruq bulayı,
Düzlərini qanımızla bulayı,
Aqlar qalan dağım, düzüm - Vətəndi,
Yanar dilim, görən gözüm - Vətəndi.

Yurdlu etdiq hər düzlərdə qalanı,
Bəyənmədik canımızdan olanı,
Ayaq tutub gəzməz yağı yalani,
Düşmənlərlə yarı bölsək - Vətəndi,
Pak yolunda şəhid ölsək - Vətəndi!

10.05.1991

BU MİLLƏT

Bu sitəmi ağa vərəqə nə yazım?
Ay həzarat, qarı düşmən nə lazım?
Başbilənin yağısıdır dayazım,
Qoluntuqlarda daldalanır bu millət,
Manat təki xirdalanır bu millət.

Parçalanıb hər bölgəyə məmləkət,
Qapımızın ağızindadır felakət,
Bir-birinin cibin soymaq - bərəkət,
Bakılıdır, şirvanlıdır bu millət,
Öz-özünə divanlıdır bu millət.

Tayfabazlar parçalanır min yerə,
Birlik deyib haçalanır min yerə,
Bir ocaqda cəm olmazlar bir kərə,
Vallah, billah havalanıb bu millət,
Hər gedişdə yüz yol yanıb bu millət.

Bir paraya satanlar var bu yurdu,
Maşallah ki, bir quzuya min qurdu,
Xəzinesin öz əliylə sovurdu,
Başdan-başa tamaşadır bu millət,
Bir-birinə bəy, paşadır bu millət.

Məmləkəti günbatannan gündoğan,
Vari-yoxu yad ellərə ərməğan,
Bir qandandır Şirvan Şəki, Mil, Muğan,
Böler bərkdə obaları bu millet,
Məglub edər babaları, bu millət.

Siyasətdə lap birinci sırada,
Min partiya, min bir özək arada,
Özgəsiylə gedər, vallah, görə da,
Öz başına bir bəladır bu millət,
Öz yolunda səd, qaladır bu millət.

Başqasının torpağında gözü yox,
Yadlar varın talan etsə sözü yox,
Öz-özünü, billah, görən gözü yox,
Öz kökünə yağı olan bu millət,

Dildən, kökdən, soydan qalan bu millət.

Düşmənləri qaldırmasın heç səsi,
Yağıları daraltmasın nəfəsi,
Özü qırmızı düşdüyü bu qəfəsi,
Amadədi hər əmirə bu millət,
Öz canını qoy gəmirə bu millət.

Azadlığı - bir-birini əyməydi,
Dəyənəklə aqillərin döyməydi,
Yad ellərə min yol boyun əyməydi,
Qoyun, balam, daldalansın bu millət,
Xirdavatla qoy dolansın bu millət.

İgidləri dükanlara təpilib,
Para üçün yad ellərə səpilib,
Birə on qat bahalığı ər bilib,
Öz əliylə cibin soyar, bu millət,
Yad havayla çox oynayar, bu millət.

Məhbəslərə atar haqqaya yananın,
Ömrü boyu qapı dali qananın...
Siz almayıñ özü alar öz canın,
Öz başına bir kələkdir bu millət,
Kök-soyuna bir sələkdir bu millət.

26. 08. 1991

TOXUNMA TORPAĞIMA

Qəzəbimlə parçalayıb didərəm o sədləri,
Toxunma torpağıma!
Vətənimin ürəyində kök salan sərhədləri,
Toxunma torpağıma!

Min bir yerə parçalandı əsrlərlə torpağım,
Budağından qopub düşdü boy atmamış yarpağım,
Bir əsrde milyon kərə pozuldu xoş növraqım,
Toxunma torpağıma!

Olmayıbdı bir kimsənin yuvasında bu gözüm,
Gel qov atma, tüstülənir min ildi odum, közüm,
Tükənəcək səbrim təki bağırdakı ər dözüm...

Toxunma torpağıma!

Qoltuğuma sığınaraq, yurdumu yağmaladın,
Hallalıqla ömür süren bir xalqı damgaladın,
Siyasetin quyuğunda haqqımı boğmaladin,
Toxunma torpağıma!

Sinəm içi atomdan da, nüvədən də qüvvətli,
Ürəyimdən qopan fəryad zamandan da süretili,
Düzlüyüm var, mərdliyim var qanundan da cürətli,
Toxunma torpağıma!

Mən sinəsi alovlanan millətin fəryadiyam,
Min qanadlı Vətənimin mən də bir qanadiyam,
Sözü kəskin, qolu bağlı yaralı övladiyam,
Toxunma torpağıma!

İlahinin fərmanıyla kəsilər naħaq dilin,
Boranlardan, şimşəklərdən solar bağçada gülün,
Zamanın tərəzisindən düşər məkirli elin,
Toxunma torpağıma!

Qamarlayıb qopartdiğın yurdalarım məzarlığıñ,
Ah, cüme mərəzi təki qurtarmır azarlığıñ,
Böyle keçməz Haqq evindən, canı, zülümkarlığıñ,
Toxunma torpağıma!

O atdiğın güllələrin açılar kürəyində,
Parçalanar min bir yerə qapqara ürəyin də,
Əvvəldən də haram daddi baban da çörəyində!
Toxunma torpağıma!

Tülkü təki tikə gəzən, yurddan yurda pay olmaz,
Tökülən qan bitməzmi, heç belə haqqı-say olmaz?
Bu qədər də ölüm-şivən, bu qədər də vay olmaz,
Toxunma torpağıma!

Sən süfrəsi qoltuğunda köcdən-köçə düşənsən,
Harda qədim tarix gördün oraya ilişənsən,
İkiüzlü çörək təki hər ölçüdə bişənsən,
Toxunma torpağıma!

İkiyüz il kölə olan gözü yaşlı Arazam,
Vulkanam, od içimdədi, demə, belə dayazam!
Sərt üzümü görməmisən ərzi saran ayazam,
Toxunma torpağıma!

Yumruğumu düyünləyib gülə təki sixaram,
Qeyrətimi balta edib axırına çıxaram,
O hiyləgər ürəyini beişiyində yixaram,
Toxunma torpağıma!

Poladlanmış birliyimlə açaram kələyini,
Ayaq altda tapdalarəm o iyrənc diləyini,
Ası etmə, bəndəsənsə, göylərin fələyini,
Toxunma torpağıma!

Dağlarım da od püskürər div tək cumar üstünə,
Varsa vicdanını səslə, az dur haqqın qəsdinə,
Qayıt Tanrı dərgahına gel imana, gəl dinə,
Toxunma torpağıma!

Ədaləti, həqiqəti yuvarlayıb sürgünə,
Bəsdir, daha büründüyün özgələrin kürküñə!
Azerbaycan çoxdan şahid iyrənc, qorxu-hürküñə!
Toxunma torpağıma!

25.06.1991

ŞƏHİD QARDAŞ, ŞƏHİD BACI

Şəhid qardaş, şəhid bacı,
Bu dərd ağır, bu dərd acı.
Məhkum xalqın oğlu, qızı,
Vətənimin sinəsində
parıldayan dan ulduzu.
Körpələrin dodağından qopub gələn,
o narahat müşiltisi,
zülmətin ay işıltısı!
Qaranlığda hər sitəmi, hər zülmü
qamarladı dileyiniz,

Yağıların güllesindən
yaralandı ürəyiniz.
O tikanlı məhbəslərə
ismarlandı kürəyiniz,
Siz açılan qurğusunu
bağrınızla tikə-tikə parçaladız!
Məhkumluğun qara yolun haçaladız.

Şəhid qardaş, şəhid bacı,
Siz Vətənin üstündəki hiylələrə,
fitnələrə üsyan dediz.
Ətalətin yuxusunda mürgüleyən
məmləkətə oyan dediz!
Pak bədənlər o müqəddəs
yurdumuzla qucaqlaşdı,
Bu mərdanə addimınız hər sinədə,
hər ürəkdə ocaqlaşdı.
Ruhunuzsa uçub getdi-
Tanrıının haqq dərgahına,
Batırmadız o ölüri varlıqları
bu dönyanın min oyunlu,
min fitnəli günahına!
Ağlınzda ölüm dediz
o tırtılı, o silahlı ağalara,
Azadlığın, istiqlalın mənasını
anlamayan yaşı ötmüş çağalara.

Şəhid qardaş, şəhid bacı,
şəhidliyin zirvə tacı!-
İçinizin arzuları, istekləri
bir gecənin güllesinə qurban getdi,
Qara ellə ölər ömrün sonu bitdi.
Gecə-gündüz başım üstdə
o müqəddəs, o mərdanə ruhunuz,
yamanlayır köləliyi, ətaləti, cəhaləti,
Ya qurtuluş, ya Öl deyir,
Bu əzablar parçalayır ürəyimi,
ağlatmayırla fələyimi.
Məmələkətin oğlu, qızı,
Asimanın dan ulduzu,
Siz torpağa tapındınız,
Qəfəsindən çıxmaq istər

quşçağaz tək çırpındınız.
Ruhlarınız gecələrdə
döyəcləyir pəncərəmi,
Nə bağlayır bənd-bərəmi?
Röyalardan alır məni,
Azadlığın o müqəddəs
məbədinə salır məni.
Ya ölü deyir, ya beşgünlük
zəmanədə azad yaşa,
Ya da yurdun kölə qızı,
Vurma belə əsir ömrü sən də başa,
Yada ki, yazıq Şadiman, ulu Tanrıım,
Dərdlərini dərgahında bölmək istər,
Bu dünyanın hər üzünü
görməməkçin ölmək istər.

24.08.1991

KÖKÜ ÖZÜMÜZDƏN OLAN CƏLLADLAR

Boyanıb məmləkət naħaq qanlırlar,
Qiydınız yanvarda cavan canlırlar,
Son qoyun hökmə, bu divanlırlar,
Evləri dolaşır ahlər, fəryadlılar,
Kökü özümüzdən olan cəlladlılar.

Əsla yağı çıxmaz qardaşa qardaş,
Daş yağıdırar göydən, Tanrı qara daş,
Vətənə xidmətdə olar vətəndaş,
Papa sayesində ad alır adları,
Kökü özümüzdən olan cəlladlılar.

Soyunuza yaddı birlik əzəldən,
Gedər ad-sanınız birgündə əldən,
O qul qanunuz düşəcək dildən,
Gülür üstümüzə yağırlar, yadları,
Kökü özümüzdən olan cəlladlılar.

Beşgünlük şöhrətə Vətən satılmaz,
Yağı ayağına qeyrət atılmaz,
Xainin nə'si də yurda qatılmaz-
Belə buyurmuşdu aqıl ustadlılar,

Kökü özümüzdən olan cəlladlar.

Dünyaya çox firon gəldi də, getdi,
Zülümər zamanın köksündə bitdi,
Sizin sonunuz da beləcə bitdi,
Ağrıyla suvanıb evi bərbadlar,
Kökü özümüzdən olan cəlladlar.

Allahın səbri də tükənib daha,
İnşallah son qoyar o bir gün aha,
Siz ki, xirdəyəcən batdır günaha,
Yetişməz Tanrıya sizdən imdadlar,
Kökü özümüzdən olan cəlladlar.

Əliniz boyanıb millət qaniyla,
Məmləkət ucalır canyananıyla,
Siz ki, daldalandız el ad-saniyla,
Ürək, can alveri edən səyyadlar,
Kökü özümüzdən olan cəlladlar.

Çapılıb, talanan Vətən sizindir,
Odlara qalanan Vətən sizindir,
Əzabla dolanan Vətən sizindir,
Qurda yem oldumu ər oğlunda ar?
Kökü özümüzdən olan cəlladlar.

O şöhrət, taxtı-tac heç kəsə qalmıb,
Əldən ələ keçib bir kəsin olmub,
Heç ölkə bu qədər şəhidlə dolmub,
Döyüşə hazırlıdır bu gün övladlar,
Kökü özümüzdən olan cəlladlar.

Nifrət, sizində iyrənc niyyətə,
Nifrət, ayaqlara düşən qeyrətə,
İblislər qovuşmaz əbədiyyətə,
Donmuş ağılinizda əriməyib qar,
Kökü özümüzdən olan cəlladlar.

Sizin allahınız silahdı, gücdü,
İyrənc planınız necə gülünçdü?
Yatın, başınızın altda balıncı,
Xarsız tanrıslar, el içində xar,
Kökü özümüzdən olan cəlladlar.

Özgəyə yem olan, ey həşaratlar,
Yüyəni yad əldə dolaşan atlar,
Xalqın qəzəbiylə bu zülüm çatlar,
Bilin savaşlarda bu canım da var,
Kökü özümüzdən olan cəlladlar.

26.08.1990

ÇİNGİZ

*Telejurnalıst, Milli Qəhrəman
Çingiz Mustafayevin
müqəddəs ruhuna!*

Yağı güllesiylə köksün oxlandı,
Susdu həyatının sabahı, Çingiz.
Vicdanın qeyrətə çox arxalandı,
Dolaşdı sinəni el ahi, Çingiz.

Göylərə saplandı yurd harayları,
Qan ilə boyadı axan çayları,
Şəhid oğulların ruhu-vayları...
Ağlatdı Tanrıını, Allahı, Çingiz.

Gördün analarda əyilən qəddi,
Duydun imansızlar aşılıdı həddi,
Ekranın gücüyle uçurtdun səddi,
Oldun həqiqətin pənahı, Çingiz!

Xocalı dəhşətin aləmə yaydın!
Batan səsimizə Tanrıdan haydın,
Saldın kamerana qırğını aydın,

Faş oldu qanların ürcahı, Çingiz.

Ərzə bəyan etdin cinayətləri,
Şəri ifşa edən-xəyanətləri,
Çəkdiñ meyidləri-qiyamətləri-
Oldu bu dünyanın səyyahi, Çingiz.

Dəydi torpağına, dağ-daşına qan,
Çökdü kameranın yaddaşına qan,
Döndü bəbəyində göz yaşına qan-
Daşdı şəhid dolu siyahı, Çingiz.

Zülüm hədd aşanda şər dövran edər,
Müsibət tutmadı nə çəki, qədər,
Eylədi könlünü tamam dərbədər,
O qanlı harayın eyvahı, Çingiz!

Qaldı yollarında gülüzlü nigar...
Qoydun Vətəninə oğul yadigar,
Düşdü Məcnun yarın Leylisi ögar,
Ağladı muğamın segahı, Çingiz.

Sən ər oğlu idin Azərbaycanın,
Haqqə qurban getdi növrəstə canın,
Yerdə qalmayacaq tökülən qanın...
Nə qanlı savaşın günahı, Çingiz.

3.05.1993//Pirallahı

QARDAŞ

İtkin düşmüş laçınlı Mübariz Bəhrəm oğluna...

Kəsib qapımızı ölüm, dərd, acı,
Yaralı qəlblərin yoxdur əlacı,
Yağılarda əsir qız, ana, bacı...
Sən bu ağırlarla çırpındın, qardaş,

Qisasçın silaha tapındın, qardaş.

Keçdi düşmənlərin əlinə elin,
Varlığın alışdı, od tökdü dilin,
Qisasa çağırdı əsir qız, gəlin,
Ürəyin çevrildi orduna, qardaş,
Atıldın qurd təki yurduna, qardaş.

Qalxdın gavurlarla qanlı savaşa,
Evin dağa döndü, yorğanın daşa,
Şan-şəref gətirər ar vətəndaşa,
Namusla zirvəyə ucaldın, qardaş,
Qurğusun güllədən bac aldın, qardaş.

Bir qeyrət tacısan Azərbaycana,
Qəhrəman doğubdu səni mərd ana,
Yatmış oğullar da kaş ki, oyana...
Nə'shin də yağıya ölümdür, qardaş,
Yoxluğun Vətənə zülümdür, qaradaş.

Sən qan quşdururdun kol pusanlara,
Fəryada, dəhşətə mil susanlara,
Dözmədin günahsız şəhid qanlara,
Bağladın bəxtini dağ-daşa, qardaş,
Üz-üzə, göz-gözə savaşa, qardaş.

İtkin, vətən oğlu, sağsan dön geri,
Sənsən bu torpağın əyilməz əri,
Yoluna uzanıb bir qız əlləri...
Çatdır onu toya, busata, qardaş,
Qaytar mərd atanı həyata, qardaş.

Bu ürəyim ki, var-yaralı quşdur,
Dərddə olan könlüm dərdə tutuşdu,
Köz bağlamış sinəm yandı, alışdı,
Yoxluğun millətə daqlardır, qardaş,
O əsir Laçının ağlardır, qardaş...

11.05.1993// Pirallahı

İYİRMİ SƏKKİZ MAYISAN

Ürəyində dəndləri qubarlanan, bayramım,

Şanlı istiqlal eşqi qamarlanan, bayramım,
İzi-tozu silinib hamarlanan, bayramım,
Bir milletin Tanrıya ucalan ah-vayisan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

O böyük məmləkətin qazanılan yoluydu,
Əsir, kölə millətin açılmış əl-qoluydu,
Sildilər yaddaşlardan... tarixəsə uluydu,
Dədəm Oğuz bəyinin, sən bozqurd harayisan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

Yetmiş il dilimizdən aldılar bu kəlməni,
Vətən bayram eylədi yağı eldən gəlməni,
Şeir nədir, xalça da işlədi bu ilməni,
Parçalanmış ölkənin qanlı Araz çayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

Sən ey Məmməd Əminin ən qeyrətli balası,
Azəri türklərinin Dədə Qorqud qalası,
İstiqlal savaşında Vətən haqqı alası,
Aylara rövnəq verən əsrərin ayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

Doğuldun onsəkkizin o daşnak davasında,
Boğuldun imperyanın əjdaha yuvasında,
İyirmi səkkiz aprelin qırmızı havasında,
Topxanası dağılmış, zəncir qırılmış ayısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

O iyirmi üç fevral xalqa kölə düğünü,
Bize bayram dedilər, ərlərə bəxşış günü,
Düşünən beyinlərə yeritdilər süngünü...
Bəxtiqara Cavidin, Müşfiqin haqq payısan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

Gəl, şəhid olmuşların qanını hifz eylə,
Fəda olanlarının canını hifz eylə,
Əsir Qarabağının anını hifz eylə,
Üçrəngli kəhkəşanın ayparası, ayısan,

Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

Əldən getmiş Kəlbəcər, Laçın əsir yağıda,
Qız-gelin nalələri parçalayır dağı da,
Bu savaş meydانını dəli nərən dağında!
Sən əzilən millətin ikiyüzillik hayisan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

Yenə də qalxıb daşnak istiqlalı boğmağa,
İmperya hamilədir köləliyi doğmağa,
Yuxulu məmləkəti inək təki sağmağa,
Çox millətli bir yurdun oxdan çıxan yayisan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

Qolu dibdən vurulmuş Babəkini yad eylə,
Qətrə-qətrə soyulmuş Nəsimini ad eylə,
Dünyaya lərzə salan bir dəli fəryad eylə,
Məzarı bəy otağı şəhidlərin yayisan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

Təbrizimin gözləri qoy yollardan çekilsin,
Sərhəd deyilən yerə gül-çiçəklər əkilsin,
Çılğın sevinc yaşları xan Araza tökülsün...
Sən böyük bir millətin o tayı, bu tayisan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

Şadiman ki, ağılının külünü köz eyleyir,
Könlünün qubarını vərəqlərə söyləyir,
İstiqlalsiz bu kölə məmləkəti neyləyir?
Azəri xalqlarının azadlıq sarayisan,
Əski Azərbaycanın İyirmi səkkiz mayisan.

23.05.1993

BAŞBİLƏNLƏRİMİZƏ

Kürsüsünə siğınıb pulun, malın öyenlər,
Millətin daş-qasıyla üst-başın bürüyənlər,
Günahsız bəndələri savaşa sürüyənlər,
Cocuqların ürəyi yağı cibində dollar,
Əsirlilikdə qız-gelin bağlı qalıbdı yollar.

Erməni cəlladının dilinə aldanmayın,

Namus ayaqlar altda kişilikdən sanmayın,
Ac-yalavac kütləni bir belə də danmayın,
Körpələrin fəqanı ərşin bağırna bıçaq,
Bəsdir qara camaat əlinizdə oyuncaq!

Əcaba, kürsü-kürsü yabançı çəkişmələr,
Dildə xalqı aldadıb ürəkdə dəyişmələr,
Yağıya əl uzadıb bu üzdə döyüşmələr,
Töküldü millət qanı, axdı oldu min dəniz,
Bu şərəfsiz həyatdan böylə utanmazmı üz?

Nədir belə didişmə, ölkədə hal qoymadız?
Bu tökünlənlər yetər, tökdükcə qan doymadız,
«Xalq» dedikcə ucaldız, xalqı bir yol duymadız,
Dəbdəbəli imaret, daş-qasa, bol-bol pul-para,
Millətin boynu büük, millətin köksü yara.

Hanı oğullarınız, gizlənib dər-deşikdə?
Yaşları çox uşaqlar uyuyurlar beşikdə,
El-oba qan içində gırلنirlər eşikdə,
Xalqın qoç igidləri şəhid olur torpağa,
Bəzəkli maşınlarda çapırsınız sol-sağ'a.

«Xalqım, elim» deyənlər isti yataqda yatır,
Erməni körpəmizin ciyərin pula satır,
İlahidən törəməz, artmaz dünyada qatır!
Ey «Vətənim» deyənlər, ələcsiz müşkülümüz,
Artdı, çoxaldı, ya Rəb, gündən-günə ölümüz.

İşgalda eli olan bu havanı qoxlamaz,
Qan içində məmləkət xoş günə can saxlamaz,
Güllələr tuş sinəyə, cənablar, göz yuxlamaz,
Yorulduq bu dərdlərin əlacın gözləməkdən,
Boğazlara güc verib hələ hey sözləməkdən.

Şah Xətayı savaşda qılınc çaldı bir zaman,
Bizim Milli Məclis də dilə güc verir yaman,
Ərşə dikəlib, fəqət, bu səfalət ah, aman,
Yumşaq kürsüdən qalxin, kişilər, qeyrət dəmi,
Qurtuluşun yolunda yalnız çalın qələmi!

Bunu sizə yaralı hər ana ahi deyir,

Əsirlikdə çürüyən xalqın günahı deyir,
Azerbaycanın ölüm-qalım sabahı deyir,
Atın umu-küsünü, birləşin bir sırada,
Qırılır xalq kütləsi milçək təki arada.

Torpaq gedəndən sonra sizə kürsü nə lazım?!
Sönüb elin güneşi, qısa dönübdü yazım,
Bu amansız qırğını kağıza necə yazım?!
Əldən getdi məmlekət, sarılı silahlara,
Qayıdın meyxanadan, dönün qibləgahlara.

Ağlayan gözlərindən yaş tökülür Vətənin,
Öz əliylə başına daş tökülür Vətənin,
Ayıl, kişi, yuxudan, bax sökülür Vətənin,
Dağılım kürsülərdən, səngərdə məclis qurun,
Birləşən əlinizlə düşmənin başın vurun.

Bacı, ana namusu erməni yatağında,
Gelinlər qara geyib gəlinlik otağında,
Məşvərət kimə lazım olkənin bu çağında?
Güç görməsə yağılar, allığından dönermi?
Kişi ölü, öldürər ayaqlara enərmi?

Düz ikiyüz il önce el o tay, bu tay oldu,
Şuşa, laçın, Kəlbəcər Zəngəzura tay oldu,
Yurdun başbilənləri niyə belə zay oldu?
Dilindən Şadimanı çəkin bugündən dara,
Öldüm, Allahım, yetər, bu yol gedir de hara?...

5-6.06.1994

ÇEÇENLƏR

*Rus işgalçları çeçen xalqının
çökməsinə 48 saat vaxt verib!*

Üsyandı dünyanın işğallarına,
Güvənər atının ayaqlarına,
Ocaqlar sancılıb şış dağlarına,
Yixar məhvərindən şəri çeçenlər,
Qafqazın döyüşkən əri çeçenlər.

Qorxutmaz onları qurğuşun, ölüm,
Əyməz qürurların o qanlı zülüm,

Birləşər dağlarda el bölüm-bölüm,
Kafirin bileyin gərər çeçenlər,
Qanlı köynəyini sərər çeçenlər.

Böyük şeyx Şamilin qeyrət havası,
Qul olmuş Qafqazın o hürr davası,
Tanrıının dilinin heyrət duası,
Dayanıb səd kimi qala çeçenlər,
Getməz hər fitvayla yola çeçenlər.

Bitməz imperiyayla haqq savaşları,
Əyilməz zirvələr dələn başları,
Zəhmi parçalayar o sal daşları,
Qatlar yoxuşların dizin çeçenlər,
Əridər düşmənin izin çeçenlər.

Alçaldı bilmədi zülüm qeyrətin,
Papağı başında dağdı millətin,
Dünya da gizlədə bilmir heyrətin.
Mənəm deyənlərə dərsdi çeçenlər,
Allahdan ucalan səsdi çeçenlər.

Ey din qardaşlarım, qırın qəfəsi,
Yixin azadlığı didən məhbəsi,
Yetişər Qafqazın Hürr qələbəsi!
Düşər ayağına zülüm, çeçenlər,
Diz çökər öündə ölüm, çeçenlər.

Şanlı istiqlala şəhiddi xalqı,
Haqqın dərgahına pak yetdi xalqı,
İmperya səddini əritdi xalqı,
Köləlik məzarın qazdı çeçenlər,
Tarixi qaniyla yazdı çeçenlər.

Qadınılı, uşaqlı silah əlində,
Qanlar su yerinə axır əlində,
Allahu-əkbərdir, hürdür dilində,
Ərzi məhvərinə salar çeçenlər,
Alar istiqlalın, alar çeçenlər.

16.12.1994

BİZİ ÖZÜMÜZƏ QAYTARAN OLA

İçimdə alışan şamdı ürəyim,
Dərdlərin əlindən damdı ürəyim,
Bu necə murazdi, kamdı ürəyim?
Gəlsin Şah İsmayıllı, Qacar bu hala,
Bizi özümüzə qaytaran ola.

Ana ətəyində gizlənən oğul,
Addımı gəlin tək izlənən oğul,
Külək nə, mehdən də gözlənən oğul,
Doğulduğun evmi qeyrətə qala?
Bizi özümüzə qaytaran ola.

Kişi at belində əlində qılinc,
Başının altına qız qoyar balınc,
Utanır gözəllər-Sevda, Gül, Narınc...
Oğul dediyimiz Vətəna bəla,
Bizi özümüzə qaytaran ola.

Donub damarlarda qeyrətin qanı,
Necə miskin edib Azərbaycanı?
Hanı Cavanşirin, Babəkin canı?
Qoymasın bir ana gözləri dola,
Bizi özümüzə qaytaran ola.

Pulsuzlar gedirlər cəbhə xəttinə,
Vətənin yaralı qan sərhəddinə,
Nə oldu oğulun kişi qəddinə?
Ürək necə gedir qeyrətlə yola?
Bizi özümüzə qaytaran ola.

Niyə içimizdə namus əzildi?
Niyə bu Vətəndən belə bezildi?
Hünər kəndirimiz əldən üzüldü,
Allah, içimizdən qorxunu ala,
Bizi özümüzə qaytaran ola.

Yağının hələ də vayı olmayıb,
Xain ermənin tayı olmayıb,
Heç kəsə düşməndən dayı olmayıb,

Allah nizamlasın bizi haqq yola,
Bizi özümüzə qaytaran ola.

Şadiman, çoxları qul olub vara,
Vətənin köksünə vurubdu yara,
Çəkilsin satqınlar, xainlər dara,
İblis ürekli lər payız tək sola,
Yaradan bizi də düz yola sala,
Bizi özümüzə qaytaran ola,
Bizi özümüzə qaytaran ola.

09.11.1997

EY ŞƏHİD

*Masallı bölgəsinin Tüklə kəndindən
Qarabağ savaşında şəhid olmuş İbadov
Əli İbad oğlunun müqəddəs ruhuna...*

Can Vətən, deyərək qalxdın ayağa,
Eylədin canını qurban, ey şəhid.
Boyandı al qanın ana torpağı,
Yer də, göy də dedi: Can, can, ey şəhid!

Sən ki, yurd-yuvanı bir Kəbə sandın,
Onun səcdəsiylə doğuldu andın,
Həm şərəf, həm namus oduna yandın,
Vermədin yağıya aman, ey şəhid.

Siğındı köksünə üçrəngli bayraq,
Çəkdiñ yağıların sinəsinə dağ,
Qanına bələndi əsir Qarabağ,
Düşmənin hiyləsi yaman, ey şəhid.

Bu acı mətləbi duyanlar da az,
Rahat mənzillərdə uyanlar dayaz,
Yaralı Vətənin siması bəyaz,
Bulmazmı Yaradan loğman, ey şəhid?

Boyanıb Çaldırın igid qanıyla,
Torpaqlar qandallı əsir canıyla,
Dünya usanmazmı bu divaniyla?
Etməzmi bu dərdə dərman, ey şəhid?

Tüklədə uyuyur o nakam məzar,
Ruhu yağılara etmədə həzar,
Şadiman bu həli ah ilə yazar...
Oxuyar, ağlayar ümman, ey şəhid.

22.06.1997 //Pirallahı

ŞƏHİDLƏR XİYABANI

Əsarətinə üsyən dünyanın qəm adası,
Nakam olmuş canların şəhid ruhlar odası,
Zəncirləri qırılmış Vətənin qan-qadası,
Şəhidlər Xiyabani!

Gözü yaşlı analar saçın yolur ah ilə,
Məmləkət üsyən edir qul olmuş sabah ilə,
Allah necə barışır bu suç, bu günah ilə?...
Şəhidlər Xiyabani!

Xonçası qara geymiş igidin yas ocağı,
Cocuğu gözü yaşlı gəlinlərin qucağı,
Əli qanlı cəlladın min illik umacağı...
Şəhidlər Xiyabani!

Diləkləri, amacı sinəsində boğulmuş,
Onsəkkizdən bu yana iki dəfə doğulmuş,
Öz halal torpağında, öz qanıyla yoğrulmuş,
Şəhidlər Xiyabani!

Görməyib səyyarəmiz bu cürə sitəm, zülüm,
Lay-divar igidlərin sinəsi dilim-dilim,
İlahidən xəbərsiz yazılmış savaş, ölüm,
Şəhidlər Xiyabani!

Gözüyaşlı körpələr ata yoluna baxar,
Rüzgar da qan-qadadan ərzi yandırıb yaxar,
Selmi, sumu bədənlər hər gün qoynuna axar?
Şəhidlər Xiyabani!

Sonu olacaq görən bu tökülen qanların?
Şəhidlik ünvanına yazılın cavanların,
Allah hesabın çəksin qoy sonsuz divanların!

Şəhidlər Xiyabani!

İçimdə vulkan olan, ərzi tutan acısan,
Yağı gülləsinə tuş sən qardaş, sən bacısan,
Özünü danan xalqın tək mənlik əlacısan-
Şəhidlər Xiyabani!

Anaların köksünə dağ basma, özü közdü,
Yetər, daha məmləkət qanlı işğala dözdü!
Millət qul ola-ola öz canından el üzdü,
Şəhidlər Xiyabani!

Qərənfili matəmə boyanmış bəy məzarı,
Ağlayır sinələrdə ürəklər zarı-zarı,
Qəbirləri qucaqlar gəlin, ana, qız, qarı,
Şəhidlər Xiyabani!

Nə vaxt sona yetəcək, ay Allah, bu müşküllər?
Lay-lay balam deməkdən qabar çalıbdı dillər...
Ağı deyir ağlayır bağçamızda da gülər...
Şəhidlər Xiyabani!

Ey millətin istiqlal dünyasının günəşi,
Məzarlara sığınmış nakam ruhların nə'shi,
Min yerə parçalanmış zəncirlərin atəş-i-
Şəhidlər xiyabani!

Sən nəhirlər ağlaşdan ölkənin qibləgahı,
Qocadan cocuğadək hər evin səcdəgahı,
Dikiləcək min illər fələyə ana ahı...
Şəhidlər xiyabani!

Şadiman ölsə bir gün ruhu səcdəyə gələr,
Başdaşından dünyaya ömürlük ah yüksələr,
Məzar-məzar önündə tənim doğulub ölü-
Şəhidlər Xiyabani!
Şəhidlər Xiyabani!
4-5.06.1994

QISASA ÇAĞIRIR

Bize ölmək olmaz, ey soydaşlarım,

Analar, bacılar, qan qardaşlarıım,
Quru gözlerimden axan yaşlarıım,
Batıb əsirlilikdə solanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Uşaqtan böyüyə ağlamaq yetər,
Özgəyə ümidiłr baqlamaq yetər,
Bəsdi, sinəmizi daqlamaq yetər,
Son qoyun bu yurddan olanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Bunu Pənahabad sarayı deyir,
Şuşanın o əsir harayı deyir,
Xocalıdan qopan el vayı deyir,
Batmali qırğını salanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Harınlar kazino küncündə kişi,
Qumarda uduzmaq, udmaqdu işi,
Aslan ki, aslandı erkək ya dişı,
Batmasın saçını yolanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Ana övladına eyləyər ərki,
Basilşaq bu yurdun başına sərki,
Hər doğulan oğul sayılmaz ər ki,
Son qoysun ürəyi talanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Qurtul, anam, bacım, o göz yaşından,
Qara örtüünü götür başından,
Silah al oğlundan, hərb qardaşından,
Düşsün yurd-yüvana dolanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Qana-qan olmalı ürəyimizdə,
Şir gücü bükülməz bileyimizdə,
Savaş! Savaş! Savaş! Diləyimizdə,
Batsın Qarabağı alanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Şah İsmayıł kimi Heydərimiz var,

Cavanşir qüdretli çox ərimiz var,
Məmməd Əmin təki öndərimiz var,
Qoy düşsün min hava çalanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Bizə məğlub deyir hər yoldan ötən,
Çox meydan oxuyur hər gəda, yetən,
İnsana şirindir canından Vətən!
Qartal hünərini bilsin yarasa,
Qisasa çağırır Vətən, qisasa!

Qadın, yaddasını səslə dadına,
Həcəri, Tomrisi gətir yadına,
Aqlamaq yaraşmaz indi adına,
O əllər yağını boğazdan asa,
Qisasa çağırır Vətən, qisasa!

Bu namus savaşı, bu qan savaşı,
Ayağa düşməli erməni başı,
Ey yurdun qeyrətli, ər vətəndaşı,
Nərə çek, nərəndən yağı qan qusa,
Qisasa çağırır Vətən, qisasa!

Ləkəli namusu qanla yuyarlar,
Namussuz olanın bağın oyarlar,
Qan alsaq dünyada bizi sayarlar!
Qorxağı kim duya, kim qulaq asa?
Qisasa çağırır Vətən, qisasa!

Şadiman, silahlan, dön silahdaşa,
O əsgər papağı şərəfdi başa,
Güllə ürəyinə dəysə də yaşa...
Qoyma, bu torpağı erməni basa,
Qisasa çağırır Vətən, qisasa!
Qisasa çağırır Vətən, qisasa!

26.02.1998

AĞI-DASTAN

20 YANVAR 1990-ci il
şəhidlərinin müqəddəs ruhuna...

Sinəsi yara, Bakı,
Yaxdılар qara, Bakı,
Yağının fitvasıyla
Qarışdı ara, Bakı.

Didilən canlarım oy!
Tökülən qanlarım oy!

Başım, qollarım hanı?
Axır köksümün qanı,
Qana susayan yağı,
Sən verdin, aldın canı?

Bağlanan yollarım oy!
Zəncirli qollarım oy!

İgidim ölmə dayan,
Bağlı gözün aç, oyan,
Çərxin tərsə çevrilsin,
Bizi bu günə qoyan.

Lay-divar nərlərim oy!
Qeyrətli ərlərim oy!

Yağı canın üzülsün,
Bəxt ulduzun süzülsün,
Bağrıma dəyən gülə
Ürəyinə düzülsün.

Süssüz dodaqlarım oy!
Sinədə dağlarım oy!

Lənkəranda ölen mərd,
Üzdü bizi şivən, dərd,
Qara geyib gələrdim...
Kəsib yolları namərd.

Dağılan sinələr oy!
Uçulan binələr oy!

Qalanın yolu bağlı,
Qalmışam qolu bağlı,

Gəlməyə yağı qoymur,
Yol gülə dolu, bağlı.

Binədə şəhidim oy!
Əyilməz igidim oy!

Dilimi bağladılar,
Sinəmi dağladılar,
Arxamca gülənlərim
Üzümə ağladılar.

Torpağa düşənim oy!
Qanında bişənim oy!

Haqqımı min yol dedim,
Vətəndən hara gedim?
Qanun-höküm yağıda,
Kimə şikayət edim?

Ay şəhid cavanım oy!
Batırılan qanım oy!

Məzarsız qalan, şəhid,
Varlığı talan, şəhid,
Torpağında doğulub
Torpaqdan olan, şəhid.

Bəxtsiz igidlərim oy!
İtgin şəhidlərim oy!

Maştəga qana batıb,
Orda bir şəhid yatıb,
Tanrı qanı görmədi,
Dünyanın axrı çatıb.

Yollarda ölü nim oy!
Yüzə bölünə nim oy!

İstəklim gülələndi,
Köksü qana bələndi,
Ahımdan fələyin də,
Gözündən qan ələndi.

Nakam solanlarım oy!
Şəhid olanlarım oy!

Yatağın buza döndü,
Talesiz qıza döndü,
Ömrün yağı əlində
Sönən ulduza döndü.

İgid, qorxmaz ərim oy!
Didilən hünərim oy!

Bu sinəmi qəm yarar,
Gözlərim sə haqq arar,
Şəhid atasın balam
Ömrü boyu axtarar...

Əsir qalalarım oy!
Yetim balalarım oy!

Torpağa düşən, bacım,
Canla əlləşən, bacım,
Şəhid sinən didilib
Yuyulmur nə'shin bacım.

Qanlı köynəklərim oy!
Ölən diləklərim oy!

Nə'simi tanklar üyüb,
Can üstə min yol söyüb,
Məhkumam döymə, yağı,
Məni öz bəxtim döyüb.

Tək ayaq məzarım oy!
Bu qanlı gülzərim oy!

Qara yanvar nə nəhsdi?
Yağı yolları kəsdi...
Əliyalın Bakımı
Öldürməyə tələsdi.

Sinan ayaqlarım oy!
Qanlı bayraqlarım oy!

Gecəmi gündüz etdim,
Zülümle mərd böyüdüm,
Yağı tank altda əzdi,
Əcəb kamıma yetdim.

Şəhid ananlarım oy!
Ərsiz sonalarım oy!

Şəhid anam, bacım vay,
Aşdı başdan acım vay,
Kimə dil açım, Allah,
Yoxmu bir əlacım vay?

Batıbdı harayım oy!
Uçubdu sarayım oy!

Yağdı güllələr qəfil,
Bu dərdi götürməz fil,
Sən toyların qızıldın
Yasa batdın qərənfil.

Ah, qanlı güllərim oy!
Dəhşətli illərim oy!

Neftçalanı tutdular,
Sinəsin qanatdilar,
Tikəmiz boğazlarda
Haqqı-say unutdular.

Bəbəkdə sellərim oy!
Köməksiz ellərim oy!

Düşmən tələ qurubdu,
Evdə üzə durubdu,
Sinəmdən qorxan yağı
Kürəyimdən vurubdu.

Qanlı qucaqlarım oy!
Sönən ocaqlarım oy!

Ayaqlarım yox gələm,
Sınmış qollarım qələm,
Güllə başda, sinədə,
Ürək can vermir öləm.

Dayanan saatım oy!
Pozulan həyatım oy!

Yaram sürər ağlama,
Uzun sürər ağlama,
Örpəyi üzünə tut,
Yağı görər ağlama.

Ağrılı ürəyim oy!
Puç olan diləyim oy!

Anam, bacım qarada,
Min gülə bir yarada,
Yağı qaldı kənarda
Biz qırıldıq arada.

Dərdli dağım, daşım oy!
Şəhid vətəndaşım oy!

Yağı çırağın sönsün,
Sinənə əcəl ensin,
Nahaq qanlar tökənin
Qanı çaylara dönsün.

Haqqısız güllənənim oy!
Əcəlsiz ölenim oy!

Allah, bu necə işdi?
Süngü sinəmi deşdi,
Bağrimdan keçən güllə,
Min yol yerin dəyişdi.

Zəncirli Vətənim oy!
Min ölüb-itənim oy!

Yağını dərd əyəydi,

Qapısın vay döyəydi,
Sənə dikilən güllə
Ürəyimə dəyəydi.

Bəxti kəm sevgilim oy!
Öz qismətim, gülüm oy!

Qəddi əyilən canım,
Bağrı üyülən canım,
Əsirlilik zindanında
Haqsız döyüllən canım.

Zəncirli qollarım oy!
Heysiyyatım, arım oy!

O vay sözünə qurban,
Çıxan gözünə qurban,
Bircə oğul itirən,
Özüm özünə qurban.

Sinəsi dağlarım oy!
Min yerdə ağlarmış oy!

Dağ-daş nalədən dindi,
Yaralı qəlb döz indi,
Ölüm əcəl işidi,
Heyif, yağı sevindi.

Yaralı gözlərim oy!
Ağlar gündüzlərim oy!

Nahaq qanlıqlara uyan,
Zülmün Tanrıya əyan,
Balan atasız qalsın,
Məni atasız qoynan.

Qanlı dodaqlarım oy!
Sınan budaqlarım oy!

Suraxanı, yol qanlı,
Həm sağ, həm də sol qanlı,
Düşmən atan güllədən

İgidim yarımcانlı.

Çəkilmeyən dərdim oy!
Qalib yerdə mərdim oy!

Şəhid qollarım üstə,
Ağı desin el pəstə,
Səni bu hala salan-
Ürəyimdən su istə.

Soyuq otaqlarım oy!
Qara yataqlarım oy!

Min-min gülə çapardı,
Başımı tank qopardı,
Mən səni tək qoymazdım,
Qəfil gülə apardı.

Mənsiz qalan yarım oy!
Əhdə vəfadarıım oy!

Yağı köksümü diddi,
Öldürdü kama yetdi,
Yarsa mənim üstümdə
Özünü şəhid etdi.

Dünyada gərəyim oy!
Sən mənim mələyim oy!

Bu gülə hardan yağır?
Tökülür ağır-agır.
Aç gözünü bax, fələk,
Parça-parçadır bağır.

Kimdən haqq diləyim oy?
Dünyada gərəyim oy!

Gəncənin yolu müşkül,
Güllə açdı qəlbədə gül...
Nahaqçı haqq eyləyən,
Qanunun başına kül.

Sönən sobalarım oy!
Dərdli obalarım oy!

Laçının yolu yağı,
Güllədir solu-sağı,
Məni Şuşamdan edən
Balan görsün yurd dağı.

Dərdli Qarabağım oy!
Pozulan növrağım oy!

Qubanın yolu bəlli,
Tanklar gelir yüz, əlli,
Qalmışan qan içində
Yox dada yetən, elli.

Qəfil fəlakətim oy!
Əsir məmləkətim oy!

Belə əsmə qəm yeli,
Tutub zülüm, qan eli,
Gülləni yağdırılanın
Haqdan kəsilsin əli.

Bağrımı paralar oy!
Dərd məni qaralar oy!

Xankəndinə tank çapar,
İçimizə qəm yapar,
Qanımızı tökəni
Əzrayıl, özün apar.

Qurda yem canlarım oy!
Günahsız qanlarım oy!

Dilim lal, ürəyim qor,
Qanun, höküm əldə zor,
Günümüzü tar edən
Görən gözün olsun kor.

Bükülən dizlərim oy!
Boğulan sözlərim oy!

Göyçənin bağırı qandı,
İnsaf, mərifət yandı,
İmperiya əliyle
Irəvan Yeravəndi.

Hanı igid ordum oy?
Əldən gedir yurdum oy!

Ağdərəni tutdular,
Spitak ucaldılar,
Bağrımızdakı körpəyə
Qəfil gullə atdılar.

Evdə yanalarım oy!
Çöldə donanlarım oy!

Göyçə gölü qanlıdır,
Göyləri dumanlıdır,
Yağı əldə məzarlar,
Necə ah-amanlıdır.

Ağır müsibətim oy!
Qanlı hekayətim oy!

Ünüm haqqa ucalsın,

Düşmən dərddən qocalsın,
Məni yurdumdan edən-
Yurdun yadlara qalsın.

Qanlı ev-eşiyim oy!
Gülləli beşiyim oy!

Naxçıvanım dardadır,
Haqq, ədalət hardadır?
Harda ki, qan tökülür
Allahsızlıq ordadır.

Ağrılı günlərim oy!
Bağlı düyünlərim oy!

Yaman gün gedər, gəlməz,
Mərd namərdə əyilməz,
Zor ilə alınan yurd-
Özünükki deyilməz.

Əldən gedən elim oy!
Qıfıllanmış dilim oy!

Güllə şimşək tək çaxır,
Küçədən qanlar axır...
Sən can üstə, şəhidim,
Gözüm gözüne baxır!

Güçüm çatmır sənə oy!
Düşmən daşa dönə oy!

Yağı quduzdu, yaddı,
Köksə min güllə atdı,
Əcəl olsa nə dərdim?
Öldürənim cəlladdı.

Yoxdu bir günahım oy!
Hardadı Allahım oy?!

Ağlasın kaman, neyim,
Kəsilib daha heyim,
Öz güllemdi sinəmdə
Bu dərdi kimə deyim?

Tanklarla döyüldüm oy!
Yetiş dada öldüm oy!

Sumqayıt yolunda qan,
Bədən öldü, uçdu can,
Alimi tank altında
Yox olsun belə dövran.

Kağızım, qələmim oy!
Qaralan aləmim oy!

Sumqayıtı çaldılar,
Qan töküb alçaldılar,
Yurdun alimlərini
Tank altına saldılar.

Şəhid olan adım oy!
Boğulan fəryadım oy!

Hava şaxta, soyuqdu,
Qəlb gullədən oyuqdu,
Allahın günahı yox,
Yuxarıdan buyruqdu.

Qanla dolu küçəm oy!
Ay imkansız gecəm oy!

Qurda ümid əbəsdi,
Haqsızlıq haqqı kəsdi!
Şirinxanım bir bülbül...
Çırpındığı qəfəsdi.

Ölən həqiqətim oy!
Didərgin millətim oy!!!
26.01.1991-27.10.1991

ÖZÜMÜ AXTARIRAM

TƏK SƏNİ İSTƏYİRƏM

Tək səni isteyirəm,
Döyəsən pəncərəmi.
Qapqara zülmət ola
oyatmadan aləmi-
Açam qapını,
qıram tənhalığın sapını.
Gələsən otağıma,
Girəsən könül bağıma, ilhamım.
Hər şeyi unudaq,
o zərif hissələrin acısını, şirini dadaq.
Seyrangaha çıxaq təbimin dolan çağrı,
Onsuz da bu tənhalıq mənə yağı!
Alışaq bir yerdə içün-için,
yanaq hər ikimiz ürək üçün.

Tək səni isteyirəm gözüm dolanda,
Başımın üstünü sükut
qara bulud kimi alanda.
Çatasan dadıma,
yetəsən bu çılgın anlarda dəli fəryadıma.
Kimsəyə könüldən vurulmadım,
Hardasan ey mənim adım?
Biz ki, bir-birimizlə dərdimizi bölürük,
Kağızsız, qəlemsiz ölüruk.

Tək səni isteyirəm, ilhamım,
Gəl, tənha gecələrimin yaraşığı,
Şirin Xanımın bəxtsiz taleyinin aşağı,
Sinəmi didib parçalayan acılara,
Dünyanın için doğrayan sancılara,
Bütün dəhşətli ölümlərə,
İnsanları müti edən zülmlərə
təsəlli olaq,
Ucalıqda qalaq-
Altundan da qiymətli,
kağız və qələmlə,
Bu sırlı aləmlə,
İmisti sözümüzzlə,
Açıq gözümüzzlə qələbə çalaq,
Qələbə çalaq...!

10.06.1992

DAŞ ÜRƏKLƏR

Daş ürəklər-
İçinizdən bir atım çay göyərəydi...
Susuzluğa həsrət,
alışan ürəyə təsəlli kimi,
Dəli fələklər təki yüyürəydi,
insafınız cadar-cadar
könlülləri sulamaq üçün,
Coşmayaydız ayna tək,
ürəyi bulamaq üçün.

Daş ürəklər,
Sübəhün gözləri təki yaşılı gözlərə baxın,
Laqeydliyi, tanrısızlığı
siz allah buraxın,
Əlinizdə imkanınız,
sığınmağa damınız,
Vallah, yüksüz dünyaya hamınız...

Daş ürəklər,
barı, təsəlli olun bir koruşan ocağa,
Axı bizi Tanrı yollayıır son dayanacağa!
Ölümdden qaçmaqmı olur?
Əzrayıldan baş açmaqmı olur?

Daş ürəklər,
Bürünməyin zülm yorğanına,
Atmayın özünüüzü cəhənnəmin yarğanına,
Sual-cavab günü gələr...
Allah başınıza daş ələr,
Daş ələr...

05.11.1992

GECİKMƏYİN

Bu dünyanın dəndlərini bilə-bilə,
Dərmansızın əzabların
soyutmağa gecikməyin.
Bir xəstənin yatağanı kəsib duran,
Əzrayılı yubatmağa gecikməyin.
Ürəkləri çıllıq-çıllıq eləməyə
dəqiqli, an bəs eyləyər,
Yaman dillər, yman gözlər o qədər ki,
Min bir tale yollarını nəhs eyləyər.
Ürəkləri ikiayaqlı şeytanlardan
qutarmağa gecikməyin,
Hiylələri ədalətin dəryasında
batırmağa gecikməyin.
İlahinin varlığına tapınaraq,
İblislərin kölgəsindən sapınaraq,
Yasda, vayda ağlamağa,
Toyda qəlbdən çağlramağa gecikməyin.
Lazım gəlsə el yolunda son paranı
bölməyə də gecikməyin,
Haqq yolunda kişi kimi
ölməyə də gecikməyin.
Gecikməyin.

05.11.1992

YOL GEDİRİK...

Qapılıb tənha otağıma,
Siğının qələmimə və varağımı,
Ümidlərimin dayanacağında
daldalana-daldalana,
Ağrı, acılardan bulana-bulana,

Qoşuluram ün yetməz axına,
Buraxmiram ilgimləri yaxına.
Yol gedirik,
Sabaha qovuşmaq üçün,
Tanrı ilə danışmaq üçün...
Yol gedirik,
Ehtiyat etdiyim bircə ürəkdir,
Qırar ömrümü yarı yolda,
Arzularımın başibələli,
Taleyim qalmaqalda,
Elə hamımız məzara qədər çalışırıq,
Duyğularla alışırıq, çarpışırıq.
Sabahkı yoxluğumuzu düşünmədən
bir-birinin işinə qarışırıq...
Nə Allah yadımıza düşür,
nə də bir gün
bu dünyadan köçməyimiz.
Yalnız yalançı zirvələrə
can atmaqdır səyimiz!
Qəlbimizlə döyüşə-döyüşə,
Taleyimizlə deyişə-deyişə,
Yol gedirik.
Kimi para üçün,
Kimi də əlacsız dərdinə çara üçün...
Dizimiz bükülənə qədər,
Gəncliyimiz, sağlamlığımız
xəzan olub tökülənə qədər,
Bir andan sonra ölənə qədər...
Yol gedirik.
Yol gedirik.

03.02.1992

AYRILIQ

Saldın varlığını dərdə, qüssəyə,
Qoymadın könlümü bir gülməsəyə,
Böldün üzəyimi iki hissəyə,
Günahsız qəlbimə talan, ayrılıq,
Canı cəfalara salan, ayrılıq.

Başdan-başa fitnə o kainatın,
Yalandır, röyadır soyuq büsatın,
Könlü qüssələrə alırsan-satın,
Qoymursan gülməyə bəxti, ayrılıq,
Sən belə qurmusan təxti, ayrılıq.

Bir zaman od qoydun Azərbaycana,
Eli dərdə saldın, qəsd etdin cana,
Cənub yad əllərdə hey yana-yana...
Yurduma dağ-düyün çəkdin, ayrılıq,
Qəmləri üstünə tökdün, ayrılıq.

Min-min qanunları hey kəşf edirsən,
Adəm qapısına, əfsus gedirsən,
Zehni mərəkəylə neyçin didirsən?
Sönübüdü diləklər niyə, ayrılıq?
Sındıbdı ürəklər niyə ayrılıq?

Yamandır gəlişin qoca dünyaya,
Hesabda pisliyin heç gelməz saya,
Əzabına dözməz nə dağ, nə qaya,
Həsrətli gözlərə nəm-yaş, ayrılıq,
Ağrılı üzəyə bir daş ayrılıq.

Həyata qüssələr axır dilindən,
Ürəklər salamat çıxmaz əlindən,
Elə saç olmaz ki, salmayasan dən,
Hökümü-əməlindən yaman, ayrılıq,
Çəkir bələləri zaman, ayrılıq.

Çağrılmaz qonaqsan, qəfil gelirsən,
Qəlbləri qırmaqda zirvə dəlirsən,
İqamətgahında çox yüksəlirsən,
Qəmə, qüssələrə açar, ayrılıq,
Əlindən ürəklər naçar, ayrılıq.

Hökümlər, qanunlar çox-çox yazırsan,
Taleyə heç nədən quyu qazırsan,
Bəzən həddi aşıl, yolu azırsan,
Heçnə düşündürmür səni, ayrılıq,
Bu dəhşətə salır məni, ayrılıq.

Ah, yeddi hərfin sədasına bax,
Ürəklərə dəyən qadasına bax,
Qanunlar çıxaran ədasına bax,
Başdan-başa ölüm və qan ayrılıq,
Əlindən odlanır cahan, ayrılıq.

Qubarlı, mükəddər olur ürəklər,
Bəzən heçə dönür sonsuz diləklər,
Çılğın əməllərin xəzri küləklər,
İnsanlıq mülkünü gəzən, ayrılıq,
Amalı, istəyi üzən, ayrılıq.

Səfil diyarında oyunun saysız,
Ömür keçirmisən çox günsüz, aysız,
Dəqiqən olmayıb naləsiz, vaysız,
Şadlığa, sevincə sonsan, ayrılıq,
Sən qəfil ölümə donsan, ayrılıq.

Məhəbbət əlindən yiğilib cana,
De, əzab vermisən nə qədər cana?
Dünya əməlindən gəldi cəzana,
Ay həsrət, iztirab, zülüm, ayrılıq,
Fikrə, düşüncəyə ölüm, ayrılıq.

İldirimlər təki çox çapıb keçdin,
Qəmləri axtarıb, şadlığı biçdin,
Ürəyi özünə yurd-yuva seçdin,
Ələmdir, kəderdir balan, ayrılıq,
Qəmi kaman təki çalan, ayrılıq.

Şadimanın qəlbini düyünlü-dağlı,
O vüsal evinin qapısı bağlı,
Heç etdin şüuru, heç etdin ağılı,
Hiyləni, fitnəni quran, ayrılıq,
Qəlbimə əzəldən boran, ayrılıq.

19.04.1978/ /Yasamal

CAN ÜRƏYİM

Ahu tək səyyad əlində,

Alışdin giryany, ürəyim.
Açarsız qıfil dilində,
Odundan büryan, ürəyim.

Ahımla düşdün odlara,
Qorudan ocağım qara,
Gətirər şəninə qara,
Həm şöhrət, həm şan, ürəyim.

Quduqlar beynini yeyər,
Qanana qanmayan deyər,
Ev yışan hər qapı döyər,
Söyləyər hədyan, ürəyim.

Bəladır bəlkə fəzadan,
Açılmaz başın qəzadan,
Qurtula sən tək əzadan,
Bir yolluq bu can, ürəyim.

Uyma hər çağlar ahəngə,
Ağılla gəl çıxma cəngə,
Ömür ki, min yoxuş, döngə,
Biryolluq gəl qan ürəyim.

Doğuldum düşdüm bəlaya,
Atıldım bu od qalaya,
Səcdə et, Allah-talaya...
Axırı bir an, ürəyim.

Köz basıb həbsiz yarama,
Özgədən dərman arama,
Naməndlər desə qarama...
Eyləmə qan-qan, ürəyim.

Şirinə hicran evisən,
Dərdlərə dözenən divisən,
Qəfəsdə haqqı sevirsən...

Can ürəyim!
Can ürəyim!
30-31.03.1991

NƏ SƏN BİLDİN, NƏ MƏN

Bacım Mirvariye

Vaxtsız ağarmış saçların
içimdən aq ciğirlər saldı,
O yaş dolu gözlerinin atəşi
əbədi gözlərimdə qaldı,
Tufan nə vaxt başımızın
üstünü aldı?
Gənclik də, hərarət də,
səadət də getdi əldən,
Nə sən bildin, nə mən.

O pənbə dodaqlarının atəşini
söndü yad nəfəs də,
Bəxtin, taleyin, sevincin
qaldı əbədilik qəfəs də,
Bir zaman ömrünü bağladıqın
nakəs ayrı həvəs də,
Acılı illərin dən-dən,
Nə sən bildin, nə mən.

Gözündə dondu səadətin yazı,
İçini, bənizini, həyatını puç etdi bu yazı.
Sındı əbədilik vüsal sazı,
Çökdü taleyinə sis, duman, çən,
Nə sən bildin, nə mən.

Gözündə kölgələndi buludlar,
Bir nankor əlində hər anın, saatın buludlar,
Tufanlara dözmüş ümidişlərin palıdlar,
Gözü yaşılı çocuqların ətəyindən tutar,
Özlərini o imisti qucağına atar,
Ağrılı səadətinlə qucaqlaşış yatar,
Ümidsizlik içində arzular düşdü dildən,
Ağır gəldi il-ildən,
Nə sən bildin, nə mən.

Şadimanın ağırlı yollarının mərd bacısı,
Nə çox imiş taleyimizin acısı,

Ömrümüz də, illərimiz də, dillərimiz də ası,
Halını soruşanda «yaxşıyam»
kəlməsi axdı dilindən,
Bağırın para-para, dən-dən,
Nə sən bildin, nə mən.

18.11.1991

MAVİ YUXULARIM

Gecələr qara örtüklü fələklər,
Mavi donlu mələklər,
Mavi tullər çekir gözlərimə,
Alovdan don biçir sözlərimə...
Alır ağuşuna könlümü dileklər,
Sanki bəmbəyaz küləklər,
Mavi yuxular,
bağrımı didən qorxular,
Atır məni kainatın izlərinə,
Batıram fikir dənizlərinə,
Göydə durnalar təki,
Vücludum ən yüngül çəki,
Pənbə buludların üzəriylə uçuram,
Gah röyadan və yalandan qaçıram,
Gah da əlçatmaz, ünyetməz,
Bu şəhrin sonu bitməz
ulduzları qucuram.
O qapqara buludlara acıram,
Sanki ayrı bir dünyanın,
Gözəlliklə dolu röyanın,
Qapılarını açır,
Günəş təki nur saçır
mavi donlu mələklər üzümə,

Bütün məmləkətlər mavi şəkildə

görünür gözümə.
İçimdə acılarla dolu yaşam,
Əynimdə mavi donlu libası,
Nalə çəkən könül sazım,
Üzümə gülən alın yazım.
Qansız, savaşsız, ölümsüz,
Divansız, sərhədsiz, bölümsüz,
Bir səyyarədə dolaşıram,
Bu dünyadan çəkdiklərimi,
Vərəqlərə tökdükлərimi...
Mavi donlu mələklərə danışıram,
Bu atəşlə alışırıam.
Ayrılmaq istəmirəm,
Heç kəsə demirəm,
Mavi yuxuların şirinliyindən,
Vücadumu bir heyrət bürüyür,
Və heyrət buzları əriyir,-
bu sehrin dərinliyindən.
Gecələr mavi paltarımda,
İçimdə ilham adlı yatarımda,
Mavi donlu mələklərlə,
Məni ovsunlayan fələklərlə
Tanrıya üz tuturam,
Haqqın dərgahına çatıram!..
Zaman nalesiz, ahsız,
ruhlar günahsız,
ruhlar günahkar,
ətrafımda dolaşır,
mənimlə piçıldışır.
Ömrün dönüklüyündən,
Cəzaların böyüklüyündən,
Dünyanın faniliyindən söz açırlar...
Önümüzə o yan, bu yana qaçırlar!
Mən də mavi yuxularımla,
İçimi didən qorxularımla,
Dərdləşirəm onlarla,
Min bir dərdli canlarla!
Beləcə səhər açılır,
Nur saçılır,
Otağıma al günəş dolur,
Mavi donlu mələklər,
içimə siğınmış diləklər-

Harasa tələsən qaranlıqda solur-
Mavi yuxularımla,
Ölüm dən ağır qorxularımla,
Bir göz qırpmında yox olur...
Əzab verən min bir xülya,
Qanla dolu dünya,
Sinəmə ox olur...

05.12.1992

BACIM
Bacım Xaniməyə.

Çətin günlərimin anası bacım...
Sən yaşca məndən kiçiksən,
aci taleyimin sorağı oldun,
Zülmətində yixilib durduğum
qara bəxtimin çırığı oldun.
Bu tənha könlümə ümid beşiyi,
Amandır, eksiltmə üstümdən qayğıkeşliyi!
Ümidsiz günlərimin möhnətində boğularkən,
Qayğıkeş gözlərinin günəşiyə
yenidən doğularkən,
əlini çəkmə üstümdən!
Vallah gözlərim acışır
içdən qoru alışmayan tüstümdən.

Çətin günlərimin anası bacım...
Dərd hər gün döyür
qəlbimin qapı-pəncəresini,
Anlarım ölçü-müçənə qəmin dərəcəsini-
Zaman qapımdan qaçaq düşür,
İllərim bir-bir suya həsrət
balıq tək əlimdən sürüşür...
Mənim də bəxtimə
gecə-gündüz qəm yemək düşür.

Çətin günlərimin anası bacım...
Hərdən əsəbi oluram
taleyin bəd gərdişindən,
Qopara bilmirəm qara bəxtimi
fələyin qanlı dışından!
Boşalıb-doluram şimşəklərlə öcəşən,

Yaşamaq eşqiyle eżrayılla əlləşən-
ürəymin yeri-göyü titrədən fəryadından.
Amandı, sən Tanrı, sil bu umu-küsünü
yadından, yaddaşından.
Usanma bu narahat bacının
Qapqara, imisti göz yaşından.
Düşün, bu tənha bacının
insan hənirtisinə həsrət ehtiyacını,
Qırma soyuq ürəkdən,
soyuq dillərdən qopan sözlərlə
könlümün son əlacını.
Atma yad künclərə,
yad gecələrə bu tənha bacını.
Qorxuram tənhalığın o qurd hovundan,
Bir canının əsir edəcək məkirli tilovundan.

Çətin günlərimin anası bacım...
Bu şair könlümü ovutmağa,
Dərdimi başımdan dağitmaga-
Bir xoş baxışın bəs edər mənə,
Əksiltmə bir an belə onu ürəyindən,
Bu gün agah edirəm səni bu diləyimdən.

Çətin günlərimin anası bacım...
Bir ovuc ürək hərarətinlə,
yaralı könlümə yara.
Səndən uzaq olsam belə ayla, illə,
Sən məni dinlə,
Sən Allah, sən Tanrı,
Sən məni ara,
Sən məni ara.
Çətin günlərimin anası bacım...

03.06.1992

QANUNSUZ DOĞULMUŞ QIZCAĞAZA

Sənin göz yaşlarını
atəşli könlümə ocaq,
Qəlbimdə oyandı
mərhəmet hissi qucaq-qucaq.
Titrək əllərim uzanar yoluna...
Qolarım sarılar qoluna.

Yaralı köksüm sənə isti qucaq,
Ana nəvazisindən,
ata qayğısından uzaq bala,
Saldı həyatın uçurumları
cocuq həyatını qeylü-qala!
Nə çılğincasına hönkürtüylə
nalə çekdin?
Qəmini qəlbimə tökdün.
Onsuz da yaralı könlümdə
min bir dərdi-qəm,
Ağlatdı qəlbimi
narahat baxışlarındakı nəm.
Səni bu dünyaya atana-ölüm,
Qiyamət günü gələr
kəsər qapısının kəndarın zülüm.
Sil göz yaşlarını,
dünya keşməkeşli,
Bizi anbaan izləyən həyat canavar-dişli.
O kiçik vücudunu ələ al,
Özünü zamanın axarına sal.
Döyüşkən iradənlə irəliyə get,
Ən uca zirvələrə yet.
Dünya başdan-başa mübarizə,
Ölümüylə, zülmüylə qan çıxıb dizə,
Bu əzablı yolları şərəflə keçmək qalır bizə.
Ümidini qırma,
sığınıb Allaha-
məğrurluqla, namusla get sabaha.
Anan içkiyə möhtac,
Atanın ölmüş cismində ruhu ac,
Sən isə iradəsiz qadının,
Qeyrətsiz kişisinin atlığı
səhv addimin qurbanı.

İndi sən tənha ikən,
səni bu dünyaya atanlar hanı?
Qanunsuz doğuldun
bir ağılsız qadının bətnindən,
Bəlkə də xəbəri olmadı
onun heç bir dindən,
Allah özü saxlaşın iradəsiz
qadınları bu rüsvayçı gündən...

İndi içki məclislərinə qul anan,
Özü bildiyi kimi halına yanana-
Necə qoruyacaq
on bir yaşlı qız vücudunu?
Ay qanunsuz doğulmuş biçarə qızcağız,
Bəxtin parça-parça, qırıq-qırıq saz,
Qəmli gözlərindən
görürəm bədbəxt olduğunu,
Bişərəf anan bilmirmi
bu adla doğulduğunu?

Ey dünyaya qanunsuz
körpələr gətirənlər,
Namusunu, qeyrətini
heyvani hissələrlə itirənlər,
Kişilərin bir saatlıq
şirin dilinə aldanmayın,
Hər riyakar ürəyə yanmayın.
İradəsiz vücudunuzla döyüşün,
Baxın hara gedir axırı bu yürüşün?
Qanunsuz doğulanlar dünyaya zillətdi,
Kiçilən, heyvaniləşən millətdi.
Nədir bu günahsız tifillərin günahı?
Gec-tez tutar sizi onların ahi.
Hər məkirli qəlbə, ürəyə yanmayın,
Ömrünüzdə bircə an da aldanmayın.
Cocuqlar hamısı məsum, hamısı fağır,
Səhv addımdan fəlakət doğur!

Siz deyin, ey məhəbbəti
özünə eyş-işrət bilənlər,
Dünyanın güclü varlıqları «ərlər, ərənlər.»
On bir yaşlı köməksiz qızcağız
kimdən imdad diləsin?
Kimə ata, ana desin?
Bu tifili kim atıbsa bu məkirli dünyaya,
Tanrı dözməyəcək vaya.
Haqqın gözü imanlarla, dirlərlədi.
Bu tifillər minlərlədi,
Bəbəkləri əbədilik nəmdi.
Onları cahana atanların
axırəti cəhənnəmdi,

Cəhənnəmdi...

26.06.1992

NİGARANAM

Bu dünyanın qüssə dolu sabahına inamım az,
Qarlı qışdan üzü bəri uzaqlardan əl edir yaz,
Göylər sırlı, günəş altun, yol gözləyən yollar bəyaz,
Bu sərsəri oyunların hər sirrindən, nigaranaam,
Dünyanın üst qatı asan, mən dərindən nigaranaam.

Ağrı-acı qırılıbdı ilan təki köks içinde,
Çöhrə gördüm, könül gördüm, vicdan gördüm hər biçimdə,
Bu nakişi zamanənin nə var desən o içinde,
Haqq qifili itirilmiş açarından, nigaranaam,
Sürünəni ayaqlarda, uçarından, nigaranaam.

Dünya içi alovlanan bir məşəldi yanacaq hey,
Namərdi min qədd əyilən, mərdi sizlər yanıqlı ney,
Sürükləyir eniş-yoxuş min illərdi bizi giley,
Yerlərə səd ət bədənlər, ölümlərdən, nigaranaam,
Ərzi-göyü ram eyləyən zülümlərdən, nigaranaam.

Sinəm, bağrim köpüklənən bir nəhrdi qalxıb ərşə,
Əyilməzdir dağ vüqarım, amadəti hər döyüşə,
Zərif qadın vücuduma siğmaz, Tanım, bu əndişə,
Acıları dağlar boyda insanından, nigaranaam,
Hiyləsi min fil aşiran hər anından, nigaranaam.

Şadimanın sinəsində dünya siğmaz möhnəti çox,
Səadəti birçə anlıq ömrü boyu zilleti çox,
Bu dövrənən hər addımı üreyinə zəherli ox,
Min il belə hönkürəcək sözlərimdən, nigaranaam,
Ürəklərin için görən gözlərimdən, nigaranaam...

07.10.1992

RÜBABƏ

*Sevimli şərqi ustası Rübəbə xanım
Muradovanın müqəddəs ruhuna.*

Bu nə atəş, bu nə yanğı, bu nə od,

Bu nə niskil, bu nə nalə, bu nə dad,
Od qaladı bağrıma o ah, fəryad,
Səsindəki iniltilər, Rübəbə,
Qəlbə doldu giziltilər, Rübəbə.

Zəngulədən könlüma od hopubdu,
Hər şərqindən min yol qəlbim qopubdu,
İlham atım əngin göydə çapibdi,
Acıları vurmub üzə, Rübəbə,
Güç gəlibdi yanın sözə, Rübəbə.

Gecələrin Araz keçən uyğular,
Gündüzlərin haqsızlıqlar, qayğılar,
Zəncirlənmiş, sərhədlənmiş duyğular,
Ürəyində tonqal çatdı, Rübəbə,
Sənətini dərd yaratdı, Rübəbə.

Allah verdi sənə gözəl bir səsi,
Həm bənzərsiz, həm qənirsiz nəfəsi,
Çoxdan söküb sərt, tikanlı qəfəsi,
O Koroğlu zəngulələr, Rübəbə,
Min il keçəsə qəm güllələr, Rübəbə.

Şərqi böyük ulduzusan el bilir,
Hər ağrını dəli mizrab, tel bilir,
Təbrizimə yetmiş səsi yel bilir...
Əcəl qondu qəfil cana, Rübəbə,
Ruhun uçdu Savalana, Rübəbə.

Heydərbaba qara örtdü başına,
Ağ buludlar güc gəldi göz yaşına,
Duman çökdü Ərdəbil dam-daşına..!
Araza da qan ələndi, Rübəbə,
Musiqimiz güllələndi, Rübəbə.

«Bəxtiyarıq» yazarımız yazardı,
Öz əliyle öz qəbrini qazardı,
Sənin şərqiş şad ölkədə azardı...
Uçardı hey Araz üstə, Rübəbə,
Ürək xəstə, könül xəstə, Rübəbə.

Parçalanmış yurd ağlatdı Allahı,
Ayrılıqdan ölenlerin günahı,
Qəm örtüklü gecələrin sabahı,
Tilsimləndi boğazında, Rübəbə,
Zili ötdü avazında, Rübəbə.

Vətən qızı, ruhun könlün mehmanı,
İsmarladın haqq səsinə sən canı,
Nəgmən coşan damarımın al qanı,
Şərqiñ ulu səs anası, Rübəbə,
Muğamatın haqq sonası, Rübəbə.

Şirin Xanım, elin sözü yaqutdu,
Füzuliylə Rübəbəni bir tutdu,
Ruhun cənnət, cismin qəbrə tabutdu,
Yaşayarsan min illərdə, Rübəbə,
Adın gəzər bu ellərdə, Rübəbə.

13.09.1992

ANLARIM

Könlüm bir qığılçım,
Yana-yana gedirəm bu yolu.
Duygularımın zəncirli qolu,
İlləri bağrimin atəşinə bükə-bükə,
Ümidlərim tikə-tikə,
Atıram illəri zamanın zindanına...
O döyəclədikcə,
boyanır arzularım,
istəklərim al qanına,
Bir ağrı çökür duygularımın canına!
Qəfəsində çırpınan
bir quşdur hər saatım,
Narahatdır bu həyatım.
Uçmaq istəyir
ünyetməz ənginliklərə,
Ümidsiz çəğa tək
hiçqıra-hicqıra min kərə,
Əl açır günlərin mürvətinə,
Sığınır haqqın, ədalətin qeyrətinə.
Günü-günə calayıր,

Bu oddan yoğurulmuş
Şirin Xanımın içinde
bir anda min ocaq qalayır.
07.12.1991

ÜŞÜDÜM

Üşüdüm gözlərin xəyanətindən,
İblis ürəklərin bəd niyyətindən,
Üşüdüm sevginin soyuqluqından,
Sısqa baxışların donuqluqundan,
Müdrik duyğuların oyuqluqundan.
Üşüdüm yalanın qaralarından,
O haram ciblərin paralarından,
Dünyanın sağalmaz yaralarından...
Əyilməz qəddimi əydi bu ələm.

Üşüdüm, tək otaq, bir mən, bir qələm.
Əyilməz qəddimi əydi bu ələm,
Yetmədi Tanrıya, yetmədi naləm.
Zaman çıraq tutdu əyri işlərə,
Ürəklər sindiran pis vərdişlərə,
Quduqluq bəxş edən haram dışlərə.
Soyuq baxışların dönüklüyündən,
Eşqin, məhəbbətin sönüküyündən,
Qara yalanların böyüklüyündən,

Üşüdüm, İlahi, Üşüdüm, yenə,
Yandı sitəmlərdə günahsız sinə.
Üşüdüm-tökülən nahaq qanlardan,
Yaşamaq eşqiylə solan canlardan...
Bir-birinə yağı bu insanlardan!
Sitəmləri sonsuz dünya nə yaman?
Aman istəyirəm, ey Tanrım, aman!
Üşüyə-üşüyə soldu varlığım,
Çırpındı qəfəsdə can vüqarlığım,
Qaraya büründü bəxtiyarlığım.
Dünyanın fəqanı göylərdə gülüş,
Qurtarmaq bilməyir min illər döyük.
Əzablı vuruşda bu Şadimanın,
Tanrım bilməm niyə almayırlar canın?!

03.12.1991

BU HƏYATI İSTƏMİRƏM

Ürəyimi döyəcləyən əzabların ölçüsüyəm,
Hər ağrıya, hər aciya mən dəmirəm.
Ulu Tanrı, həqiqətin, səadətin elçisiyəm,
Bu həyatı istəmirəm.

*

Min illərdir yol yoldaşı xeyrlə şər,
Qəzəbiylə bir-birinin köksün deşər,
Ayaqlara qapanıbdı yazıq bəşər...
Bu həyatı istəmirəm.

*

Həqiqətim qapıların arxasında öləcəksə,
Əliqanlı yağı, düşmən torpağımı böləcəksə,
İftiralar ayaq açıb pak üzlərə güləcəksə,
Bu həyatı istəmirəm.

*

Əgər dövran arxa dursa hər əməldə xəbislərə,
Ağıl, idrak meydan versə qara ağızlı hisslərə,
Dərgahına siğindiğim Tanrı yolsa iblislərə...
Bu həyatı istəmirəm.

*

Ey Allahım, torpaqlara gömültmə pak diləyimi,
İnsaf eylə gözlərimdə qoyma, böylə istəyimi,
Fəqət, sonra al, parçala murazınla ürəyimi,
Bu həyatı istəmirəm.

*

Xəyanətlər bu dünyadan gözün deşir,
Yalan, hiylə dərisinə heç siğmayır hər gün şışır,
Əcəlsiz də hər insanın taleyinə ölüm düşür...
Bu həyatı istəmirəm.

*

Mənsəbbazlar, tayfabazlar parçalayırlar
torpağımı para-para,
Həqiqətlər, sədaqətlər düşüb tora,
Bu zülmümlər, bu əzablar çəkir dara,
Bu həyatı istəmirəm.

*

Düzungülüyü aramızdan süpürənlər,
Namusa da, qeyrətə də, insafa da tüpürənlər,

Vicdanların qarşısında «pir» edənlər,
Bu həyatı istəmirəm.

*

Qiymə-qiyim varlığımı çəkin şişə,
Bu əzablı məhv olmağım ruhunuza versə nəş'ə,
Qoymaram ki, bu etiraf bağlı deşə,
Bu həyatı istəmirəm.

*

Ey Şadiman, sinəm içi ateşlərə qalansa da,
Onsuzdakı hər istəyin, hər məramın talansa da,
Ocaq çatmış yaziq təbin bir istəkli balansa da...
Bu həyatı istəmirəm!
Bu həyatı istəmirəm!

04.09.1991

TAPILMAZ

Sevimli şərqi ustası Zeynəb xanım Xanlarovaya

Hər sinədə şəlalələr çağlamaz,
Hər ürəyə alov, atəş yapılmaz.
Hər iç, könül nəğməyə qəlb bağlamaz.
Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.

Şaqraq səsi sellər təki daşacaq,
Hələ neçə məmləkətlər aşacaq,
Zəngulələr bəmdə, zildə coşacaq,
Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.

Ellə çağlar, ellə ağlar kamandır,
Qəmli gündə səsi ahdir, amandır,
Tomris kimi düşmənlərə yamandır,
Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.

Mərd savaşda qəzəblidir haqq səsi,
Od qızıdır, yurdu Odlar ölkəsi,
Nəğməsiyle ovsunlayır hər kəsi,
Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.

Gur sellərdir içindəki qəzəbi,
Coşduracaq üzəkləri, pak təbi,
Ram edəcək çox Misiri, Hələbi,
Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.

Odlu köksü türkülərə diləkdir,
Tanrısından haqq diləyən mələkdir,
Musiqinin göylərində fələkdir,
Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.

Sinəsində Azərbaycan atəşi,
Çöhrəsində şərqilərin günəşti,
Bir tilsimdir neğmələrlə şüx işi,
Zeynəb təkdir, Zeynəbə tay tapılmaz.

29.06.1991

YANACAĞAM

İçimdə alışan yanana bir odam,
Eşqi ərşə bülənd dəli fəryadam,
Məndən od alıbdı Həvvə və Adam,
Min ildi qovuya közsüz ocağam,
Ölsəm də məzarda hey yanacağam!

Köksə İlahidən basılıb atəş,
Ki, hərarətimdən od alır Günəş,
Yer-göy bu alovdan qəş eləyir, qəş!
Dünyanın sazağın mən anacağam,
Ölsəm də məzarda hey yanacağam!

Savaş istəyirsə ürək, savaşım,
Bir dəli çeşmə tək qaynayıb-daşım,
Boğulub içimdə acı göz yaşam,
Əsla son mənzildə dayanacağam,
Ölsəm də məzarda hey yanacağam!

Söndürə bilməyir odumu rüzgar,
Odur ki, arada qalıbdı ögar,
Qovrulur köksümdə ürək, can-cigar,
Külümlə alova boyanacağam,
Ölsəm də məzarda hey yanacağam!

Dad çəkir əlimdən uca fələklər,
Yanır atəsimdən odsuz ürəklər,
Göydə qanad açır mavi mələklər,
Demə ki, ey könül, usanacağam,

Ölsəm də məzarda hey yanacağam!

İçimin odundan alışır zaman,
Zili bağırımda boğulan kaman,
Dad çəkir əlimdən eyləyir aman!
Torpaqdan alovla oyanacağam,
Ölsəm də məzarda hey yanacağam!

Atəşlər sarılıb, sanki anıma,
Düşüb bu dünyanın odu canıma,
İlğım qarışıbdı yoxdan qanıma,
Od olub Günəşə mən qonacağam,
Ölsəm də məzarda hey yanacağam!

28.04.1997

SAZIM ÇAL

Dərdlərimin təzəsi çox, azi yox,
Ölər ömrün sərt qışı var, yazı yox,
Heç alında yazım kimi yazı yox,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Mən gələli dünya yaman dünyadır,
Yazıq başım gecə-gündüz qaldadır,
Var-dövləti gözümüzü aldadır,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Ellərimin qan ağlayan gözləri,
Alışdırır bağın için közləri,
Yağıllara göz dağıdır özləri,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Dərd sinəmi min bir yerdən oxladı,
Bu kor olmuş bəxtim yenə yuxladı,
Gül bəslədim, ətrin yağı qoxladı,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Nədəndir ki, buludlanmış nəhirlər?
Boğdu məni min bir yerdən qəhərlər,
Dünya zalim üsbəüstən zəhərlər,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Zəmanənin üzü dönüb yenə də,
Min yara var qəmə batmış sinədə,
Tarix ağlar ucuqlanmış bınədə,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Tale quşu bağımızdan uçubdu,
Əlçatmayan zirvələri qucubdu,
Bəxt sarayı başımıza uçubdu,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Acılar ağılayan kim, gülən kim?
Dünya varın min bir yerə bölən kim?
Altunlarla çarpışan kim, ölen kim?
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Saçın yolur halımızdan mələklər,
Şimşəklərdən şivən qurur fələklər,
Qüsurlunu, qüsursuzu ələklər...
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Ey Şadiman, dünya mənim deyənlər,
Varın, pulun, əyin-başın öyənlər,
Haqqı danıb, tərəzini əyənlər,
Bir gün Tanrı dərgahında hey inlər,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

27.10.1991

GƏLNİMİZ

Sügħlu cox ağırdı, səbrisə sonsuz,
Ağriya-aciya dözər gəlnimiz.
Evimizdə keçməz bir iş də onsuz,
Üzlərdə təbəssüm gəzər gəlnimiz.

Bahar buludu tək keçər qəzəbi,
Dünyadan müqəddəs, pak ana təbi,
Ərinə sevgili, oğluna Nəbi,
Min bir çətinliyi üzər gəlnimiz.

Bir üzü qızcağız, bir üzü gəlin,
İşdən yorulsa da boşlamaz əlin,
Evimizdə bilər hər kəsin dilin,
Nə bir yol inciyər, bezər gəlnimiz.

Arxadır oğulu, qızı özünə,
Həya pərdəsini çekər üzünə,
Yaman da deyilsə bir haqq sözünə,
Hamın məhəbbətlə sözər gəlnimiz.

Dağlardan ucadır təmiz ürəyi,
Bala böyütməkdir ən pak diləyi,
Elimin, yurdumun gözəl mələyi,
Ən incə mətləbi sezər gəlnimiz.

Hər bir buyuruğa uşaq tək qaçar,
Qəfil qonaq gəlsə olmayır naçar,
Bir gündə neçə yol süfrəni açar,
Dadlı xörəklərlə bəzər gəlnimiz.

Elimin hal bilən ədəbli qızı,
Daim uca tutar qayın, baldızı,
Çəkər qayınata, qaynana nazi,
Bərəkət içində üzər gəlnimiz.

Ondan uzaq oldu hər dedi-qodu,
Evin yaraşığı, ocağı odu,
Dinlənər bağrimon kamanı, udu,
Könlümə nəğmələr düzər gəlnimiz.

14.07.1991

DEMƏYİM NEYLƏYİM?

Min yerdən könlümə düşən düyünə,
Dəyməyim neyləyim, dəyim neyləyim?
Bu sadəlövh ürek qaldı nə günə...
Deməyim neyləyim, deyim neyləyim?

Acılar sinəmdə baş-başa verib,
Sinə boşaltırmaqçın göz yaşa verib,
Zaman öz işində güc yaşa verib,
Deməyim neyləyim, deyim neyləyim?

Sevgim gözlərimdən irağa düşdü,
Tənha gecəmdə zor çırağa düşdü,
Ürek dildən önce sorağa düşdü...
Deməyim neyləyim, deyim neyləyim?

Üzümə gülənlər arxamda yağı,
Çəkildi sinəmə yüz namərd dağı,
Yurdalar yad ocaqı, özgə növraqı,
Deməyim neyləyim, deyim neyləyim?

Şadiman, bağrında ömrün gileyi,
Kəsilib vücudun taqəti-heyi,
Ürek iç evinin bir aqlar neyi,
Deməyim neyləyim, deyim neyləyim?

19.09.1992

NEFTÇİLƏR

*Həyatını dəmir direklər üstündə keçirən,
Xəzərin qorxunc fırtınalarına sinə gərən
aslan ürəkli dəniz neftçilərinə!*

Hansı şəhər bənzər Neft Daşlarına?
Oxşar göy ləpələr göz yaşlarına,
Dönər şah Xəzərin sirdaşlarına,
Şirin xeyallara dalar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

Taleyi asılı dirəklər üstə,
Yatır min bir möhnət ürəklər üstə,
Tufanlar əridən diləklər üstə,
Dənizi ram edər, alar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

Qopan fırtınadan qorxuları yox,
Gecə növbəsində yuxuları yox,
Əzabları sonsuz, qayğıları çox,
Xəzərə qələbə çalar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

Burada hər tale direyə bağlı,
Dənizlə döyüşmək ürəyə bağlı,
Ömrün hər bir anı fələyə bağlı,
Qartal tək zirvələr çalar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

Ah, Xəzri coşanda Xəzər şir olar,
Aslan dalğalarla o əlbir olar,
Sanki dünya qopar, yer-göy bir olar,
Ölümlə üz-üzə qalar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

Evinə sağ dönmək tək umacağı,
Balayçın alışar yanar qucağı,
Yadına düşəndə isti ocağı...
Kövrəlib bulud tək dolar neftçilər.

Dünyanı heyrətə salar neftçilər.

Fırtına yalquzaq canavar tək ac,
Əlinə keçənə heç verməyir bac,
Hər ürək bir damcı ümidi möhtac,
Qorxunun sinəsin talar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

Cahanda nə çatar halal zəhmətə?
Mərdanə ömürə, namus, qeyrətə,
Ucalıq gətirər bütöv millətə,
Qazi də, şəhid də olar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

Şadiman, gah Xəzri, gah da meh əsər,
Gah da firtinalar yolları kəsər,
Evdə də ürəklər işə tələsər...
Köksünə od-alov qalar neftçilər,
Dünyanı heyrətə salar neftçilər.

22.09.1998

NƏ ÇƏKDİYİMİ BİLƏN YOX

İcimdə acı bir kədər qaynayır,
Ömrümün narahat anları ilə
Cocuq kimi oynayır...
Zaman boynuma
ağır yük təki çöküb,
Dünyanın haqsızlıqları
Bağrimon yurd-yuvasını söküb.
Məlikməmməd kimi
düşmüşəm dərin bir quyuya...
Kaş işiqqli dünyaya çıxana kimi
qara divlər uyuya.
Yollar uzanır acı bağırsaq kimi,
Harayıma kimi çağırırm, kimi?
Bu əzabları mənimlə bölən yox,
Nə çəkdiyimi bilən yox!..

29.08.1993

DƏNİZLƏ MƏN

Dənizdə uğultu tufan, sərt külək,
İşdəyəm, narahat vəqon otaqım.
Yenə də üzülür dəhşətdən ürək,
Donur əllərimdə qələm-varaqım.

Dəmir dirəklərin üstündə bu an,
Boylanıb baxıram coşan dənizə.
Allah, rüzigarı qan tutubdu, qan,
Durub dalğalarla yenə üz-üzə.

Elə güman etmə bu sətirləri,
Qorxudan qələmə alıram, külək.
Bu bəxt yazısıyla illerdən bəri,
Cəsarət donunu geyinib ürək.

Dəmir dirəklərin üstündə keçdi,
Ömrümün cavənlıq, gənclik illəri.
Taleyim gah nəş'ə, gah kədər içdi...
Ağartdı əndişə məhzun telləri.

Deməyin, küləklər qorxudur məni,
Bu şair könlümə şərqidir onlar.
Titrəyir bəxtimin tənha yelkəni,
Onu ovundura bilmir tufanlar.

Bilsin taleyimdən xəbərsiz ellər,
Bir şair yaşadı Neft Daşlarında...
Aldı ağuşuna nəhs bəxt, nəhs illər,
Dəniz də qabardı göz yaşlarında..!

24.01.1993

BƏNZƏR

Əsir taleyimdə acı rüzigar,
İsti ilgimləri yellerə bənzər.
Ələnir başıma illerdən aq qar,
Buzları ərimiş sellərə bənzər.

Niskilli günlərim ötüşmür yenə,
Hicran yaraları bitişmir yenə,
O vüsəl məqamı yetişmir yenə,

Yurdu darda qalmış ellərə bənzər.

Dünyanın acısı bəxtimi uddu,
Binəva ürəyim dolmuş buluuddu,
Bəmdə nalə çəkən könlüm bir uddu,
Simləri qırılımiş tellərə bənzər.

Qalmadı cahanın zülüməndən hayatı,
Gəlib-gedəninin çıxıbdı zayı,
Ərzi alışdırın könlümün vayı...
Ölüsünə ağlar dillərə bənzər.

Ömrümün anları saralan xəzan,
Minbərdən inama hayqıran əzan,
Hər səhər qapımı döyəcləyən an,
Bağımıda saralmış güllərə bənzər.

Qələmim vərəqjı yordu dedilər,
Hər gelən, hər gedən sordu dedilər,
Şadiman od altda qordu dedilər-
Sönmüş ocaqlarda küllərə bənzər.

18.02.1995

HİCRAN BAYATILARI

Mən ki, ələmə qulam,
Dara çəksə boğullam,
Bu bələli illərdə
Hər gün ölüb-doğullam.

Arada bu nə səddi?
Bükdü qaməti, qəddi,
Evimə sahib çıxan
Ayrılıq bilmir həddi.

Qəmin nə çarəsi var?
Sinəmin yarası var,
Min bir yerdən paralı
Sağ olan harası var?

Qapımda qəm alayı,
Dustaq edib harayı,

Hicrana höküm verir
Uçulur eşq sarayı.

Tutuşur içdə ahım,
Sənə əyan, Allahım.
Hicran yatağı zülüm
Açılmayırl sabahım.

Eləmi, qəm dedilər,
Bəbəkdə nəm dedilər,
Sinəmdə yara açdın
Buna qələm dedilər!..

Tükənməz qəlb təlaşı,
Sevgilərimiz naşı,
Qismət olub hicrana
Ocaqımızın başı.

Sevgi qəmə tuş oldu,
Əldən uçan quş oldu,
Bu bələli eşqimiz
Hicranlıra nuş oldu.

Gözümdə yaşam ağlar,
Ürəyim, başım ağlar,
Şadiman, qürbətlərdə
Torpağım, daşım ağlar!

20.02.1995

ZAMAN ŞƏRQİSİ

Zamana bax qaçhaqaçda yel ilə,
Məzarlayır bədənləri bel ilə,
Göz yaşını çeşmələyir sel ilə,
Qabar çalar vay deməkdən ağızlar,
Acılara hədəf olar kağızlar!..

Zalim fələk başlar üstdə çapar, hey,
İstədiyin yerindəcə tapar, hey,
Can dediyim cisimindən qopar, hey,
Gedənlərin gözündə yaş boğular,

Min ölenə min biri də doğular...

Ağladanın ağlayana üzü yox,
Ölənlərin vari yağı, özü yox,
Bu dünyanın, o dünyada gözü yox,
Gələn bilmir gedənlərə tay olar,
Toy olana bir gün dönüb vay olar!

Haram dadıb yoldan, izdən sapanlar,
Saray, qala, imarətlər yapanlar,
Harinlaşış sağa-sola çapanlar,
Zalim fələk son mənzilə gün yazar,
Hamımıza müdhiş ölüm, dar məzar!

Ey Şadiman, ömür yel tək çapmada,
Sonnidalar dodağını qapmada,
Əzrayıl da qapımızı tapmada...
Can boğazdan çıxar bir gün zülümə,
İmtahandı son məqam da ölümlə..!

2-3.XI.1996

EYLƏR

Göz yaşı oldu sellər,
Dəryalar həzar eylər.
Qürbətdə qaldı ellər,
Ocaqlar ah-zar eylər.

Sındı ürəklər qəmdən,
Kipriklər yaşdı nəmdən,
Bu ağlayan aləmdən
Yerlər, göylər zar eylər.

Ürəkdə qalar kam�ar,
Uçar yuvalar, damlar,
Allah, miskin adamlar,
Dünyanı bazar eylər.

Haqqı-sayı unudanlar,
İnsanlığı udanlar,
Haqsız qan axıdanlar-
Savaşı azar eylər.

Bəni-bəşər yağılar,
Malu-mülkü dağılar,
Dodaqlarda ağılar-
Hal əhlin yazır eylər.

İçlərdən qopan nida,
Olar Tanrıya fəda,
Qəddləri əyən əda-
Hər addımda zor eylər.

Şadiman, fələk seçər,
Əzrayıl da qan içər,
Gəlib qapından keçər...
Cismini məzar eylər.

18.02.1995

GÜNLƏRİM

Tökülüb ömrümdən itən günlərim,
Qəmli hekayətlə bitən günlərim...

Gah acı zəhərdir, gah şirin baldır,
Hər sönük baxışla min qeylü-qaldır,
Gah incə mətlebdir, gah qəmli haldır,
Düşüb yoxuşlarda qalan günlərim,
Günəş tək qürubdə solan günlərim.

Kədəri üzüdən boranlı qardır,
Bağırma sarılan nazənin yardımır,
Bəxtim tek qovğaya düşəndə xardır,
Zaman meydanında çapan günlərim,
Öz soyuq məzarın tapan günlərim.

Bəzən qəlbə mehman xoş nəş'ələrlə,
Bəzən də yandırar əndişələrlə,
Ömrə saray yapar saf şüşələrlə,
Gecələr ay təki batar günlərim,
Siğınıb köksümə yatar günlərim.

Tutub tufanlara tale havamı,
Eşitməz dilimdən qopan duamı,

Heç isidə bilməz könül yuvamı,
Dönər zamanım tək quşa günlərim,
Vurar öz ömrünü başa günlərim.
08.01.1995

SÜRÜKLƏYİR BƏŞƏRİ...

Arzu, dilək qan ağlayır ürəkdə,
Çarə qılmaz, əlac etməz fələk də,
Gün ələnir zaman adlı ələkdə,
Süzür təni əzrayıl da qədəhə,
Mey tək içir, eyvah çəkir qəhqəhə.

Dərd soldurur bağrimonzda gülləri,
Bəxtimizi kor elədi milləri,
Qovur tarix arxasına illəri,
Olmuşları keçmişlərə yükleyir,
Harda gəldi taleləri təkləyir.

Unuduruq acıları güləndə,
Bir-biriylə qəm yükünü böləndə,
Qurtuluruq əzrayıldan öləndə...
Tamah-günah ömrümüzə bir yağı,
Dünya kitab, məmləkətlər varağı.

Qurtuluşu anlayan yox, anan yox,
Bir-birinin əhvalına yanın yox,
Bir gün yoxluq anlamını qanan yox,
Əzrayılıq canımıza savaşda,
Para dərdi ağıl qoymur heç başda.

Bu dünyaya baxmaq olmaz ötəri,
Zalim zaman alıb qaçıq yetəri,
Ürəklərə sancılıb an neştəri...
Büdrəyəni qan içinde çalxdadır,
Zəka qəlbə Rəbdən gələn arxadır!

Paramparça ürəklərdə kam hanı?
Sürünənin başı üstə dam hanı?
Məzarlanmış ömürlərə şam hanı?
Ey Şadiman, altundandır can şəri,
Min illərdir sürükləyir bəşəri.

20.12.1994

PİLLƏLƏNDİ

Zaman küləkləri əsdi başımda,
Min yol gözlərimdə yaş gilələndi.
Odlu diləklərim boy-boy qarşısında,
Bir pillə qalxmamış tez güllələndi.

Bir qərib quşuyam mən bu dövranın,
Əlindən qan qusdum acı zamanın,
Çıxdı axırına qəmlər hər anın,
Qara taleyimə kədər ələndi.

Ürək paramparça, ürək şühəda,
Odlu sevgilərim yolunda fəda,
Yıxdı hər addımı hər iyənc əda,
İçimin atəsi ərşə büləndi.

Şadiman, səadət axtarma adda,
Ömrün zamanları acı fəryadda,
Qalarsa bir sözün yaddaşda, yadda,
Bil ki, zaman-zaman qəlb pillələndi.

26.10.1994

KÖRPƏ GÜLÜŞÜ

Tağına şəh dəymış qönçəyə bənzər,
Canlara dərmandı körpə gülüşü.
Könüllər oxşayan baxışları tər,
Hər evə loğmandı körpə gülüşü.

Hiylədən uzaqdı o pak çöhrələr,
Hələ lap fidandı zərif pöhrələr,
Unutsan dünyani qəmlə qəhr elər,
Ahıyla yamandı körpə gülüşü.

Kiçik varlığıdı bəşərin o da,
Atılsa, tuş olar atan fəryada,
Bizdən sonra qalır hələ dünyada,
Gələcək zamandı körpə gülüşü.

İlahi, hökm edən yalanlara de,
Dünyanı fitnəyə salanlara de,
Savaşda günahı olanlara de,
Bəşərə ümmandı Körpə gülüşü.

İnsan başdan-başa feilsə, qansa,
Bir körpə qurğuşun odunda yansa,
O pak təbəssümü dodaqda donsa...
O zaman divandı körpə gülüşü.

25.04.1997

VAR

Kölgəsi az olur tək ağacın da...
Hələ tufanlara tuş olması var.
Şərəfi beşgənlük başda tacın da,
Əldən-ələ keçib tez solması var.

Açıq çiçək kimi ömürlər bir-bir,
Dünyaya gələnlər, gedənlər də sırr,
Bəşər Yaradanın əlində əsir...
Əzrayıl əliylə can alması var.

Kiminə göz yaşı dəryalar qədər,
Kiminə qəm, fəraq röyalar qədər,
Kiminə səadət xülyalar qədər,
Qəlb buludlayanda göz dolması var.

Can ki var, mələklər sırasındadı,
İdrakla ürəyin arasındadı,
Bədənin ən qəfil yarasındadı...
Tənindən ayrılib tək qalması var.

Şadiman, ölümdü sonda rəsimin,
Pis olsan sorulmaz, vallah isimin,
Can uçar, torpaqda qalan cisimini-
Məzarda əbədi yurd salması var...

25-26.04.1997

DAĞDAN AĞIR OLUR

Bəzən ümid dönür gərəyimizə,

Fikir dənizində qəlb təklənəndə.
Allah, yumruq boyda ürəyimizə
Dağdan ağır olur dərd yüklənəndə.

Diləklər, arzular verir baş-başa,
Həzin xatırəyə dönür ötən gün.
Həyat səhnəsində anlar tamaşa,
Hər alın yazılısı həm yas, həm düyüñ.

Bəşərin taleyi ağaca bənzər,
Yarpağı saralır payız yetəndə.
Nə qədər qiymətli libas olsa zər
Əvəzi ağı olur ömür bitəndə.

Çəkir üreklerin tale yükünü,
Gah zirvəyə qalxır, gah enir ağıl.
Fələk soyundursa o can kürkünü,
Həyat da, zaman da, ömür də nağıl.

İlahi, nədir ki, cana tay olan?
Dəyəri ölçülümr heç neylə onun.
Madam ki, yoxdursa axıra qalan-
Bəs niyə dərk etmir bir kimsə sonun?!..

Bəzən ümid dönür gərəyimizə,
Fikir dənizində qəlb təklənəndə.
Allah, yumruq boyda ürəyimizə-
Dağdan ağır olur dərd yüklənəndə!..

25.04.1997

OLMADI

Çırpındım, döyüsdüm bu dar dünyada,
Dadlı duyğulara aman olmadı.
Alışdım şam kimi həddən ziyada,
Oddan qurtulmağa guman olmadı.

Qovuşdu anlarım tale yolu tək,

Qollarmı bağlandı haqqın qolu tək,
Göz yaşım yağışı uddu dolu tək,
Leysanları boğan duman olmadı.

Ömrün şamdanları həyat tək uzun,
Əridə bilmədi könlümün buzun,
Bəxtimin əlindən axmış ulduzun
İcibos dünyada uman olmadı.

Şadiman, qollarım ögar qoynumda,
Doğulmaq günahım yükdü boynumda,
Mat qaldı ömür də bəxt oyunumda-
Könlü ovutmağa zaman olmadı

01.09.1995

NİYƏ

Həyat fanidir,
İnsan anidir,
Ölüm canidir,
Sormaz ismini,
Udar cismini!

Külək tək əsər,
Qapını kəsər,
Edər can-bəsər,
Qoparar bir yol,
Aparar bir yol...

Madam, Şadiman,
Dünya ölüm, qan,
Bir gün çıxar can...
Gəlməyin niyə?
Ölməyin niyə?

30.07.1996

KİMƏ NƏ?

Dərdlərimin hesabı da çözülməz,
Çarə tapmaz loğmanı yox, kimə nə?
Qəmin əli ətəyimdən üzülməz,
Bir xoş gələn zamanım yox, kimə nə?

Qara-qara yuxuları yozmağa,
Yazılmıştı alınımdan pozmağa,
Dərdlərimi vərəqlərə yazmağa,
İqtidarım, amanım yox, kimə nə?

Ələyində ələnirəm dövranın,
Alıb üstün, yixib evin qəm canın,
Qamçısıyla döyüürəm hər anın,
Bu halımı umanım yox, kimə nə?

Şadimanı həyat çekdi çarmixa,
Zalim fələk, qaçar olsam sar mixa,
Cəllad yara, yaralara göz baxa...
Təbib bulan dərmanım yox, kimə nə?

25.04.1994

BU GÖYLƏ YER ARASI

Buludun axar yaşı,
Gözlərin çıxar yaşı,
Çatladar dağı, daşı,
Allah bəşərdən aşı,
Bu yerlə göy arası.

Göydən gələn bəndələr,
Göylə yeri bənd elər,
Dünya heyrətdən ölürlər,
Qurar özünə yaşı,
Bu yerlə göy arası.

Özün öldürən bəşər,
Haqqı güldürən bəşər,
Bir gün torpağa düşər...
Pozular hey sırası,
Bu göylə yer arası.

Fələk yeri silkələr,
Daş-divarı övkələr,
Sönər ahla hikkələr,
Can üstə can yarası,

Bu göylə yer arası.

Göydən gələn adamlar,
İcdə təccübü damlar,
Susar ocaqlar, damlar,
Donar gözün qarası,
Bu yerlə göy arası.

Uçan nimçələr atı,
Harda, necə həyatı?...
Sırr – göyün yeddi qatı!
Bəşərlə yox arası,
Bu göylə yer arası.

Fəzani partladanlar,
Azonu çatıldanlar,
Dünyanı qatıldanlar,
Ölümün nə çarası?
Bu yerlə göy arası.

Şadiman, nə mərəzi?
Dünyamızın qərəzi?
Səyyarəmiz tərəzi-
Əyilməyən harası?
Bu göylə yer arası.

30-31.05.1997

TUMSATAN OĞLAN

Dörd yaşılı bir oğlan uşağı, Allah,
Minir elektrik qatarına tək,
Tumla dolu torba əldə hər sabah,
Kədərli üz-gözü, çirkli əl, ətək.
Tum var deyə-deyə gəzir salonu,
Hüzünlü baxışlar izləyir onu.

Dörd yaşılı oğlanın uşaqlığına-
Zaman da bayağı, Haqq da bayağı,
Girib körpəlikdən qəm qılığına,
Köhnə çəkmələrdən yara ayağı...

Gah yayın istisi, gah qış sazağı,

O kiçik ürəkdə yoxsulluq dağı.
O baxır həsrətlə həmyaşlarına,
Gözündən dikəlir həsəd dalğası.

İçində boğulan göz yaşlarına,
Tutub bəpbalaca sinəsi yası.
Qisməti yoxsulluq, aqlıq səhnəsi,
Çox evdə indi boş çörək təhnəsi..!

Dördyaşlı uşağın torbası köhnə,
Qatar şütüdükcə körpə tələsir.
Ürəyi olanı üzür bu səhnə,
Zəif vücuqlar da salon tək əsir...

Kimdədir, ay bala, söylə bu günah?
Atanda, ananda, yoxsa dünyada?
Səni də doydurur yəqin ki, Allah,
Noğulla, nabatla yalnız röyada.

02.05.1997//Pirallahı

ANA DÜNYASI

Ana, səmalarım, havam, dənizim,
Ey mənim yaxınım, doğmam, əzizim!
Titrək dodağınlə layla çalanım,
Hətta, yuxumda da könlü alanım.
Bətində olanda duydum səsini,
O isti, o yumşaq pak nəfəsini.
Dünyaya gətirdin məni bir səhər...
Gecələr yuxuna hey qatdin zəher!
Yatmadın sübhədək beşik başında,
Əritdin ömrünü cavan yaşında.
Titrək addımlarla yeridim bir gün,
Bu sənə həyatda oldu toy-düyü.
Soyuqdan, sazaqdan xəstələnəndə,
Azacıq alınım istilənəndə,
Ana, gözlərinə doldu qəm yaşı,
Ağrıdı könlünün qüssədən başı.
Qopdu dodağından Tanrıya dua,
Sənə nuş olmadı çörək, su, hava.
Allahdan canıma sağlıq dilədin,
Elə bil könlümə sən nur ələdin!

Vaxt olub sözündən çıxaraq, ana,
Adicə bir zəhmət vermədim cana.
Ağlım kəsməyəndə incitdim səni,
Elə yana-yana böyütdün məni!..
Arada uşaqlıq oldu bahanə,
Sənin duyğuların necə şahanə?
Hər şey arzuladın körpə balana,
Səni zəhmətlərə hər gün salana.
Qəlbinə dəydiyim anlarımda mən,
Çöküb üreyinə yeqin duman, çən.
Sən qurban vermisən umu-küsünü,
Bulud tək bir anlıq o hirisini-
Doğma övladının şirinliyinə,
Getmədin hər sözün dərinliyinə.
Mən üz döndərəndə küsüb yeməkdən,
Dilin yorulmadı, bala, deməkdən.
Üzümdən, gözümdən öpdün min kərə,
Məni qucağından qoymadın yerə.
Oxşadın laylayla könlümü pəstdən,
Özünü günahkar göstərdin qəsdən.

Bir gün böyüyərək uçdum ocaqdan,
Ana, ayrı düşdüm o pak qucaqdan.
Həsrətlə yolları dikildi gözün,
Tutuldu bulud tək qüssədən üzün.
Yandırıcı içini bala həsrəti,
Budur, analığın saf təbiəti!
İndi o qapqara tellər ağarib,
Qocalıq palanın ciyninə sarıb.
Fəqət, saxlamışan sonalığını,
İlahi, müqəddəs analığını!
Mən sənin nazını çəkməkdən belə,
Sən mənim nazımı çəkirsən elə.
Ana, bu sevgidən dolur gözlərim,
Titrəyir ağızda, dildə sözlərim.
Çəkdiyin xiffətin bağrını deşər,
Ürəyin başında balan yerləşər.
Üstünü kəssə də qocalıq çığın,
Balayçın alışar, yanar qucağıın.
Ana, yerin, göyün nurlu mələyi,
Sənə Allah verib gözəl ürəyi!
Məni ucaltmışan səcdələrinlə,

O haqdan doğulan müjdələrinlə.
Nə qədər sağamsa, bir qulam sənə,
Çünki bu həyatı sən verdin mənə.
Məzarda olsa da bədənim əgər,
Ruhum hüzurunda hər an baş əgər.
Ana, qurban olum qocalığına,
Ey vücudu pakım ucalığına!
Ana, əzabkeşim, ey zəhmətkeşim,
Sənin ayağına səcdədir işim.
Mənə çıraq etdin baxışlarını,
Ömrünün rəngarəng naxışlarını-
Çəkdiñ taleyinin səhvələrinə,
Mürəkkəb həyatın lövhələrinə.
Yazıldı bəxtinin anları belə,
Bir müdrikklik verdi ağaran telə.
Alıb başın üstün indi qocalıq,
Gözlərin arayır elə xoşqlıq.
Tez-tez xəstələnib üşüyür canın,
Buzlanır damarda o isti qanın.
Qanımı, canımı verərəm sənə,
Mən yatağa düşüm sənin yerinə!
Yasdiğım yanında bir layla oxu,
Alsın gözlərimi şəfali yuxu...
Qəlbə məlhəm eylə odlu nəfəsi,
Oxşasın ruhumu o ana səsi.
Yenə də bas məni isti bağrina,
Ana, qurban olum acı-ağrına.
Başım ayağına səcdəyə gələr,
Sənə fəda olub, bədənim ölü.
Ruhumsa dolaşar səmalarda hey,
Nə yorulmaq bilər, nə edər giley.
Sənin işığının fövqündə uçar,
Sənə qovuşmaqçın haqqı yol açar...
Hər zaman can atar sənin adına,
Sən də can deyərsən öz övladına.
Ana, ürəyimdə hər dərdi-sərim,
İzin ver, qəlbimi yoluna sərim.
Dodağından qopan təsəlliləri,
Ana, o mübarək, titrək əlləri,
Qoy könlüm başına, ey səcdəgahım,
Həm Kəbəm, Nəcəfim, həm GibləgəhİM!
Göydə Tanrıım, yerdə sənsən Allahım!

Başım ayağına səcdəyə gelər...
Sənə fəda olub Şadiman ölər!...
04.10.1998

SƏNİ UCALIQDAN DÜŞÜRMƏYƏYDİLƏR...

Ey insanların günahını,
Müqəddəs Allahını-
danan ürək,
Gah çirkinlikdə, gah təmizlikdə
yanan ürək.
Kaş səni cocuqluqda olduğun kimi,
Büllur doğulduğun kimi
Saxlaya biləydilər,
Səni güləb təki qoxluya biləydilər,
Beyni, idrakı bişirməyəydlər,
Səni ucalıqdan düşürməyəydlər.

Ey insanların günahını,
Müqəddəs Allahını-
danan ürək,
Hər sinədə yanın ürək.
Itirdin həyanı,
Qazandın riyani.
Yerin adəm bədənində bir bucaq,
Sən bəşərin əlində oyuncaq.
Murdar hissərin cəngində,
Həm yoxsulda, həm zəngində...
Boğulmaqda,
Partlayıb iç dünyamıza dağılmaqda.
İndi nə bilim loğmanlar, həkimlər,
Daha bilmirəm kimlər?-
Səni infarktin əlindən almaq istəyir,
Ey bəşərin tacı,
Varmı dərdinin əlacı?...

Ey insanların günahını,
Müqəddəs Allahını-
danan ürək,
Hər qazanda yanın ürək.
Sənin töretdiyin cinayətlər,
Dünyanı qanlı köynəyinə

Buladığın bəd niyyətlər...
Yerə müharibə gətirdi,
Təmizliyi itirdi.
Sən adəm övladına gərəksənsə,
Beyni əsir edən ürəksənsə,
Niyə idrakı bişirdilər?
Səni ucalıqdan düşürdülər!
Sənə öz verən bəla,
Saldı bizi miskin hala.
Bu insanlığa zülm,
Neçə-neçə yarımcıq arzu, qəfil ölüm.
Sən bu suallar önündə əsir,
Varlığın həyatla ölüm arası sırr...
Kaş idrakı bişirməyəydilər,
Səni ucalıqdan düşürməyəydilər!..

29.12.1997

BU XƏBƏR

*Mərhum qəzəl ustادımız Hacı Mailin
əziz xatirəsinə*

İçimdə acıya döndü bu axşam,
Söndü gözlərimin gecəsində şam,
Aldı ürəyimdən kədərlərim kam,
Sel etdi gözümün yaşın bu xəbər,
Yandırıldı qəlbimin başın bu xəbər.

Əsil insanları itirmək çətin,
Ən ağır itgisi bəşəriyyətin,
Ey fələk, sarsıtdı məni niyyətin,
Ağlatdı könlümün gözün bu xəbər,
Göstərdi ölümün üzün bu xəbər.

İlahi yaxşını həyatdan alar,
Onun yoxluğuyla qəbləri çalar,
Duyğulu canları ələmə salar,
Saldı ürəyimi qəmə bu xəbər,
Atdı gözlərimi nəmə bu xəbər.

O candan sevərdi Azərbaycanı,
Həyatı, cahani, hər keçən anı,

Fələk ayrı etdi tənindən canı,
Saldı matəmini dilə bu xəbər,
Mailin yoxluğun elə bu xəbər.

Füzuli oduyla alışan şair,
«Şəbi-hicran» ilə yarısan şair,
Məcnun atəşinə qarışan şair,
Partladı bağırında necə bu xəbər?
Mənə matəm oldu gecə bu xəbər.

Sanki Simurq quşu uçdu da getdi,
O haqq dünyasında kamına yetdi,
Bir ömrün Füzuli harayı bitdi...
Barışmaz qəmiylə daha bu xəbər,
Batdı könlüm ilə aha bu xəbər.

Baxışın Füzuli baxışı aldı,
Qəzələ bir Vahid naxışı saldı,
«Füzuli» məclisi Mailsiz qaldı...
Özünü rüzgara qatdı bu xəbər,
Bütün məmləkətə çatdı bu xəbər.

Şadiman, ürəyin ağlaması heç,
Mail qəzəlində ölməzliyi seç,
Dünyanın ayrılıq əzabını biç...
Qəlbinə qəm yükü töksə bu xəbər,
Üstünə zülmət tək çöksə bu xəbər.

29-30.X.1999

QAN, FƏLƏK

«Xəzərdənizneftgeofizika» trestinin
sabiq baş mühəndisi mərhum Əliyev
Ənvər Həsən oğluna!

Heç olmayan rəhminə,
O misilsiz fəhminə,
Canlar üzən zəhminə-
Kim olmadı tuş, fələk,
Etdin təni nuş, fələk.

Cavandan can alanda,

Onu qəbrə salanda,
Cisim cansız qalanda,
Can oldu nakam, fələk,
Özün aldın kam, fələk.

Əsdirdin ölüm mehi,
Uddun əməl-salehi,
İki dünya fatehi,
Doymadın qandan, fələk,
Aldığın candan, fələk.

Qoydun gözlərdə kamı,
Dillərdə həyat tamı,
Çoxunun başsız damı,
Hər ömür yarpaq, fələk,
Hər bədən torpaq, fələk.

Bəşərə ömür yazdırın,
Yazdığını tez pozdur,
Əliyle məzar qazdırın,
Çekdirdin cəfa fələk,
Etmədin vəfa, fələk.

Viran etdirin insani,
Hər başın tükü sanı,
Bəs səndə insaf hanı?
Verdiyin alan, fələk,
Özü tək qalan, fələk.

Gah ürek dən yapışdırın,
Gah əsəblə tapışdırın,
Hey adəmlə çarpışdırın...
Gəlməkdən haya, fələk,
Sən saldırın vaya, fələk.

Şadiman de neyləsin?
Haqqā dərdi söyləsin-
Səni yoldan əyləsin,
Etməyəsən qan, fələk,
Almayasan can, fələk.

05.10.1998

LƏNƏT VƏ RƏHMƏT

İki şeydən birin qazanır insan,
Biri lənetdirse, o biri rəhmət.
Lənətə sahiblik nə qədər asan,
O ki, tələb etmir heç kimdən zəhmət.

Rəhmətin yiyesi olmaq çox çətin,
Adəmdən Tanrıya lənət-xəyanət!
Rəhmət qazancıdır bəşəriyyətin,
İnsanlıq adına lənət-cinayət.

Nə dövlət, nə sərvət, nə pul, nə para,
Heçnə aparmadı gedən dünyadan.
Vurduq bir-birinin köksünə yara,
Niyə gen gəzərək bu pak qayədən?

Rəhmətlə anılan insanlar böyük,
Onlar aynasıdır yaxşı işlərin,
Lənətə tuş olan dünyaya bir yük,
O ki, meyarıdır pis vərdişlərin.

Deyirlər cahana gələndə hər kəs,
Anadan saf olur, sonra pozulur.
Mənimse qayəmdə bu fikir əbəs,
İnsanın kimliyi köklə yozulur.

Kökədə haram varsa, demək, soy haram,
O, naqis işlərdən yapışacaqdır.
Doğulan zamandan tapmayıb aram,
Düzlükə, şərəflə çarpışacaqdır.

Hər lənət qazanan nə qədər müti,
O ki, məzarda da məzara yaddır.
Ondan çox anılır qapının iti...
Hər iki dünyaya rəhmət həyatdır!..

Rəhmətdir bəşəri şerdən qoparan,
Onunla açılır, ey həyat, gözün,
O biri dünyaya lənət aparan-

Lənətə boyadın dünyanın özün!..

06.10.1998

AY BAŞIDAŞLI ÜRƏK

Ümidinin əlində gözləri yaşlı, ürək,
Hər anında doğulan əlcətməz dağlara bax,
Zamanın sitəmindən, ay başıdaşlı ürək,
Haqqı ayaqlar altda bu qəmli çäglərə bax.

Sızladiqca sitəmdən ağrıların dəryadır,
Mənim həyat qayiqim batıbdı dənizlərdə.
Dünənki ötən ömür bugün, eyvah röyadır,
Saralmış payızların xəzani izlərində.

Çırıpınma qəfəslərə düşmüş bülbüllər sayaq,
İqtidaram çatmayır yarana məlhəm qoyum.
Qapımı döyen gecə mənim tək qalır oyaq,
Bu acılar içinde söylə, necə mən uyum?

Şadiman ki, ruhuna əsirdi doğulandan,
Ürək o döyüntülər içinde nalələrdir.
Yaranışdan bu dünya qan ilə yoqrulandan,
Torpağa getmişlərin ürəyi lalələrdir!..

08.12.1997

TELEFON ZƏNGLƏRİ

Telefon, danışsana,
Könlümə qovuşsana,
Dilimə yovuştasana,
Titrəməsin qoy səsin,
Necə şirin nəfəsin?

Telefonun zəngləri,
Səslərin öz rəngləri,
Tellərdə inci-inci,
Gah qəmi, gah sevinci-
Səndən alır ürəklər,
Qanadlanır diləklər.

Ey telefon, möcüzə,

Müjdə verirsən bize.
Səndə həyat rəngi var,
Sevgilimin zəngi var...
Dünyanın sirdaşsan,
Vaxtimızın başısan.
08.12.1997

YANAN KİM?

Başdı vücuda qala,
Salır ürəyi dala,
Düşdürürlər haldan-hala,
Alışanda qorlaşır,
Çox yandıqca korlaşır.

Hər insanın öz canı,
Hər canın öz ünvanı,
Hər ünvanın divanı,
Ömürün bir gündündə,
Əcəl vay-düyünündə...

Gələn bilmir gedən kim?
Yalnız Yaradan hakim,
Kim kime olar həkim?-
Əzrayılın zəngində,
Ölümlə can cəngində.

O dünya düşməz yada,
Can olar vara fəda,
Kim yetəndi fəryada?-
Can yataqda qalanda...
Əzrayıl can alanda!

Kim gəldi, kim getmədi?
Bu gethagət bitmədi,
Zamana əl yetmədi,
Ürək baş həzarında,
Bəşər var azarında.

Şadiman, can can deyil,
Can cana ünvan deyil,

Nə olub divan deyil?
Beyin ürəyə hakim,
Yanan kim, yandıran kim?
24.03.1998

ÖZÜMÜ AXTARIRAM

Ömür əlimdə dari,
Günlərimi arıram.
Bala gül yiğan ari...
Özümü axtarıram.

Ötən günlərə varıb,
Qəlbi zamana sarıb,
Qəmin sinəsin yarıb-
Özümü axtarıram.

Bəşərin damı uca,
Hər dama da bir baca,
Özümdən qaça-qaça-
Özümü axtarıram.

Həyat sobası isti,
Ömür bacası tüstü,
Alıbdı möhnət üstü,
Özümü axtarıram.

Ağıl cana təsəlli,
Can iyəsinə bəlli,
Tutub vaxtdan ikəlli-
Özümü axtarıram.

Diləklərim havada,
Ürəyimlə davada,
Dilim haqqə duada,
Özümü axtarıram.

Şadiman doğulandan,
Ələmlə yoğrulandan,
Can qəmdə boğulandan-
Özümü axtarıram...
Özümü axtarıram...

22.11.1998

TƏBİƏT RUHUMDA NƏĞMƏ TƏK GƏZƏR...

NAZLI GƏLİŞİNƏ
MƏN OLUM HEYRAN

Nazlı gəlmişinə mən olum heyran,
Dərdini, bəlanı alımmı, bahar?
Bu dağlar gülüstan, bu düzlər seyran,
Qoynunda xəyala dalımmı, bahar?

İzin ver dolanım çölü, çəməni,
Gah lalə qoxlayım, gah yasəməni,
Yenə təlatümə gətirdin məni,
Ud olum bir «Cəngi» çalımmı, bahar?

Dəli leysanlarla yu üz-gözümü,
Yenidən axtarım tapım özümü,
Təkcə cəmalıma heyran sözümü-
Boynuna çəleng tək salımmı, bahar?

Eşqi, səadəti əlində gətir,
İtir, bu dünyadan bədxahı itir,
İnsan ağlında təmizlik bitir...
Bu dəli istəklə dolummu, bahar?

22.03.1987

NOVRUZDA

Yanar el-obada bayram şamları,

Gülər qız-gelinin üzü Novruzda.
Qumaşa bürünər el axşamları,
Keçməz tonqalların gözü Novruzda.

Al-əlvan geyinər gəlinlər, qızlar,
Göydə çıraq tutar min-min ulduzlar,
«Cəngi»nin üstündə köklənər sazlar,
Aşığın tükənməz sözü Novruzda.

Xalçalar sərilər, el yallı gedər,
Yurd ığidlərinin eşq bağrıñ didər,
Qızlar çərşənbədə qapılar güdər...
Həyadan al olar üzü Novruzda.

Səməni göyərər bir həftə qabaq,
Şəkərbura, qoğal hey dolar tabaq,
Beləcə olubdu min il də qabaq,
Dəyişməz donunu düzü Novruz da.

Qapılar pusular, torba atılar,
Hər qapı ağızında tonqal çatılar,
Pusquda gizlənən ığid «satılar»...
Gülüşlər dolanar düzü Novruzda.

Elin ağısaqqalı çekilər başa,
Nişanlı axtarar bacı qardaşa,
Hər ocaq yer verər pilova, aşa,
Artar bərəkəti, duzu Novruzda.

Səməni halvası xonçalar gəzər,
Hər adambaşına şam süfrə bəzər,
Nişanlı qızları bir həsrət üzər...
Boylanar eyvandan gözü Novruzda.

Şadiman, əsrlər çox gəlib keçər,
Zaman əlimizdən illəri biçər,
Müqəddəs adətdən el necə keçər?
Qarşılardır hər bahar bizi Novruz da.

05.03.1989

GECƏ

Qara tellərini töküb çıyninə,
Alıbdı dünyanı əlinə gecə.
Geyinib qara bir atlas əyninə,
Ayı kəmər edib belinə gecə.

Parlaq ulduzları boyunbağıdır,
Qara buludları, sanki dağıdır,
Yellərin sinəmdən qəmi dağıdır,
Bir sərinlik axır elinə, gecə.

Odlu vüsallarla bağın alışır,
Həsrətlə, hicranla könlün barışır,
Toran mehlərinə sevgi qarışır...
Bir yaraşlıq verir telinə, gecə.

Çaylar həzin-həzin laylanı çalır,
Qaranolıq boynuna qolunu salır,
Şadiman bu axşam qadarı alır.
Qat tüti dilimi dilinə, gecə.

25.05.1987

KİM DEYƏR HANSI YAXŞI?

Göyün min bir ulduzu,
Yerin öz dadı, duzu,
Ayın nuru, sal buzu,
Bu İlahi baxışı,
Kim deyər hansı yaxşı?

Adəmin öz nəsili,
Hər nəsilin əsili,
Ömrə düşən fəsili,
Yaz-yayı, payız-qışı,
Kim deyər hansı yaxşı?

Səmanın neçə rəngi,
Şimşəklərin ahəngi,
Dolanda çalar «Cəngi»,
Buludunun yağışı,
Kim deyər hansı yaxşı?

Torpağa nemət bəşər,

İçində xeyir, ya şər,
Yer altında yerələşər...
Canına bəla başı,
Kim deyər hansı yaxşı?

Göy yeri tarazlayar,
Can cisimdə nazlayar,
Əzrayılı yazlayar,
Gələn-gedən də naşı,
Kim deyər hansı yaxşı?

Iblis bəşər içində,
Gecə-gündüz bicində,
Ey Şadiman, hər dində-
Tanrıının haqq baxışı,
Kim deyər hansı yaxşı?

24.03.1998

MƏNƏ PAYIZLARI GƏTİRMƏ, ZAMAN

Saralıb tökülən yarpaqlar kədər,
Hər can qarşısında son qoyub Qədər,
Xəzanlı bağ-bağça bağrimi didər,
Alar könlüm evin yenə sis, duman,
Mənə payızları getirmə, zaman.

Laləli çəmənlər, düzlər solanda,
Yamyaşıl ağaclar donsuz qalanda,
Fələk qara geyib yer-göy dolanda,
Doğar ürəyimdə kədər, ah, aman,
Mənə payızları getirmə, zaman.

Göyün sinəsində qopanda nalə,
Ölür boynubükük bənövşə, lalə,
O sərxoş buludlar dolu piyalə,
Üzər yarpaqları budaqdan yaman,
Mənə payızları getirmə, zaman.

Şimşəklər atlı tək çapıb keçəndə,
Xəzan bağça-bağın bağrin bicəndə,
Buludlar səmanın qanın içəndə,
Bənzər bir savaşa əldə ox, kaman,

Mənə payızları gətirmə zaman.

Xəzri zilə qalxar ağlar havalar,
O gömgöy Xəzərin burnun ovalar,
Torpağın bağırdan qopar dualar...
Göylərə əl açar, diləyər aman,
Mənə payızları gətirmə, zaman.

Xəzəli yetişib Şadimanın da,
Qişın sazağı var donan qanında,
Dünyanın duylular xəzan canında...
Udur yalquzaq tək yaxşını yaman,

Mənə payızları gətirmə, zaman.

Mənə payızları gətirmə, zaman.

17-18.09.1998

XƏZƏR

Zülmət duman köcün atıb dalına,
Sən də qaşlarını çatmisan, Xəzər.
Bürünüb gecənin qara şalına,
Necə xumar-xumar yatmışan, Xəzər.

Ele müşil-müşil uyub ləpələr,
Nöqtə tək qaralır kiçik təpələr,
Ulduzlar bağırna işiq səpələr,
Röyalar içində batmışan, Xəzər.

Necə sakitlikdir Neft Daşlarında,
Ayrı bir eşqi var sirdaşlarında,
Gecənin bu şəhli göz yaşlarında
Yuyunub vüsala çatmisan, Xəzər.

O göy gözlərini dikib gözümə,
İlahi eşqiylə baxdın üzümə,
Töküb atəşini odlu sözümə,
Sevgini sevgimə qatmisan, Xəzər.

Gəl, sən qulağıma bir nağıl danış,
Biz olaq əfsanə oduyla tanış,
Harayın, sükutun könlümə tanış,

Məni nağıllara atmışan, Xəzər.

Dur yenə bu gecə qol-boyun olaq,
O göy sularının üzündə qalaq,
Zülmətin boynuna bir çıraq salaq,
Qəlbimə min hikmət çatmışan, Xəzər.

Sən ki, Şadimana sonsuz işıqsan,
Könlüne, gözünə bir yaraşıqsan,
Sinəsi tükənməz sazlı aşıqsan...
Məni ilhamına satmışan, Xəzər.

23.01.1987

YARALI PAYIZ

Əzilən ümidiimin möhnəti, payız,
Bütün fəsillərin zəhməti, payız-
Ömrümün günləri budağından
tökülmüş yarpaqlar kimi.
Dünyanın üzünün hörməti, payız,
Dumana bürünmə əsir düşmüş
torpaqlar kimi...
Saralmış xəzəllər ayaqlar altından
nə piçildar mənə?
Salma özünü dumana, çənə,
Əsən yellərin sədası,
O bulud karvanın ədası.
Qızılı yarpaqları
bağçalardan alıb qaçar,
Başına dərd açar.
Soyundurar ağacıların donunu,
Göstərər ona dünəninin sonunu.
Dünya imkansız,
Zaman məkansız.
Hüdudsuz göylərin nağılı, payız,
Nicat qapıları bağlı, payız.
Dünyadan çox gördüm yamanlığı,
Feqət heç dadmadım şadimanlığı...
Saraldı bağ-bağatın təki istəklərim,
Qopdu budağından diləklərim.
Qalma bu könlümdən aralı, payız,

Tənha çöllerin maralı, payız.
Mənim tək min bir yerdən yaralı, payız,
Yaralı payız.

26.10.1997

BU PAYIZ

Bu payız yarpaqlar sarı kehraba,
Axır günlərini yaşayır, eyvah.
Buludlar qapqara geyinib əba,
Dumanlı, çıskınlı açılır sabah.

Hərdən də göylərdən parlayan şimşək-
Səmanın ürəyin yarır ikiyə.
Dolaşır bağlarda xəzri tənha, tək,
Sərçələr özünü vurur səkiyə.

Bu payız torpağın bağıri qaralıb,
Quşlar pəncərəmə siginibdir hey.
Günəş də heyva tək sanki saralıb,
Üzdündən, gözündən oxunur giley.

Küleklər ruhumda nəğmə tək gəzər,
Bu nəğmə könlümə duman ələyər.
Anasından ayrı quzuya bənzər,
Payızın əlindən yer-göy mələyər.

Sanki ac canavar torpağın özü,
Saplağından qopan yarpağı udur.
Balasını atan insafsız düzü,
Təbiət bağçanı, bağlı unudur.

Payızın bilmədən yaşayır insan,
Ölərkən həyatı ona bir andır...
Budağdan ayrılan hər yarpaq bir can,
Həyatın o üzü ona divandır..!

08.11.1998

SARI QAR

Payız – sarı çiçeklər,
Xəzəl olar ləçəklər,
Özün gizlər böcəklər,
Göylər buludu sağır,
Göydən sarı qar yağır.

Xəzri gələndə bağa,
Qan uddurur torpağa,
Xəzəl düşür yarpağa,
Uçuşur ağır-ağır,
Göydən sarı qar yağır.

Xəzan bağları qucur,
Köçəri quşlar uçur,
İsti yerlərə qaçır,
Kəsilir o çal-çağır,
Göydən yerə qar yağır.

Payızla qış birləşir,
Xəzri salır hay-həşir,
Xəzəllər sehirləşir,
Örtülür hər yol, cığır,
Göydən sarı qar yağır.

Günəş göydə saralır,
Günün ömrü daralır,
Havalər tez qaralır,
Soyuyur sinə, bağır,
Göydən sarı qar yağır.

Saçda sarı xəzəllər,
Üz-gözümü bəzəllər,
Ayaq altda gəzəllər,
Ağaclar məsum, fağır,
Göydən sarı qar yağır.

08.11.1998

BU XƏZƏL YAĞIŞI

Yağışlar göylərdən yağar deyillər,
Qapqara buludlar özün öyüllər,
Torpağın başına yaman döyüllər,
Bu ki, təbiətin özgə naxışı.
Bu xəzəl yağışı, bu yer yağışı.

Bağçalar libasın soyunub qalar,
Xəzri sóyüdlərin saçını yolar,
Bəmbəyaz səmanın ürəyi dolar,
Başlar şimşəklərin odlu axışı,
Bu xəzəl yağışı, bu yer yağışı.

Yarpaqlar dərbədər düşər budaqdan,
Ağaclar ah çəkib yanar bu dağdan,
Bağçadan, ormandan, dərədən, dağdan,
Duyular payızın soyuq baxışı...
Bu xəzəl yağışı, bu yer yağışı.

Ağlar çeşmələrin gözü soyuqdan,
Kəkliklər, turaclar çıxmaz oyuqdan,
Atlanmış küləklər düşməz duyuqdan,
Yandırılar dərəni, qayarı, daşı,
Bu xəzəl yağışı, bu yer yağışı.

Məzara döndərər xəzan torpağı,
Ayaqlar altınə salar yarpağı,
Qalar budaqlarda sarı saplağı,
Donar buludların gözündə yaşı,
Bu xəzəl yağışı, bu yer yağışı.

Bahar aldanışı pak təbiətin,
O yay nağılından ayrılməq çətin,
Bütün fəsillərdən payızdı mətin,
Hər şeyin sonunu göstərir yaxşı,
Bu xəzəl yağışı, bu yer yağışı.

09-10.11.1998

PAYIZ KÜLƏYİ

Girər bağça-bağın qoynuna necə?
Soyunar libasın həm gündüz, gecə,
Ağlayar yol-yoxuş, hər ciğir, Küçə,
Göylərin ərköyün dəli mələyi,
Ah, payız küləyi, payız küləyi.

Gecənin, səhərin sinəsin oyar,
Bütün ağacları geyimsiz qoyer,
Çılğın sədasını dünyaya yayar,
Fəsilin xəlbiri, sarı ələyi,
Ah, payız küləyi, payız küləyi.

Şaxtanı, sazağı qovar qul kimi,
Öpər ovucları para-pul kimi,
Hirisi, hikkəsi, hənuz dul kimi,
Titrədir qəzəbi daşı, direyi,
Ah, payız küləyi, payız küləyi.

Xəzərin qəddini əyən, sanki yay,
Qara buludların gözlərində çay,
Qopar meşələrin sinəsində vay,
Saralmış xəzanmı eşqi, diləyi?
Ah, payız küləyi, payız küləyi.

Sapsarı xəzəldən könül pərişan,
Ayaqlar altında xəzanmı bir şan?...
Alib Şadimanın köksünü nişan-
Gülləbaran edər yaziq ürəyi,
Ah, payız küləyi, payız küləyi.

10.12.1997

BU PAYIZ YAMAN YAĞAR

Göydə pəmbə buludlar,
Bağrim başın buludlar,
Qəhər ürəyi odlar...
Qəmi ikəlli boğar,
Bu payız yaman yağar.

Səhərin örpəyi ağı,
Saralar hey bağça-bağ,
Çəkib ürəyimə dağ
Könlümə duman yağar,
Bu payız yaman yağar.

Göyün gözünün yaşı,
İsladar dağı, daşı,
Dərddən könlümün başı,
Elə qüssə, dərd doğar,
Bu payız yaman yağar.

Yarpaq budaqdan qopar,
Özünü yerdə tapar,
Xəzri, sanki bir çapar,
Torpağa xəzəl yiğar,
Bu payız yaman yağar.

25.10.1998//Pirallahı

BƏYAZ QARIN NAĞILI

Biri varmış, biri yox,
Ətəyində qarı çox,
Bir payız səhərində,
Ağ atın yəhərində-
Saqqalı buzdan olan,
Çiyninə əba salan,
Əlində bir ağı əsa,
Mənzil uzun, yol qısa.
Qoca pirani kişi,
Qəfil oldu gəlişi.
Döyüdü qapı-bacanı,
Üşütdü qəlbədə canı.
Necə özün yetirdi?
Payızda qış gətirdi.
Bakının küçələri,
Küləkli gecələri,
Gəlin tək ağ geyindi,
Şaxta, sazaq öyündü.
Buz bağladı yol-ırız,
Dondu hər ciğir, hər iz.
Yollarda bir mərəkə,

Saldı hər kəsi bərkə.
Maşınlar əyləndilər,
Sürənlər söyləndilər.
Belədir qışın işi,
Qayğılıdır gəlişi.

Soyuğun insafı yox,
Evinə möhnəti çox.
Aman et, Şaxta baba,
Neyləsin yazlıq soba?
Hardan tapsın od-oçaq?
Müşkül işdir yanacaq.

Göy üzündə bir həşir,
Xəzri əsəbi bir şir,
Elə ki, ələndi qar,
Evdə nəki uşaq var?
Töküldü dışarıya,
Pətəkdəki arıya-
Bənzədi o gün onlar.
Suvaşdı qarla donlar...
Səbinə və Təhminə,
Briliant və Əminə,
Yeganə, Gülsən, Bahar,
Gülnaz, Gülnar və Aysel,
Əllərində kiçik bel,
Çağırıldılar Əzizi-
Qartopuyla vur bizi.
Mustafa, Cavid, Turan,
Rəsul da geldi bu an,
Cəfər, Kərim və Vüqar,
Əllərində topa qar,
Qızlara sarı qaçıdı,
Sevinc səsi gül açdı.
Samirənin üzündə,
O qapqara gözündə,
Səadət nuru vardi,
Küçə onlara dardı...
Qarla dolu qurşağılar,
O qayğısız uşaqlar,
Küçədə öcəşirdi,
Allah, bu nə həşirdi?

Onlara şaxta, sazaq,
Dərdi-sərdən çox uzaq-
Bir əzəmət gətirmiş,
Ürəklərdə bitirmiş.

Ay uşaqlar, necə də,
Bu gün bizim küçədə,
Ovsunlamiş ağılı,
Bəyaz qarın nağılı!..

21.12.1997

SOYUQ BUZLAR ASILIB

Saçlarımdan soyuq buzlar asılıb
ürəyimin acı yelləri kimi.

Bənizi sapsarı payız bağırma qışılıb
pərişan zülfərimin ağ telləri kimi.
Göz yaşımla isladıram şəhli kipriklərimi...
Acı rüzgar üzümde gəzdirir
xirdaca əlində tutmuş yelpiklərini.

Tənha, kimsəsiz otağında
qəmlərimlə qol-boyun,
Allahım, bitməzmi bu oyun?!

Bütün vücudumla usandım əndişəldən,
Tanrı çox-çox uzaqlara atdı məni nəş'ələrdən.

Eşikdə acı küləklər əsir,
Soyuq qar qapımdan,
bacamdan girməyə tələsir.

Mən də kor bəxtimlə amadə,
Ömür dodaqlara pənah aparmış bir içim badə.

Ağlayır acı taleyim kimi,

Qəhərə dönüb içimdə gileyim kimi.

Mən, ömrüm və acı fələyim
əl-ələ tutmuşuq,
Hər şeyi – bütün zülməri,
Ağılla ürək arası bölmələri unutmuşuq.

Sarılib payızın acı küləklərinə,
Bənizi qapqara qaralmış fələklərinə,
Üzümüzü Tanrıya tutub
Hər acını unudub-
Aman diləyirik!
Sanki bütün qəmlərimizi güllələyirik.

Haqqım əlimdə,
Sözüm dilimdə
alışmaqdayam,
Acı taleyimin bu qəm qovğasıyla
barışmaqdayam.
Ömrüm zaman astanasında
dayanan payızlar kimi,
Saçlarımdan asılıb soyuq buzlar kimi...

22.10.1994

SEVGİ DUYĞULARI

GECƏNİN YARISI

Könlümdə acı bir əndişə,
Yuxum çəkilib ərşə.
Ürək ası, can ası.
Gecənin yarısı...

Bir an belə sənin xəyalın
məni tənha buraxmir,
İstər uyğularımda,
İstər duyğularımda.
Durub qarşısında məsum-məsum
baxır üzümə,
Mat-məəttəl qalmışam içimdəki dözümə.

Gecənin yarısı...
Ürəklə sevgi arası
acı bir didişmə,
Fələk qandalımı vurub hər işimə?
Zamanım röyalarda,
Könlüm xülyalarda-
Ötüb keçir bir an təki,
Ürək də üşüyür dövran təki-
Göylə yer arası,

Bu gecenin yarısı...

Sən məndən uzaq,
İçimdə ərzi dondurən sazaq.
Ömrümün payızı,
Mənim taleyimə düşdü
böylə bir alın yazı.
Gözlərim acışır ötüb
keçən zamanıma,
Kimsə yetməz amanıma.
Sönüb bəxtimiz üzüyən ocaqlarda...
Sən məndən uzaqlarda.
Quçmusan xəyalın boynunu,
Mənimse içimdə acı bir sevda oyunu...

Ey Şadiman, az çek-çevir et,
bu dünyanın işlərini,
Müəmali vərdişlərini,
Ürək can evinə uyuşmaz,
Bağrımdan sevgi sovuşmaz,
Yerlə göy arası...
Bu gecenin yarısı...

17.12.1994

BƏYAZ GECƏLƏR

Könlüm tənhalıqdan göz yaşı tökür,
Bağrımın ormanına sis, duman çökür.
İçimdə vüsalın acı gileyi,
Dodaqlarına qonub şəh təki həsrətin meyi.
Ömrüm də zaman kimi incələr,
Bu bəyaz gecələr...

Başında sevdanın möhnəti,
Kəsib qarşımı qəfləti.
Həsrət bir kabus kimi,
Eşqin başına sərkimi?
Amansız vərdişlərdə,
Qan ağladan gərdişlərdə.
İcimə sarılır bilməcələr,
Bu bəyaz gecələr.

Qürurum sevgidən yuxarı,
İrizimi itirmiş çayın axarı.
Könlüm həsrətdən naxış-naxış,
Gözlərimdən sözülür gurşad yağış.
Kəsib qapımı necələr...?
Bu bəyaz gecələr.

Sevda dənizlərində boğulur diləklər,
Qan ağlayır bir-birindən ayrı ürəklər.
Halımızdan pərişan fələklər,
Sinəmizin duyğuların hicran yelləri ələklər,
Həsrət də vüsala işgəncəsindən dincələr,
Bu bəyaz gecələr.

Üşüyər içimdə bir acı sevda,
Bütün varlığı ilə bədbəxt eşqimizə fəda.
Şadimanın könlü şəhidi-şüəda!
Şərefinə ağ kağızı bəzər incilər...
Bu bəyaz gecələr...
Bu bəyaz gecələr...

16.12.1994

SƏN YADIMA DÜŞÜRSƏN

Sönür könül işığı,
Pozulur yaraşığı,
Qəm olub qəlb aşağı...
Sən yadıma düşürsən.

Ürək boynun bükəndə,
Qəlbə duman çökəndə,
Gözlərim yaş tökəndə,
Sən yadıma düşürsən.

Yanır ağızda dilim,
Doğranır dilim-dilim,
İtir can ilim-ilim,
Sən yadıma düşürsən.

Sönür eşqin çıraqı,
Yanır tale varağı,

Artır sinəm fərağı,
Sən yadıma düşürsən.
23.11.1998

SEVGİ DUYĞULARI

Könlümün içində həzin bir atəş,
Keçən ocağının külü də közdü.
Parladı eşqinlə sinəmdə günəş,
Bağrim məhəbbətin gölündə üzdü.

O isti əllərin hərarətindən,
Soyuq ürəyimin alovu artdı.
Səadət vüsali doğdu bətindən,
Eşqisiz dünyamda həyat yaratdı.

Gözündən gözümə bir işiq axdı,
Ömrün qaranlıqda çıraqı oldu.
İlahi bircə yol mənə də baxdı...
Bu eşq taleyimin varağı oldu.

Qəlbdən haray çekən çılgın duyğular,
Könlümə gah kədər, gah da ki, nəş'ə,
Alıb ağuşuna mənə uyğular-
Öldürür, dirildir bu xoş əndişə.

Mübarək baxışın gecəmə işiq,
Gəzər Şadimanın pak aylarında,
Bir könül bəxş etdin sevgi qarışığı,
Çapacaq ömrümün dolaylarında.

08.01.1993

BU BƏLALI BAŞIMA

İçimi bürüyüb ah,
Batmışam göz yaşına.
Nələr gəldi, ay Allah-
Bu bəlali başıma?

Ümidlərim puç oldu,
İstəklərim heç oldu,
Səni sevmək suç oldu-

Bu bələli başıma.

Eşq öndən qəlb çökdü,
Altun nəş'əmi sökdü,
Üsbəüstdən dərd tökdü-
Bu bələli başıma.

Ağladım için-için,
Sevirkən yana için,
Qəm dolu tökdü neçin?-
Bu bələli başıma.

Günüm qəmə tuş oldu,
Dərdə tutulmuş oldu,
Eşq elçatmaz quş oldu-
Bu bələli başıma.

Ürək ağlar bir neyim,
Qəlblə coşan gileyim,
Mən necə əlac deyim?-
Bu bələli başıma.

Bu körnül qəm çeşməsi,
Bürüyb ərzi səsi,
Düşüb dünyanın nəhsisi-
Bu bələli başıma.

Acılar zirvə aşdı,
Ələm ilə qarışdı,
Bu sevgi qara daşdı
Bu bələli başıma.

Düşdü ömür sərt qısa,
Neylər dərd qarqamışa?
Sevgin qurdum tamaşa
Bu bələli başıma.

Acılar kəsdi yolu,
Bağladı əli-qolu,
Yağdı çox leysan-dolu
Bu bələli başıma.

Şadiman dərddən qaçar,
Dərdənə qapısın açar,
Ələm sarayı uçar-
Bu bələli başıma.

19.10.1991

GÖZBƏBƏYİM

Sənsiz bil ki, mənə aləm,
Talan oldu, gözbəbəyim.
Ayrılığın sinəyə qəm
Salan oldu, gözbəbəyim.

Hicranın ocağında,
Yandı ömür bu çağında,
Ürək həsrət qucağında
Qalan oldu, gözbəbəyim.

Könül verdin, əhdı dandın,
Özgəsiylə oda yandın,
Söylə, görüm niyə andın-
Yalan oldu, gözbəbəyim?

Niyə yetməz haqqı dua?
Qapımızdan qəmi qova,
Bulud gözdə qurdu yuva
Dolan oldu, gözbəbəyim.

Ey Şadiman, qəm başımda,
Yalvarış yox göz yaşımıda,
Demə, mənə bu yaşamda
Olan oldu, gözbəbəyim.

29.04.1997

TELEFON TELLƏRİ

Üzmə bağrimı sən belə,
Qovuşdur həsrət dilləri.
Heç könül görmüb çən belə
Aman, telefon telləri.

Hicran içimdə qəm yükü,
Qırıldı səbrin can tükü,
Həsrət bağrima bir süngü,
İnan, telefon telləri.

Yar ayrı düşüb yarından,
Qurtar könlü qəm darından,
Başında hicran qarından
Duman, telefon telləri.

Bu qor ürəyi alışdır,
Yarı yarına ulaşdır,
Niskilliləri calaşdır,
Bir an, telefon telləri.

Şadiman qəmə lap tuşdu,
Vüsəl hicrana tutuşdu,
Uçan köçəri bir quşdu...
Zaman, telefon telləri.

26.05.1991

OLAYDI...

Məni əzablarda qoyan vəfəsiz,
Sənə sevgilərim yalan olaydı.
Ömürlük yolunda qalan gözlərim,
İndi nə boşalıb, dolan olaydı.

Həsrət məni çəkir günlərlə dara,
Dolaşır taleyim hey qanıqara,
Qədərim, bu eşqi sən yazdın qara,
Kaş sənli günlərim yalan olaydı.

Möhneti-hicranın niyə gərəkmiş?
Bu necə arzumuş, necə diləkmiş?
Sənin gözlərində sevgi mələkmiş...
Uçurtdun sinəndə qalan olaydı.

Əbədi dünyada ömür gedəri...
Düşdü ayağına sevgi qədəri,
Cahani dolaşan eşq dərdi-səri
Bulaq tək sinənə dolan olaydı.

Mənim məhəbbətim nə qədər gücsüz,
Doyub yoxuşlardan çox axtarır düz,
Birgə yaşayaydıq bu dünyada biz-
Sevgim ən istəkli balan olaydı.

Birgə adlayaydıq yoxusu, düzü,
Birgə dolaşaydıq gecə-gündüzü,
Şadimanın onda gülerdi üzü...
Köksündə sevgimdən qalan olaydı.

08.01.1987

GƏLMƏ YUXULARA

Könlümü qəmlərə tuş eyləmisən,
İcimdən bir anda dikəlir min ah.
Qəm bilməz gözümü yaş eyləmisən,
Gəlmə yuxulara, gəlmə, sən allah.

Unut olmuşları, unut bir daha,
Batırma özünü sən də günaha,
Bu sevgin ki, mənə çox gəldi baha,
Gəlmə yuxulara, gəlmə, sən allah.

Yatmış duyğuları saldın didərgin,
Nə qədər keçəcək ömür, gün gərgin?
Öldürür, dirildir röyalar sərgin...
Gəlmə yuxulara, gəlmə, sən allah.

Dəryada kimsəsiz xəyal yelkənim,
Qılıncı sıyrılmış kədərim qənim,
Əzəldən bir bəxtim olmadı mənim,

Gelmə yuxulara, gelmə, sən allah.

İçimin ağrısı dünyani udar,
Eşqi də, səni də biryol unudar,
Bu qara taleyim zindandan da dar,
Gelmə yuxulara, gelmə, sən allah.

Qəlbi gelişinlə ovutmayırsan,
Yanan üreyimi sovutmayırsan,
Sən ki, bircə yolluq qayitmayırsan,
Gelmə yuxulara, gelmə, sən allah.

13.07.1991

OLMAYACAQSAN

Bütün məmələkəti tutacaq ünüm,
Ahımdan boşalıb dolmayacaqsan.
Sənsiz yaxasını cıracaq günüm,
Təkcə sən mənimlə olmayıacaqsan.

Şimşəklər acıqlı çaxacaq yenə,
Buludlar gözünü sıxacaq yenə,
Günəş də yandırıb yaxacaq yenə,
Təkcə sən mənimlə olmayıacaqsan.

Dağları, daşları gəzəcək külək,
Gündə min bir dona girəcək fələk,
Ağlaya-ağlaya öləcək ürək..!
Təkcə sən mənimlə olmayıacaqsan.

İçin-için gözüm yaş tökəcəkdir,
Önümüzə xəyalın diz çökəcəkdir,
Həsrətin başımı daş tökəcəkdir,
Təkcə sən mənimlə olmayıacaqsan.

Sevgimiz röyada ulaşacaqdır,
Hicranın sisinə bulaşacaqdır,
Uyğum da uyguna sarışacaqdır,
Təkcə sən mənimlə olmayıacaqsan.

02.09.1991

YAŞIL GÖZLƏR

Yaşıl gözlər, könlün üçin,
Od-oçaqla qalamışan,
Söyle görüm, xudam, neçin?-
Dərdi mənə calamışan.

Yixib sınmaz dirəyimi,
Oxlamışan diləyimi,
Eşqle dolu ürəyimi
Həsrətinlə talamışan.

Yaşıl gözlər, əfsunlandım,
Bir baxışla ovsunlandım,
Alovunla qorsunlandım,
Göydən enən bəlamışan?

Taleyimin yoxuşları,
Saldı ömrə naxışları,
Evlər yışan baxışları-
Nə tuşladın qalama sən?

Yaşıl gözlər, bəxtin tacı,
Başdan aşır ağrı-acı,
Dərdlərimin tek əlacı,
Gəl, yox eylə bəlamı sən.

Yaşıl gözlər, gözüm yatmaz,
Özgə istək qəlb oyatmaz,
Əllərinə əlim çatmaz-
Dəryada bir talamışan?

Şadimanı alışdırın,
Sevgisinə ulaşdırın,
Eşqi qəlblə vuruşdurun
Bir tilsimli qalamışan?

26.03.1995

İKİMİZDƏ YANIRDIQ
NƏ VAXTDAN BU ATƏŞƏ

İkimiz də yanındıq nə vaxtdan bu atəşə?

Biz ki, od-alov verdik bu sevgiyle günəşə,
Harda qaldı o istək, o od, o yanğı, nəş'ə?
İtirdik bu sevgini o boranda, o qarda,
İndi sən harda qaldın, mən isə söylə harda?

Qınadı tanıyanlar, tanımayanlar bizi,
Unutduq sevgimizə şahid gecə-gündüzü,
Məhbəbatın nə qədər dönük olurmuş üzü?
Soldu istəyimiz də, məramımız da darda,
İndi sən harda qaldın, mən isə söylə harda?

Cilədi sevgimizin üstünə həsrət zəhər,
O dəli duyğulardan ürək görmədi bəhər,
Qınadı bizi axşam, qınadı bizi səhər,
Aradakı hicrana dodaq büzdü bahar da,
İndi sən harda qaldın, mən isə söylə harda?

Gəl birləşsin ayrılan əllərimiz yenə də,
Gör nə qədər arzu-kam, baş qaldırıb sinədə?
Sitəm edir bu illər həsrət, hicran mənə də,
İncidərmi bu qədər yarını sevən yar da?
İndi sən harda qaldın, mən isə söylə harda?

22.03.1987

KAŞ OLMAYAYDI...

Vüsali saralan bir bahar kimi,
Bəxtimiz hicrana tuş olmayıyadı.
Sənin ürəyində sevgi həsrəti,
Mənim gözlərimdə yaş olmayıyadı.

Nə xoşbəxt olardıq ikilikdə biz?
Zülmət gecəmiz də süd kimi gündüz,
Əhdi-ilqarımız, peymanımız düz,
Ayrılıq vüsaldan baş olmayıyadı.

Həsrət sinəsini cirib töksə də,
Kədər badəmizə zəhər töksə də,
Aydın fəzamıza zülmət çöksə də,
Günəşə qaralan qış olmayıyadı.

Uçub əlimizdən getdişə günlər,

Qədər bəxtimizə saldı düyünlər,
Dəli ayrılığa uyan beyinlər,
Min bir hava çalan baş olmayıyadı.

İllərin qəmindən boşalıb dolan,
Hər günü yarpaq tək saralıb solan,
Hicranın əlində oyuncaq olan-
Məcnun sevgimizdə yaşı olmayıyadı.

Bizi bir-birindən aralı qoyan,
Qaniçən cəllad tək dərilər soyan,
Şeytanın, iblisin dilinə uyan,
Həsrətin sinəsi daş olmayıyadı.

İndi bu ürəkdir cəfalar çekən,
İlk məhəbbət adlı ağır yük çekən,
Sinəmi oduyla yandırıb tökən-
Çekdiyim ağrılar boş olmayıyadı.

Şadiman hardadır, sən isə harda?
Odlu duyğularsa boranda, qarda,
Sevgimiz beləcə qalıbdı darda,
Dünyada ayrılıq kaş olmayıyadı,
Dünyada ayrılıq kaş olmayıyadı.

14-17.01.1987

BİR ANIN SƏADƏTİ

Ürəyim ürəyinin atəşinə boyanıb,
O yatmış duyğularım hönkürür dağ seli tək.
Eşqim, sevgim, həyatım qarşındaca dayanıb
Haray çekib sizləyir sırlı kaman teli tək.

Dilim lal olub qəfil bu sevgili gəlisdən,
Kəsilibdi taqətim bir səsim, həririm yox.
Dodaqlarım od alıb o sehirli görüşdən...
Tilsimlənib qalmışam qaçmağa hünerim yox.

Alovlu baxışların ağlıma tor toxuyur,
Bu atəş qarşısında necə acizəm bilsən.
Dağ vüqarlı körkəmin mənə meydan oxuyur,
Sevgin könlümə mehman, özün mənlə deyilsən.

O istəkli anları unudacaq halim yox,
Sevsən də, sevməsən də eşqimin allahısan.
Ürəyin özünükü, sənlə qalmaqlım yox,
Heyhat, Tanrı öündə ən məş'um günahımsan!

Dəli könül amadə bir anlıq görüşünə,
Səni deyib haylayır gecəm də, gündüzüm də,
Dözüm qalmıb sinəmdə amansız gerdışınə,
Sənsən səadətimin eşq məcnunu gözümdə.

Əzizləyib illəri yanacam bu odiyla,
Həsrətin ilgimində açışacaq gözlərin.
Gələcəksən, fəqət gec, Şadimanın adıyla,
Məhbus olub qalacaq qapımdaca izlərin...

07.10.1992

KÖÇDÜ BU SEVGİ

Tanrı dərgahında didərgin, səfil,
Boynumda ən böyük suçdu, bu sevgi.
Qəfil gəldiyi tək, yol aldı qəfil,
Köçdü ürəyimdən, köçdü, bu sevgi.

Bir şahmat oynudur amansız həyat,
Dad onun yönəmsiz işlərindən, dad,
Sındı əzabından, qopardı fəryad,
Köçdü ürəyimdən, köçdü, bu sevgi.

Ağrılı illərim qopdu yaşımdan,
Dəli ilgim təki keçdi qarşımıdan,
Gözüm görə-görə çıxdı başımdan,
Köçdü ürəyimdən, köçdü, bu sevgi.

Töküb gözlərindən tale yağışı,
Sanma məhəbbəti fələk qarğısı,
Gətirib könlümə ayazlı qışı,
Köçdü ürəyimdən, köçdü, bu sevgi.

Bu gözüm yollarda qalan deyil ki?
Daha bir kimsənin olan deyil ki?
Bu bir həqiqətdir, yalan deyil ki?

Köçdü üreyimdən, köçdü bu sevgi.

Həsrətin tikan tək qəlbədə göyərdi,
Özün bəxt gülünün üstünə sərdi,
Cənnət gülzarımın qolların gərdi...
Köçdü üreyimdən, köçdü, bu sevgi.

Daha Şadimanı gəlib arama,
Könlünü söyletmə min yol qarama,
Viran taleyimə dərd dama-dama,
Köçdü üreyimdən, köçdü bu sevgi.

03.09.1991

SƏN OLDUN

Könlümü köpüren dəli sellərə,
Bir göz qırpmında atan sən oldun.
Min bir qəm gətirən qəmsiz illərə,
Məni dərdlilərə qatan sən oldu.

O lal gecələri uyğusuz edən,
Pak məhəbbətimi saygısız edən.
Özgə yuvasına eşq üçün gedən,
Beşgünlük sevgilər tutan sən oldun.

Sevdamı Məcnun tək düzlərə salıb,
Ağlımı, hüşumu əlimdən alıb,
Bağrımın başından ilan tək çalıb,
Çiynimə həsrəti çatan sən oldun.

Qırğı tək bir dünya nəş'əmi didib,
Özgə qapısına əhd üçün gedib,
Elə Şadimanı qərarsız edib,
Ömürlük könlümdə yatan sən oldun.

12.08.1991

OLMASIN

Ey sevgilim, hicran vaxtı,
Kipriklərin nəm olmasın.

Tanrı xoşbaxt etsin baxtı,
Aralıqda qəm olmasın.

Səadətin buta-buta,
İraq olsun min yol xata,
Bir yol gəldik bu həyata,
Bir gün də pis dəm olmasın.

Ömrü vuraq başa həlal,
Uzaq olsun qüssə, məlal,
Gəlməsin heç eşqə zəval,
Sevinc bizdən kəm olmasın.

Haqdan gələn alın yazım,
Sənlə gəlir bahar, yazım,
Sənlə dinir könül sazım,
Zili olsun, bəm olmasın.

Həyatımız çiçəkləsin,
Gülü min-min ləçəkləsin,
Hər arzumuz gerçəkləsin,
Səadətdən dəm olmasın.

Şadimanın ağ telində,
Cəfa ömrün hər ilində,
Ay sevgilim, o dilində
Bir yol acı təm olmasın.

28.04.1997

O BAXIŞLAR

İsındırır günəşiyile,
Can alındı, o baxışlar.
Qəlbə odu, atəşiyile,
Hey qalandı, o baxışlar.

Hicran adlı qorxu oldu,
Köksə həsrət oxu oldu,
Aci-şirin yuxu oldu...
Ah, yalandı, o baxışlar.

Qoydu gözdə dileyimi,

Yıxdı ümid direyimi,
Gürzə təki ürəyimi,
Tez çalandı, o baxışlar.

Hicranın acı təmi,
Kimə deyim bu sítəmi?
Nə bitmədi heç matəmi,
Nə talandı o baxışlar.

Şadiman da yazçıçayı,
Şeh toxuyur tər ləçəyi,
Dilim desə lap gerçəyi,
Qan salındı, o baxışlar.

13.03.1997

HİCRAN AĞRISI

Həsrətin gözümdə qanlı yaş oldu,
Seli çəşmələrə, çaylara döndü.
Ağlaya-ağlaya ürək daş oldu,
Ahı qəlbən qopan vaylara döndü.

Nə sən bu sevdadan döñə bilmədin,
Nə mən bu sevgini unuda bildim.
Nə sən qürurundan ene bilmədin,
Nə mən saf eşqimi tanıda bildim.

İkili yansaq da ocağımız buz,
Bir anlıq vüsala könlümüz təşnə,
Söndü bəxtimizin göyündə ulduz,
Canlarsa tutuşdu eşq atəşinə.

Sinəmdə bir sevgi ocağı çatdın,
Qurtula bilmirəm oddan doğrusu.
Elə Şadimanı qəmlərə atdırın
Ki, getməz sinədən hicran ağrısı.

17.03.1987

QIRMA ÜMİDİMİ...

Keçmiş geriyə qaytarmaq çətin,
Dikəlir içimdən asımana ah.

Məni peşman etdi bu səadətin...
Qırma ümidi, qırma, sən allah.

Ürəyim, bağırım, qəlbim didərgin,
Keçir saatları, anlarım gərgin,
Bitib-tükənməyir acılar sərgin...
Qırma ümidi, qırma, sən allah.

Rüzigar sərt əsdi tale bağımda,
Dərdin dastan oldu qəlb varağımda,
Ayrılığın gəzir nə sorağımda?
Qırma ümidi, qırma, sən allah.

Nə qəmli könlümü güldürə billəm,
Nə qəlbə sevgini öldürə billəm,
Nə bəxtdən yazımı sildirə billəm,
Qırma ümidi, qırma, sən allah.

Yoluna dikilən gözümü qoru,
Qapımda sərgerdan izimi qoru,
Səni əzizləyən dözümü qoru,
Qırma ümidi, qırma, sən allah.

Şadiman onsuz da canından bezar,
Tale acıların vərəqə yazar,
Sənsiz ürəyimə ürəyim məzar..!
Qırma ümidi, qırma, sən allah.

22.12.1994

MƏNİ BAĞIŞLA

Nurlu sabahımın parlaq günəşi,
Üzmə ürəyimi min bir baxışla.
Yanan ocağımın odu, atəşi,
Əgər bacarırsan məni bağışla.

Sözün sözüm ilə düz gəlməyəndə,
Bir acı tənbehə üz gəlməyəndə,
Könül savaşına söz gəlməyəndə,
Əgər bacarırsan məni bağışla.

Taleyin şərqisi gah zıldı, gah bəm,
Gözde gah ələmdi, gah nəş'ədən nəm,
Əbədi deyil ki, acı-şirin dəm,
Əgər bacarırsan məni bağışla.

Yaşın çoxluğunu il deyəndə də,
Ürək deməyəni dil deyəndə də,
O göz yaşlarını sil deyəndə də,
Əgər bacarırsan məni bağışla.

Dinlə Şadimanı könül sirdaşım,
Bir acı tənədən çatılsa qasıım,
Qəlb buludlayanda, axsa göz yaşım...
Əgər bacarırsan məni bağışla.

24.04.1997

DEMƏ

Töküb kipriklərdən acı yaşları,
Demə, həsrətindən bezə bilmirəm.
Günahkar-günahkar çatıb qaşları,
Demə bu müşkülü sezə bilmirəm.

Sən ki, özün verdin hicrana fərman,
Qırıldı həmən gün o əhdi-peyman,
Demə ki, tapılmır dərdinə dərman,
Daha yataqdayam gəzə bilmirəm.

Demə, başımdadı sevda dəmləri,
Gəzdirmək çətindir bu ələmləri,
Dərdli gözlərimdə bəyaz nəmləri
O solğun çöhrənə düzə bilmirəm.

Demə, eşq bağımda güllər açılmış,
Ətri, rayihəsi ərzə saçılmış,
Sevirəm kəlməsi dildən qaçılmış,
Budaqdan gülümü üzə bilmirəm.

Demə ki, Şadiman gələr fəryada,
Verər şərəfini bu yolda bada,
Demə ki, hələ də yanıram oda...
Demə ki, mən sənsiz dözə bilmirəm.

28.04.1997

SƏNİNİLƏ

Sinəmdəki duyğularım baş-başa,
Ay sevgilim, sükuta dal, gəl dinlə.
Səadətə birgə edək tamaşa,
Qəlb yoldaşım, can sirdaşım, səninlə.

Yaman olur dünyada el qınağı,
Göz yaşımız üzütməsin yanağı,
Dəf eləyək hər müşkülü, sınağı,
Qəlb yoldaşım, can sirdaşım, səninlə.

Əsdirməsin fələk vaxtsız yelləri,
Soldurmasın bağçamızda gülləri,
Məhəbbətlə başa vuraq illəri...
Qəlb yoldaşım, can sirdaşım, səninlə.

Sarmaşıq tək əhdimizə sarışaq,
Bu sevdaya qan bir olub qarışaq,
Məzaradək atəş ilə alışaq...
Qəlb yoldaşım, can sirdaşım, səninlə.

30.04.1997

SƏNİ

Sən mənim bəxtimə düşən işıqsan,
Yolumdan qovmaqçın çıxını, çəni.
Ömrümə, günümə bir yaraşıqsan,
Mənə Yaradanım göndərmiş səni!

Yoxdu bu sevginin dünyada tayı,
Ürəkdə od yoxsa, yanmaz havayı,
Yox canımı munis səndən savayı,
Mənə Yaradanım göndərmiş səni.

Odlu nəfəsindən torpaq yazlanır,
Cahanın könlündə eşq avazlanır,
Vüsəl libasında sevgi nazlanır,
Mənə Yaradanım göndərmiş səni.

Oxşa, Şadimanı ovutmaq üçün,
Alışan köksümü sovutmaq üçün,
İçimin dərdlərin dağıtmaq üçün,
Mənə Yaradanım göndərmiş səni.

01.05.1997

SƏN MƏNİM KÖNLÜMÜN MÖHNƏT YUVASI

Sən mənim könlümün möhnət yuvası...
İcimdə ağlayan günahlarımsan,
Dilimin ovunmaz hicran duası,
Həsrətə tuş olmuş sabahlarımsan.

Qara gözlerimin yaşından doğan,
Dünyanı çalxadan dəryalarımsan.
Gecələr könlümü yataqda boğan,
Vüsala minnətçi röyalarımsan.

Mən simurq quşuna dönüb axşamlar,
Pəncərən önündə gizli səkərəm.
Qəfil otağında sönəndə şamlar,
Mən də göz yaşımla hicran əkərəm.

Səni ürəyimə buraxan gündən,
Artır, azalmır ki, işgəncələrim.
Bəxtimdə açılmaz min bir düyündən,
Hönkürür mənimlə hey gecələrim.

Bir azca hərəret oduna möhtac,
Əfsus, ayaz vurmuş istəkləriimsən.
Sən mənim dərdinə tapılmaz əlac,
Məzara gömülmüş diləkləriimsən...

Hansı bəhanələr gətirim, fələk,
Hicran əzabını sınayanlara?
Cavabsız məktuba çevrilib ürək...
İndi Şadimanı qınayanlara!

01.05.1997

GÖZLƏRİNƏ TƏŞƏKKÜR

Gözlərindən biliyəm,
Dilindəki yalani.
Ağlamaqdan gülürəm,
Mənə denən olanı,
Salma qəlbə talanı.

Sonu olmayan əzab,
Səbəb olar günaha,
Qalmadı könüldə tab,
Bəsdi zülümlər daha,
And verirəm Allaha.

Ömür acı, gün acı,
Zamanım belə itər.
Sandım başımın tacı,
Sənə canımdan betər,
Can dedim daha yetər.

Şadimanı qandıran,
Baxışlar qəlbə sökür.
Ürəyimi yandıran,
Haqqı anladım şükür,
Gözlərinə təşəkkür.

01.05.1997

SEVGİLİM

Sevgilim, könlümü yixma cəhd ilə,
Demə, sökülnəni tikməyə nə var?
Mən sənə bağlandı min bir əhd ilə,
Demə, ayrılığı çəkməyə nə var?

Sənin eşqin ilə zülmətim səhər,
Ağardır gecənin qara üzünü.
Üzər sən olmasan könlümü qəhər,
Qoyma kül olmağa eşqin közünü.

O nurlu çöhrənin ziyalarıyla,

İşiglat ömrümün sabahlarını.
Yuxulu gecəmin röyalarıyla,
Bağışla könlümün günahlarını.
06.04.1997

DEYİR

Sevgilərin nədir belə?
Ürəyimə alış deyir.
Salıb eşqi dildən-dilə,
Bu sevdayla barış deyir.

Ülfətindən dönmək çətin,
Mənə loğman səadətin,
Öldürür o qədd-qamətin,
Yanıb külə qarış deyir.

Baxışların könlə ocaq,
Atəşlərin qucaq-qucaq,
Ürəyimə düşən sıcaq-
Həsrətlərlə vuruş deyir.

Eşqin yolu yoxuşlarda,
Ömrə düşən naxışlarda,
Yollarında baxışlar da-
Qəlb gətirməz duruş deyir.

Hər diləyə əlac hanı?
Fələk asan vermir anı,
Salır oda şirin canı,
Zamanınla yarış deyir.

Bəxtim gəlməz neçin yola?
Qəmin qandal vurub qola,
İlahi bu vüsal yola-
Yet ki, qarış-qarış deyir.

17.02.1995

QOVUŞARIQ İNŞALLAH

Nə çare ki, sevgim başa suç oldu,
Od içinde büryan olan iç oldu?

Ömür keçdi, cavanlıq da puç oldu,
Acılardan sovuşarıq, inşallah,
Qismət olsa qovuşarıq, inşallah.

Fələk bizi çekir yaman sinağa,
Tuş oluruq addımbaşı qınağa,
Həsrət yağır gözdən lalə yanağa,
Acılardan sovuşarıq, inşallah,
Qismət olsa qovuşarıq, inşallah.

Sevgi pünhan könlümüzdə pak guşə,
Məngənəyə saldı qəlbə əndişə,
Taqətimiz qalmayıbdı gərdişə,
Acılardan sovuşarıq, inşallah,
Qismət olsa qovuşarıq, inşallah.

Gecəmizə ayrılıq qəm çilədi,
Bəxtimizi tufan saran cillədi,
Bağrimiza tuşlanan bir güllədi,
Acılardan sovuşarıq, inşallah,
Qismət olsa qovuşarıq, inşallah.

Zülüm oldu bize həddən ziyada,
Vüsəl atlı, hər ikimiz piyada,
Ağlar gözdən azalıbdı ziya da,
Acılardan sovuşarıq, inşallah,
Qismət olsa qovuşarıq, inşallah.

Bu Şadiman gün görmədi yaşından,
Ləpə verir kədər elə başından,
Baxma daşdı Xəzər də göz yaşından...
Acılardan sovuşarıq inşallah,
Qismət olsa qovuşarıq, inşallah.

06.01.1995

GƏL

Suallar üz-üzə durub ürekdə
Məni xatırəyə aparır bu yol,
Ahım buludlara dönüb fələkdə-
Gəl, yanın könlümə bir içim su ol.

Dodaqda gülüşlər donubdu, sənsiz,
Üzümə qəm, kədər qonubdu, sənsiz,
Vallah, bilsən necə sonumdu, sənsiz,
Gəl, yanın könlümə bir içim su ol.

Sanki qürbətdəyəm indi elə bil,
Eyyah, bu ürək də mənimki deyil,
Gözlərim yollarda didərgin, veyil,
Gəl, yanın könlümə bir içim su ol.

Şadiman gecələr alışan şamdı,
Dünya başdan-başa sənsiz axşamdı,
Dərdin dırək dözməz nə ağır damdır?
Gəl, yanın könlümə bir içim su ol.

02.03.1997

O GÖZLƏRİN

Əzrayıl tək şirin canı,
Alan oldu, o gözlərin.
Aramıza nahaq qanı
Salan oldu, o gözlərin.

Könlül verdim bir gün sənə,
Saldın onu siskin, çənə,
Bu sinəmdə, eyvah, yenə,
Qalan oldu, o gözlərin.

Eşq əridi qorxularda,
Ətri gül tək qoxularda,
Gecəgözlü yuxularda...
Yalan oldu, o gözlərin.

Dünya tutmaz ədasını,
Yüz yol aldım qadasını,
Yenə könlün sədasını,
Alan oldu, o gözlərin.

Bir göy altda bu cahana,
Gəldik, sevdik yana-yana,
Yenə də bu Şadimana-
Qalan oldu, o gözlərin.

17.03.1997

BİLMİRƏM

Mən sevgindən uzaqda,
Heç dörlü an bilmirəm.
Üşüyürəm sazaqda,
Bu necə can bilmirəm?

Boğdu gözü qəm yaşı,
Qısqanlıqlar da naşı,
Saldı ara savaşı,
Düşübdü qan bilmirəm.

Bu möhnəti ara da,
Pozulubdu ara da,
Sevgimiz də arada
Verəcək can, bilmirəm.

Qəmlə dolu sabahım,
Sevmək olub günahım,
Yar insafsız, Allahım,
Dostdu, düşman bilmirəm?

03. 03.1995

KEÇİLMƏZ

Hicran soyuq yatağında mürgülər,
Gün biçilər, heç vaxt dardan seçilməz.
Qapımızı kəssə qorxu, hürkülər,
Can keçilər, heç vaxt yordan keçilməz.

Səadətim yollarında naçarsa,
Bağlı qalan qapımı qəm açarsa,
Gecələrim al səhərdən qaçarsa,
Dan keçilər, heç vaxt yordan keçilməz.

Var başımda yuva quran quş olsa,
Dünya mali şirin cana nuş olsa,
Uca-uca şöhrətlərə tuş olsa,
Şan keçilər, heç vaxt yordan keçilməz.

Gördüyünə kor olan da gözümdü,
Hər fəsilin qovğasında üzümdü,
Pak adı da cilovlayan dözümdü,
An keçilər, heç vaxt yordan keçilməz.

Şadimanı qiymə edin dilindən,
Dara çəkin saatda hər telindən,
Yarın bağın, dərya tutun selindən...
Qan keçilər, heç vaxt yordan keçilməz.

07.01.1995

EYLƏMƏ PEŞƏ

Ürək incitməyi eyləmə peşə,
Onsuz da dünyanın dəndləri böyük.
Üzür bu könlümü hər gün əndişə,
Dağlardan ağırdır çıyinimdə yük.

Boğazdan yuxarı deyilən sözlər,
Doğrayır sinəmi bir xəncər kimi.
Nə qədər simasın itirmiş üzlər...
Payızda saralan ot-əncər kimi.

Sən soyuq baxışla qəlbi buz etmə,
Üzü sazağadır, ömrümüz daha.
Mənim hisslərimlə dərinə getmə,
Sənə and verirəm böyük Allaha.

Şadiman eşqinlə cahanda şaddı,
Gel onun könlünü üzmə zülümlə.
Fələk həremizə bir ömür daddı,
Fəqət hədələyir hər an ölümlə..!

02.03.1997

QALMAYIB

Ümidlər tükənib bitmiş ömür tək,
Daha gəlməyinə guman qalmayıb.
Cəllad əllərində qanun əmir tək,
Bu eşqə edəsi divan qalmayıb.

Məlaldan xəstədir könül yataqda,

Yenə mən dururam, vallah, bu tağda,
Əriyib gedibdi ürəkdə yağ da,
Kəsilib taqətim aman qalmayıb.

Bu qara taleyin əlacımı var?
Dünyada acım tək bir acımı var?
Belə müsibətli eşq tacımı var?
Taxtına dəyməmiş yaman qalmayıb.

Ay Allah, başımdan, getməz ki, qovğa,
Ayrılıq buraxmir, eyvah, yovuğa,
Olub ocağında qəlbim qovurğa,
Bu dərdi çəkməyə heç can qalmayıb.

Əsir taleyimə qəmli ruzigar,
Ömür yollarımda olmuşam ögar,
Kəsibdi qapımı boran, çıskın, qar,
Başıma çökməmiş duman qalmayıb.

Hicran dodağıma qonan piyalə,
Alışır görənlər bu miskin halə,
Şadiman, ömrümüz gəlib zavalə,
Anların ahından zaman qalmayıb.

19-20.11.1995

BAŞIMIZDAN GETMƏDİ

Nə müddətdi ki, gözlərimdə
baxışlarının şəmi sönüb,
Bu sevdalı aylarımız,
sevgili anlarımız yollarından dönüb.
Barat etmədin mənə öz sevgini,
Bayram edə bilmədik o günü...
Açılmadı bələli bəxtimizin düyüni.
Gözlərimiz acı yaşalarla dolu,
Bağlandı ömür dünyamıza sevda yolu!
Qaldı məhəbbətimiz həsrətlə çarpışmalarda,
Əllərimiz ümidiimdən yapışmada.
Boğuldu gözlərimiz qanlı yaşlarda,
Ağıl qara geydi başlarda.
Bu nə acı bir eşqi imiş canım?
Kəsildi amanım,

Bitmədi divanım
ayrılıq qapımdan girəndən,
Qisas arabasını astanama sürəndən,
Zaman qaçqaqaçda
əllərimiz bir-birinə yetmədi,
Həsrətin qurduğu oyun bitmədi,
Eyvah, bələlə sevda başımızdan getmədi.

06.11.1994

BİR ƏLAC ETMƏDİ

İçimdə acı bir vüsal həsrəti,
Bu dönük eşqinlə savaşacağam.
Ürək də başına döyür xəlvəti,
Ömrün hər fəsl qarlı qışdayam.

Bu acı möhnətə giriftar canım,
Çox dolub boşaldı yaz buludu tək.
Həsrətdən don geydi dəqiqəm, anım,
Ağladı ürəyim elin udu tək.

Gəl bağlı qapımı aç bir gün qəfil,
Qəlbə ilgimlərin əlindən qurtar.
Arada eşqimiz olubdu səfil,
Hər acı məlalın bir niskili var.

Düşübüdü çöllərə ürək sərgərdan,
Ağlayır acışan bu niskillərə.
Şadiman eşqinə bəxşış etdi can,
Sənsə qurban verdin hey müşküllərə.

05.12.1994

NƏ SÖYLƏYƏR?

Gözlərində hicran qəmi,
Baxışımı nəm eyləyər.
Vurar başa sevda dəmi,
Baxışların nə söyləyər?

Mübtəlayam cəzasına,
Düşdüm qəfil qəzasına,
Qalib allah rızasına...

Baxışların nə söyləyər?

Bu yolun ki, cığırı yox,
Ayrılığın bağırı yox,
Dərdin bundan ağrısı yox,
Baxışların nə söyləyər?

Şadimanı illerdən sor,
Keçmiş odun küllərdən sor,
Dolduraraq könlümə qor,
Baxışların nə söyləyər?

04.03.1995

NƏ DEYƏRSƏN

Kaman təki qaşlarını
Nə əyərsən, nə əyərsən?
Qurutsam göz yaşlarını...
Nə deyərsən, nə deyərsən?

Kipriyinə qonsam şəh tək,
Pəncərəni öpsəm meh tək,
Qəlbə girsəm bir fateh tək...
Nə deyərsən, nə deyərsən?

Dönsəm vüsal yuxusuna,
Qələm çəksəm qorxusuna,
Gəlsəm sevda qoxusuna,
Nə deyərsən, nə deyərsən?

Çeşmələr tək ləpələnsəm,
Üz-gözünə səpələnsəm,
Ovucunda təpələnsəm,
Nə deyərsən, nə deyərsən.

Şadimana hicran məhrəm,
Can üstədir eşqlə bahəm,
Desəm ki, sən dərdə məlhəm,
Nə deyərsən, nə deyərsən?

04.03.1995

GÜLUM

Bitib-tükənmeyən bu qalmaqaldan,
Kipriklər yenə də nəmlidir, gülüm.
Toruna düşdürüm həsrəti haldan,
Gözlərin nə yaman qəmlidir, gülüm?

Bu acı sevdanı ayrı yaşarıq,
Yalnız uyğurlarda qoşalaşarıq,
Biz ki, xeyallarda piçildaşarıq,
Gözlərin nə yaman qəmlidir, gülüm?

Daha ümidimiz gumanda batib,
Bəxtimiz ahlarda, amanda batib,
Hicran yaşlarını oduna qatib,
Gözlərin nə yaman qəmlidir, gülüm?

Nədir baxışlarda o sehr, dua?
Şadiman qurbanlıq bu qəfil ova,
Əsirmi olubdu yenə söz-sova?
Gözlərin nə yaman qəmlidir, gülüm?

04.03.1995

AMALI YOX

Sənə sevgilərim sonsuz fələklər,
Onu ayağına atmaram daha.
Yansın ayrılıqda min yol ürəklər,
Çarə yox bu vüsal qalib Allaha.

Zavallı könlümü qəm parçaladı,
Baxdin özgələr tək soyuqcasına.
Sevgin ürəyimə buzlar qaladı.
Öldürdün eşqimi, gəldin yasına.

Ağla, sevdamızın məzarı üstə,
Yenidən doğulmaq ehtimalı yox.
Düşüb yataqlara Şadiman xəstə,
Dübarə sevəcək bir amalı yox.

06.09.1994

SÖNƏR

Gözünün atəsi içimi diddi,
Alışır qorundan könül ocağı.

Eşqin yollarında qalan ümidi,
Hicranla, həsrətlə dolu qucağı.

Kəsilib qəlbimin taqəti daha,
Üzür varlığımı acı əndişə.
Mənim səadətim qalib Allaha,
Çəkir həyatımı ayrılıq dişə.

Baxışlar, ürəklər, dillər qərarsız,
Nəfəsi kəsilən eşqilər ağlar.
Hönkürür bulud tək sinəmiz yarsız,
Ölsək bir-birini ruhlar soraqlar.

Gəl acı həsrəti çırpaq daşlara,
Unudaq niskilli hər şeyi nə var.
Dönək bu sevdada biz sirdaşlara,
Yoxsa qəm vüsalın burnunu ovar.

Şadimanın qəlbini sənsiz buzlaşır,
Cahanın yazıları qışlara dönər.
Əgər birləşməsək eşq ucuzaşar,
Taleyin göyündə bəxtimiz sönər.

04.06.1994

YANDIRSAN YANARAM...

Könül rübabının sarı simiyəm,
Dindirsən dinərəm, dindirməsən yox.
Sənə əlçatmayan mələk kimiyəm,
Endirsən enərəm, endirməsən yox.

Gəl acı taleylə belə oynama,
Su tək ocağıma düşüb qaynama,
Cəmalın bənd olub könül aynama,
Döndərsən dönərəm, döndərməsən yox.

Bu yolda bağlanıb neçə bənd-bərə,
Qarşıda uçurum, yoxuş, gen dərə,
Peyman qapısında qəlbini min kərə,
Sındırsan sınaram, sindirməsan yox.

Getmeyir başımdan sevdanın hovu,
Qoyma sıpər olsun könlünün ovu,
Dünyani qızdırın bu od-alovu,
Söndürsən sönərəm, söndürməsən yox.

Şadiman can üstə hicrində müddət,
Edir günbəgündən halı da şiddət,
Çatdığını o vüsəl oduyla əlbət,
Yandırsan yanaram, yandırmasan yox.

06.06.1994

ARAM-ARAM OXUDA

Bürünmüşük həyamızın kürküne,
Sən də, mən də üzüyürük qorxuda.
Ondan-bundan biz çəkinə-çəkinə,
Bəxtimiz də yatır hələ yuxuda.

Röyalırın gizli gələr gecələr...
Sabahadək otağımda dincələr,
Yolumuza düşən işiq incələr,
Sinəyə tuş hicran, həsrət oxu da.

Ocaq çatdı eşqimizdən ürəklər,
Aramıza sərhəd çekdi fələklər,
Ağlar qaldı içimizdə dileklər...
Uçdu getdi, gözümüzdən yuxu da.

Dillərdədi niyə qəmli halımız?
Şəriklidi yazıqlar ki, malımız,
Ömür keçdi, bitməz qeylü-qalımız,
Gizli eşqdən duyuq düşdü çoxu da.

Hicran qırar ürəklərin telini,
Üstümzdən götürməz heç felini,
Ey Şadiman, harayla öz elini...
Yazdığını aram-aram oxuda.

07.01.1995

SEVGİM TAXTLARA SULTANDI

Sevgim taxtlara sultandı,
Eşqin elində dastındı,
Kaş, pozmayardin bu andı,
Düşmüsəm dilə bilmədim,
Yar, səni belə bilmədim.

Ayrılıqlar bir çəpərmiş,
Dodaqdan hicran öpərmiş,
Araya kədər səpərmiş,
Ağ düşdü telə bilmədim,
Yar, səni belə bilmədim.

Artdı ürəkdə eşqimiz,
Tügyan eylədi şövqümüz,
Puç oldu niyə zövqümüz?
Bircə yol gülə bilmədim,
Yar səni belə bilmədim.

Bəbəklərin nə şəhlidi?
Həsrət gecəsi mehlidi,
Şadiman da qəm əhlidi,
Can üstə öle bilmədim,
Yar, səni belə bilmədim.

22.10.1994

QAYITMA

İçimdə alışan könül yarımcان,
Sən də yadlar kimi haya qayıtma.
Əzablar içində can verirəm, can...
Salmadın bircə yol saya, qayıtma.

Eyvah, bu gözlərim dolmaz yaş ilə,
Yorma diləkləri yorğun baş ilə,
Sinəndən asılan qara daş ilə,
Uçurtdun bəxtimə qaya, qayıtma.

Hicran süfrəsində çox şam eylədim,
Günlə yol gözlədim, axşam eylədim,
Gecələr ürəyi mən şam eylədim,
İllərlə getmişən, aya qayıtma.

Daha məzarlıqdı bu eşqin işi,
Yağı da eyləməz böylə gərdişi,
Doğradı xəncər tək həsrətin dişi...
Sevgim ciyinlərdə, vaya qayıtma.

Əfsus, ayrılıqdı sevdanın sonu,
Neyləyim, qoruya bilmədim onu?
Əynimdə ağaappaq gəlinlik donu...
Özgəyə çalınan toya, qayıtma.

08.02.1985

ÜRƏYİ

Sızqa ümidişim söndü şam kimi,
Daha oğrun-oğrun yolumda bitmə.
Könlüm açılmadı bağlı dam kimi,
Vüsəl qapısına üzün yox getmə.

Dönüb buz olacaq ürəyin daha,
Onun sazaqları dondurar səni.
Qəmli baxışları dikmə sabaha,
Həsrət ilgimləri yandırar səni.

Günahı zamanın üstünə yixma,
O ölçü meyarı min illər yaşar...
Gedən eşqimizin dalınca baxma,
Yollar uzandıqca gözlərin yaşar.

Ayrılıq sitəmi qurubdu divan,
Fərmanı zindana salıb ürəyi,
Bəmdə, zildə ötür yaman eşq havan,
Bir yolluq sinəndən alıb ürəyi.

Sən ucuz tutduqca sevgim ucaldı,
Əbədi bir saray yaptı könlümdə.
Şadiman, möhnətdən demə qocaldı,

Eşqinə saygıını tapdı könlümdə.
18.02.1995

QAYIDACAĞAM

Gəzib dolanacam sənsiz aləmi...
Həsrəti vüsala oxşadacağam.
Didib, parçalayıb qəmi, ələmi,
Yatmış xeyalları oyadacağam.

Hər gün çözələnən bu müşkulləri,
Könlümdə ah olmuş o niskilləri,
Bəxtimin bağında solan gülləri...
Dadlı xatirənlə boyadacağam.

Əfsanə olacam simurğ quşu tək,
Xaraba yuvanın dağılmışı tək,
Fələyin bəxtimi qarğılmışı tək,
Tanrı havasında qəm udacağam.

Eşqi əzizləyib duyğularımla,
Oxşaram əbədi saygılarımla,
Ən zərif, ən ülvi uyğularımla,
Səni röyalarda yaşadacağam.

Əcəl yazar olsa bəxti məzara,
Salsa Şadimanın cismini tora,
Tapıb bu yoxluğa bir yolluq çara,
Ruhumla yanına qayidacağam!

10.11.1994

EŞQLƏR YALAN

Axan göz yaşlarıım çeşmədi daha,
Həsrətlər, hicranlar üzəcək məni.
Ümidim, gumanım qalıb Allaha,
Qiymaya bəxtimə çıkışını, çəni.

Fələk tərsmi çaldı mənə qələmi?
Yağı tək ayrılıq düşüb araya.
Günahsız könlümün sevgi aləmi,
Atdı taleyimi qəmli saraya.

Hardan məni tapdı bu sevgi, istək?
Acısı könlümdə tufan qoparır,
Bir damın altında vücudumla tek,
Bu eşq tənəhalığa məni aparır.

Könül sənə aşiq suya təşnə tək,
Döyünen qəlb kimi ehtiyacımsan.
Unuda bilmeyir səni bu ürək,
Əlacısız dərdimə sən əlacımsan.

Doğra acıları sevgilərinlə,
Salma ümidi, gülüm, təlaşa.
Qaytar səadəti öz əllərinlə,
Bulud tapınmasın axan göz yaşa.

Şadiman, köksündə nə işgəncələr?
Bağrim da, könlüm də, canım da talan.
Bu ömür insafsız əldə gecələr...
Yalanmış, Allahım, bu eşqlər, yalan!

06.07.1994

OYNAMA HƏSRƏTLƏ

Gülüşüm dodaqda donub buz kimi,
İsit atəşinlə bu soyuqları.
Çıx qara bəxtimə Ay-ulduz kimi,
Ərit taleyimə bu yağan qarı.

Mənim ümidi min sənsən açarı,
Qapısı açılmır bir əlac eylə.
Böylə acılarla salma naçarı,
Həsrəti, hicranı yolundan əylə.

Nə sən əbədisən, nə mən əbədi,
Bizi bir-birindən ayırar ölüm.

Arada at çapan soyuqluq nədi?
Gəl, bu dönüklükdən dön daha, gülüm.

Qəlb dağa qışılan tənha şəlalə,
Onun sığınmağa məkanı hanı?
Damlalar dəryada qoparır nalə,
Döyür dalğalarla bu Şadimanı.

Dindirmə könlümün müşkullərini,
Toxunma mizraba, gəl qiyma telə.
Gəzdirmək çətindir niskillərini,
Oynama həsrətlə, oynama belə.

07.07.1994

DÖNMƏRƏM ƏSLA

Tökülə içimə qəm,
Gözümüz kor edə nəm.
Gülə bu eşqə aləm,
Susub dinmərəm, əsla,
Səndən dönəmərəm, əsla.

Dönə ürəyin daşa,
Unuda əhdil haşa,
Düşə könül təlaşa,
Dağam, enmərəm, əsla,
Səndən dönəmərəm, əsla.

Əhli-eşq rızasına,
Qəlbim min yerdən sına,
Bu eşqlə məni qına,
Yar, isinmərəm, əsla,
Səndən dönəmərəm, əsla.

Könül qəmdən alışa,
Yanıb külə qarışa,
Ocağına sarışa,
Közəm, sönmərəm, əsla,
Səndən dönəmərəm, əsla.

11.09.1994

TƏK SƏNƏ QOVUŞMAĞA

Bəbəklərim qan ola,
Hicran saçımı yola,
Dözüb gedərəm yola,
Ələmdən sovuşmağa,
Tək sənə qovuşmağa.

Oyat məni bir səhər,
Qədəhimə söz zəhər,
Sanaram bu qəm, qəhər,
Vüsalla barışmağa,
Tək sənə qovuşmağa.

Könül bağda gül ola,
Eşqin bir bülbül ola,
Qəlb odunda kül ola...
Göz-gözdən alışmağa,
Tək sənə qovuşmağa.

Gəl, gülüm, eşq bağına,
Gül töküm qucağına,
Düşmüşəm ocağına...
Oduna qarışmağa,
Tək sənə qovuşmağa.

12.05.1997

O ODLU GÖZLƏRİN KÖNLÜMƏ ATƏŞ

O odlu gözlərin könlümə atəş,
Tanrı bu ocağı söndürməydi.
Doğaydı hər səhər zirvədən günəş,
Onu ucalıqdan endirməyəydi.

O yaşıl gözlərin qəlbə min çalar,
Ləpən varlığımı tilsimə salar,
Hərdən bir qərinə xəyalala dalar...
Bu xəyal zülümü andırmayaydı.

Yar əger tapırsa ürəkdən yarı,
Nədir bu dünyada dünyanın vari?
Tale tufanıyla hicranın qarı,
Yanan qəlbimizi dondurmayayıd.

Sarılib ilğım tək yanın köksünə,
Bir heykəl yapaydım oddan əksinə,
Çıxıb könülmüzün fələk əksinə,
Qəlbləri hicranla yandırmayıyadı.

04.08.1996

VÜSAL YAŞLARI

Əriyən illərin dağların qarı,
Selləri hər günə min çeşmə doğar.
Tanrı qocaltmasın, Allah, bu yarı,
Yapışar boğazdan bu qəm can boğar.

O polad sinənə siğnim qalım,
Qolumu eşq ilə boynuna salım,
Sənin atəşinlə yanar vüsəlim,
O sevgi günəşi qapımda doğar.

Könlüm səadətin bucağı olar,
Otağım sevginin qucağı olar,
Şadiman eşqinin ocağı olar...
Vüsəl yaşları da gözlərdən yağar.

04.08.1996

SƏNİNİNKİ, DEYİL

Sən daha alışma o dodaqlara,
O atəş, o ocaq səninki deyil.
Qonub bir niskilli qəm yanaqlara,
Ah bu od, bu sıcaq sənin ki deyil?

Könlümə, qəlbime qarışma daha,
Tutuşan hər dilek səninki deyil.
Getmişən bir yolluq barışma daha,
Bu atəşli ürək sənin ki, deyil?

Kor olan ümidişlər düşüb çovguna,

Onların sabahı səninki deyil.
Buraxa bilmədin könlü yovğuna,
Bu eşqin günahı sənin ki, deyil?

Vüsala yetməyə guman arama,
Əlin çatmayacaq səninki, deyil.
Eşq ilə alışan zaman arama,
Hicran bitməyəcək sənin ki, deyil?

Baxışlar baxışa daha toxunmaz,
Əgər toxunsa da səninki deyil.
Bu ürək bir nəğmə, dillə oxunmaz,
Hərçənd oxunsa da sənin ki, deyil?

Mənə qıydığını Tanrı qiymadı,
Şadiman ki, daha səninki deyil.
Sənin hicranınla sinə oymadı,
Eşq, şükür Allaha, sənin ki, deyil?

23.03.1995

SƏN DEYƏN OLDU

Fələk yazıbmı yazını,
Qəlbə eşq doldu, a yarım?
Çəkdin sevginin nazını,
Sən deyən oldu, a yarım.
Sən deyən oldu.

Gəl o işvəni az elə,
Könül bağını yaz elə,
İndi vüsala naz elə,
Sən deyən oldu, a yarım,
Sən deyən oldu.

Dolmasın gözlər yaş ilə,

Kiprik tanınar qاش ilə,
Bulma məni daş-qاش ilə,
Sən deyən oldu, a yarım,
Sən deyən oldu.

Acılar sonsuz ürəkdə,
Ələnir ömür ələkdə,
Qismət yazılıb fələkdə,
Sən deyən oldu, a yarım,
Sən deyən oldu.

Vüsalını çat sabaha,
Şadiman dürdür, dür baha,
Şükürler olsun Allaha,
Sən deyən oldu, a yarım,
Sən deyən oldu.

23.03.1995

O GECƏ

O gecə, sevgimin talan gecəsi,
Bütün sevgilərin yalan gecəsi.

Fəryaddan ürəyim doldu ah ilə,
Zülmət də öcəşdi xoş sabah ilə,
Allah da barişdi o günah ilə,
O gecə könlümün talan gecəsi,
Bütün sevgilərin yalan gecəsi.

Sənin gözündəki nifrəti gördüm,
Üzündə xəyanət surəti gördüm,
Hədəylə boğulan heyrəti gördüm,
O gecə könlümün talan gecəsi,
Bütün sevgilərin yalan gecəsi.

Mənim gözlərimdə çırpındı yaşlar,
Səndə həqarətlə çatıldı qaşlar,
Ələndi zülmətdən başıma daşlar,
O gecə könlümün talan gecəsi,
Bütün sevgilərin yalan gecəsi.

Sənin dodağının sözü boğuldu,

Mənim ürəyimin özü boğuldı,
O zaman içimdə nifrət doğuldu,
O gecə könlümün talan gecəsi,
Bütün sevgilərin yalan gecəsi.

Gözlərim önungdə sevgi verdi can,
Etdin məhəbbəti heç nəyə qurban,
Mənim fəqanıma dünya dedi, can,
O gecə sevgimin talan gecəsi,
Bütün sevgilərin yalan gecəsi.

Səbrim üşyan dedi, hey ədalara,
Zaman səcdə etdi o vidalara,
Fələk də ağladı əlvidalara,
O gecə sevgimin talan gecəsi,
Bütün sevgilərin yalan gecəsi.

Dilin ürəyimi böldü, o axşam,
Aləm üstümüzə güldü, o axşam,
Şadiman eşqiyle öldü, o axşam...
O gecə könlümün talan gecəsi,
Bütün sevgilərin yalan gecəsi.

15.10.1997

SÖNDÜ, NƏ SÖNDÜ

Yorma baxışlarla sən oğrun yolu,
İzlər izlərindən döndü, nə döndü?
Tale göylərini çox döydü dolu,
Başına leysanlar endi, nə endi?

Zaman firtınası ömrümdə çaxdı,
Həsrətin sinəmi yandırıb yaxdı,
Yazan niyə yazdı bu qara baxtı?
Ömür qışa dözən göndü, nə göndü?

Daha o vüsalla məni arama,
Özün köz basmışan min yol yarama,
Fəqət nə söyləsən indi qarama,
Tale ulduzumuz çöndü, nə çöndü?

Günahkar bilmə gəl bu Şadimanı,
Yandı ürəyimdə olan gumanı,
Bir vaxt alışardı eşq ilə canı,
İndi ocaqları söndü, nə söndü?

24.03.1995

BU NECƏ SEVGİ, ALLAH?

Baxışların aldadır,
Gah zerdə, gah aldadır,
Gah zəhər, gah bal dadır,
Düşmüşəm oda vallah,
Tanrıdan vergi, Allah,
Bu necə sevgi, Allah?

Bağrıma sözü bıçaq,
Həsrətdə özü qoçaq,
Könlümdə közü ocaq,
Düşmüşəm oda vallah,
Tanrıdan vergi, Allah,
Bu necə sevgi, Allah?

Həsrətin başında tac,
Vüsala vermeyir bac,
Nədir bu eşqə əlac?
Düşmüşəm oda vallah,
Tanrıdan vergi, Allah,
Bu necə sevgi, Allah?

Bağrı üzdü fəryadlar,
Yetməz dilə imdadlar,
Görsün könlüabadlar,
Düşmüşəm oda vallah,
Tanrıdan vergi, Allah,
Bu necə sevgi, Allah?

Baxan görmür halımı,
Bu küskün əhvalımı,
Həbs edib vüsəlimi,
Düşmüsəm oda vallah,
Tanrıdan vergi, Allah,
Bu necə sevgi, Allah?

20.02.1995

YAR, YAR

Bağçamıza gırəsən,
Yar, yar.
Bir dəstə gül dərəsən,
Yar, yar.
Səni candan sevəni,
Yar, yar.
Gül dibində görəsən,
Yar, yar.

Alışdırıq şamları,
Yar, yar.
Nur edək axşamları,
Yar, yar.
Gözdolusu görək hey,
Yar, yar.
Ürəkdəki kamları,
Yar, yar.

Sinəmdə qəmlərim var,
Yar, yar.
Bəbəkdə nəmlərim var,
Yar, yar.
Sənə könüldən barat,
Yar, yar.
Sevgili dəmlərim var,
Yar, yar.

Gülməsin hicranları,
Yar, yar.
Ayırır hey canları,
Yar, yar.
Şadimanın ömrünə

Yar, yar.
Bəxş elə xoş anları,
Yar, yar.
11-12.05.1997

SÖYLƏTMƏ

Ürəyim himə bənddi,
Əylətmə, gəl, əylətmə.
Keçmə sərhədi, səddi,
Söylətmə, gəl, söylətmə.

Hicran gülün dərən var,
Bizi birgə görən var,
Həsrətlə gün süren var,
Söylətmə, gəl, söylətmə.

Qəlbə tükənməz qəmlər,
Viran etdi ələmlər,
Qayıtmaz ah, o dəmlər,
Söylətmə, gəl, söylətmə.

Həsrət heç niyə baxmaz,
Ətəyimdən buraxmaz,
Bu eşq yandırıb-yaxmaz,
Söylətmə, gəl, söylətmə.

Hicran ömrü zəhərlər,
Ayrılığı yəhərlər,
Boğazında qəhərlər,
Söylətmə, gəl, söylətmə.

Şadiman ahlarladı,
Qəmli sabahlarladı,
Həsrət günahlarladı,
Söylətmə, gəl, söylətmə.
18.02.1995

AĞLAMA, KÖNÜL...

Yoldan keçən vəfasıza,
Bağlama könül, bağlama.

Hər əhdsiz, hər ilqarsıza,
Ağlama, könül, ağlama.

Yazını yazan, qədərdi,
Sevgilərdə son kədərdi,
Ayrılıqların nə dərdi?
Ağlama, könül, ağlama.

Sineyə hakim acılar,
Bağrina hicran sancılar,
Öndə uçrumlar açılar,
Ağlama, könül, ağlama.

Əhdi dönüklər bilməzlər,
Dərdi dərd bilib bölməzlər,
Ölənlə, vallah, ölməzlər,
Ağlama, könül, ağlama.

Ümidsiz eşqin çox ahi,
Şadimanın nə günahı?
Ayrılığın yox Allahı,
Ağlama, könül, ağlama.

18-19.11.1995

ÜRƏK HİCRANDAN DƏLİ

Könlümü parçalayır,
Həsrətin qara əli.
Yolu qəm haçalayır,
Ürək hicrandan dəli.

Qan ağladı varaqlar,
Gəzdi ərzi soraqlar,
Gəldi aha uzaqlar,
Ürək hicrandan dəli.

Yox yarama loğmanım,
Həsrətdən donub qanım,
Dərdimi necə sanım?
Ürək hicrandan dəli.

Şadiman, bilənlərə,

De, dərdi bölnlərə,

Eşqidən ölenlərə...

Ürək hicrandan dəli.

18.02.1995

MƏNİ SƏNDƏN AYIRAN

Məni səndən ayıran bu acı bilməcələr,
İç-içə pərcimlənmiş ürək didən necələr,
Bu həsrət savaşları, de nə zaman incələr?
Çözelməyən dərdlərin dəvəsi səndədir, yar,
Ələdi könlümüzə hicran yenə boran, qar.

Tilsimlənib duyğular, tuş olub dumanlara,
Bəxtimiz qan ağlayır yüyənsiz zamanlara,
Əyildi ümidişim bu başsız gumanlara,
Gəl qaranlıq könlümdə alışdır çıraqları,
Qəmli ağrıya ürcəh bəxtimin varaqları.

Bir hönkürtü qoparır ürək bu matəmlərə,
Dözümü qurban kəsdik amansız sitəmlərə,
Tutuşdu bəbəklərim qəm qoxuyan nəmlərə,
Qahmar çıxıb hicrana, bu divana talemi?
Bəxt qədəh dodağına qonmuş acı bir meymi?

Başım üstündə duran xəyalın göy, fələkdir,
Baxışlarım yollarda, irizlərdə həlakdır,
Şadimanı ayağa endirən bu ürəkdir,
Gözlərinin oduna könlüm də ocaq çatıb,
Köz olmuş amalları əliylə oda atıb.

20.12.1994

SƏSİN GƏLDİ QULAĞIMA...

Üşüyən könlümü atəşlər sardı,
Bağrıma büsbütün səadət vardi.
Allahım, bu necə mərhəmətdən doğan vardi?
Düşdü insafsız həsrətlər ayağıma,
Telefonda səsin gəldi qulağıma.

Ümid qəndilləri könlümü nura qərq elədi,
Vüsal şamları içimə nur ələdi,

O məsum sevgin haqqımı əlimdən
almış hicranı güllələdi!
Sinəmi xoş duyğular aldı qucağına,
Telefonda səsin gəldi qulağıma.

Gizli-gizli bağırmada ümid göyərdi,
Sevgi yollarına vüsal xalıları sərdi,
Qara geymiş ayrıllıq dözməyib
bu müjdəyə gəbərdi,
Sevgin tuş oldu alışan könlümün ocağına,
Telefonda səsin gəldi qulağıma.

Qurtuldu Şadimanın qəlbini bu əndişələrdən,
Gizli-gizli istəklərim qopdu ürəyimdəki
ən dərin guşələrdən.

Çəkildi könlümün göylərindən sis, duman,
Əcəb sevdalı oldu, Allahım, bu zaman!
Gözlərimdən vüsal yaşları
töküldü bəbeklərimin bulağına,
Telefonda səsim gəldi qulağıma.
Telefonda səsin gəldi qulağıma.

20.12.1994

DİLİNĐƏ ADIM, EY YAR

Dilində adım, ey yar,
Qolum-qanadım, ey yar,
Ağızda dadım, ey yar,
Vallah, sözün incidi,
Könlümün sevincidi.

Mənim ki, vüqarımsan,
Həm əhdim, ilqarımsan,
Aləm bilir yarımsan,
Ürək uzun gecələr,
Həsrətinlə incələr.

Dağlarda lalən də mən,
Əldə piyalən də mən,
Unutsan, nalən də mən,
Hər an gərəyin ollam,
Sevsən ürəyin ollam.

Könlümün taxtı-tacı,
Vüsalla olma acı,
Səndə dərdin əlacı,
Əhdimizdə qəti ol,
Üzümün hörməti ol.

Şadimana can denən,
Hicranlara qan denən,
Min il sənə yan denən,
Yanmasam üzüm dönsün,
Dilimdə sözüm dönsün.

21.12.1997

HƏR HAVA ÇALAN GÖZLƏR

Ürəyi oda saldı,
Aha, fəryada saldı,
Sinəmə qada saldı,
Könlümü alan gözlər,
Hər hava çalan gözlər.

Ürəkdə ələmim var,
Sırı bir ələmim var,
Bəbəklərdə nəmim var,
Eşqində yalan gözlər,
Hər hava çalan gözlər.

Əqlimi alıb əldən,
Salıb könlümü dildən,
Yanağımdakı seldən,
Yenə kam alan gözlər,
Hər hava çalan gözlər

Etibarın sınadım,
Yüz yol, min yol qınadım,
Baxışlarda sonadım...
Elədi talan gözlər,
Hər hava çalan gözlər.

Baxışı can ovlayır,
Hicranları qovlayır,

Könlümü alovlayır,
Cana od salan gözlər,
Hər hava çalan gözlər.

Şadimana canmı oy?
Can cana ünvanmı oy?
Aramızda qanmı oy?
Düşmənim olan gözlər,
Hər hava çalan gözlər.

20.12.1997

İLAHİ BAXIŞLARDA

Həsrət rəngkar fırçasıyla,
Qəlbə ilmə naxışlarda-
Birdi ələm boğçasıyla,
O ilahi baxışlar da.

Qara geydi qəlb axşamlar,
Masa üstə dondu şamlar,
Cılveləndi eşqlə kamlar,
O ilahi baxışlarda.

Söndü göydə bəxt ulduzu,
Eşq-imdadsız mələr quzu,
Ərimədi həsrət buzu...
O ilahi baxışlarda.

Çarə bulmaz Tanrı qəmə,
Fəlek çalan bu qələmə,
Qan suvardır hicran nəmə-
O ilahi baxışlarda.

Yuvarlanıb qəlb toruna,
Alışiram mən qoruna,
Ürək, cavab tap soruna
O ilahi baxışlarda.

Ey Şadiman, bu günləri,
Qan ağlayan səs, ünləri,
Ara bəxtdə düyünləri...
O ilahi baxışlarda.

20.12.1994

ÜZDÜ ÜRƏYİMİ BU İZTİRABLAR

Üzdü ürəyimi bu iztirablar,
Yandı içimdəki guman, bilmədin.
Ömrüm qədəhində acı şərablar...
Çəkdin dodağına yaman, bilmədin.

Qaldı qoltuqlarda acı taleyim,
Dəldi asimanı qanlı gileyim.
Hicrindən kəsildi taqəti-heyim,
Ərşî büryan etdi aman, bilmədin.

Nə mənim bəxtimə güldü diləklər,
Nə imdada yetdi ünsüz fələklər,
Yandı bir-birindən ayrı ürəklər...
Könlüm nalə çəkən kaman, bilmədin.

Ömrümün günləri çəş düşüb yenə,
Tilsimin salıbdı bəxti düyunə,
Eyvah, eşq də döndü ərkəsöyünenə,
Ələdi başıma duman, bilmədin.

Döyür qap-bacamı hey ağrı, acı,
Görünmür çekdiyim qəmlərin ucu,
Bulmaz dərdlərimə loğman əlacı,
Ahımdan ağladı ümman, bilmədin.

Şadiman tuş gəlib sən tək zalima,
Ürəyin daş olub qəmli halıma,
Xatırən bir ağrı bu xəyalıma...
Əritdi ömrümü zaman, bilmədin.

20.12.1994

QAYIT

Buraxıb sevgini başlı-başına,
Tapşırıdn sevdanı yenə Allaha.
Son qoy ayrılığın qəm savaşına,
Qayıt, ümidgahım, qayıt-gəl daha.

Hicran niskilləri qonub çiynimə,
Sanki taleyimin quşudur deyən.
Zaman da donunu biçib əynimə,
Ağriyan könlümün başıdır deyən.

Evimdə körpəyə dönüb acılar,
Ağlar süd həvəslə dodaqlar kimi.
Axı hər əzabın bir əlacı var,
Sındırma ümidi budaqlar kimi.

Sevgimiz rüzgardan titrəyən yarpaq,
Qopub düşməyinin qorxusu zülüm.
Sabah cismimizdən doğacaq torpaq,
Hər ömrün sonuncu yuxusu ölüm...

Ataq müşküllərin daşın boşluğa,
Qayıt, diləkləri sən çin-çin eylə.
Tutuşub anlarım ah, naxoşluğa
Dərdli yuxuları bir yol çin eylə.

Dilsiz gecələrin sönüb çıraqı,
Əriyir Şadiman yenə şam kimi.
Qayıt, tərsinədir tale varağı,
Qaralıb bəxtim də bir axşam kimi.

04.03.1995

ÜSTÜNƏ

Necə olsun dilşad ürək?
Vüsəl qonub dağ üstünə.

Yar heç aman verməz fələk,
Dağı çəkir dağ üstünə.

Bəbəklərim yaz buludu,
Sızıllayır könül udu,
Qapımdadı, sevda budu,
Gəlib ağlar çağ üstünə.

Ayrılıqlar arada qan,
Eşq yataqda can verir can,
Hicran gəlib elə bu an,
Qara çəkir ağ üstünə.

Köz tutub könüldə yara,
Əsər etmir əfsus yara,
Əlindədir hərçənd çara,
Çəkməz bir yol yağ üstünə.

Hicran da gen getmədi ki,
Yar da əlac etmədi ki,
Xoş günündə yetmədi ki,
Şadimanın sağ üstünə.

03.03.1995

CANIM, SEVGİLİM

Sən mənim içimdə alışan közüm,
Damarda qövr edən qanım, sevgilim,
Dilimdə çağlayan sevgili sözüm,
Bədəndə ən şirin canım, sevgilim.

Sənin alovunla dünyada odam,
Sənin həsrətinlə qəm sinəmdə dam,
Yoxluğun içində dəli fəryadam,
Sən mənim müjdəli anım, sevgilim.

Qatı zülmətinə çıraqın mənəm,
Telini oxşayan darağın mənəm,

Hələ yazılmayan varağın mənəm,
Sən mənim pak adım, sanım, sevgilim.

Oxşa Şadimanı dildə sözünlə,
Axtar bu dünyada məni gözünlə,
Səadət lazımdı mənə özünlə,
Unutma, sən mənim canım, sevgilim.

10.12.1997

GƏLMƏSƏN

İçimdə qəm, kədər doğular sənsiz,
Dodaqda gülüşlər boğular sənsiz,
Mənimçin kainat dağılar sənsiz,
Gəlməsən, gəlməsən, vallah gəlməsən.

Məni səadətə səsləyən də sən,
Ürəkdə eşqimi bəsləyən də sən.

Buludlar ağladar sabahlarımı,
Tanrı bağışlamaz günahlarımı,
Əritməz ümidi lər bu ahlarımı,
Gəlməsən, gəlməsən, vallah gəlməsən.

İsit gecələrin ayazlığını,
Göstər səhərlərin bəyazlığını.

Ürəkdə qovrulan o nidalara,
Dilimdə alışan səs-sədalara,
Yanacaq dodaqlar əlvidalara...
Gəlməsən, gəlməsən, vallah gəlməsən.

Başımın sərvəti, eşq tacım da sən,
Dünyada yaşamaq əlacım da sən.

Şadiman duada böyük Allaha,
Qurumaz gözümün yaşları daha,
Batacaq bu dünya büsbütün aha,
Gəlməsən, gəlməsən, vallah gəlməsən.

14.11.1997

HEYKƏLƏ DÖNÜBDÜ

Sən acı həsrətin möhlət qayığı,
Üzürsən hicranın dənizlərində.
Sənin möhnətinlə sevgiyə saygı,
Sevən bəbəklərin bənizlərində.

Sısqa meh dalınca sərgərdan gedən,
Bir səmum yeli tək gəl əsmə hərdən.
Sevən ürəklərin bağrını didən,
İmkansız vüsali qopart kədərdən.

Ox təki dilinə sancılıb adım,
Donub bir buz təki dodaqlarında.
Tənha quşçağaztək dəli fəryadım,
Titrəyir könlümün budaqlarında.

Hicranın kiprikdən asılan şəhmi,
Qırılır ilan tək yanaqlarında?
Pəncərən önünde Şadiman mehmi,
Heykələ dönübəsi sinaqlarında?

26-28.09.1997

SƏDA

Baxışın səhərin günəşi tək al,
Gecənin ulduzlar kəhkəşanıdır.
Surətin olubdu, sanki bir xəyal,
Sehirlili yuxunun tək nişanıdır.

Sənin üzündəki təbəssümlərin,
Ovsununa düşən qurtulmaz daha.
Qəlbin kaman təki zərif simlərin,
Hicran naləsi tək batıb günahı.

Mənim ürəyimin ahından qopan,
Bir parça qayaya bənzər bu sevda.
Sehirlili yuxu tək gecələr çapan,
Sinəmdə ahlara dönən bir nida.

Gəl ovut könlümün gecələrini,
Atəsi qəlb didən o əllərinlə.
İşiqlat könlümün küçələrini,
Ulduz tək sehirlili qəndillərinlə.

Qulaq ver, əzizim, sən bir bu səsə,
Şadiman zülmətin bağrında nida.
Yolumu gurşadlar, şimşəklər kəsə,
Qopar dodağımdan eşq adlı səda.

23.10.1997//Pirallahı

MƏHƏBBƏT

Hər qəlbin bağında açar gül təki,
Nazikdi, zərifdi, sanki tül təki,
Aşıqdi ürəyə bir bülbül təki,
Qəfildən könülə qonar məhəbbət,
Ürəkdə alışib-yanar məhəbbət.

O ki, ay sevənlər, könül möhtaci,
Odur, yaranandan dünyanın tacı,
Oduna düşənlər tapmaz elacı,
Qəfil gülə təki qopar məhəbbət,
Hər könlü, ürəyi tapar məhəbbət.

Qəlbin çəmənində laləyə dönər,
Ayrılıq anları naləyə dönər,
Aşılmaz, keçilməz qalayə dönər,
Keçər damarlarda qana məhəbbət,
Necə hakim olar cana məhəbbət?

Onun ovsundan qurtulmaq çətin,
O ki, dəvəsidir bəşəriyyətin,
O eşq mələyidir böyük xilqətin,
Hər qəlbin gözünü eşər məhəbbət,
Ora alov təki düşər məhəbbət.

O yazıq ağılı salandan tora,
Könül ocağında dönübdü qora,
Ele bir sinəni dünyada ara-
Onu gətirməyib yola məhəbbət,
Ürəksiz bircə an qala məhəbbət.

Şadiman boynuna həmayil ola,
Həm sehrinə düşə, həm mail ola,
Nə qədər həyat var can nail ola-
Sənin dərgahına uça məhəbbət,

Qapını üzünə aça məhəbbət.
04.10.1998

ONSUZ

Yetmədi həyatım bir dada onsuz,
Getdi ömür-günüm lap bada onsuz,
Tuş oldum büsbütün fəryada onsuz,
Yetir məni ona daha, İlahi,
Dözməyir ürəyim aha, İlahi.

Gözümdən tökülən yaşlarım dəniz,
Saralıb hicranın bağında bəniz,
Olubdu varlığım həsrətə kəniz,
Qurtar vücudumu qəmdən, İlahi.
Ayrılıq gətirən dəmdən, İlahi.

Etmisən hicranı vüsala yağı,
Solub-saralıbdı məhəbbət bağı,
Həsrətin qapıma dəyib ayağı,
Qorxuram ağlada gözü, İlahi,
Qoymaya birləşək bizi, İlahi.

Hifz eyle könlümü əndişələrdən,
Mənə ərmağan et sən nəş'ələrdən,
Yol aç dəstə tutsun bənövşələrdən,
Sevgilim yoluma çıxsın, İlahi,
Həsrətin sarayıń yıxsın, İlahi.

Batıbdı hicrana könül yuvası,
Arada həsrətlə vüsal davası,
Yetsin Şadimanın sənə duası...
Eşq ilə bənzənsin anlar, İlahi,
Birləssin ayrılan canlar, İlahi.

04.10.1998

GƏLMƏYİR YOLA

Deyirəm, sevgini yovuq buraxma,
Həsrəti yaş tökə, qəmi saç yola.
Hər alışan gözə qəlbini yaxma,
Neyləyim, ürəyim gəlməyir yola.

Deyirəm, dodağın atəsi sönər,
“Sevirəm” deyən dil sözündən döñər,
Dünyanın hicranı başına enər,
Neyləyim, ürəyim gəlməyir yola.

Qul olma sevginin səcdələrinə,
Sonu qəm gətirən müjdələrinə,
Dərdi mən çəkirəm sənin yerinə,
Neyləyim, ürəyim gəlməyir yola.

Deyirəm, sevdalar hicrana tuşdu,
Vüsəlin özü də köçəri quşdu,
Bir də görürsən ki, qəmə tutuşdu,
Neyləyim, ürəyim gəlməyir yola.

Bu acı möhnəti anardımmı mən?
Dünyada heç oda yanardımmı mən?
Yazılı Şadimanı danardımmı mən?
Neyləyim, ürəyim gəlməyir yola.

27.09.1998 //Pirallahı

ALIŞAQ BİR YERDƏ

Ələmin, kədərin qəhrindən uzaq,
Aylı axşamları öpməsin sazaq,
Həsrətin biryolluq məzarın qazaq,
Qəlbədə yol verməyək hicran namərdə,
Alışaq bir yerdə, yanaq bir yerdə.

Gözümdə yuxular yoluñ azanda,
Hicran ayağıñın altın qazanda,
Fələk gecəmizə sevda yazanda,
Uyusun sevgimiz açılmaz sirdə,
Alışaq bir yerdə, yanaq bir yerdə.

Gələrəm sübhədək yuxularına,
O gül sevdamızın qoxularına,
Qul olub hicranın qorxularına,
Yar, boyun əyməyək dünyada dərdə,
Alışaq bir yerdə, yanaq bir yerdə.

Şadiman eşqinin sıpəri olub,

Ümidin könlümün təpəri olub,
Deyirlər, “vüsalın səfəri olub”...
Bizim tərəflərdə dolaşa bir də,
Alışaq bir yerdə, yanaq bir yerdə.
20.09.1998

HƏM ÇİÇƏKDİ, HƏM ƏTİR

Od-atəşlə bir-birini yaxanda,
Uzaqlardan qəm bizlərə baxanda,
Sellər təki kükreyəndə, axanda,
Fələk gələ kədərləri apara,
Qəlbimizdən niskilləri qopara.

Əllərinin hərarəti ürəkdə,
Yolun azib, yoldan çıxıb ürək də,
Kim var söylə mənim kimi ürəkdə?
Ayrılığın sinəsindən vurmuşam,
Sənin ilə birgə yuva qurmuşam.

Məhəbbətim vüsalının adıdır,
Səadətim süfrəmizin dadıdır,
Ocağımız üzəyinin odudur,
Bu atəşi tök əbədi yoluna,
Hicran dönsün əbədilik quluna.

Qəlbimizdən ayrılıq su içməsin,
Həsrət, eyvah, qapımızdan keçməsin,
Könlümüzün evin yuva seçməsin,
Göz yaşımız səadətdən durula,
Hər anımız məhəbbətlə qurula.

Son qoyula könüllərin qəminə,
Bəbəklərin qurumayan nəminə,
Mehman olaq məhəbbətin dəminə,
Ürəyimin bağçasında gül bitir,
Sevgi özü həm çiçəkdir, həm ətir.

20.09.1998

SƏNİN TALEYİNLƏ, MƏNİM TALEYİM...

Necə bənzəyirlər biri-birinə?

Sənin taleyinlə, mənim taleyim.
Dönbür bir nağıllın qəmli sırriñə...
Sənin taleyinlə, mənim taleyim.

Acısı yandırar qəlbini içini,
Gedir tarlasında ömrü biçini,
Gah könül fəryadı, gah da iç ünү...
Sənin taleyinlə, mənim taleyim.

Qaşla-göz arası sevgisi yaxın,
Həsrətin əlində solana baxın,
Qəmləri sel təki hey axın-axın,
Sənin taleyinlə, mənim taleyim.

Tapılınır dünyada açması hələ,
Hansı bəxt görübüdü kədəri belə?
Elə dastan olub düşüb ki, dilə-
Sənin taleyinlə, mənim taleyim.

Zaman sitəmindən yarası qanlı,
Fələyi amansız, günü divanlı,
Gah həsrət, gah da ki, vüsal ünvanlı...
Sənin taleyinlə, mənim taleyim.

Eşqin göz yanında boğulur cahan,
Verər qarsısında ölümlər də can,
Sanki tək vücudda bir döyünen can-
Sənin taleyinlə, mənim taleyim.

Şadiman, bəxtimiz ömrü nağılli,
Gah qapısı açıq, gah da ki, bağlı,
Eşqə əsir edər, eyvah, ağılı...
Sənin taleyinlə, mənim taleyim.

16.09.1985

YUXUMDA

Röyalarda çəmənlilikdə gezirdin,
Çiçəklərdən dəstə-dəstə üzürdüñ,
Gizli-gizli məni hərdən süzürdüñ,
Belə gördüm yenə səni yuxumda,
Ovsunladı gecə məni yuxum da.

Çay aşağı marallar da keçirdi,
Ceyranlar da oradan su içirdi,
Şer qarışib göz-gözü pis seçirdi,
Zorla duydum baxışını yuxumda,
Baxışının naxışını yuxumda.

Sonra birdən gurşad yağış yağırdı,
Sellər çayın boğazından boğurdu,
Ay da, hənuz buludlardan doğurdu,
İslanmışdı üst-başımız yuxumda,
Üz-gözümüz, göz-qasımız yuxumda.

Xəfif-xəfif əsən gecə küləyi,
O göylərin şıltaq, nazlı mələyi,
Oynadırdı sinəmizdə ürəyi,
Yox olmuşdu ədamız da yuxumda,
Öpüşürdü sevdamız da yuxumda.

Ayılanda gördüm yasdıq yaşı olub,
Ağırlaşan ürek dönüb daş olub,
Röyalarım, sənki sənə faş olub,
Sevgiləri adlamışan yuxumda,
Məni yaman odlamışan yuxumda.

Nə edim ki, sən də, gülüm, beləsən,
Şadimanı əfsunladın elə sən,
Deyirəm ki, bunu yaxşı biləsən,
Ürəyimi almayasan yuxumda,
Məni eşqə salmayasan yuxumda.

22.09.1998

BƏS EYLƏR

Sənin şəfəqindən ulduzlar bitər,
Bu şəfəq gözümüzde nura bəs eylər.
Atəşi günəşin odundan betər,
Könül ocağında qora bəs eylər.

Sənin işığından zülmətlər qaçar,
Gecənin başının üstündə uçar,
Vüsəlin evimin qapısın açar,

Hicrani salmaqçın tora bəs eylər.

Sən elə atəşsən bütün dünyaya,
Əriyər odunda həm daş, həm qaya,
Düşər qəmin özü bu dərdən vaya,
Kədəri çəkməkçin dara bəs eylər.

Eşqin buludlardan doğan meh təki,
Çapır üreyimde bir fateh təki,
Səhərin gözündən yağan şəh təki,
Vüsal bağçasında bara bəs eylər.

25.10.1998//Pirallahı

KÖNLÜMÜN SƏADƏTİ

Sevgilim, könlümün ey səadəti,
Dostlar qeyd eləyir əlli yaşını.
Gözlərim sevincdən elə xəlvəti
Öpər bəbeklərdə o göz yaşını.

Bitib tükenmədi dillərin sözü,
Sağlıqlar söylədi o xoş şərəfə.
O gün yaşanılan anların özü,
Tanrıdan yazılmış ən pak ərəfə.

Adın dilindəydi yenə dostların,
Onlar iş başından gəlmışdı bizə.
Şəninə deyilən şəqrəq tostların-
Nəş'əsi dolmuşdu lap evimizə.

Otaqlar tutmurdu şən gülüşləri,
Ərzi əridirdi musiqi səsi.
Əziz günümüzə dost gəlisləri,
Anlara bəxş etdi həyat həvəsi.

O gün dodaqlardan qopan sədalar,
Məni də, səni də şad etdi, gülüm.
Lap qeybə çəkildi, sanki ədalar,
Səcdəsi sozaldı qəm adlı bütün.

Həm sevinc, həm ələm bu ad günləri,
Yarım, nə düşünmək bu gün kədərdən.

Hər doğum günün şən düyünləri,
Həm səadətdən, həm də qədərdən.

Demə, yaş gətirdi fələk yaşına,
Biz ki, bir yerdəyik cüt qoşa çınar.
Sevgin ürəyimin köçüb başına,
O da, Şadimanla ömürlük yaşar.

05.09.1998

QURBAN

Hicran taleyinə kölgələr salsa,
Düşüb ürəyin də yollarda qalsa,
Baxışın həsrətin üzündən dolsa,
Göz yaşını silən əlinə qurban,
Bahar yağışı tək selinə qurban.

Gözündən yuxular çəkilsə ərşə,
Könül qapısına gəlməsə nəş'ə,
Fələk ümidiň çekərsə şişə,
Ölen xeyalların özünə qurban.
Kül altda alışan közünə qurban.

Bəxtinə düşəndə hicranın çəni,
Həsrət yağışları tutanda səni,
Tapa bilməyəndə həyatda məni,
Ağlayan gözünün yaşına qurban,
Qubarlı könlünün başına qurban.

14.11.1998

GÖZLƏYƏCƏKSƏN

Baxışın yollarda düşüb qalacaq,
Xəyalım yuxuna sultan olacaq.
Könlün buludlayıb hər gün dolacaq,
Bunusa hamidan gizləyəcəksən,
Sən məni hər zaman gözləyəcəksən.

Gözlərin tut kimi tökəcək yaşı,
Dərddən dağ olacaq könlünün başı,
Soyuq təsəllilər qəlb aldanışı,
Ürək donduranda sizlayacaqsan,
Sən məni hər zaman gözləyəcəksən.

Ağladar içini hicran matəmi,
Tapmazsan həyatda yaşamaq çəmi,
Unuda bilməyib sən bu sitəmi,
Eşqi xeyallarda izləyəcəksən,
Sən məni hər zaman gözləyəcəksən.

Yananda könülüñ qəm gileyinə,
Batıb ümidiñ sərxoş meyinə,
Aqlarkən içinde o taleyinə,
Alışib kül altda közləyəcəksən,
Sən məni hər zaman gözləyəcəksən.

Sevda göylərində hicran dumanı,
Qaytara bilməzsən geri zamanı,
Salanda xəyalə bu Şadimanı,
Xatırəm içinde yazlayacaqsan,
Sən məni hər zaman gözləyəcəksən.

14-15.11.1998

AÇILSIN MƏHƏBBƏT BAĞINDAN GÜLLƏR

Açilsın məhəbbət bağında güllər,
Bize qanad versin sevdalı illər,
Bir-birinə həsrət qalmasın dillər,
Fələk ağlatmasın gözü, sevgilim,
Heç vaxt ayırmasın bizi, sevgilim.

Ömrümüzdən bahar getməsin hələ,
Hicran bəxtimizi almasın ələ,
Taleyin yolunda verək əl-ələ,
Fələk ağlatmasın gözü, sevgilim,
Heç vaxt ayırmasın bizi, sevgilim.

Aləmə nur versin könül atəşi,
Səmada odlasın doğan günəşti,
Düşsün ayağına həsrətin nə'si,
Fələk ağlatmasın gözü, sevgilim,
Heç vaxt ayırmasın bizi, sevgilim.

Ürəklər hicrandan, eyvah, dolmaya,

Vəfasız adına layiq olmaya,
Könül qəm əlindən saçın yolmaya,
Fələk ağlatmasın gözü, sevgilim,
Heç vaxt ayırmasın bizi, sevgilim.

09.10.1998

Ürəyimdə yatıb qalmış,
Məni təlatüme salmış
ümidlərimin açarı...
Fırtınalı, qasırğalı,
Başı min bir qovğalı,
Günlərimin qaçarı.
Səni axtardığım gündən,
Qurtula bilmirəm bu düyündən...

22.11.1998

ÜRƏYİNƏ YATACAQ

Kimə tutduñ üzünü?
Kimə dedin sözünü?
İçindəki közünü-
Hicran oda qatacaq,
Ürəyinə yatacaq?

Diləklərim can-bəsər,
Sənə etmir heç əsər,
Girib qəlbə sərasər,
Qəm aləmi qatacaq,
Ürəyinə yatacaq?

Xəyalınlə gecələr,
Can nazılər, incələr.
Bu eşqimiz kim bilər,
Harda itib-batacaq,
Ürəyinə yatacaq?

Baxma yad baxışına,
Hər kim çıxdı qarşına.
Qəm könlümün başına,
Həsrət yükü çatacaq,
Ürəyinə yatacaq?

Ömür keçdi havayı,
Qalmadı eşqin hayatı,
Şadimandan savayı,
Kim dadına çatacaq?
Ürəyinə yatacaq?

22.11.1998

QAÇIRSAN

Bu eşqi yazan da sən,
Sonradan pozan da sən,
Min yerə yozan da sən,
Günahkarı arama,
Nə düşmüsən qarama?

Əlin çay buzu kimi,
Dilin dağ duzu kimi,
Bu sevgin quzu kimi,
Mələr qalsa gəlmərəm,
Dərdindən heç ölmərəm.

Məhəbbətin odu var,
Odunun da dadi var,
Eşqinin ki, adı var,
Bunu bilməsin aləm,
Bilib gülməsin aləm.

Töküb qəlbə məlali,
Pozma o cah-calalı,
Sən allah, qeylü-qalı
Salma dile-ağıza,
Düşməsin heç kağıza.

Gəlmə eşq havasına,
Tuş olma dəvasına,
Qəlbimin yuvasına
Toxunma, uçurarsan,
Könlümü qaçırsan.

Ocağımla alışan,
Atəşimə qarışan,
Alma bağırımı nişan,

Dözmərəm ədalara,
Yalançı sevdalara!..
23.11.1998

MƏN YADINA DÜŞƏYDİM

Yenə könlün dolaydı,
Qaranolıqlar solayıdı,
Gözün yolda qalaydı,
Xeyalla öcəşəydi,
Mən yadına düşəydim.

Unudaydın hər şeyi,
Qəlb olaydı eşq neyi,
Kaş ataydın gileyi,
Alovumla bışəydi,
Mən yadına düşəydim.

Yuxuların qaçaydı,
Ruhun bizə uçayıdı,
Vüsala əl açayıdı,
Xeyallar görüşəydi,
Mən yadına düşəydim.

O gün gələydi təki,
Edəydi mənə ərki,
Hicranlar balıq təki,
Əlindən sürüşəydi,
Mən yadına düşəydim.

Arzuların coşaydı,
Fikir dağın aşaydı,
Eşqin aşılı-dاشaydı,
Hicranla ələşəydi,
Mən yadına düşəydim.

07-08.11.1998

DÖRDLÜKLƏR

1.Gülüşün dodağa bülbül tək qonar,
Bəzəyər mirvari sədəf dişləri.
Dodaqdan qopmağı günəşi sanar,
Qoy Tanrı qorusun o gülüşləri.

2. Baxışların ürəyimi oxladı,
Əqlim itdi, huşum getdi, ay aman.
Elə bil ki, gülü bülbül qoxladı,
Həsrət bitdi, vüsal yetdi, ay aman.

3.Sinəmdə kükrayən ələmlərim çox,
Hər biri bağırma zəhərli bir ox.
Ya şadlıq yağaydı, Şadiman, başa,
Ya da yox olaydıq, qəmlə birgə yox!

4.Bülbülmə, düşmüşəm bu dar qəfəsə,
Yatmışam bəxtimlə nəfəs-nəfəsə.
Ağlayır Şadiman kor taleyinə,

Haqq rəhmə gəlməyir bu niskil səsə.

5.Ya ana bətnində mən boğulaydım,
Ya da ki, Şadiman, kor doğulaydım.
Dünyaya gələn gün düşərək əldən,
Sınıb büllur təki kaş dağılaydım!..

6. Kimsənin nazını çəkməyir fələk,
Keçirir dışindən minlərlə ürək,
O ki, pul-parayla seçmər adamı,
Ələr milyonları əlində ələk.

7.Düşüb dilənçi tək ayağa çoxu,
Açı ayaqlayıır vəhşi tək toxu.
Şadiman, fələyin qəfil dəyəydi-
Haram paraları yiğana oxu!

8.Azadlıq istədi bir zaman hamı,
Çoxuna şirinlik vermedi tamı,
Güllələr altında qalan millətin,
Acından ölməkmi istiqlal kamı?

9.Tapan yox bəşərin xilas əlacın,
Azadlıq pullunun, əsarət acın.
Şadiman, səbrinə baxma Allahın,
Atar ayaqlara dünyanın tacın.

10.Günah boynumuza ən ağır bacdı,
Ondan qorunmağa paklıq əlacdı,
Zamanın gərdişi, Şadiman, belə-
Haramdan qaçanlar dünyada acdı.

11.Ölümdən qurtulmaq həyatın üzü,
Həyatdan qurtulmaq ölümdür düzü.
Rahatlıq hansında bunu bilən yox?
Qalanın öleni görməyir gözü.

12.Bülbül gülzarlıqda oxuyur pəstdən,
Qonub xarabaya bayquş da qəsddən.
Deyir, “bülbül mənim acı fəqanım,
Qana hərisləri salsın həvəsdən.“

13.Şadiman, yoğrulub qanla Yer üzü,
İnsan sümüyürdür daşların özü.
İblisi içinde boğmadıqca ah,
Ağlayır bəşərin min illər gözü!

14.Eşq qədəhdə şərab tək əldən-ələ içilməz,
Məhəbbət qəlbdən gelir ürək sevən seçiləməz.
Döysə bir gün qapını yağıñın qara əli...
Nə anadan, nə yardan, nə Vətəndən keçilməz!

15.İnsan bir-birini dəfn edir özü,
Min qat məzarlıqla dolu yer üzü.
Canı çıxanadək boğazdan onun
Ağlayar bir gözü, gülər bir gözü.

16.İçimdə qəmlərim damdı gecələr,
Yaş gözdən yanağa damdı gecələr.
Yanar gizli-gizli başdan ayağa
Şadiman alışan şamdı gecələr.

17.Açı göz yaşlarım könlümə qubar,
Haqqını deməkdən dil çalıb qabar.
Deyirlər, nəşənin şirindir kamı,
Mən ki, ey Şadiman, etmədim nübar.

18.Zaman ömrümüzü qovar yel kimi,
Anlar əlimizdən axar sel kimi.
Doğumdan ölümə gedən yol qısa,
Şadiman, qırıllar saçda tel kimi.

19.Şadiman, acılar dağdı, bu axşam,
Bağrımı ələmlər boğdu, bu axaşam.
Könlümün dərdindən hamilə olub,
Qəmim neçə kərə doğdu bu axşam?

20.Ərzi çox yandırıb yaxıbdı ahım,
Yoxmu sitəmlərə son Qibləgahım?
Bir-birinə vəhşi, yağı insanı-
Sən niyə yaratdın, niyə, Allahım?

21.Qaraya boyama sabahımızı,
Eşit, qan ağlayan bu ahımızı.
İblisə dönübü bəşər, İlahi,
Bağışla, bağışla, günahımızı!...

22.Şadiman, dünyanın qəmi qəlb deşər,
Adəm övladında kin-xərçəng şışər,
Tövrat, İncil, Quran savaş üçünmü?...
Dinlərdən yuxarı ALLAHDI, bəşər!

23.Bir tərəfdə toydu, birində matəm,
Yandırır içləri bu acı sitəm.
Dünyanın ələmi dünyadan böyük,
Nə vaxt veriləcək hər zülmə xitəm?

24.Bəşər bir-birini atır günaha,
Heç məhəl qoymayır göydə Allaha.
Şadiman, düşünən başların işi-
Bir peşəyə dönüb aldatmaq daha.

25.Mənim acılarım dünyadan böyük,
Heyhat, boynumdadı bu çəkilməz yük.
Şadiman, həyatadan məzara qədər,
Bəxtmiz fələkdən asılı bir tük.

26.İdarakın quludur vicdan da bəzən,
Şadiman, ayağa düşüb ağıl, zən,
Odur xəncər kimi sıyrılıb qından,
Düşünən başları bədəndən üzən.

27.Söñer qəlb atəşи yoxdursa od, köz,
Açılar sinədə yaralar köz-köz.
Şadiman, doğursa ürəkdə ağrı-
Ağızdan dodağa heç gəlməsin söz.

28.Sənsən, bu dünyada yalnız pənahım,
Səninlə açılır ən xoş sabahım.
Bunu Şadimandan soruşsan deyər,
Göydə Tanrı, yerdə sənsən Allahım.

29.Sənsiz həyatımda zaman, gün acı,
Bu sıniq könlümün sənsən əlaci.
Oldun Şadimanın bəxtinə, ey yar,
Qızıldan qiymətli pak ismət tacı!

30.Dünyada qanuni sultanım, şahım,
Sevgi sarayında eşq padışahım.
Göyün səcdəsində olan Şadiman,
Sənə itaətə gələr, Allahım.

31.Ələnir başıma çiskin, duman, çən,
Ey şərab paylayan, şərab süzmə sən.
Bunu Şadiman da bilir ömürlük,
Sərxoşam dünyanın ələmindən mən.

32.Şadiman, gözlərim nəmdi gecələr,
Kiprikdən yuxular kəmdi gecələr.

Sevgi qədəhindən süzülən şərab,
Piyalə dodaqda dəmdi gecələr.

33.Həyatda doğulmaq dadlı bir yuxu,
Tuşlanıb sinəyə ayrılıq oxu.
Şadiman, insanın taleyinə bax,
Yaşamaq da qorxu, ölmək də qorxu.

34.Odlu dodağının büsəsi şirin,
Varlığım, həyatım tək sənin dirin,
Kimsəyə əyilməz bu Şadimanı,
Ey yarım, bir söylə bu eşqin sırrın?

35.İnsanı parayla aldatdı şeytan,
Odur, hiylələrə, fəqət dəm tutan.
Ona qul olandan bəşər, Şadiman,
Olub bir-birini daima satan.

36.Dünyadı canlarla boşalıb-dolan,
Bahar tək açılan, payız tək solan.
Alında fələyin yazdığı yazı:-
«Torpağın altında əbədi qalan».

37.Gör necə qıсадır həyat yuxusu?
Necə bihuş edir onun qoxusu.
Şadiman, beşikdən məzəra qədər,
Çıxmaz beyinlərdən ölüm qorxusu!..

38.Təbib, çarə hanı mənim yarama?
Fələk tapıb, sən də nahaq arama.
Zalim ölüm qoy özünü üzməsin,
Əzrayılım özü düşüb qarama.

39.Bəşər qul olandan dövlətə, vara,

Vurdu sinəsinə sağalmaz yara.
Şadiman, loğmanlar məlhəm arayır...
Min illər dərdinə tapılmır çara.

40.Əzablı günlərim yiğilin gəlin,
Gəlin, bu gecəmin matəm eşqinə.
Qüssənin, ələmin bağrını dəlin,
Gəlin ki, alışır əzabdan sinə.

41.Məni isindirə bilmədi cahan,
Üşüdü dünyanın ayazında can.
Üzüldü, zaman da taleyim kimi,
Qırıldı sap təki ömrümdən hər an.

42.Zamanın içinde qaynayan qəməm,
Dərdə ürcah olmuş müşkül aləməm.
Hey dolub-boşalır könül piyaləm,
Donuq baxışlarda dolaşan nəməm.

43.Sinəmin ahından diz çökər fələk,
Əsər taleyimdə sərasər külək.
Şadiman ayağa düşüb yalvarar,
Bir dinə-imana gəlməz bu ürək.

44.Başıma döydükcə insafsız zaman,
Könlümün evinə qonaq ah, aman.
Əzrayıl qapıdan girər, Şadiman,
Kimsədən diləyə bilməzsən aman!

02.01.1985-02.01.1999

RÜBAİLƏR

1.Üzünün səcdəsidir göydə hilal,
Tanrı etmiş mənə sevdanı həlal.
Bəs niyə Şadimanı saldı qəmə?
Doğradı xəncər ilə qüssə, məlal.

2.Gəl, gözüm görsün könlül rənasını,
Bunca əğyar anlamaz mənasını.
Gəl, vüsalın həm gələ təklənmişəm,
Anlayan yox könlümün sevdasını.

3.Yar yenə səcdədə itaətimə,
Bais olmuş özü səadətimə.
Allah, Allah, bu nə xoş sevdadır?
Heyrət eylər çoxu məhəbbətimə.

4.Gözümün yaşları dəryadı, yenə,
Vəslimiz bəlkə də röyadı, yenə.
Yoxdu bu Şadimana çarə edən,
Eşqimiz yoxsa ki, xülyadı, yenə?

5.Saqı, doldur camı gulab ilən,
İşimiz olmasın şərab ilən.
Ürəyi çəkmə şişə, bir də onu
Dəyişik salma sən kabab ilən.

6.Vəsildən yoxdu bir nişan gecələr,
Ürəyim etmədə fəğan gecələr.
Şadimanın yenə də gül sinəsi,
Olacaq lalə kimi qan gecələr!..

7.Əsdirmə könül bağçamı xəzan ilən,
Ağlatma mənim qəlbimi fəğan ilən
Bir mənfəətin görməmişəm dünyanın,
Ömür etməliyəm bəs necə ziyan ilən?

8.Ya ürək mülkümü abad elə,
Ya da hərdən bir onu yad elə.
Ya boyə nurə qaranlıq evimi,
Ya könül mülkümü bərbad elə.

9.Ya fələk ahıma imdada gələ,
Ya mənim tək o da fəryadə gələ.
Ya qoya tənimi məzar evinə,
Ya mənə dad eləyib dadə gələ.

10.Ayrılıq qəlbə yaman kar elədi,
Sırrımı hər tərəfə car elədi.
Gözlərimdən süzülən qanlı yaşım,
Dost-tanış içrə məni xar elədi.

11.Gəlişin gör nə kəramət elədi,
Nə qiyamət, nə qiyamət elədi?
Gedişin viran edib eşq evimi,
Əhdü-peymanə xəyanət elədi.

12.Zülüm edibsən öylə, ey yar, könlümə,
Ağlayır yer-göy bu bimar könlümə.
Göz yaşım dönüb yenə fəvvareyə,
Çıxmadın heç zaman qahmar könlümə?
04.05.1994/ /Pirallahı

QƏZƏLLƏR

Ya İlahi, yenə də könlüm evi qan oldu,
Səmalar aşiqinin gözləri giryana oldu.

Ya İlahi, neçin halima yanmır bu fələk?
Ürəyim amma ki, yandı yenə büryan oldu.

Ya İlahi, mənə aləmdə nicat yoxdurmu?
Ürəyim şad idi əvvəl, niyə nalan oldu?

Ya İlahi, demə gəl sevgiyə Leyladı əlac,
Nə əlac oldu bu ki, hər günüm əfqan oldu.

Ya İlahi, elədim sübhə kimi canə sitəm,
Qoydu yolda gözü yar, eğyara mehman oldu.

Ya İlahi, fələk qoymadı bir kamə yetəm,
Ürəyim tapmadı sevgi, özü talan oldu.

Ya İlahi, məni sevdaya salan ağlatdı,
Sirri bu Şadimanın aləmə elan oldu.

31.03.1994

Qanə dönmüş ürəyim tuşlanır fərağə yenə,
Könlümün qəmləri yerləşməyir vərağə yenə.

Yar vüsaliyla sinəm yanmadadır hər ləhzədə,
Çəkilibdir mənim ol sevgilim irağə yenə.

Yenə qəmdir darayan zülfümü hicranda mənim,
Ehtiyac qalmadı zülfüm öpən darağə yenə.

Dərdimin çarəsinə az da şəfa etməyərək,
Sevgilim çəkdi özün yad kimi qıraqa yenə.

Tutini məst eləyibdir gülün ətri biqərar,
Qonubdu bülbül isə qonşudakı bağə yenə.

Görsə də Şadimanın hər gecə röyada səni,
Möhtacam bil ki, o hüsnün təki çirağə yenə.

20.10.1994

Yenə könlüm fəraigindən nə yaman qan eləyir,
Gahi fəryada batır, gahi də əfqan eləyir.

Nə deyim eşqə ki, almaqda canımdan canımı,

Canı candan ayırib gör ki, yarımcان eləyir.

Susmusan sən neçə vaxtdır niyə bəs, bülbülü-can,
Sənin hicrin yenə də bağrimi al qan eləyir.

Bilə qoy eşqə çəkən könlümü bundan sora ki,
Şadiman şadlığı tərk eyləyib üşyan eləyir!

12.01.1990

Qəlbimin məhrəm olan yarıma bir xanəsi var,
Və həmin xanədə yarım kimi cananəsi var.

Niyə yanmır bu gecə şam, görəsən bilmirmi?
Ona alüdə olan mən təki pərvanəsi var?

Sənə biganə olan kəs mənə biganə olur,
Bilirəm ki, bəşərin çox elə biganəsi var.

Həsrətindən gözümü yummayıram mən gecələr,
Daha dəhrin demə ki, mən kimi məstanəsi var.

Yoxdu məndən savayı kimsədə heç naleyi-eşq,
Şadiman, çün fələyin mən təki divanəsi var!

20.05.1989

Könlümü ram etməyin, ey aşiqim, canıdadur,
Ayrıla bilməz ürek hər dəm sənin yanındadur.

Cümlə eğyarlar yiğilsa döndərə bilməz səni,
Saflığın, çünki əzəl gündən sənin qanıdadur.

Mən-sən oldum, sənsə-mən, birlikdəyik gündüz-gecə,
Əhdü-peymanım mənim əhd ilə peymanımdadur.

Mən vüsələ yetməyi üqbadə əhd etdim daha,
Şadimanam, şadimanlıq indi hicranımdadur.

Şadiman, zənn etmə ki, səndən kənar gəzməkdədür,
Harda olsam bir canım vardır, o həm yanındadur.

27.02.1993

Dedilər, sevdiciyim gör necə aldatdı səni?
Başqa bir canə uyub hicr oduna qatdı səni.

Söylədim, həsrət ilən mən ele bil can-ciyerik,
Dedilər, illərinin həsrətinə qatdı səni.

Mən soruşdum ki, vüsalın harada qalmışdır?
Dedilər, para alıb hicr oduna qatdı səni.

Şadiman, uyma daha bir kəsə gəl dünyadə,
Sevgi alverçiləri gör necə alçatdı səni?!

15.08.1994

Səni öz könlümə həmdəm sanıram, sevdiciyim,
Alışib eşqin ilən hey yanıram, sevdiciyim.

Tab edən varmı mənim tək bu qədər həsrətvə?
Çünki tabsızlığı çoxdan danıram, sevdiciyim.

Çəkililib uyğularım ərşə nə müddətdi yenə,
Yenə hicr atəşinə boyanıram, sevdiciyim.

Gəl, azalsın sinəmin niskili bundan sonra,
Niskilin atəşinə odlanıram, sevdiciyim.

Şadiman sevmədi bir heç kəsi səndən qeyiri,
O vüsal günlərini hey anıram, sevdiciyim.

05.09.1996

Səni öz könlümə bir yarı-vəfadər sandım.

Neçə aşıqlar içindən səni mən yar sandım.

Sevgilim, təkcə sənə yar demişəm illərlə,
Qeyrə yar söyləməyi mən dilimə ar sandım.

Başında oldu qaxınc eşqidə biganəliyim,
Mən ki, o vəslə nifaq hicrini bimar sandım.

Hələ firqət acısı gör necə əfğandı mənə?
Yarı yordan ayıran hər gecəni zar sandım.

O, arabir eşqə bəla söylədi bədbinliklə,
Onu elan eliyən Şadimanı xar sandım.

13.02.1993

Səni ey sevgili can, canıma dərman demişəm,
Mən ki, o sübhə bəzək gül üzünə dan demişəm.

Yoxdu səndən savayı könlümə həmdəm, ey dil,
Nə ötən günlərə gün, anlara nə an demişəm.

İnanırsanmı ki, sənsiz bezirəm candan mən?
Səni röyada görən dəm, elə can-can demişəm.

Eşqidə eyləməyin Şirini Leyla ilə tən,
Mən ki, ondan da hünərlə canı qurban demişəm.
05.07.1995

Mən canımdan keçərəm ehd ilə ilqarım üçün,
Əhdimi, ilqarımı hifz edərəm yarım üçün.

Yarımın şövqü ilə qəlb həmişə vəcdə gəlir,
Sevgimi bəsləmişəm sevgili dildarım üçün.

Məni dəfn eylə, bəşər, sən «segah»ın naləsinə,
Sevirəm, çünki onu əfv elə israrım üçün.

Öyməsin qoy özünü bir daha, eşq əqli olan,
Mən ki, başdan ayağa Şirinəm öz yarım üçün.

06.07.1995

Səni çox sevdiyimi dildə bəyan eyləmişəm,
Bilə qoy cümlə-cahan mən ki, əyan eyləmişəm.

Gül üzün, al günəşim, od qalayır can evinə,
Necə gör qəlb evimi şöləfəşan eyləmişəm?

Bil ki, hər əmrinə mən müntəzirəm, ey comərd,
Könlümü eşqinə əlbəttə, nişan eyləmişəm.

Eşqə böhtan demək olmuş peşə əğyarılara,
Eşqə böhtan deməyi mən qadağan eyləmişəm.

Əzrayıl gəlsə əgər ərz et ona, ey Şadiman,
Canı cananıma verdim, nə ziyan eyləmişəm?

12.05.1996

Bu fələk qəlbimi zülmətdə mənim şam elədi,
Sübəhmü, amma neçin döndərib axşam elədi?

Bu fəna dünyada ömrün boyu qəm çəkməlisən,
Bəxtimə çərxi-fələk böylə sərəncam elədi.

Ey fələk, uyma gəl əğyarılərin sözlərinə,
Səni rüsvay eləyənlər məni bədnəm elədi.

Bircə anlıq bu fələk Şadimanı eylədi şad,
Elə sandım ki, bütün dərdimə əncam elədi.

02.01.1997

Mən səni, canım sanıb canımdan ayrı bilmədim,
Qanını, ey sevgilim, qanımdan ayrı bilmədim.

Mən səni bənzətmışəm nərgizlərə, zanbaqlara,
Hüsnünü bağ içrə reyhanımdan ayrı bilmədim.

Mən vüsalın tək, gülüm, sevməkdəyəm hicranı da,
Mən vüsalı heç də hicranından ayrı bilmədim.

Qəlbdə var öylə ki, ziddiyət-təzadəm büsbütün,
Düzlüyü bir zərrə noqsanımdan ayrı bilmədim.

Şadiman görmür şəfani, ümmüdüm dərmanədür,
Mən şəfani heç də dərmanımdan ayrı bilmədim.

05.06.1998

Açılan qönçə gülü tezcə də yandırı fələk,
Bağıqan can evimi candan usandırı fələk.

Bü qədər zülmünü birdən-birə göstərdi belə,
Sanki məhşər gününü bizlərə andırdı fələk.

O ki, heç bir nəfərin könlünü qan eyləməmiş,
Bilmirəm, yar yolu üstə niyə qan durdu, fələk?

Ya İlahi, niyə o dilbəri çekdin sınayağă,
O vüsəl günlərini ahla dayandırı fələk.

O yatan bəxtimizə mən yenə bel bağlayıram,
Bəlkə yuxudan onu bir gün oyandırı fələk.

Bilirəm, bir də yaxın gəlməyəcəkdir hicrimiz,
Şadiman, hicranımı yoxsa utandırı fələk?

15.02.1994

Düşmədi halım görən bir ləhzə imdad eşqinə,
Əksinə çox kəs məni incitdi fəryad eşqinə.

Hər zaman cəhd eylədim ki, eşqimiz abad ola,
Mən kimi incitmişəm, ey Tanrı, bərbad eşqinə.

Dadi-bidad eyləməklə dərdimə dad olmadı,
Dadi-bidad eylərəm, hey dadi-bidad eşqinə.

Şadiman biçarənin heç fil də çəkməz qəm yükün,
Amma qəm çəkməkdədir, o eşqi abad eşqinə.

08.07.1998

Səni mən ömrə bəzək sanmışam, ey dil, nə edim?
Həsrətinlə alışib yanmışam, ey dil, nə edim?

Bunu qızdırma guman eyləməsinlər, əsirəm,
Həsrətinlə sənin odlanmışam, ey dil, nə edim?

Hər şeyi düz görürəm əyri saçından qeyri mən,
Bil ki, hər əyriliyi danmışam, ey dil, nə edim?

Düşünürdüm kimə nə göz yaşı tökdükcə, müdam?
Göz yaşımdan özüm islanmışam, ey dil, nə edim?

Şadiman, hər kəsə yol vermə düşə qəlbə yaxın,
Çox həqiqətləri gec qanmışam, ey dil, nə edim?

09.09.1998

Bülbülü satdı gül, eyvah, təzədən xarə yenə,
Yenidən vurdu hicir könlümə min yarə yenə.

Olaçaqdırı mənə bilməm haçan ağ gün qismət?
Günlərim bəxtimə bənzər, niyə bəs qarə yenə?

Yenə də məş'əl kimi yanmaqdadı qəlbim qəmdən,
Üz tutub bilməyirəm mən ki, gedim harə yenə?

Düşünürdüm dözəcəkdir ürəyim həsrətinə,
Tuş olub dərdə onun hər tərəfi parə yenə.

Şadimana, kimə nə qüssəvü-dərd eləyirəm?
Dərdimə kimsə mənim eyləmədi çarə yenə.

03.12.1997

Alışır qəmdən ürək, amma qəmin çarəsi yox,
Qeyri könlün bu könül tək sanıram yarəsi yox.

Nəş'əni Tanrı özü bəxş eləyib dünyayə,
Yoxsa zalim fələyin nəş'əm ilə arəsi yox?

Kimə can söyləyirəm canıma düşmən kəsilir,
Niyə dünyada canın bircə ciyərparəsi yox?

Şadimana, qınama gözdəki yaşları daha,
O nə gözdür ki, baxır yarına, fəvvərəsi yox.

06.07.1996

Yanıram hər gecə o zülfü-pərişanım üçün,
Düşürəm heyrətə gündüz-gecə əfğanım üçün.

Bir canım var onu cananıma qurban elədim,
Olsa min canım əgər, verrəm o cananım üçün.

Çəkilir ərşə yuxu, yatmayıram mən gecələr,
Mənə kim rəhm edəcək bu acı hicranım üçün?

Tanrı bəxş etmiş idi yarı mənə, incitmişəm,
Yarı candan ayıran yağıyam öz canım üçün.

Şadimana, niyə həsrət səni öldürmədi bəs?
Çünki mən ömrə edirəm, əhd ilə peymanım üçün.

12.05.1997

Dözürəm həsrətə mən bəs nə üçün gelmədi yar?
Bu qədir qüssə-qəməi bircə kərə bilmədi yar.

Gecəni arzularam yetmək üçün röyaya mən,
Gəlib röyada belə niskilimi bölmədi yar.

Çəkilib xəlvətə çox ağlayıram təki-tənha,
Üzümə baxsa da neynim, üzümə gülmədi yar.

Yenə tökdüm gözümün yaşını göklər sayağı,
Uzadıb əllərini göz yaşımı silmədi yar.

Şadimanın payına düşdü nə qəmdən savayı?

Bu qədər dərdi var ikən nə üçün ölmədi, yar?

03.02.1997

Ey yağısını dost bilib yar olan, can,
Əğyar əlində ürəyi zar olan, can.

Qəmləri çəkirsən üzməkdə ürəyi,
Ağrısına gör necə bimar olan, can.

Şad idi könül dərdə giriftar olub,
Hər günü dərdlərə giriftar olan, can.

Gözümün yaşları dəryaçeyə döndü,
Çarə edib aləmə, naçar olan, can.

Bir bənnalıq edə o mehri-kamalın,
Söyləyələr Şirinə memar olan, can.

05.06.1999

Tuş edibdir bu fələk öyle məni qovğayə,
Necə dözsün ürəyim bir o qədər ah-vayə?

Bilməyirdimmi məgər zar edəcəkdir könlü?
Niyə uyдум görəsən mən bu dəli sevdayə?

Hicrə bax girdi qapımdan içəri, ey tale,
Döndü göz yaşlarım öz həddini aşmış çayə.

Qalmayım mat-məəttəl necə eşq əhlinə mən?
Dözümü aləmə bəlli, tabi yox qovğayə.

Ya rəva görməyə idi Rəbb hicranı mənə,
Verməyəydi ya da mən Şadimanı dünyayə.

09.03.1997

Fırqətin gəldi yaman könlümü al-qan elədi,
Pisliyi eyləmədin sən, mənə hicran elədi.

Bu bəla, zənn edirəm, çəkməyəcək əl məndən,
Nə qədər aşiqə dağ çəkdi ciyərqaq elədi.

Nə müsibətdi bu, eşqin mənə kövr eyləyərək,
Hicrini bir neçə il, vəslini bir an elədi.

Mənə rişxənd eləmə, ver dəli bir ümmidi sən,
Bəlkə Şirin o Şirin, vəslinə imkan elədi.

01.04.1999

POEMALAR

XOCALI SOYQIRIMI

*Xocalıda rus və erməni işgalçıları
tərəfindən qanına qəltən olunmuş
minlərlə şəhər sakininin ruhuna...*

-|-

Haqqı-sayım zay oldu,
Diləklərim vay oldu,
Başım cəllad əlində
Axan qanım çay oldu...

Qarabağ, yarası qan sızan torpaq,

Qarabağ, yaralı hər kol, hər yarpaq.
Xalqın ölüm-qalım müqəddəratı!..
Qeyrətin, namusun son hesabatı.
Ölən ərənlərin şəhid beşiyi,
Qana bələnibdi evi-eşiyi!
Millətin özünə qayıtma andı,
Qarabağ, ahınlı xalqım oyandı.
Yüz ildi qanı sızır torpağı, daşı,
Əsrin əvvəlinin qanlı yaddaşı.
Daşnaklar əlində sozalan torpaq,
Sızqa işığı da azalan torpaq.
Yanan yurdalarımın dərdli anası,
Azərbaycanımın əsir balası!
Qanlı imperyanın oyun meydani,
Daha yaddaşından silmə bu anı.
Silmə ölenlərin şivən səsini,
Silmə, həyat deyən son kəlməsini.
Babam da unutdu əsrin əvvəlin,
Uzatdı gavura gül kimi elin.
Ocağı başında yer verdi ona,
Girdi kafir yağı, girdi min dona...
Ey ürəyi yumşaq ərlər, ərənlər,
Daşnak yuvasında min qan görənlər...
Tarixdən silməyin siz bu günləri,
Çıxarılan gözlər, soyulan dəri,
Min-min kitabların əsəri olsun!
Küt qılıncımızın kəsəri olsun!
Susmasın qələmlər yazsın bu qanı,
Faş etsin dünyaya genosid anı!
Doğulan körpəyə bu öyündə olsun!
Xocalı yurduma son meyid olsun!..

-II-

Analar ağlar naçar,
Sinələr dağlar naçar,
Yurdunda doğulanlar-
Elindən hara qaçar?!..

Fevraldı, boz qışın əzazıl çağı...
Əsrin yazılmamış qanlı varağı!
İyirmialtısı... qaranlıq gecə,
Udacəq şəhəri şəhər ölüncə..!
Hər an təhlükədə gedib-gələnlər,

Birdi, yüzdü, mindi burda ölenlər...
Siğınıb taleyin qanlı kürkünə,
Şükür edir Xocalı hər ötən günə...
Ermənilər kəsib işığın, suyun,
Qurulub bəxtinə məkirli oyun!
Düşmən uçaqları qəzəblə uçur,
Şəhərin üstündə fəlakət saçır.
Dünyanın axırı çatıb burada,
Bu yurd dərd-ələmdə, bu yurd qarada.
Ümidi qırılmış insanlar qəmgin,
Doğrayır buludlar səmanın əngin.
Tanrı da üzünü döndərmış burdan,
Xainlər, satqınlar çıxır aradan...
Günbəgün bu yurda bir ölüm çökür,
Körpə fəryadları qəlbləri sökür.
Bunu yer-göy bilir, şəhər əsirdi,
Yağı qan tökməyə çox tələsirdi...
Çünki o Şuşanın yolunda qala,
Kürsü sahibləri yanmadı hala.
Təsəlli verdilər əsir şəhərə,
Dönmüşdü evlərdə çörək zəhərə.
Nə gedən, nə gələn var idi yurda,
Demə, qurbanlıqmiş bu yurd da qurda!
Kəsilən yollardan kömək gəlməyir,
Bu nalə, bu zülüm haqqı dəlməyir.
Yaralı Xocalı imdad diləyir,
Yağısa başına güllə ələyir.
Əllər yalnız göydən aman gözləyir...!
Burda hər addımı ölüm izləyir.
Fikirlər beyində belədən-belə,
«Gələr bizimkilər, məhv olar tələ...»
Bu cür xəyallarla dayaq el-elə.
Şəhər ümidiñi üzməyib hələ...
Gəlinlər, qocalar, analar naçar,
Bağlanan yollardan yurd hara qaçar?!..
Anlar bir-birini gülləyə tutur,
Nə ürek dincəlir, nə gözlər yatır.
Bu mühasirədə ölüb-itən çox,
Fəryada, naləyə, aha gələn yox...
Xocalı Şuşanın ümid çrağı,
Tükəniib olanı, yoxdur yarağı!
Çox evdə qatıldən xəbərsiz nənni,

Sığıbdı köksünə məsum körpəni.
Kimsə eşitmədi ahı-fəğanı,
Qan oldu gecənin qara yorğanı!
Düşmənin məkirli pilanı hazır,
Bu günahsız yurda bir ölüm yazır...

-III-

Xerosima, Naqasaki başını qaldır,
Bax bu əsrin sonunda bu nə qeylü-qaldır?!
Xocalıya ruhun uçsun məhv olmuş Xatın,
Nədir bu Soyqırımında şəhid həyatın?!..
Nə Napaleon, nə də Hitler bu hökmü vermib,
Heç bir millət var olandan bu zülmü görmüb!
Heç bir yağı körpələrə qiymayıb, Allah,
Görən gözün, duyan köksün oymayıb, Allah.
Heç bir yurdun sinəsində bu dağ olmadı,
Bir gecədə Xocalıda heç kim qalmadı...
Zəlzələmi bu torpağın sinəsin yardımı?
Selmi coşdu Xocalının qoynuna vardı?

Yox, yox, nə zəlzələ, nə də daşqındı,
Yuxulu Xocalı hələ çəşqındı.
Qanlı rus alayı var Xankəndində,
Min bədə qaldırırdı daşnakla gündə.
Kafirlər, gavurlar birləşib yenə,
Salıb Xocalını bu qara günü.
Gecədi, cocuqlar, körpələr yatmış,
Əsir Xocalının axırı çatmış.
Doldu tavanlara gülə yağışı,
Heyrətdə buraxdı boranlı qışı.
Qocalar, uşaqlar qaçıq küçəyə,
Ayaqlar düşürdü od gölməçəyə...
Yanır çırtı-çırtla evlər, eşiklər,
İmdada möhtacdı körpə beşiklər...
Şəhərə hər yandan tanklar şığıyır,
Bu yurd varlığıçın özün qarğıyır.
Qaçanı yollarda gülə haqlayır,
Kafirlər şikarı odla dağlayır.
Döşənib torpağa minlərlə meyid,
Yağıya gərəkmi yalvarış, öyünd?
Düşmənin əlində əsir camaat,
Qana boyanıbdi burdakı həyat.
Zinətli barmaqlar kəsilir o an,

Fışqırır başlardan, üzlərdən al qan.
Döşlərdə körpələr süngüyə keçir,
Bu gün ermənilər türk soyun biçir!..
Sinəsi yaralı qadınlar nalan,
Əcəl də, ölüm də bu yerdə yalan.
Yaralar qan tökür, yağılar gülle,
Bu qan deyiləsi deyildi dillə.

Ayağladın azğın yağı,
Namusumu, arımı,
Tarixlərin qan varağı,
Xocalının Soyqırımı!

*

Min illərin yaddaşında,
Qalanların göz yaşında,
Şəhidlərin başdaşında...
Xocalının Soyqırımı!

*

Tapdalananmış qeyrətimiz,
Ayaqlanmış millətimiz,
İşgəncəmiz, zillətimiz,
Xocalının Soyqırımı!

*

Yağıların kəsər dişi,
Başkəsənin haqq vərdişi,
Qanlı əlin qan gərdişi,
Xocalının Soyqırımı!

*

Əsir düşmüş birliyimiz,
Parçalanmış əriyimiz,
Murdarlanmış pirliyimiz,
Xocalının Soyqırımı!..

Gecə öz yerini vermiş səhərə...
Gündüz əyləşmişdi qara kəhərə.
Bağrı qan zülmətin gülləsi susmuş,
Qarənlıq ötən gün min yol qan qusmuş!..
Allah vəhşilikdən səsini qısmış...
Günahsız gecəni boğazdan asmış.
Qara örpek geyib ağappaq səhər,

Nə ölüm, nə də qan görmüb bu təhər.
Əsir Xocalının sinəsi yanır,
Həyatın nəbzi burda dayanır.
Meyidlər çöllərə, yollara dolmuş,
Burda həqiqət də, həyat da solmuş!
Canı boğazından çıxmamış canlar...
Qırmızı lale tək torpaqda qanlar...
Yanan Xocalının sinəsi dağlı,
Haqqın, ədalətin qapısı bağlı!..

Ey milli qırğına çağırılanlarım,
Kürsüdən xalq deyib bağıranlarım,
Ağır saatlarıım, ağır anlarıım,
Erməni əlində yandı Xocalı,
Milyon il keçsə də qandı Xocalı.

*

Qucağı al qanla dolmuş analar,
Daşnak zindanında əsir sonalar,
Getdi əlimizdən namus, ismət, ar,
Xalqın sinəsinə dağdı Xocalı,
İndi yuxularda sağdı Xocalı.

*

Ağlama, Qarabağ, azəri yurdu,
Hanı ər oğullar, hanı ər ordu?
Evimdə, çölümimdə yağı tor qurdı...
Tökülen qanlardan göldü Xocalı,
Cocuğlu, çəğalı öldürdü Xocalı.

*

Allahım, İlahim, hardasan, harda?
Qalib neçə bölgəm, elatım zorda,
Sədəlövh millətim inləyir darda,
Milli hissımızə qordu Xocalı,
Daşnak əenosidin yordu Xocalı.

*

Özgə havasıyla yuxulayanlar,
Min nazü-neməti qoxulayanlar,
Eli ağır gündə darda qoyanlar...
Yandı diri-dir, yandı Xocalı,
Xalqın ölüm-qalım andı Xocalı!

*

Umutlu, Malibəyli, Quşçunun mali,
Dağıldı didərgin əhli-əyalı...
Göyləri titrədir bu yurdun hali-
Qanlı Daşaltıya taydı Xocalı,
Eli satanlara vaydi Xocalı.
*

Əyilmə, ey Vətən, dik tut başını,
Tökmə gözlerindən qanlı yaşını,
Uğrunda hər şəhid vətəndaşını-
Tarixin köksünə yazdı Xocalı,
Xainin məzarın qazdı Xocalı.

*

Köksü kabab olmuş, ellərim, ağla,
Dağlarım, daşlarım, çöllərim, ağla,
Sinəsi yaralı illərim, ağla,
Süngüylə doğrandı əsir Xocalı,
Əlacsız Şuşama qəsir Xocalı!..

Qoca dünya, bu tarixi silmə öz yaddaşından,
Min-min qanlı sellər oldu ellərin göz yaşıdan...
Od püşkürür yere, göye ürəyimin başından...
Yandı içim, yandı köksüm imdad eylə, Allahım!
Vəhşi, barbar beyinləri abad eylə, Allahım.

*

Fəqət yetər, yetər Vətən min yerə parçalandı,
Ürəklər də, məramlar da elə hey haçalandı...
Ağır yurdalar, ağır ellər göz öündə talandı,
Xocalının müsibətin yerdə qoyma, Allahım!
Divan qurub, sən hökmü ver, qana uyma, Allahım.

*

Kərəminə siğınmışaq, Sənsən ümidgahımız,
Qara çadra geyinibdi hər gələn sabahımız,
Ərşə bülənd olub daha qan ağlayan ahımız,
Uçurt, dağıt zülüm evin qərəzinlə, Allahım!
Ölç-biç vəhşi insanlığı tərəzinlə, Allahım.

*

Millətimin sinəsində şəhid ağrı-acısı,
Yandı daşnak sitəmində min-min qardaş, bacısı,
Səbirimiz tükənibdir ürək ası, dil ası,
Parçalandı Azərbaycan bir Arazla, Allahım!
Sənə bəlli vəhşiliklər, sən tarazla, Allahım!!!..

Yandıracaq dağ-daşı,
Yurdda hər vətəndaşı,
Qurumaz gözüm yaşı,
Xocalı qiyaməti...
*

Göylərdən qan ələyər,
Min il keçsə qədd əyər,
Dünyadan haqq diləyər,
Xocalı qiyaməti.
*

Ölən bacı, qardaşdı,
Yanan torpaqdı, daşdı,
Min-min qanlı başdaşdı...
Xocalı qiyaməti...
*

Sındı qolum, qanadım,
Yandım, Allahım, yandım,
Yağıya savaş andım,
Xocalı qiyaməti...
*

Zülümü düzdə qoyan,
Yalanın köksün oyan,
Haqqı dünyaya yayan
Xocalı qiyaməti...
*

Fələketlə üz-üzə,
Düşmənə qalxan, nizə,
Döndü qanlar dənizə,
Xocalı qiyaməti.
*

İntiqam, qisas deyər,
Qeyrət qapısın döyər,
Ölünçə qəlbə döyər...
Xocalı qiyaməti...
*

Yurdalar pərən-pərəndi,
Zülüm ərşə dirəndi,
Haqq haqqına ərəndi,
Xocalı qiyaməti...
*

Ağlayar kağız, qələm,
Yanar ahımdan aləm,

Əcəl can verməz ölüm,

Xocalı qiyaməti...

*

Əsir yurdun fəryadı,

Yetməz Tanrıya dadi,

Soyqırımıdı adı-

Xocalı qiyaməti...

-V-

Ey rus xalqı, gözünü aç, bax bu qanlara,

Yandırılmış, parçalanmış şəhid canlara.

Tarixlərdə yer verilmib bu divanlara,

İmperyalar millətini şərəfli etmib,

Heç bir cəllad taxtı-tacı axıra yetmib.

*

Daşnakların dəyirmanı çox su apardı,

Tanrı özü bu qanlarçın tufan qopardı,

Neçə-neçə Pyotrlar atın çapardı...

Göstər mənə tacı-taxtin şərəfin, adın,

Onları da bu dünyaya gətdi rus qadın.

*

Ey rus xalqı, Yesenin əziz övladı,

Bu gün azad ökənizdə azadlıq dadi,

Sizə-bizə yaxşı bələd faşizim adı!

Min-min ölen-itən oldu o qalmaqlalda,

Yaxşı bildik nədir o vaxt zəncirlər qolda?!

*

Bakı nefti evinizdə çırağā döndü,

Faşistlərə vuruşlarda yarağā döndü,

Vətənimin pak ürəyi sizlə döyündü...

Qanımızla, canımızla birləşdik onda,

Doğulandan ölenədək bu xalq bir donda!

*

İndi daşnak taununa yurdum gillənib,

Nə olubdu axar sellər belə lillənib?!

Andranik havalılar yenə şellənib,

Planı çizir, möhür basır o rus oğullar,

Vətənimin istiqlalın yenə boğullar.

*

Ey rus xalqı, özün ara kimdi savaşan,

Sənin, mənim silahımla həddini aşan,

Özgə yurdda vəhşi kimi gəzib dolaşan,

Oğulların hara tökür güllə yağışın?....

Bilməliyəm, bu qanlıra nədir baxışın?

*

Ey rus xalqı, sənin oğlun bu yurdu böldü,
Qarabağın axan qanı min çaydı, göldü,
Böyüdüün qansızlarla Xocalı öldü!
Bir qiymət ver əli qana boyananlara,
Daşnakların arxasında dayananlara.

*

Para ilə vicdanları satana, lənət!
Haqqı danıb vəhşiləri tutana, lənət!
Cəlladların kölgəsində yatana, lənət!
Ey rus xalqı, şirindirsə azadlıq əgər,
Pak yolunda şəhid yurdum dünyaya dəgər!

-VI-

Düyünlənən yumruğumuz silah davaya,
Bağrimizdan püsküren od qalxsın havaya,
Qan çanağı Xankəndində çevrilsin vaya!
Qurmuşuna dönsün orda şər gözü ovsun,
Əsl-i-kökü olmayanı bu yurddan qovsun.

*

Ey Vətənin oğlu, qızı, gedək səngərə,
Sipər olsun yağlılara hər dağ, hər dərə,
Diğaların qollarını gərək el gərə!
Gül qoxulu qızlarımız yağı əlində,
Qisas yurdun ürəyində, qisas dilində!

*

Eldən gələn el malını çalıb-çapdılars,
İki yüz il məmləkətə zülüm yapdılars,
Çoxaldılar mikrob təki, yolu sapdılars...
Yetər daha bu aldanış, verək əl-ələ,
Zəfər çalaq bu savaşdan gün doğsun elə.

*

Qalibiyət bizimlədir, Tanrı haqqaya yar,
Qisas deyib haray çekir namus, ismət, ar,
Azərbaycan qədim yurdsə-qurd ərləri var...
Xocalının şəhid ruhu qan bu dağ-daşa,
Zəfərlə çıx savaşlardan, ey Vətən yaşa!

*

Meşələrdə donanların ruhu eşqinə,
Xocalının yanın köksü, ahi eşqinə,
Geyin bozqurd libasını, igid, əyninə,
Əyilmeyən qürurunu göstər yağıya,
Son qoy Vətən torpağında vaya, ağıya!
*

Bunu sənə gözü yaşlı qız, gəlin deyir,
Min illərlə qılınc vuran sərt əlin deyir,

Azərbaycan adlı böyük bir elin deyir,
Vətənsizə nə seadət?! Vətənlə yaşa!
Qırılmalı zəncir, buxov, yol qurtuluşa!
Zəfərlə çıx savaşlardan, ey VƏTƏN, yaşa!!!

03-05.03.1992//Neft Daşları

DÜNYA HƏLƏ YATIR DEYƏN...

MÜƏLLİFDƏN: – Mən bu poemanı Voronejdə
ali təhsilini yarımcıq qoyub Milli Ordunun sıralarında
erməni vəhşilərinə qarşı cəsurcasına vuruşmuş və bir
ölüm-dirim savaşında əsir düşüb erməni ölüm düşərgə-
lərində başı müsibətlər çəkmiş, qeyri-adi ağıl və çeviklik sayesində
erməni əsirliyindən xilas olmuş Axsixa
Türkü, iyirmi yaşılı Səlimov Rüstəm Xalis oğluna həsr
edirəm! Qoy bu poemanı oxuyan hər bir azəri vətəndaşı
tarixi düşmənimiz, XX əsrin dəhşətli bələsi olan erməni
vəhşiliyini heç zaman unutmasın!..

I AMAN, ALLAH, EŞİT MƏNİ

Allah, Allah, ağrı-acı sinə tutmaz dağlar olub,
Sən verdiyin dünya deyil, zülümlərdən ağlar olub.
Vəhşiliklər parçalayır sinəsini zaman-zaman,
Döyür hər gün qapımızı qəfil tufan, hər ah-aman.
Allah, Allah, səcdəgahım, susub durdun bəsdir daha,
Varlığına siğindığım dözə bilməz hər günaha.
Cocuqların fəryadından zaman çəşib mil dayanır,
Torpaq yanır, milyon illik yuxusundan daş oyanır...
Yurdu savaş meydanına döndərənin cəzası yox,
İnsanlığa qənim çıxan iblislərin qəzası yox.
Əsirliliklə, köləliklə dünyaya qan-qan oxuyan,
Ətəyində min illidir ki, insanlığa tor toxuyan,
Sənin bəndən sayıb özün məbədində dua edir,
Bəşərin can kitabında şeytanın da adı gedir!..
Allah, Allah, bəndən ikən özün fələk, Rəbb sayanlar,
Əzrayıl tək can çıxarıb, bağırı üzüb, göz oyanlar-
Sənin havan suyun ilə bu dünyada kövən edir,
Cəzasız və məhkəməsiz divan qurub dövran edir.
Üz-üzədir bugün dinlər, acı ilə bəşər inlər,

Ümidsizlər, imdadsızlar, Qibləgahım, səni dinlər!..
Ölüm-qalım savaşının sonu gələn zaman hani? !
O kişilik zamanəsi üz-üzə ox, kaman hani?
Hər tərəfdə müsəlmanın torpağına qan ələnir,
Camilər də, məscidlər də yerindəcə güllələnir!..
Müqəddəs Qurani-kərim nazil oldu əlin ilə,
Mühəmməd-əleyhissəlam qanun yaptı dilin ilə!
İndi nədir bəndələrin düçər oldu zülümlərə? !
Düşüb qanlı savaşlara, tuş olubdu ölümlərə.
Bəlkə əlac eyleyəsən, baş aparır yene sitəm,
Səbirin də ölçüsü var, xitəm eylə, qana xitəm.
Quranda sən hüquq verdin hər müsəlman qız-qadına,
Bu gün sənlə danışıram insanlıığın pak adına.
Aman, Allah, eşit məni! Əsirlikdə ana, bacı,
Diddi eli yalquzaq tək bu müsibət, ağrı-acı.
Namus, qeyrət savaşlarda yağırlara sıpər olub,
Əslimizə, soyumuza min illərdir çəpər olub.
Ya öldür mən yurd qızını! Qurtulum bu fəlakətdən,
Ya qorxunun hissin apar, müsibətli məmləketdən...
Özün bəla yolla pisə uyma vəhşi, şər dəminə,
Dünya bağlı hər an sənin tük ürpədən bir himinə? !..

II

HƏYAT SIĞMAZ KÖLƏLİYƏ

Eşit, Səlimov Xalis Osman oğlu,
Oğlun olmayacaq taleyin qulu!
Səlimova Nəsiyyə Osman qızı,
Oğlunun bəxtinə düşdü bu yazı...
Ağrını, acını unudun daha,
Bir oğul taleyi qalıb Allahal!..

Xaçmaz bölgəsinin Pavlovka kəndi,
Bura haqq çıyındə bir oğul endi.
Dörd uşaq böyüdü o pak ocaqda,
Birinin taleyi qara varaqda.
İki ər böyüyüb boy'a çatırdı,
Bir qardaş çıyındə əcəl yatırdı...
Ailənin ikinci qoçaq balası,
Atanın arxası, qeyrət qalası.
Adı Rüstəmdirsə, hünəriysə Zal,
Sürünür onunla acı qeylü-qal...

Bitirdi Xaçmazda orta məktəbi,
Seçdi kişiliyə layiq o hərbi.
Musiqi təhsili aldı o illər,
Fəqət qurtulmadı ondan dərdi-sər.
Xarkovda o girdi ali hərbiyə,
Zabit kimi dönsün yurduna deyə.
Əla başa vurdu birinci kursu,
Üzləşdirdi qədər zabit bir rusu.
Bir səhər boy ilə düzülmüş kursant,
Adbaad çağırır öndə leytinant.
Gözləri çəş idi qansız ağanın,
Dili zəhər idi, hiylə yağanın.
Rüstəmin soy adın çağıranda o,
Cəllad tək dəhşətli bağıranda o,
Təbəssüm hiss etdi üzündə onun,
Dəyişdi büsbütün o insan donun.
Bir ana söyüşü yağırdı zabit,
Anlar ötüb keçdi, yer-göysə sabit.
Rüstəm təhqirə dözmədi birdən,
Sanki qüvvət aldı ürəyi Kürdən.
Özünsən sözünü çıxardı dildən.
Çıxdı oxuduğu o məktəb əldən.
O gənc taleyində acı başladı,
Bəxtin üzü döndü, onu daşladı...
Zabitlər yiğisib məhkəmə qurdular,
Ki, niyə ağanın üzünə durdu? !
Arzusu yarımcıq qovdular onu,
Təhqirə dözməyən o türk oğlunu!
Ali hərbi məktəb çıxdı əlindən,
İgid qubarlandı rüzgar yelindən.

İkiyüzillik qul zəncirləriyle,
İmperya fəlakət gətirdi ele.
Köləlik anbaan süründü bizlə,
Əsarət birləşdi gecə-gündüzlə.
Axırıncı irq tək hey sıralandıq,
Haqqımız döyüldü, çox yaralandıq.
Bizi bir-birinə düşmən etdilər.
Hissə-hissə əzib kama yetdilər.
Demədilər, nədir xalqın günahı?
Tutar haqsızları o haqqın ahı.
Sən rus zabitinin hikkəsinə bax,

«Düz aran» sosialist ölkəsinə bax.
Bir gəncin arzusun puça çıxardı,
Biləni məktəbdən küçəyə atdı!
Bəli, qul yox, xanım-zabit anası,
Zabit türk oğlundan aldı qisası.
Kölənin heç zaman yoxdur dünyası.
Çün qulun tapdanır abrı-həyası.
Kölənin hardadı küreyi-ərzi?
Bubur, köləliyin əsarət dərsi!

Dözdü gənc taleyin hər acısına,
Dərdi bildirmədi o anasına.
Üz tutdu orada ayrı şəhərə,
Döndü hər saatı, günü zəhərə.
Voronej rusun ayrı bir eli,
Onu çasdırmadı taleyin yeli.
Getdi bacısının olduğu yerə,
Doğması da etdi tuş dərdi-sərə.
Əzizə tutuldu acı xəberdən,
Dedi: Qarışıqdi yuxum da nədən?
Verdi əzizinə təsəlli bir az,
Dünya təsəllisiz bir an da durmaz!..

Rüstəm inam qatdı pak həyatına,
Girdi Politexnik instituna.
Haqqına tapınıb ireli getdi,
Yabançı ölkədə mərama yetdi.

III

ALIN YAZISINA TALE NEYLƏSİN? !..

Yeni institutda həyat başladı...
Rüstəm hər acını, dərdi daşladı,
Günləri təmkinlə vururdu başa,
Sabah nə olacaq kim bilir haşa?...

Bu an Azərbaycan savaş meydanı,
Axırdı günahsız azəri qanı!..
Yurdları zor ilə erməni aldı,
Savaş sevmeyəni savaşa saldı.
Hər gün Voronejdə qanlı xəbərlər,
Ürəyi, beyini, sinri zəhərlər.

Axsixa elinin igid, mərd əri,
Atdı təhsilini qayitdi geri.
Azəri torpağı onun da yurdu,
Hər gələn əsgərlə güclənər ordu.
Bütün diləkləri qoyub beşikdə,
Qayıtdı, can qoysun yurda keşikdə.
Hələlik bir kəsə eyləmədi him,
İşi düzəlməmiş bilməsin heç kim.
Üz qoydu yazılış məntəqəsinə.
Dedi: «Hay verilə bəlkə səsinə?»
Dedilər, təhsilin özgə şəhərdə,
İgidlik, döyümlük olmalı bir də.
Böyük çətinliklə Rüstəm savaşa,
Bir vəsiqə aldı, göz yar-yoldaşa.
Sarsıtdı ananı qəfil əndişə,
Eşidən mat qaldı bu mərd gedİŞə.
Dedilər, bəs təhsil, ah bu nə haydi?
Orda şəhidlər var, orda qan-vaydı...
Bir səninle dava ötüşən deyil,
Haqqular ki, haqqına yetişən deyil.
Bu imperiyanın fitnə-felidir,
Şeytan barmağıdır, iblis meylidir.
Bəs nədən qoydun sən öz təhsilini?
Eldə qısa etdin uzun dilini.
Rüstəm dedi: «Ana bilməyirsən sən,
Hələ rus-əfqan savaşında mən,
Getmək istəyirdim qanlı cəbhəyə,
Hər kəs alqış desin bu ciddi-səyə.
Onda uşaq idim bilmirdim düzü,
Necə maskalanıb iblisin üzü?
Soveti özümə Vətən ayırdım.
Müsəlman əfqanı düşmən sayırdım.
Sonradan anladım bu siyasetdir,
Özgə yurda girmək bir cinayətdir!..
Mənim Vətənimdir Axsixa eli,
Ordan qovdu bizi düşmənin əli.
Gürcüstan diyarı, o ana yurdum,
Nə vaxtsa bizlərə bir yana yurdum?
Vətənsiz insanın sabahı yoxdur,
Vallah, bu torpağın günahı yoxdur.
Çıxdı əlimizdən Axsixa eli,
Əsdi başımızda rüzgarın yeli.

Biz Qazaxıstan'a sürgün edildik,
Elə hissə-hissə o vaxt didildik.
Sürgündən qayıtdıq Azərbaycana,
Odur, biz türklərə ikinci ana!..
Bunu ki, siz məndən yaxşı bilirsiz,
Axan göz yaşını nə tez silirsiz?
Mən doğulmamışdım axı o zaman?
Ancaq indi məni yandırır iman...
Bu yurdu doğmadan doğma sandınız,
Bu yurdun oduyla eşqə yandınız?
Xaçmaz bölgəsinə üz tutduz o vaxt,
Sizi qovdu bura o viranə baxt!
Müşkür savxozuna pənah gətirdiz,
Yurdlu ola-ola, yurdu itirdiz.
Ana, güllələrə tuş Azərbaycan,
Bəs necə bədəndə rahat olsun can?
O yanan ellər də yurd torpağıdır,
Qəlbədə ocaq çatan Vətən dağıdır!
O vaxt əfqanları düşmən sanırdım,
Sovet vətənimə eşqlə yanırdım.
Qardaş dediyimiz xalqlar yağıdır,
Burda imperianın şər barmağıdır!
Namus, qeyrət getsə Vətən basılar,
Onun oğulları bir gün asılar.
Mən türkəm, can borcum var el-obaya,
Erməni anasın batırram vaya!
Qeyrəti gedənin isməti olmaz,
Dünyada qalası qisməti olmaz.
Bugün şəhid düşsəm, əgər torpağa,
Sabahsa Vətənim çatar növrağa.
Xeyr-dua söylə yavruna, ana,
O da bir oğulu Azərbaycana!..
Yoxluğum acısa tək sənə əgər,
Xilas olmuş yurdalar can deyil məgər? !..
Yoluma uzansın xeyirli bir əl,
Sən türk anasın, yasa batma gəl!..
Şəhid düşmüsələrin ruhu eşqinə,
Ana, tapşır məni Qurana, dinə.
Dara düşsəm, əgər bir gün ölürem,
Qəzadan qurtulsam dönüb gələrəm!..»
Ana şərafətlə quodu oğlunu,
Qəlbədə alqışladı kişi ağlını...

Üzündən, gözündən öpdü mincə yol,
Ona arzuladı şərəfli bir yol...
Rüstəm atasın da bağrina sıxdı,
Öpüb bacısını həyətdən çıxdı...
Oğlunun dalınca su atdı ana,
Baxdı arxasında hey yana-yana...
Tutub taleyi lə Rüstəm əl-ələ,
Getdi dostlarıyla görüşsün hələ...

Ey Axsixa türkү, dözdün sən divanlara,
Güllələnmiş, dağ çekilmiş şəhid canlara.
Bir milləti qırı-qırı adsız etdilər,
Dağıtdılar yurd-yuvanı kama yetdilər.
Sən də gürcü soylu oldun öz pasportunda,
Türk olaraq qaldın qəlbin dərin qatında.
Kimliyini soruşanda, türkəm, dedin sən,
Baş əyirəm bu yaddaşın qarşısında mən!..
Çoxunuzun pasportumda bu damğa gəzir...
Dərk edəndə bu həqarət qəlbləri ezip.
Yasaq olmuş adınızı unutmamışız,
Sinənizdən bu niskili heç atmamışız.
Qanun çıxdı məmləkətdə elin sürülsün,
Bu həqarət düsturunu qoy dünya bilsin!
Türk olaraq bir çoxları bu haqqı danır,
Unutqanlıq dəhşətindən ürək dayanır.
İmperyanın budur yurda çəkdiyi dağlar,
Yazılımamış tarix var ki, ağ-ağ varaqlar...
Haqqlarını dünya ilə bölgənlər sağıdır,
Bölməyənin sinəsində həqarət dağdır!..
Bu savaşa səni sürən türklüyün oldu,
Burda yurdalar dağılarda sinən oyuldu.
Qeyrətinə sığışmadı qanlı olaylar,
Anaların sinəsindən qopan o vaylar.
Gəncliyini sən qiymadın heç eyş-işrətə,
O cavanlıq həyatını atdın dəhşətə.
Əlil oldun el yolunda savaşda, qardaş,
Türklüyünü sübut etdin, ey pak vətəndaş.
Voronejdə təhsil ala bilərdin axı?
Ana yurdun atıb gedib «oğullar» çoxu...
Sənsə qərib bir ölkədən gəldin savaşa,
Bata bilməz heç bir ölüm, qan məsləkdaşa.
Bu qeyrətin qarşısında əyilsin başlar,

Ağır anda dönsün yurda qoy arxadaşlar.
Kişisiylə sayılıbdı elin ad-sanı,
Sənin kimi ər qoruyar Azərbaycanı.

IV

ƏSİRLİKDƏN ÖLÜM YAXŞI...

O qayıtdı dostlar ilə görüşdən axşam,
İstədiyi adamlara birgə etdi şam.
Rüstəmgilin evlərinə doldu el-oba,
Mərhəmətlə yandı qəlblər, dedi: «Mərhaba».
Çoxlarına nümunəydi müqəddəs addım,
Mən də onu misra-misra tarixə qatdım.
Dünya özü igidlərin qoynunda yatır,
Qəhrəmanlıq yuxusundan haqqı oyadır.
Tay-tuşuna el-obada göz oldu Rüstəm,
Bir gözəlin ürəyində köz oldu Rüstəm...
O intiqam hissi ilə coşub daşırıdı,
Uyğularda qurğuşunla qucaqlaşırıdı...
Çəkilmişdi yuxuları müddətdi ərşə,
Ona aman verməyirdi bir an əndişə!
Bu məramdan o qorxmazı qaytarmaq çətin,
Qansızına üsyən idi bəşəriyyətin!..
Dünya özü igidlərin çıynində yaşar,
Onlar ilə hesablaşar, haqla çarpışar.
O təsəlli verdi özü dosta, tanışa,
Mələklər də səcdəsinə gəldi alqışa...
Tanrıının da hüzurunda ucaldı, Rüstəm,
Teymurlardan, Çingizlərdən bac, aldı Rüstəm.

Rüstəm halallaşdı ana-bacıyla,
Qaldı can-ciyərlər ağrı-acıyla.
Gün yetişdi onu yola saldılar,
Bakı ətrafında hərbə aldılar.
Bir az təlim keçdi əskərlər burda,
Əmir geldi, bölmə o qanlı yurda...
Əsgərlər üz qoydu odlu cəbhəyə,
Haraya yetməkçin güc verdi səyə.
Zabit əmir verir, əskər müntəzir,
İnsan hay-harayı sükütu ezir.
Dağın aşırımları qarşidan gəlir,

Gecənin naləsi ərşə yüksəlir.
Bir tərəfdən duman, bir tərəfdən toz,
Gəl bù müsibəti aydınlığa yoz.
Maşınlar zor ilə dərəyə endi,
Vuruşan bir hissə cəbhədən döndü.
Dərənin dörd yanı silsilə dağdı,
Gecənin sərt üzü qara varağdı.
Dedilər, erməni əlində dağlar,
Hər kol-kos dibində bir yaraqlı var.
Atışma başladı şış qayalardan,
Sanki od yağışı yağırdı bu an.
Ölənin naləsi göyləri dəlir,
Can verən bədəndən fəryad yüksəlir.
Vurulan quş təki yere sərilir,
Pozulmuş əsəblər sim tək gərilir.
Rüstəm vuruşmadan inamlı çıxdı,
Sərrast güllesiyələ çox yağı yıldır...

Min doqquz yüz doxsan iki iyulun on yeddisi,
Düşüb əsir meşələrə qurğuşunun gur səsi.
Yer də, göy də haray çekir bu naledən alışır,
Ət bədənlər parçalanıb torpaqlara qarışır.
Havada covlan eləyən min cür söyüslər idi,
Bu Daşaltı altındakı gedən döyüşlər idi...
İsti qanlar girdabında yanın torpaq dağlıdır,
Şəhid düşən canlar nakam, haqq qapısı bağlıdır.
On doqquz yaşılı Rüstəmin sinəsində hiddəti,
Qurandan ayə dilində –Allaha ibadəti.
Güllə atan əllərinə Tanrıdan qüvvət gəlir,
Nişanına hədəf olan neçə erməni ölürlər.
Hər tərəfdən güllə-boran, dərə dardır qalxan yox.
Bu savaşın çox qanı var, ölenlərə baxan yox.
Yaxınlıqda bir beton ev qalanlara sığınacaq,
Vəhşi erməni əlində söndürülmüş bu ocaq...
On beş nəfər yaralının beş-altı avtomati,
Əsirliyə bir addımdı hər birinin həyatı.
Ucadan səs gəlir, «təslim...» sizləmi döyüşərik? !..
Sizi əsir alıb bugün, sabah da dəyişərik...
Bir-birini öldürən kim bu bələdan qurtulsun,
Diri qalan talesizdi, işgəncəyə tutulsun.
Rabitə də dağıdlılıb, yandırılıb maşınlar,
Vətən, sənin fəlakətlə torpağın var, daşın var...

Hər addimin öz hökmü car, hər ana bir ümid yar.
Sonuncu avtomatın da səsi kəsilən zaman,
Erməni faşistləri də düşdülər dağdan bu an.
Güllə sinədən ötmüşdü, beş-altı əsgər saçıdı,
Bu da alın yazısında qaralanmış varağdı.
Əcnəbi dildə danışan o muzdurlar silahlı,
Gecə aydan qaçaq düşüb, qara üzü günahlı...
Sağ qalanlar yaralıdır, qan ələnir torpağa,
Allah özü şahid olub fələk götürməz dağa,
Əsirləri doldurdular tələsik maşınlara,
Vəhşi əllər siğal çəkdi yenə qurmuşunlara...
Tez çevrildi üstlərinə qana susayan lülə.
Səpələndi şəhidlərin üstünə sərsəm güllə,
Düşdü bədbəxt girovların bəxti yeddi düyüne,
Doldurulub maşınlara dikəldi Xankəndinə...

Ey tarixim, ey Xankəndi, Nətavanın xan ocağı,
Nədən belə gül sinəni Stepanakert etdi yağı? !..
Stepanakert oldu adın bədxaxların amaliyla,
Düşmənlərin çox oynadı millətinin kamalıyla.
Övladları qəhrəmanlıq cidasını unutdular?
Yağıların səni,fəqət stepan tək tanıdlılar ?...
Niye sərdin gül qoynunu ermənin ayağına?
Allah nədən qara yazdı sənin də bəxt varağına?!..
Ey Xankəndi, parçalansın ləkələnmiş qara sinən,
Bu gün bizə yağı çıxdın, Vətən oldun, fəqət, dünən...
Cəlladları sinəsində lənətləyən əsir, Vətən,
Söylə görüm zindanında nə qədərdir ölüb-itən?!..
Əsir təki gizlətdiyin qız-gəlinin sayın söylə,
Daş-divara ismarlanmış anaların vayın söylə?!
Ey Xankəndi, susub durma daşa dönmiş dilin ilə,
Sən tarixə ləkə oldun əsir düşmüş elin ilə...
Necə lal tək durdu, fəqət namusları tapdalanmış,
İnsanlılığı ayaqlanmış, heysiyəti xirdalanmış-
Ana-bacı, yeddi yaşlı qız cocuğu qışqıranda?
O erməni faşistləri bu yurdda xalq, el qıranda?!..
Ey Xankəndi, gavurlara torpaq olub qalarsansa,
Daşnaklarla dilbir olub onlara yurd olarsansa,
Qoy ahımla parçalansın ocaq olmuş odlu binən,
Qoy göməlsün torpaqlara əbədilik qanlı sinən..!

V

ƏSİRLİYİN ALTI AYI-ALTI ƏSR

Gecənin üzündən çekilir duman,
Ərşə bülənd olub əsir ah, aman.
Havadan tütünün qoxusu gəlir,
Səhərin qorxudan yuxusu gəlir...
Maşınlar yetişir o daş qəfəsə,
Yaralı üst-üstə, nəfəs-nəfəsə.
İnsan iniltisi ərzi bürüyür,
Gecəni bir vəhşi duman sürüyür..!
Daşnak çəkməsinin tikkültəri,
Dəlir daş qəfəsi, qanlı divarı.
Sübə tezdən gətirilmiş on beş yaralı,
Atılıb məhbəsə gözdən aralı.
Rüstəm də onların içində idi,
Bu əsir düşmüsələr köçündə idi...
Yarım saatdan bir döyüür canlar,
Heç bitib tükənmir acı divanlar...

Üç yerə ayrılır erməni burda,
Onlar divan tutub illərlə yurda.
Birinci-iki əsr əvvəl gəlmışlər,
Gəldikləri günü yaddan silmişlər.
Onlar İrəvana dolmuş bir zaman,
Bilmirlər bir mərə nə din, nə iman.
İkinci-xristian alban köklülər...
Şeytana uymuşlar, şeytan görklülər...
Erməni əlində çomağa dönüb,
Əslι erməniyə yamağa dönüb...
Üçüncü-əcnəbi, pozuq dilləri,
Başlarında uçur şeytan yelləri...
Murdar erməniyə havadardılar,
Özgə torpağında yuvadardılar...
Hər üçü cəzada Köməkdardılar,
Əsirə qan etməkdə əməkdardılar.
İplə bağlanılmış lüt qız gəlinlər,
Tarlada çalışır yoxdu əyinlər.
Yerli adamların gözü önünde,
Quldarlıq dövrünün o qul günündə.
Fəryadi içində çekilib dara,

Bilmirəm, Allahım bəs baxır hara?
Əsir düşərgəsi divandı cana,
Nə olsun sədası yetmir cahana?
Məhbəsde insanlar susuz, çörəksiz,
Atılan bir tikə, fəqət ürəksiz...
Arxadan bəndlənmiş əllər kəndirli,
Daşnak məhbəsində işlər tədbirli.
Əllərsiz yeyilir it kimi qismət,
Ayaqlar altında əzilir ismət.
Hər iki gündən bir tonqallar yanır,
Kabablıq əsirlər öndə dayanır.
Gözlər baxa-baxa başlar kəsılır,
Şişlər qızardıqca inilti gəlir.
Erməni daşnaklar bişmiş kababı,
İnsan əti ilə hər dolmuş qabı,
Yollayır məhbəsədə əsir canlara,
Ləzətlə baxırlar bu divanlara...
Yeməyənlər yeni əzaba tuşdu,
Kabablıq insan yox, sanki bir quşdu!
İnsan bişmişiyələ hava dağlanır,
Ətrafda yol-iriz, torpaq yağılanır.
Vəhşi ermənin yaptığı zülüm,
Bir gün millətinə gətirər ölüm...

Deyirlər eradan çox-çox əvvəllər,
İnsan əti yeyən var imiş ellər.
Savaşda qaliblər məğlubu tutar,
O gur tonqalların içində atar.
Süfrələr açılar, tuluqlar gələr,
Qalib şərəfinə sağlıq yüksələr.
O vəhşi tayfalar hey zaman-zaman,
Allahın hökmüylə qırılıb yaman...
Bəlkə ermənilər onlardan qalib?
Heyvani hissələrə böylə alçalıb!..

Özünə qəsd etmək müşkülli bir iş,
Bunu etmək belə müqəddəs gedis.
Fəqət əl-ayaqlar iplə bağlanıb,
Üzlər, açıq yerlər min yol dağlanıb.
İplə bir-birinə bağlı əsirlər,
Gözətçi əlində iplə gəzirlər.

Rüstəm bu vəhşətə dözüb susurdu,
Hər acı naləyə qulaq asırı.
Yarım saatdan bir döyüldürdü, o,
Sanki hissə-hissə üyülürdü, o.
Sordular, ey əsir, millətini de?
Hansı hissədənsən heyətini de?
Ölünçə döyüldür o daş məhbəsdə,
Vəhşilik görürdü hər döyen kəsdə.
Sanki ermənilər insan deyilmiş,
Ah, insan olmaq da asan deyilmiş...
Uşaqkən idmana həvəsi olmuş,
Bu da taleyindən keçən bir yolmuş...
Vəhşilər cürbəcür qisas almaqçın,
Açırdı əsirin bir an qol-qıcıq...
Bıçaqla, bıçaqsız döyüş səhnəsi...
Bitib-tükənmirdi ölüm təhnəsi!
Qaliblər məğlubu öldürməsəydi,
Qalib olduğunu bildirməsəydi,
Ya başı kəsilib qəltən olurdu,
Çapılmış əl-qolu qanla dolurdu.
Rüstəm gücü ilə düşdüyü darda,
«Bokşçu» ləqəbi qazanır orda.
Qaçış qurtulmaqçın Rüstəm bir gecə,
Planlar arayır nə edim, necə?
Çıxır o suyolu bəhanəsiyle,
Oynayırla taleyin boş xanəsiylə...
İpinin almışdı qarovul ələ,
Nəfəsin qismışdı, can gəlmış dilə.
Əsir yoldaşıyla sözləşmiş çoxdan,
Allah xoşbəxt anı yetirsin yoxdan.
İti dişleriylə kəsib ipini,
Yixır ayağına daşnak tipini...
Vurub qarovulu, alır silahı,
Köməyə çağırır qadir Allahı.
Tökülür haraya daşnak itləri,
Yuxudan ayıldır səs zabitləri.
Tutulub təzədən düşür zindana,
Boyanır bir daha qəfəslər qana...
Onunla qaçana verilir silah,
Rüstəmi öldürsə azaddır sabah.
Əsir avtomatı tuşlamır ona,
Erməni yenə də əl atır qana.

Rüstəm heç yağıdan diləmir aman.
Yandırır bu səhne düşməni yaman.
Hər ikisi yurdun mərd vətəndaşı
Dosta əl qaldıran sayilar naşı.
Gülləni boşaltmış demə erməni,
Bu imtahan imiş əsirə, yəni.
Sonrasa güldüler vəhşicəsinə,
Ormanlar oyandı daşnak səsinə!
Ah, növbə Rüstəmə yetişən zaman,
O da rəqibinə eylədi aman.
Dedilər: Siz necə insansız, söylə?
Ölürsüz satqınlıq etmirsiz böylə?
Güllələr olsayıdı indi yox idiz,
Çökmürsüz ölümün qarşısında diz...»
Qəhqəhe çəkdilər dəli sayağı.
Fikrini dəyişdi bu zaman yağı!..
Qaldılar əsirlər şəstlə göz-gözə,
Lal baxış dəyərdi min kağız sözə...
Qorxaq olan saydır ölüb-itənə,
Nə düşmənə lazım, nə də Vətənə!..

Səhər ötüb keçdi, qaranlıq gəldi,
Gecənin harayı ərşə yüksəldi.
Rüstəm atılmışdı o daş qəfəsə,
Açıdı gözlerini o qəfil səsə.
On altı yaşında bir gözəl qızı,
Atdılardan içəri əsir yalqızı.
Dedilər: «Peşkəşdi bu gecə sənə,
Səhərsə qaytarıb verərsən yenə...»
Siğındı bir künçə əsir qızcağaz,
İçində ürək yox, yanıqlı bir saz.
Qorxu əzabları didir köksünü,
Tanrıya yetməyir bədbəxtin ünү.
Qoşa hörükleri döyür topuğun,
Sanki unudubdu o qız olduğun.
Rüstəm qəzəb ilə süzdü gözəli,
Uzaqda dayandı dəyməsin əli.
Qız dedi:-yovuğa gələrsən əgər,
Sən mənim namusum deyilsən məgər?
Bir an yoxluğuna fərman verərəm,
Ağlayan könlümə səhman verərəm.
Səni öldürməyə ixtiyarım yox,

Sənə dəysəm, demək kişi arım yox.
Sabahın yetməsin gözlə bir qədər...
O daşnak alçağın məramı hədər.
İki gün atıldı qız bu otağa,
Rüstəm öz qeyrətin çəksin yatağa...
Üçüncü gün gözəl bıçaq köynəkdə,
Ölümələ danışır əsir ürəkdə.
Atılır yenə də o daş qəfəsə,
Rüstəmin önünde o, əsə-əsə,
Yeridir bıçağı öz ürəyinə,
Sərt zərbə işləyir düz kürəyinə...
Çökür «bokusçu»nun ayağı altda,
İsmətin saxlayır, fəqət həyatda!
Baş əydi Rüstəm qızda qeyrətə,
Qızılıq ismətinə pak sədaqətə.
Özünü öldürmək istədi Rüstəm,
Qurtulsun, nəhayət bu acı sitəm.
Bu an töküldülər daşnak heyvanlar,
Yenidən başladı acı divanlar.
Bıçağı aldılar əlindən onun,
Sonu qanla bitdi acı oyunun.
Səndə pullar yatır dedilər ona,
Qazana bilmərik qəsd etsən cana.
İgidsən, məğrursan dəyanətin var,
Biz gözəl bilirik nə niyyətin var?
Cana qəsd etməyə eyləmə meyil,
Ölüylə diriyə qiymət bir deyil.
Milyona satarıq səni qəm yemə,
Mərdliyə diz çökmüş daşnak da, demə.
Paraya satılır canlılar, İlahi,
Nə vaxt sona yetər qanlılar, İlahi?

Bir qan ocağından alıb Rüstəmi,
Başlanır əsirə Şuşa sitəmi.
Şuşa, Vətənimin əsir balası,
Satıldın, yurdumun hünər qalası.
İndi yaraların yəqin qan sizir,
Qara taleyini daşnaklar yazır.
Azəri övladı qoynunda əsir,
Qapını açmağa daşnak tələsir.
Sən necə qayırsan əsir oğluna?

Zənciri salırsan dağlı qoluna.
Burada əzablar başlanır yenə,
Döyüür Rüstəm, hey dönə-dönə.
Qaçib qurtulmaqçın bu daş zindanı,
Əsir düşünürdü bir gözəl ani.
Gecə gözətçiydi erməni qızı,
Fələyin yox idi bircə ulduzu...
Qarovul yoldaşı çıxdığı zaman,
O, daşnak qadına vermedi aman.
Rüstəm qeyrətinə əsir olaraq,
Bir yüngül zərbəylə yerə salaraq,
Daşnak artığını o öldürmədi,
Gələn gözətçini, fəqət görmədi.
Zənn etdi qurtula bəlkə də canı,
Necə ağladarmış həyat insanı.
Yenidən tutulub atıldı künçə,
Zəncirlə döyüldü Rüstəm ölüncə!..

Bir səhər əsirlər dolu maşında,
Yol gedir bu anda yoxuş başında.
Daşnak dəstələri üz-üzə durur,
İrəvan daşnağı bir pusqu qurur.
Götürüb satmaqçın bu əsirləri,
Elə bir-birindən gizli sırları.
Alıb əsirləri Noyanberyana,
Güllələr səpildi, sanki hər yana...
Döndü qurğuşunlar bu an leysana.
Cəllad vəhşi kimi baxır insana.
Artaşak məhbəsi bir acı zülüm,
İzləyir Rüstəmi anbaan ölüm...
Lakin ümidiñi üzməyir yenə,
Zindandan qurtulmaq gəlir eyninə.
Yaralı ayağı çirkdən qurd salıb,
Eybəcər həşərat orda yurd salıb.
Bit içində bədən artıq müddətdi,
İnsanlıq adına bu müsibətdi...

Dekabrin onu soyuq qış günü,
Yandırır adamın ləp iliyini.
İgid bir əsirlə sözleşir Rüstəm,
Bir gün verilməli bu zülme xitəm.
Gəncə mahalından olan o əsir,

Adı Polad idı, qəlbin dərd kəsir.
O dedi: « Polada bil ki, bir axşam,
Ağlımız olmalı zülmət üzən şam.
Qaçmali canımız qurtulmalıdır.
Yağı bağırna qəm çatılmalıdır.
Gəncə mahalının igid balası,
Bu zindan düşmənin hiylə qalası.
Ya bədən torpağa qatılmalıdır.
Ya qorxu ağıldı atılmalıdır.»
Dilində Qurandan ayələr deyir,
İçində öz kişi qürurun öyür.
Soyuq qış gecəsi gəlir, nəhayət,
Anbaan dəyişir, sanki vəziyyət.
Rüstəm suyolu bəhanəsiylə,
Haylayır daşnakı məğrur səsiyle.
Onlar uzaqlaşır dəmir məhbəsdən,
Alır qarovuldan silahı pəsdən,
Öldürür səsini içində boğur,
Əsirin bəxtinə bir həyat doğur.
Əsir yoldaşın da dartır özüylə,
Qaçıır sis-çovğunlu bu yer üzüylə...
Dizəcən qar yerdə, şaxtasa qanlı,
Qış özü bir yağı, hökmü divanlı.
Əsir yaralını kəsir rüzigar,
Dəmiryol uzanır, talelər ögar.
Rüstəm siyasətlə öyrənmiş yolu,
Haraya aparır onu sağ-solu..?
Türkiyəyə getsə rusdu sərhəddə,
Naxçıvan yolunda erməni kənddə.
Üz qoyur İrəvan səmtinə sarı,
Bizi axtarmazlar yağılıar, barı,
Öylə zənn edərlər ölmüşük çoxdan,
Bu qismətsə, Tanrı yol verər yoxdan.
Əsir yoldaşından gizlədir bunu,
Qarşı İrəvana yol olduğunu.
Rüstəm elə zənn edir Polad bilməyir,
Poladsa ağrıyla sərt gülmüsəyir.
Deyir ki, bu yola bələddəm çoxdan,
Bizi qorxutmasın nə ölüm, nə qan.
Qarın içi ilə gedir əsirlər,
Soyuğun gücündən tır-tır əsirlər.
Biri o birinin belinə sinir,

Yollar uzandıqca canlar işinir.
Rüstəmgil şəhərə yetişən zaman,
İnam hissi ilə alışdı bir an.
Şaxtadan qızarıb yorğun üzləri,
Əsir müsibətdən zəif dizləri.
Vağzala yetişir bu iki əsir,
Əcəldən qaçmağa, sanki tələsir.
İravan vağzalı adamla dolu,
Qar-çovğun basıbdi hər addım yolu.
Tiflis qatarına qalır üç saat...
Necə də şirindir, İlahi, həyat,
Anbaan ölümlə üzbeüz canlar,
Uzun yollar boyu keçirib anlar.
Yaralı ayağın Rüstəm unudub,
Hər addım hava yox, sanki qan udub.
Onlarla yol gedir yenə təhlükə,
İndicə tutularlar, indicə, bəlkə...
Birtəhər saatlar ötüşüb keçdi,
Əsirlər hər anı, sanki qan içdi...
Qatar ağır-ağır döndü vağzala,
Rüstəm göz gəzdirdi o uzun yola...
Dedi piçiltıyla Polada bu an,
“Səni kim dindirse dinme heç zaman.
Mən rusun dilini bilirəm sərrast,
Mənə diqqət ile indi qulaq as,
Danışarsan haçan çatarıq yurda...
Yadından çıxarma «lalsan» sən burda.
Poladin Rüstəmə artdı ülfəti,
Qopdu yağıllara qəlbdən nifrəti.
Dedi: «bu etibar heç vaxt solmasın.
Haqqa tapınanlar darda qalmasın.»

Qatar dayanan tək qarışdı ara,
Onlar adamları tez yara-yara,
Rüstəm yiğisdirib özünü bir an,
Sanki damarında buza döndü qan.
Durub bələdçiylə bu an üz-üzə,
Dedi ki, bilet yox, rəhm eylə bizə.
Maşını qəzaya saldıq yol üstü,
Axşamdan yoldayıq halımız pisdi,
Tiflisdə doğulub böyümüşük biz,
O Allah eşqinə kömək edin siz...

Bələdçi yaşılı bir gürcü qadını,
Yaxşı ki, sormadı onun adını,
O, başıyla keçin dedi onlara,
Sanki günəş doğdu yorğun canlara...
Bir təhər özlərin qatara saldı,
Sanki gözlərində həyat ucaldı.
Ümidsiz ciblərin yoxdu parası,
Getməli, onların nədir çarası?
Tiflis qatarında min cür zülümlə,
Addımı izləyən müdhis ölümlə-
Yol gedir qaçanlar Tiflisə sarı.
Necə də uzanır saatlar barı...?
Salonda cürbəcür hər yad sıfətlər,
Anbaan təhlükə, qoxunc silqətlər.
Sanki kölge təki izlər onları,
Ağır anlar yetmir, əsir canları?!..
Rüstəm rus dilində təmiz danışır,
Hər gözə, baxışa soyuq yanaşır.
Hər onu sayanla qaynayıb daşır.
Qəlbədə həyat eşqi zirvelər aşır...
Qatar yetişəndə Tiflisə, heyhat,
Hər iki sinədə döyüñür həyat...
Çəksə də işgəncə, sitəm başları,
Gözlərdə parlayır sevinc yaşları.
Necə də şirinmiş azadlıq, barı?
Canlardan geridə qaldı ah-zarı...
Üç gün vağzaldaca qaldı qaçanlar,
Qorxulu, narahat hər keçən anlar.
Qəfil yaxınlaşış bir sürücüyə,
Əsirlər qaçıdırın dedi, gürcüyə.
Heç nə soruşmadı gürcü onlardan,
O dəhşətə düşmüş yorğun canlardan.
Sanki üzün aldı çəhrayı bir qan...
Salaraq əlini cibinə bu an,
Əvvəl əlli manat, sonra yüz manat,
Dedi: « Məndən sizə hədiyyə, barat. »
Azəri ünvanı verdi onlara,
Sizə kömək olar düşsəniz dara.
Allah gürcüdəki o pak insanlıq,
Çətinə düşənə bu canyananlıq,
Kövreltdi onların lap ürəyini,
Qəlblər alqışladı, haqq mələyini.

İnsanlıq var imiş dünyada barı,
Bir işiq közərdi həyata sarı...
Dükandan aldılar tələsik çörək,
O isti təamdan tez-tez yeyərək...
Onlar inanmadı xoşbəxt anlara,
Bir hərarət çökdü, o ac canlara!
Aclıqdan saralan üzlər nə çəşqin?
Əsirlər baxırdı ətrafa şaşqın.
Dükanda olanlar ele heyrətlə,
İşdən xəbərsizlər bir həqarətlə...
Süzürdü eyhamla bu insanları,
Ürəyi yaralı, bağrı şanları.
Kim-kimdən xəbərdar həyatda barı?
Fələk ovudarmış hər ahi-zarı...

Əsirlər üz tutdu bazara tərəf,
Deyəsən bəxtlərdən açılır kələf.
Uzaqdən eşidib türk ləhcəsini,
Azəri qarının qıvrıq səsini-
Onlar yol aldılar o səs eşqinə,
Şükür eylədilər imana, dинə.
Poladla Rüstəm döndülər birdən,
Ağızda sözləri öc aldı dürdən.
Daşnak məhbəsindən qaçmışlıq, ana,
Bu səs qəlbimizə gur işiq, ana.
Qarı ağlayaraq dedi: « İgidlər,
Məni ovsunladı sizdəki hünər.
Bir gün ermənin zülmü də ener.»
Gürcü qadınları kənardan baxır,
Tənəli baxışla yanıdırırb yaxır.
Elə Rüstəmgilə, fəqət bu anda,
İnanan da oldu, inanmayan da.
Bə'zisi dedi ki, onlar dilənir,
Haqsızlıq olanda haqq güllələnir.

Azəri insanı, ayıl yuxudan,
Qurtar həyatını qara-qoxudan.
Qardaşa məhəbbət hissiylə yaşa,
Bəsdir, taleyimiz toxundu daşa.
Canı canımızdan kömək umursa,
Yolunun üstündə ümidlə dursa,
Sən aç qollarını öz qardaşına,

Bəsdir, müsibətlər gəldi başına.

Nəhayət qatarın vaxtı yetişdi,
Üç gün üç il kimi gəlib ötüşdü.
Qatar tələsirdi Bakıya sarı,
Əsirlər yuxusuz gecənin tarı.
Yeməklər tökülüb üstünə mizin,
Can deyib, silən çox ağlayan gözün!
Qəlbi nifrət ilə döyünen də var,
Kişilik haqqıyla öyünən də var.
Qatar xəbərsizdi bu acılardan,
Aparırdı iki əsiri dardan...!
Artıq yaxınlaşır Gəncəyə qatar,
Üzlərdə səadət böyük büsət var.
Ayrılıq məqamı yetişdi bu dəm,
Polad öz dostuna baxdı gözü nəm,
Rüstəm bir ah çəkdi, titrədi aləm.
Gözündən süzüldü ağrılı bir yaş,
Dedi: «Salamat get evinə qardaş.»
Qatar köks ötürüb çatdı Gəncəyə,
Onlar bir-birinə can deyə-deyə,
Polad Rüstəmdən ayrıldı getdi,
Doğmasın, yaxının xoş-xürrəm etdi.

Ayrıldı Vətəndə əsir cavanlar.
Ötdü o dəhşətli, ağrılı anlar.
Rüstəm əl edirdi öz yoldaşına-
Deyirdi, salamat dön dam-daşına...
Onun qəlb ovudan piçiltiləri,
Boğurdu zülmətdən doğan ah-zarı.
Gecənin bağrında ay bir piyalə,
Ulduzlar çəmənə düzülmüş lalə.
Asiman içində tacı-taxt qurub,
Zülmət bu nəş'ədən boynunu burub.
Rüstəm pəncərədən seyr edir bunu,
Yenə həyat eşqi çağladır onu.
Unudur bir anlıq ağrı-acını,
Yandırır atəşə könül sacını.
Düşünür gelmişdi şərlə savaşa,
İndi əsir adla dönür dam-daşa!
Bu ağrı yandırır qəlbini pəstdən,
Dişini qıcıyr ağrıya qəsddən,

Deyir, can tərk etmib nə qədər təni,
Ölünçə bu əzab üzəcək məni...
Son mənzilə qədər borcluyam yurda,
Yağı nə edəcək, qurd oğlu qurda?!..

Qatar uzaqlaşır, onlar ayrılır,
Bu qədər ah görən canlar ayrılır.
Sinələrdən qopan sonsuz ah-vayla,
Salonda sevincli o hay-harayla,
Görüşə aparır Rüstəmi qatar,
O bu səadətdən de necə yatar?
Ürəkdə arzular coşur vüsətlə,
Qatarsa Bakıya gedir sürətlə...
Uzaq mənzillərdən qayıdanları,
Vağzalda gözləyir oz dostu-yarı.
Onun gəlişini kimsə bilməyir,
Bir anın sevinci dünyaya dəyir.
Qatar axşam üstü çatır Bakıya.
Rüstəm can ağrısın qatır Bakıya.
O son mənzilinə yetişir qatar,
Rüstəm bu anları necə unudar?..

Bakı, Vətənimin ümid qalası,
Tökülən qanlardan canından ası.
Oyan, pişvazına bir oğul gelir,
Sənin intizarın bağrını dəlir.
Odlu nəfəsinlə isit köksünü,
Mirvarilər saçan parlaq əksini.
Şölet üreyinə qoy işiq saçsın,
İlahi qapısın xeyirə açsın.
Açılsın bəxtindən həsrət düyüünü.
Oxşa təsəllinlə yorğun beyini...
Ayaqdan aldığı ağır yarayla,
Ömründən silinməz qanlı harayla,
Minir avtobusa o həyacanlı,
Saatlar ötüşür, sükütu anlı.
Xaçmaza tələsir əsir indicə,
Qəfil evlərinə o dönsün necə? !
Rüstəm yaxınlaşır yaşılı kişiye,
Onun gəlişini çatdırınsın deyə.
Danışır başına gələn əhvalı,
Tutulur kişinin o saat hali.

Deyir, oğul, gedək aparım səni,
Yamanca sarsıdı bu halın məni.
Baisin evini yixsin Yaradan,
Götürsün şeytanı Allah aradan.
Əsirlilik həqarət, ayrılıq acı.
Tanrı özü etsin bize əlaci.
Deyir, oğul, mənim adım da Murad,
Edərəm atanı, ananı çox şad.
Sizin olduğunuz qonşu kənddənəm,
Alma ürəyinə kədər, qüssə, nəm
Bilirəm dözməzlər qəfil gedişə,
Bu xəbərdən doğar min bir əndişə.
Səninlə evnizə birgə gedərik,
Ata, ana qəmin biz yox edərik.
Avtobus Xaçmaza gelib yetişir.
Onlar maşından da birlikdə düşür.
Taksiyə oturub gedirlər kəndə,
Zaman hər bir anı salırkı bəndə.
Vaxtin dar sütunu gəlib yetişdi,
Rüstəm Murad ilə taksidən düşdü.
Öncə bibisinə xəbər apardı,
Yazılıq bu soraqdan tufan qopardı.
Yixıldı Rüstəmin ayaqlarına,
Şükür edir fələyin soraqlarına...
Hələ gəlişini bilməyir ana,
Bu acı mənzərə qalsın bir yana,
Rüstəm bibisinin könlünü alır,
Muradı qohumlar tez yola salır.
Bu müjdə yayılır bütün kənd boyu,
Qaldırır yuxudan bütün kök-soyu.
Bu işdən sevincək aramsız gecə,
Rüstəmlə şadlığa batıbdı necə? !
Xəbər çatdırıldılar anaya bu dəm,
Bu anı yazmaqdə acizdir qələm.
Ana tutulubdu qəfil xəbərdən.
Zənn edir oğulu çıxıbdı əldən.
Rüstəm xəyal kimi gəlir, ah ona,
Ana çəşqin-çəşqin baxır oğluna.
Nə üzündən öpür, nə söz danışır?
Ürəyi üzülür, varlığı şaşır...
Oğul deyir, ana, bir söz desənə?
Gelişim bir sevinc vermədi sənə?

Niyə siğinmirsan bu dəm köksümə? !
Bəlkə yad olmusan indi eksime?
El-oba tökülüb bu səsə, ünə,
Niyə sevinmirsən, anam, bu günə?
Birdən, yavrum, deyə hönkürdü ana...
Bu fəryad yayıldı, sanki cahana!..
Çəkdiyi zülümdden qocalmış qadın,
Qorxur çəksin belə Rüstəmin adın.
Bu bir həqiqətmi, yoxsa yuxumu?
Dərdlərdən doğulmuş acı qorxumu?
O qəfil gəlişdən sarsılan ana,
Titrək baxışlarla çox baxır ona.
İnanmir oğlunun sağ olduğuna..!
Şükürlər edir ki, bu xoş çağına...
Rəbb rəva bilmədi oğul dağına...
Atasa, axtarır oğlu dağ-daşda,
Deyir: «bəlkə oğlum ölüb savaşda...»
Ananın gözündə həyat işığı,
Evinə dönübdü qəlb yaraşığı...

Çox gəzdi dağ-daşı o Xalis kişi,
Axırda barışdı haqla gərdisi.
Oğlunun sevdasın başından atdı.
Bir neçə gün keçdi ata qayıtdı,
Hansı savaşdasa zənn etdi öldü,
Dərd ata qəlbini ikiyə böldü.
Bir xeyli darvaza ağızında kişi,
Dayandı, bitmədi bu can gərdisi...
Necə xəbər versin indi bu dərdi?
Anaya müsibət – itqinlik dərdi.
Rüstəmin atası o, Xalis dədə,
Girdi darvazdan evə bu vədə.
Həyətdə bir xeyli adamı gördü,
Həyacan qəlbinin içini gərdi,
Zənn etdi Rüstəmin meyidi gəlmış,
Bağrını bu an da fəqanlar dəlmış...
Ərinin gəlişin duyub Nəsiyyə,
Qopartdı sinədən sevincdən qiyə.
Oğlumuz qayıdır dedi, a kişi,
Bizim xeyrimizə fələk gərdisi.
Niyə dayanmısın bir odaya gir?
Daha ocağımız şölələnsin gur.

Hövlanak yüyürdü ata içeri,
Hicrana yük sinə aylardan bəri-
Ağrıyla qarışq fəğan qopartdı,
O, özün oğlunun üstünə atdı...
Qollar bir-birinə dolaşib qaldı,
Xalis kişi oğlun köksünə aldı.
Göz yaşı axıtdı evdə olanlar,
Necə dəhşətliydi, Allah, bu analar?!..

VI

ƏZİZİM, VƏTƏN-ŞİRİN...

Müharibə anaların sinəsini parçalayan bir ac qurdu,
Çox gözlərin çeşməsini zülümüylə o qurutdu.
Gözü yolda qalanların naləsindən fələk ağlar,
Sinələrə çəkilibdi savaşlarda min-min dağlar...
Nədir belə insanların istekləri, diləkləri?
Ölənədək niyə sakit olmur o ac üzəkləri?
Vəhşiliyin zirvəsində oturana insan dedik,
Min illərdi bir-birini vəhşilər tək çapıb yedik.
Türk ətini kabab edib kam alanın adına bax,
İnsanlığın pasportunda erməni övladına bax.
Bu qanlarla, zülümlərlə yatır hələ bu gün bəşər,
Başımızın üstündəcə üz-üzədir xeyirlə şər.
Tanrı bizi bir-birinə qırdıraraq qisas alır,
Bu divanlar zəhmi ilə səyyarəyə kölgə salır.
Ey insanlar, qaydırın bir Allahın pak qucağına,
Baş əyib səcdədə olaq İlahinin ocağına...

Gecəni yatmadı qohum, əqraba,
Tökülüüb gəldilər qonşu kənd, oba.
Şübhəli, şübhəsiz gözlər alışır.
Məramlar, diləklər, qəlblər çarpışır.
Hamı sualları yağıdırır ona,
Rüstəm cavab verir, hey yana-yana.
Dedilər: « bir bize söyle sən necə?
Böylə, sahib oldun sehirli gücə?
Daşnak caynağından necə qurtuldun?
Bəlkə, yağıllara sən də satıldın? »
Rüstəm suallara verdi cavabı,
Hamının heyrətdən kəsildi tabı...

Gecəni Rüstəmin ağrısı artdı,

Yaralı ayağı cana od çatdı.
Səhər bu dərd oldu ata, anaya,
Yığışır getdilər xəstəxanaya.
Xaçmazda olundu xeyli müalicə,
Çürüyən ayağı sağalsın necə?
Rüstəm gülmüsərdi hamiya üzdən,
Feqət yaraları keçmədi üzdən...
Kəsdilər ayağın dizinə qədər,
Belə yazdı ona yəqin ki, Qədər.
Sağalıb çıxanda artıq şikəstdi,
Üstündə fələyin yelləri əsdi.

Ürəklə ağılın pak birliyində,
Təslimlik aktı var əsirliyində!
Rüstəmgil, ağılın fövqündə durdu,
Amansız düşmənə tələ də qurdu.
Bir neçə yağını qətlə yetirib,
Qaçaraq, qarda da izi itirib...
Özləri özlərin xilas eylədi,
O qarı düşməni qana bələdi.
Mötəbər yerlərə çatdı bu səda,
Birində insaf var, yüzündə əda.
Suallar suala calandı getdi,
Hər söz milyon kərə hallandı getdi.
Onu dindirenlər zaman oğludu,
Böyük qanunların kiçik quludu.
Xətrinə dəyidilər, alışdı sinə,
Hey zərbə vurdular dağlı köksünə.
Sözlər söynəlliidi onun eksinə.
Feqət, o vicdanı qarşısında pak,
Namusun, qeyrətin yolunda həlak.
Kişilik gətirdi onu bu yurda,
Əsir düşdü, feqət qalmadı darda.
Ürəyində Quran, dilində aye,
Bağlandı Məkkəyə, o, Kərbəlayə.
İslama inamı yardımçı oldu,
Hər din Yaradana uğurlu yoldu...
Bizi bu dünyaya gətirən Allah,
Rüstəmlə Polada oldu qibləgah!
Ölümün əlində cürət doğuldu,
Ağilla şeytanın cismi boğuldu.

Getdi Voronejə arzuyla Rüstəm,
Yarımçıq təhsilə eylədi xitmət.
Yenidən düzəldi o inistuta,
Təzədən atıldı qaynar həyata...

Rüstəmin çəkdiyi müsibətləri,
Mənə söylədiyi həqiqətləri-
Yazdım ki, şahid tek qalsın cahana,
Başı zülüm çekmiş Azərbaycana...
Bu dastan bəşərin hesabı olsun,
Daşnakların ölüm kitabı olsun!
Bu Rüstəmlərin son əzabı olsun...!

Əslini, soyunu itirən, xalqım,
Üstündən ad-sanı götrülən, xalqım,
Qayıt, Tanrı qoyan haqq dərgahına,
Baş əy qüdrətinə, pak Allahına!
Sabah qalibiyət bizim olacaq,
Dünyada Tanrının hökmü qalacaq...
Allah savaşlarla bizi sınayır,
Qorxağı fələk də, vallah, qınayır.
Cismi kabab olmuş ruhları səslə,
Atıl savaşlara köklü həvəslə.
Rüstəmlər qalacaq Azərbaycana,
Onlar bir tarixdir qanlı dövrana!..

18-20.06.1993//Neft Daşları

BURDAN BİR ATLI KEÇDİ...

*Ahil vaxtında yurd-yuvasından məcburən
qovulmuş, Xızıya pənah gətirmiş və yurd
xiffətindən dərdə düşüb vəfat etmiş dağ
cüssəli Vəliyev Qasım Hüseyn oğlunun
müqəddəs ruhuna!..*

I

Burdan bir atlı keçdi...
Dona çayından içdi,
Bağçasında, bağında,
Əkdiyini yad biçdi!..

Aman, Ləlvər dağı, ellərin cəmi,
Harda ocaq saldı, haraya düşdü?
Yurdların bir olan, gur olan dəmi-
Fitnəyə, felə, qaraya düşdü.

*

Niyə Nuh gəmisi gəlmədi Qafa?
Yurdlar sahibinə etmədi vəfa,
Millət cəfa çəkdi, yad gördü səfa,
Köchəköç, qaçhaqaç araya düşdü.

*

Tarix unudarmı o qanlı çağrı?
Dərddən ürəklərin əridi yağrı,
Düşmənin vurduğu o sinə dağı,
Yenə yara üstdən, yaraya düşdü.
*

İrəvan, Zəngəzur, Qaf, Göyçə talan,
İki yüz il dolaşır dünyani yalan,
Ey Vətən, didərgin azəri balan,
Hara qovladılar, oraya düşdü?
*

Niyə içimizin sönübüdü kini,
Cihad'a çağrıır o İslam dini,
Dünyanın iblisi, şeytanı, cini,
Bizim yurd-yuvaya, saraya düşdü.
*

Sınaq yarışımı, Allah, mərdlərə?
Qol-qanad verirsən hey naməndlərə,
Çarə arayarkən biz bu dərdlərə,
Zülüm də, ölüm də çaraya düşdü.

II

HANI AXTALA...?

Müddətdi olubsan elindən uzaq,
Necə gəzdirirsən vayı, Axtala?
Kəsibdi başının üstünü sazaq,
Qanlıdır o Dona çayı, Axtala!
*

Hanı, o dağların düzleri, hanı?
Çəsməsi çağlayan gözləri hanı?
Sönmüş ocaqların közləri hanı?
Necə unuduldu sayı, Axtala?
*

Bağında bülbülün dili kəsildi,
Sazında siminin teli kəsildi,
Türkün beli sindi, eli kəsildi,
Hanı o dağların yayı, Axtala?
*

Suyundan içdiyim o buz bulaqlar,
Atımı sürdüyüm o göy yaylaqlar,

Yağının əlində qalan oylaqlar-
Niyə eşitməyir hayatı, Axtala?

*

Mənə söylədilər yurd et Xızını,
Yayın yaylaq eyle, oxşa yazını,
Dindir dərdə düşmüş teli sazını,
Vur başa hər günü, ayı, Axtala.

*

Dünya hürr deyirkən hey millətlərə,
Biz niyə tuş olduq de zillətlərə?
Bu qoca vaxtımda bu minnətlərə-
Qalmadı könlümün hayatı, Axtala.

*

Atla dolaşdığını gədiklər hanı?
Kabablıq etdiyim əmliklər hanı?
O haylı, harayı şenliklər hanı?
Hanı o xoş bahar ayı, Axtala?

*

Gəzdikcə Xızıda çölü, çeməni,
Ürəyim unuda bilməyir səni,
Bilirsən, qubarın yandırır məni,
Yoxdu o yerlərin tayı, Axtala!..

Bu ahlar içində çırpınan qoca,
Haqqına könlündən açıbdı baca.
Fəraqı dilindən könə yaxılır,
Köksündə elə bil şimşek çaxılır.
Bütün canı ilə titrəyir, əsir,
Ruhu o yerlərə yenə tələsir.
Bumbuz əllərində hərarət gəzir,
Allaha ömründən isteyir nəzir.
Bir də o yerləri dolaşmaq üçün,
Bu eşq alışdırır könlünün için.
Ona qərib gəlir Xızı dağları,
Unuda bilməyir ötən çağları...

III

BU PAYIZ QANLI GƏLDİ...

Bu payız qanlı gəldi,
Yaman divanlı gəldi,
Yurdundan perik düşən,
Köynəyi qanlı gəldi.

Min doqquz yüz səksən səkkiz-soyuq noyabır ayı,
Qalxır ərşə haray deyən anaların ah-vayı.

*

Yüz ildi ki, köçəköcdü Zəngəzurdan, Qafandan,
Ələsgərin eli Göyçə silindimi cahandan?
O gündən ki, rusların şər ayağı dəydi yurda,
Babamiza nökər olan erməni döndü qurda.
O tayqlaç Andranik də at oynatdı bir zaman,
Qonaq oldu hər mənzilə nalə, qırğın, ah-aman,
Anaların, bacıların namusu tapdalındı,
Ocaqların odu söndü, üstünə su calındı.
Məzarlığa döndü ellər bir əsirdə min kərə,
Qana döndü axan sellər, qanlı oldu hər dərə...
Vətən oğlu, sinən yansın bu ellərin ahına,
Şəhid olmuş babaların, nənələrin ruhuna-
Baş endirib, silah götür qisasını al daha,
And verirəm Yaradana qoyma qalsın sabaha.
Sən Cavanşir ezmətli bu yurdun övladısan,
Azərbaycan dediyimiz məmləkətin adısan.
And verirəm doğulduğun bu torpağa, havaya,
Şah İsmayıllı qüdrətli ol, qalx, yağıyla davaya!..

Min doqquz yüz səksən səkkiz, soyuq noyabır ayı,
Necə qəmli, necə miskin axırdı Dona çayı.
O Axtala yurdunun da köçəköçü baş alır,
Anaların, qarılın bəbəklərin yaş alır.
Ləlvər dağın, Çətin dağın başında duman gəzir,
Hanı haqqım, Qibləgahım, evləri aman gəzir.
Keçəlgodun, Mələkyurdun mənsiz necə olacaq?
Ermənimə o yaylağa, o oylağa dolacaq?
Köndüoğlu xəyalدادı sindirməyir vüqarın,
O ömrünün yoldaşı da gizletməyir ah-zarın.
Deyir: «Məni bu yaşımda qəribliyə atma gəl,
Qəm yükünü, dərd yükünü sən ciynimə çatma gəl.
Məzarları erməniyə tapşırıbmı gedirik?
O imansız yağıları yerli, yurdlu edirik.»
Köndüoğlu Qasım kişi alışirdı bu dərdlə,
Necə qalsın bir obada bu yaşında namərdlə?

O Tükəzban qarı ilə keçirdiyi günləri,
Bircə anda xatırladı sazlı toy-düyünləri,
Boğazını boğdu qəhər qocalığın anladı,
Ürəyində milyon kərə öz-özünü danladı.
«Kilimə bürün, elnən sürün ... - dedi, arvadına,-
Ləkə salmaz kişi olan, ey qarı, öz adına...»
Köndüoğlu Qasım kişi dildə dedi bu sözü,
İçin-için alışaraq yandı ürəkdə özü.
O sıçradı at üstüne yaraşmayan yaşıyla,
Yol üstündə əyalina gəl eylədi başıyla...
Öz evindən bir kibrıt də almadı Qasım kişi,
Fikirləşdi qayidacam gec-tez buraya əshi.
Həmişəlik getmirəm ki, öz yurdumdan kənara,
Bir az keçər sakit olar düzələr yenə ara...
Çevrilərək, baxdı bu an o Ağlağan dağına,
Sanki qandal vurdu fələk atının ayağına.
O ucaboy qamətini əydi Göyün köksünə,
Çapdı atın hikkə ilə Axtalanın əksinə...

Adəm oğlun, neçin verdin, Allah, yağı cahana?
Bu o günlər son köç idi yurddan Azərbaycan!...
Batmamaqcın o ellərin insanları al qana,
Azərbaycan torpağından köçdü Azərbaycana...
Qaçhaqaçda körpə öldü ananın kürəyində,
Yara açdı, o gün fələk Axtala ürəyində!

IV

AXTALA ƏFSANESİ

Deyirlər ki, Ayrım eli yurd çadırın quranda,
Kişiləri ova çıxıb, xatını ocaq quranda,
Dona çayı lap yaxından gurultuya axarmış,
Sel gələndə qurduqları yurd-yuvanı yixarmış.
Bir kişi də xatınına tapşırılmış ev-eşiyi,
Mən gedirəm quş ovlayım sən, gəlin, çek keşiyi...
Bu üç oğul amanatın analıq peymanına,
Tapşırıram mən onları sənin pak imanına.
Deyib çıxır əri evdən gedir meşəyə sarı,
Paltar yuyur gəlin çayda anlar ötür gün yarı.
Uşaqlar da oynayırmış çaya yaxın talada,
Allah, necə şirin olur cana candan bala da?
Birdən sakit axan çayda sellər necə köpürür?

Sanki Dona bir ejdaha ağızından od üfürür.
Alır körpə balaları axan sellər qoynuna,
Mat qalıbmış fəryad çekən gəlin fələk oynuna.
Xatunun «ah tala ...» sözü o yurdun adı oldu,
Min il qabaq Axtalanın şəhid fəryadı oldu!...

V

KÖNDÜOĞLUNUN SİĞINDIĞI
XIZIDAN YURDUNA DÖNMƏSİ

Köndüoğlu köçlə birgə uzun bir yol gedirdi...
Ürəyini yurd həsrəti parça-parça edirdi.
Sadaxlıya yetişəndə əl elədi o köçə,
Gözlərində şimşək çaxdı, qəlbə od biçə-biçə...
Dedi: «Dostum bu yaxında, bir ona baş çəkim mən,
Nə qədər ki, gecə düşmüb, bu dağlara çökmüb çən»...
Atını o Sadaxlıda tapşırı qonağına,
Dedi: «Kişi, daş da belə dəyməsin ayağına.
İnəyim də sənə daha ərmağandı bu gündən,
Bağlayanda ip boğaza qoru onu düyündən.
Sağ, ye, halal eyləyirəm südünü də bil sənə,
Bəlkə bir də döner oldum bu yerlərə mən yenə...
Köndüoğlu ellə birgə evini tərk edəndə,
Göz gəzdirib tövləsinə bu niskillə gedəndə,
Sanki heyvan duyuq düşmüş bu qərib köchəköçdən,
Ərşə düşmüş mələr səsi, ahi gəlməşdi içdən...
İnək onsuz durmamışdı yiyeşinə ağlamış,
Atla birgə inəyi də, o, yedəyə bağlamış...

Köndüoğlu Qasım kişi geldi Xızı elinə,
Bir neçə gün çay-çörək də heç vurmadı dilinə.
Dörd ay hələ keçməmişdi Axtalanın həsrəti,
Alışdırıcı sinəsində əl dönmək niyyəti.
Dönməliyəm qoca dedi: «Erməni kimdi, bala,
Salıb məni qoca vaxtı böylə didərgin hala?..
Keçəlgodun qartalyam, mənə enmək yaraşmaz,
Qartal ölü, hənüz ona qarışqalar daraşmaz...»
Novruz hələ gəlməmişdi, Köndüoğlu yığışdı,
O, Tükəzban qarışıyla bir maşına siğışdı.
Öncə geldi Sadaxlıda qonağının evinə,
Gedək, qarı, kişi dedi, gərək dostum sevinə.
Dostu onu çox ürəklə qarşılıdı həmən gün,
Qonağının ağrısına ürəyindən qopdu ün.

Köndüoğluun daşındırmaq istədi öz fikrindən,
Gördü qocanın ürəyi aşib-daşır lap kindən.
Dedi: «Getmə, ermənilər öldürər səni orda,
Sən ədalət arayırsan, haqq, ədalət de harda?...»
Qasım kişi sakit-sakit qonağını dinlədi,
Qəddi-qamətin düzəldib yumruğun düyünlədi,
Hirisindən, hikkəsindən elə qanlı inlədi...
Atını və inəyini, arvadını götürdü,
Özünü bir mart səhəri Axtalaya yetirdi.

Ermənilər mat qalmışdı kişidəki hünərə,
Qəlblerində alqışladı bəlkə onu min kərə!..
Yer də, göy də heyran olmuş ondakı bu mərdliyə,
Qasım kişi üşyan etdi yağıda namərdliyə.
O ucaboy qamətiyle yaraşırkı atına,
Qarısıyla qovuşmuşdu Axtala həyatına...
Ermənilər doluşmuşdu boş qalan o evlərə,
Qalib-qalib baxışları bənzəyirdi divlərə.
O Novruz öz evində keçirtdi Qasım kişi,
Əkmək oldu bağ-bostanı o yaz onun hər işi.
Səhər gəldi qovardı o Gök atını şamliga,
Niyə gəldin kəlməsini demirdi heç bir diğa.
Çörək alıb dönərdi tez Axtalanın mərd əri,
Çiyinində qoşalülə, altındaca kəhəri...
O yay oğul nəvəsi də gəldi baba yanına,
Döndü Tükəzban qarının uşaq da həyanına.
Köndüoğlu Qasım kişi qalmaqdə öz elində,
Keçəlgodu, Mələkyurdu dolaşdı at belində.
Bir gün erməni uşağı nəvəsin hədələdi,
Elə bil Köndüoğluun başına daş əledi,
Getdi qoca qürur ilə erməni qapısına,
Dedi: «Gəlmə sənsən diğa, oturaram yasına!
Bu oğlumun oğluna da Axtaladı yurd-oçaq,
Babalardan ərmağandı, bizimki də olacaq.»
Deyərək, o, hikkə ilə qamçı çekdi atına,
Erməninin işlədi söz, sanki yeddi qatına.
İkiüzlü yağı hələ uşağıni danladı,
Ər kişinin yanındaca onu hey yamanladı.

Qanıqara evə gəldi Qasım kişi o gecə,
Dilindən bir fəryad qopdu, necə oldu, el necə?
Onun Tükəzban qarısı inəyini yemləmiş,

Ocaq çatıb xörək asmiş, pürrəngi çay dəmləmiş.
Erəminin dərsin verdim dedi, o, arvadına,
Sədr olan vaxtı düşdü qocanın tez yadına...
Ermənilər bir zamanlar əl-ayaqda işləmiş,
Süfrəmizə qonaq olub çörəyimdən dişləmiş...
Kişi olub it uşağı, bilmirəm nə zamandan?
Qorunadiq bir-birini yüz ildi ah-amandan.
Deyərək, o qürur ilə əlini istilədi,
Ürəyində ocağına Allahdan haqq diledi...

Payız gəldi Köndüoğlu başı işə qarışdı,
Mer-meyvəsi doldu-dasdı, bağ-bağatla yarışdı.
Kartofunu, soğanını yiğdiğça hey daşırdı,
Bir səhər də nəvəsiylə bostanda dolaşırkı...
Səsə döndü darvazaya bir maşın gördü kişi,
Dünya görmüş qoca qartal anladı bu gəlişi.
Boris idi Şamlıqdakı tanışlarından biri,
Gələn kimi bəyan etdi ürəyindəki sırrı.
Dedi: « Qoca, saqqalılar dolubdu kənd-kəsəyə,
Bolünürler hər küçədə onlar neçə hissəyə.
İstəmirəm colma-cocuq ürəyinə hey dəyə,
Bir sürüdü qırılmışlar nə ev tutur, nə pəyə.
Qasım kişi, kəsdiyimiz o çörəyin eşqinə,
Məzhəb haqqı, biz də qaldıq nə zamandan pis günə...
Başımıza kəndir salıb sürüyür it uşağı,
Dilimizi tərpədəndə bize vurur qəlb dağı.
Heç bilmirik hardan gəlib töklüşübələr buraya?...
Qan-qırğını salıb yenə qırılmışlar araya.
Məzhəb haqqı, sağ erməni olmayıdı dunyada,
Nə siz, nə biz düşməyəydik bir bu qədər fəryada!..
Elin köcüb, sən burada neyləyərsən yetənə?
Künc-bucaqda, ya meşədə, kol dibində bitənə.»
Məğrur qoca qürur ilə uca dağlara baxdı,
Ləngi-Teymur qalasında seyrək şimşəklər çaxdı.
Şeypurxanın başı üstü dumanlara büründü,
Qara bulud o qalanın kölgəsiylə süründü...
Köndüoğlu erməniyə döndərək üzünü,
Qəzəb doğan hiddət ilə söylədi son sözünü.
Yığışdırın hər neyim var doldurun siz maşına,
Allah özü düçər etsin ömrünüzü qışına.
Tarixlər də şahid buna bu yerlərin oğluyam,
Bu dağların sərkərdəsi, mən binadan dağlıyam.

Allahımız əlac etsin bu yurdların ahına,
Tapşırıram yurd-yuvamı məzarların ruhuna...!

VI

KÖNDÜOĞLUNUN YENİDƏN
XIZIYA DÖNMƏSİ

Köndüoğlu qayıdaraq gəldi Xızı elinə,
Bel götürdü bu yaşında o yenidən əlinə.
Bir ev tikdi, o, Tükəzban qarısıyla özünə,
«Bizimlə qal dədə» deyən oğul-uşaq sözünə,
Qulaq belə asmadı heç dağdan uca bu qoca,
El içində uca oldu, başı zirvə tək uca.
Hey evinin eyvanından baxdı bomboz dağlara,
Uçdu xəyal atı yenə Axtalalı çäglərə,
Yurd həsrəti birdən-birə parçaladı köksünü...
Tapmadı, o, təzə yurddə o yerlərin əksini.
O gəzdiyi Kəçəlgodu gördü qoca yuxuda,
Alışdırıcı ürəyini ocaq odu, qoxuda.
İsitmədi vücudunu bu təzəcə binəsi,
Kədər verdi evi ona yandı ahla sinəsi.
Əydi uca qamətini o yerlərin xiffəti,
Dərdli idi özü kimi can yoldaşı, afəti.

Köndüoğlu Qasım kişi hər gün solub saralırdı,
Uzaqlara dikir gözün, yaman qanı qaralırdı.
Xızı ona verməyirdi o yerlərin heç dadını,
İçdə boğdu qoca qartal qəribliyin fəryadını.
Qürbətlərin şəkəri də zəhər kimi acı olur,
Doğulduğu ocağında kişi yurdun tacı olur.
Köndüoğlu baxışlardan duydu qərib olduğunu,
Hiss eledi payızlar tək yarpaq töküb soldağunu...
Ayrim eli Axtalada doğulmuşdu, canı orda,
Necə təkan versin ağlı içindəki yatmış qurda?!
Haqq bilməyən yağırlara necə sübut eyləsin, o?
Haqq arayan bu dünyaya haqsızlığı söyləsin, o.
Hey üzüldü ayrılığın dağdan ağır əzabından,
Qırılırdı ömür simi tale adlı rübabından.
Köndüoğlu Qasım kişi yatağına düşdü xəstə,
Dağdan ağır vüqarıyla, gidi dünya, o, can üstə...
Nə loğmanlar, nə təbiblər tapmadılar dərdə çare,
Köksü üstə yurd ağrısı işidi qəmdən, açdı yarə.
Vida dedi, Qasım kişi yaxınına, uzağına,

Qərib ömrü söndü şam tək qürbətlərin sazağına.
Əbədilik yümdu gözün bu dünyanın zülümünə,
Qurtulmaqçın iztirabdan o qovuşdu ölümünə!
Ruhu uçdu ər kişinin yağı əldə qalan elə,
O şərefli həyatı mən dastan edib saldım dilə.
Son nöqtəni qoyarkən ah, bu ağrılı misralara,
Qələm məhəl qoymadı heç üzək üzən israrlara.
Köndüoğlu, ruhun bəlkə qarqışlayır yağıları,
Ya qeyibdən qulağıma gəldi hicran ağıları...

Burdan Göt atlı keçdi,
Atı qanadlı keçdi,
Elindən ayrı düşən,
Hicran əkdi, qəm biçdi.

*

Bu ayrılıq keçəydi,
Haqqın yolun seçəydi,
Eli dərdə salanlar,
Qəm əkib, dərd biçəydi.

*

Atımın yalına bax,
Didərgin halına bax,
Yurdum yağı əlində
Elimin halına bax.

*

Həsrətəm Göy atıma,
Bəxtəvər büsətima,
Bu müxənnət qonşular,
Qəm qatdı həyatıma.

*

Eləmi, Ləlvər dağı,
Yağı, həmənki yağı?
Ruhum gələndə ora,
Ayrılıqdan de ağı.

*

Ləngi-Teymur qalası,
Yurdumun Axtalası,
Keçəlgoda çatdırın,
Öldü igid balası.

*

Axtala gündüzləri,
Ey igidsiz düzələri,

Qürbətdə ölüninin,
Qaldı qərib sözləri.
*

Baxma qoca yaşıma,
Nələr çəkmiş başıma,
Öldüm ki, ruhum uçsun,
Yurduma, dam-dاشıma...
*

Dərd var ki, böləni var,
Dərd var ki, biləni var,
Axtalaya deyin ki,
Xızıda ölüni var!..

07-08.04.1998 /Neft Daşları

*Bu poemani ömrünüñ-gününüñ Xəzerin dəhşətli
tufanlı qoynunda keçirən dəniz nefçilərinin əziz
xatirəsinə həsr edirəm!*

*2 oktyabr 1997-ci ildə dəniz neftçilərini
«Güneşli» yatağından sahilə gətirərkən 24
nəfər sənişinlə ilə bir yerdə vertalyot qəzaya
uğradı. Bir nəfərdən savayı vertalyotdda olanlar
hamı həlak oldu.*

*

Nədir üzündəki o matəm çəni?
Yandırıb ürəklər yaxma, ay Xəzər.
Qəzamı dəhşətə gətirdi səni?
Belə dərdli-dərdli baxma, ay Xəzər.

*

Günahkar baxışın necə mükəddər?
Könüllər, ürəklər, qəlblər dərbədər,
Fələk fərman verib, qol qoyub qədər,
Köksünə qəm oxu taxma, ay Xəzər.

*

Əzrayıl almışdı o günü nişan,
Fələyin əlində həm qərar, həm şan,
Dolub göylər təki sən də pərişan,
Şimşək tək alışib çaxma, ay Xəzər.

*

Sən ki, nurlu idin, o gün mələk tək,
Könüllər oxşayan duyğu, dilək tək,
Fələyin yazdığını hökmə həlak tək,
Yolumuz üstünə çıxma, ay Xəzər.

Ey dəniz neftçisi, millətin canı,
Qaldır zirvələrə Azərbaycanı!
Ərköyun Xəzərin şıltaqlığını,
Pəjmürdə göylərin dalğınlığını,
Qadir hünərinlə muma döndərdin,
Qorxunc dalğaları quma döndərdin.
Bu gün külək yoxsa Xəzər yuxulu,
Sabah fırtınası daha qorxulu...
Buruqlar direklər üstündə durur,
İnsan tek nəbizi anbaan vurur.

Bura bir cəbhədir, savaş meydanı,
Qorxulu bir röya ömrün hər anı.
Dəmir dirəklərin uçmağı da var,
Ayağın altından qaçmağı da var.
Burada zamanın öz ahəngi var,
Hələ Xəzərin də min cür rəngi var.
Ürək qədərinə tapınar hər an,
Tanrıının önündə imtahanda can.
Dəniz neftçiləri millətə qandır,
Bura da bir parça Azərbaycandır.

Evə yola düşən geofiziklər,
Qəhrəman, hünərvər, sanki igid ər.
Dayanıb vertalyot gözləyirdilər,
Uçan pilotları izləyirdilər.
O baş geofizik Əlinin özü,
Bircə an aradı Ramizi gözü.
Dedi dəstə rəisi Ramizə birdən,
Uç önce «Günəşli» yatağına sən.
Əvvəl Valentinə Kömək edərsən,
Sonra da oradan evə gedərsən.
Ramiz çantasını verdi Şövkətə,
Hamı əhsən dedi, bu nazakətə.
Biz həmin saatda uçduq sahilə,
Çətindi bu qəmi getirmek dilə.
Bu zaman dispeçer Ağaxan dayı,
İşini bilməkdə heç yoxdur tayı,
Dedi: «Vertalyotu gözləmə Ramiz,
Baxın bu fələyin yazısına sız.
«Yerim yox», deyərək enmədi getdi,
Qəzaya tuş oldu, həyatı bitdi.»

Yaşamaq qisməti Ramizə yarmış,
Hərənin həyatda öz bəxti varmış.
Kimlər ki, minmədi o vertalyota,
Yenidən doğuldu onlar həyata.

Nəfəsi kəsilib göyün qorxudan,
Ayılma, ey Xəzər, bugün yuxudan.
Vaxtın axırıdır özüllərin də,
Gözləyir ailələr mənzillərində.
Bu gün neçə evin qara matəmi,

Allah, necə yazdın de bu sitəmi?

Ölümlə üz-üzə talelər əsir,
Vertalyot özülə yenə tələsir,
Qəzaya aparır tale heyəti,
Donacaq üzlərdə həyat heyrəti.
Vertalyot qanadın sərərek yerə,
Salonda yer verdi sərnişinlərə.
Pilotlar ölümən xəbərsiz hələ,
Xəzər, bu matəmi gətirmə dilə.
Neftçilər öz yerin tutdu salonda,
Qalxdı səmalara pilot bir anda.
Özülə az qalmış vertalyot endi,
Özülə düşməkçin, sanki döyündü...

Birdən vertalyotun boğuldu səsi,
Ayrıldı bir parça quyruq hissəsi.
Salonda qışqırıq qopdu bir anda,
Əzrayıl cəllad tek hökmə divanda,
Çırpinan, döyünen adamlar əsir,
Allahım, ölümün nə dəhşətli sərr?!..
Efirdə son sözü oldu heyətin:
«Ölürük, bu yolun xilası çətin...»
Ölən insanların qorxunc sədəsi,
Həyat, həyat oldu son mübtədəsi.
Gözlərdə sabahın nəş'əsi qaldı,
Xəzər bədbəxtləri qoynuna aldı!

Yenicə qızmışdı ev nəfəs ilə,
Yır-yığış edirdim mən həvəs ilə.
O gün xəbərsizdik biz bu bələdan,
Qəza yazılmışdı Allah-Taladan...
Birdən həyacanlı telefon səsi,
Ayırdı işindən evdə hər kəsi.
Dəstəyi qaldırdım Ramizin çılgın,
Bir qədər fikirli, bir qədər dalğın-
Əli evdədirmi, səsi ucaldı?
Zaman da bu səsdən, sanki qocaldı.
Dəstəyi götürən Əlinin səsi,
Boğuldu bir anlıq, fəqət nəfəsi.
Ah, ah, Ramiz deyib gözləri doldu,
Bağırdım, qışqırdım, söylə nə oldu?

Dedi: «Qəza udub o vertalyotu,
Həm sərnişinləri, həm də pilotu,
Sulara qərq olub uçuş zamanı,
Xəzəri yandırıb ahi-amani...»

Qəzadan bir nəfər yalnız çıxdı sağ,
Onun da köksünə fələk basdı dağ.
İki qardaş idi onlar salonda,
Vertalyot Mövsümü, eyvah bir anda,
Xəzərin köksünə nişan eylədi,
Mövsümə həyatı Tanrı dilədi.
Onun imdadına dalçıclar yetdi,
Dənizin ağızından tez xilas etdi.

Bədbəxt qardaşının ölümündən, o,
Fəleyin amansız zülümündən, o,
Xəbərsiz uyuyur xəstəxanada.
Qovrulur o qəza düşəndə yada!..

Ey dəniz neftçisi, şücaətin çox,
Dünyada heç tayın-bərabərin yox.
Çatsa da axıra qəmli dastanım,
Səninlə döyüñür hər an bu canım.
Çünkü həyatımla bağlıyam sənə,
Tanışdır o dəniz sehnəsi mənə...
O matəm, mənim də acı qəmimdir,
Ağlayan həm könül, həm qələmimdir.
Ruhum da yaş tökür, vallah, o ana,
Dərd olar məzar da bu Şadimana.

Ey dəniz nefcisi eşqlə çalışaq,
Yeni zəfərlərlə yanıb-alışaq,
Çünkü qara qızıl sərvətimizdir,
Sabahı işiqlı millətimizdir.
Bizi qorxutmasın nə ölüm, nə qan,
Ayağa durmali-pak Azərbaycan!..

29.10.1997 /Pirallahı

GÖYLƏR OĞLU

*Faciəli həlak olmuş əzizim
Teyubun ruhuna...*

Tağay mənim elimdi,
Ağı deyən dilimdi,
Əzrayıla deyin ki,
Cavan ölmək zülümdü...

Cocuq ikən göylər səni gül qoynuna almışdı,
Ərzdə uçmaq səadəti sinəndə yurd salmışdı.
Gecə-gündüz vüsaliyla çırpinirdi ürəyin,
Bu mərama nəsib olmaq oldu sənin diləyin.
Gecələrsə ulduzların şux seyrinə boyandın,
Gün doğanda al günəşin atəşiyə oyandın.
Doğmaların bu arzunu səndən qova bilmədi,
Göylər oğlu, könlün quşu yeri yuva bilmədi.
Keşməkeşli həyatında əzablara qatlaşdırın,
Yoxuşları o sərt dəmir iradənlə sən aşdırın.
Ehtiyacın sinəsini qudrətinlə dağladın,
Çətinliyin, acizliyin qapısını bağladın.
O qanadlı dəmir atın diləklərlə ötüşdü,
Az da olsa dəli könlün məramına yetişdi.
Göylər oğlu, od yurdunun cəsarətli oğlusun,
Cismin məzar, ruhun ilə bu torpağa bağlısan.

Pak uşaqlıq bir sərsəri küləkdi,
Sinəsində coşub-daşan ürəkdi.

Ağladan da, güldürən də fələkdi,
Yalan ola, qəfil ölüm, yalan oy!
Sənsiz qaldı Anar, Senvinc balan oy!

*

Tanrıım qara yazısını pozaydı,
Taleyini kaş yenidən yazayıd...
Əzrayıla özü qəbir qazaydı,
Qayıdaydın o qayğısız ilə oy!
Yoxluğunu necə alım dilə oy!

*

Bu nə ölüm, bu nə dəhşət, bu nə qan,
Necə yatır torpaq altda igid can?
Yox olaydı zamanından müdhiş an,
Dəqiqələr dayanayıd üzə oy!
Bu fəlakət qiymayayıd bizi oy!

*

Səadətin bir də geri dönəydi,
Əzrayılın şam, çıraqı sönəydi,
Evinizə sevinc, şadlıq eneydi,
Sevgilinin nakam üzü güle oy!
Yaşlı gözün bir möcüzə silə oy!

O qayğısız uşaqlıq qapımızı döyəydi,
Ayrılığın, həsrətin qamətini əyeydi,
Qayıdaydın yenə də o bəxtəvər günlərə,
Könlümüzü odlayan xoşbəxt toy-düyünlərə.
O vaxt Tağay bizlərə böyük bir dünya idi,
Ölüm də, intizar da ötəri röya idi,
Qayıdaydın Xəzərin o isti çağşarına,
Ənciri baldan şirin üzümlü bağlarına.
Qəlbimizi oxşayan dənizi seyr edəydik,
İsti qumlar üstündə yenə yallı gedəydik.
Telimizi oxşayan dəli külək coşaydı,
O körpə murazımız sellər təki daşaydı.
Yenə bacı-qardaşlı qəh-qəh çekib güləydi,
Dadlı pendir, lavaşı aramızda böləydi.
Yalın ayaqlarımız cızılaydı kol-kosdan,
Əlimizə keçəydi xiyarla dolu bostan...
O viz-viz tellərimiz küləklə öcəşəydi,
Kaş, qardaşım, yolumuz o illərə düşəydi...
Qayıdaydın yenə də o qayğısız çağlara,

Axi, ürək dözməyir acılara, dağlara...

Ehtiyacı başdan aşan ailədə doğuldun,
O pak təmiz amalınla bu Vətənə oğuldun.
Qardaş, bacı qayğısıyla köklənmişdi ürəyin,
Tək özünün atəşiyələ alışmadı ürəyin.
Bağlanmadı çoxu kimi qapın doğma üzünə...
Məqsədinə yetişməkçin sadıq çıxdın sözünə.
Gecələrin yuxuların bayatiya dönərdi,
Pak vücudun şahin kimi səmalardan enərdi...

Gediş-geliş olaydı,
Göyə bir yol salayıdı,
Buludları qollarım,
Qucağına alaydı.

*

Ulduzlar əl çırağım,
Vəfali ay yarağım,
Bu pənbə ağa buludlar-
Bir məktubluq varağım.

*

Əzizim, sırlı göylər,
Qulağıma nə söylər?
Arzum yurdda dolanıb
Al üfüqdə bir əylər.

*

Olma mənə vəfasız,
Dilək olmaz cəfasız,
Göyə aşiq bu ömrüm
Gün keçirməz cəfasız.

*

Tale quşum səmada,
Ün çatmayan bir ada,
Kamıma yetmərəmsə,
Bu ömrüm gedər bada.

*

Günüm yerde başlanır,
Həsrət gözüm yaşlanır,
Göyə sadıq bu ömrüm,
Səmalarda yaşlanır...

Beləcə amallarla getdin yad məmləkətə,

Bəlkə çilçinliq səni tuş etdi fəlakətə.
Qürbətdə başa vurdun sevdiyin o sənəti,
Sanki sənə bəxş etdi Tanrı gözəl cənnəti.
Qayıtdın doğma yurda Tağayıñ şahin oğlu,
Başlandı qısa ömrün möcüzəli nağılı...

Kiminin gözünü yaşında boğar,
Kiminin bəxtini qışında boğar,
Kiminin ağlını başında boğar,
Arzunu ürəkdə qoyandı fələk,
Sinələr, bağırlar oyandı fələk.

*

Birinin vüsalın selə döndərir,
Birinin az ömrün yelə döndərir,
Birinin həsrətin ilə döndərir,
Tərəzinin gözün əyəndi fələk,
Fağır-füqaranı döyəndi fələk.

*

Sirrindən baş açmaz min illər bəşər,
Hey nahaqqı qoyub haqla əlləşər,
O da əzrayilla, vallah, dilləşər,
İnsanı əlində oynadar fələk,
Əcəl qazanında qaynadar fələk.

*

Onun əmrindən çıxana yazıq,
Alın yazılışından qorxana yazıq,
Özgənin evini yuxana yazıq,
Çoxların taxtından endirdi fələk,
Çox damın çırığın söndürdü fələk.

*

Hərəni bir yolla aparıb gedər,
Min illik palıdı qoparıb gedər,
Bir anda bəşəri can-bəsər edər,
Hər hökmü-fərmanı yazandı fələk,
Dünyanın məzarın qazandı fələk...

*

Qonşu toyuğuna kiş eyləməzdin,
Heç kəsin ardınca pis söyləməzdin,
Dünyada ürəyə, qəlbə dəyməzdin,
Sənin də bəxtini sovurdu fələk,
Nakam taleyini qovurdu fələk.

Göylər oğlu, dəmir at qanad açdı fəzada,
Fələk o az ömrünü sinamadı qəzada,
Süzdün sən məmləkətin üstündə qartal təki,
Əl etdi sənə Bakı, Gəncə, Yevlax, Qax, Şəki.
Hər ucuşa gedəndə məğrurluqla coşardin,
O xoşbəxt illərini səadətlə yaşardın.
Bir cüt balandan artıq sevərdin sən ucuşu,
O tilsimli, ünyetməz fəzalarla yarışı.
Bir səhər halallaşib ayrıldın sevgilindən...
«Yaxşı yol» kəlməsini eşitsən də dilindən.
Sənin pəjmürdə halın üzündən oxunurdu,
Gizli bir acı mələl könlünə toxunurdu,
Növbədə səhhətini bir daha yoxladılar...
Beynini sıxdı o gün min cürə fikir, xülya,
Bir anlıq bu həyat da göründü sənə röya,
«Candan artıq sevirdim, Allah, dəmir atımı,
Mən ki, ona bağladım bu şirin həyatımı,
Bir yolluqmu uçuşdan kəsiləcək ayağım?
Yerde qərar tutmaram göyler idi dayağım,
Göylər oğlu bir daha ucuşa yaramasın,
Niye məni dostlarım fəzada aramasın?
Anlar ona il oldu, saatlar əsr oldu,
Bu ev-eşik bu dünya qıflı qəsr oldu.
Deməli ucuş yoxsa həyatım dondu artıq,
Vida anlarım çatıb ömrümə sonu artıq,
Evdən çıxbı gizlincə evin damına yetdi,
Göyü sevən şahnim göydən Tanrıya yetdi,
Ruhu küləklər teki əngin fəzada əsdi.
Cisimi əzrayılın qapısına tələsdi,
Əbədi gözlərini yumdu səmalar üstə,
Yerin, göyün bağrını ahından etdi xəstə.

Çox sevənlər dünyanın dilində avazlanıb,
Çox məhəbbət aşığı eşq ilə pərvazlanıb,
Deyin bir kəsi mənə göy atəşiyələ yanıb,
Göylər oğlu, göy üçün tək doğuldu, İlahi,
O dünyanın özünə bir oğuldu, İlahi.

*

Bu eşqin səcdəsinə gəlsin ərlər, ərənlər,
Öz odunda alışan məcnunları görənlər...
Haqq libasin geyinib haqq yolunda dinənlər,
Burda bir cavan ömrü vaxtsız soldu, İlahi,

Göylərin möhnətindən xəzan oldu, İlahi.

*

Bu çılgın məhəbbətə qoy ağlasın fələklər,
Amansız müsibəti yaysın ərzə küləklər,
Bu sevginin önündə necə aciz ürəklər?
Necə sevdaya girdin bu ölümlə, İlahi?
Necə yazım mən ahı bu əlimlə, İlahi?

*

Yeri-göyü bu zülüm, sanki eylədi xəstə,
Bacın Güllü özünü öldürdü sənin üstə.
Bu acı müsibəti aldım ki, mən qələmə,
Göylər oğlu, eşqini dastan edim aləmə.
Əksin çökdü kədərdən yanan varaqlarımı,
Bir yanıqlı bayatı doldu qulaqlarımı.

Anam, ağı de pəstə,
Layla söylə ahəstə,
De, balam şəhid olub,
Sevdiyi peşə üstə.

07.11.1985/ /Neft Daşları

TAĞAYIM

« Salam olsun şövkətüzə, elüzə...»

Şəhriyar

Səndə qalib uşaqlığın illəri,
Əndirmənin ilan mələr çölləri,
Yaşıdların şirin-şəker dilləri,
Qızlar gəlsin bulağına, Tağayım,
Səsim yetsin qulağına, Tağayım.

Sən açılan sabahımın özüsən,
Mənim üçün bu dünyadan üzüsən,
Dodağımdan qopan yurdum sözüsən,
Çiçəklərdən tül toxuyan, Tağayım,
Yuxularda gül qoxuyan, Tağayım.

Anam Xəzər tellərini hörəndə,
Səhər şəhin bağ-bağçaya sərəndə,

Üzümündən, əncirindən dərəndə,
Dad qalardı dilimizdə, Tağayım,
Şirələnmiş əlimizdə, Tağayım.

Gilavarın arxasında uçardıq,
Çay aşağı dəli kimi qaçardıq,
Hər qayadan qayaya yol açardıq,
Göy Xəzərdən gün qalxardı, Tağayım,
Gilhinçayı lal axardı, Tağayım.

Asmakörpü çay üstündə durardı,
Qızmar Günəş başımıza vurardı,
Qızlar gildən gəlin-evcik qurardı...
Körpü üstə oynayardıq, Tağayım,
Qarışqa tək qaynayardıq, Tağayım.

Gün çıxanda adamların hay-hoyu,
Ötürərdi heyvanları gözboyu,
«Kəndyeri»nə ot çıxardı diz boyu,
Biz də quzu otarardıq, Tağayım,
İsti düşdü yatırardıq, Tağayım.

Hərə bir gün çobanlığı dadanda,
Al səhərin gül havasın udanda,
Quşlar nəğmə oxuyardı hər yanda,
Gün doğardi canımızda, Tağayım,
Alışardı qanımız da, Tağayım.

Çıraqqala dumanlardan çıxanda,
Məsud, məlul bize təref baxanda,
Uzaqlarda dağdan şimşek çaxanda,
Biz də qorxub qaçışardıq, Tağayım,
Kəpənək tək uçuşardıq, Tağayım.

Bilməz idik xəstəlik nə, mərəz nə?
Dava-dalaş, umu-küsü, qərəz nə?
Dürməclərdik şor-lavaşı çərəz nə?
Göz olardı el nəzəri, Tağayım,
O illərin yox bənzəri, Tağayım.

Bir zamanlar sellər dağdan gələrdi,
Gilhinçayı kəndi iki bölərdi,

Suya düşən qoyun-quzu mələrdi,
Sel bilməzdi bağça-bostan, Tağayım,
O illərin özü dastan, Tağayım.

Elin ağızı kəndi belə öyərdi,
«Yuxarıbaş », « Aşağıbaş » deyərdi,
Novruz oldu bir-birinə dəyərdi,
Gur tonqallar alışardı, Tağayım,
Uşaq-böyük yarışardı, Tağayım.

Nə ətirli kəndin gözəl yazıları,
Alyanaqlı, ucaböylü qızları,
Yandırardı oğlanları nazları...
Coşdurardı diləkləri, Tağayım,
Oxşayardı ürekəkləri, Tağayım.

Uşağlığım o illərin qoynunda,
Taleyimiz fələk qoyan qanunda,
Mat qalmalı röyalərin oynunda,
Ram edərdi qorxuları Tağayım,
Şirin-şəkər yuxuları Tağayım...

Qız-gelinlər bulaq üstə gələrdi,
Dərdi-sərin bir-biriyle bölgərdi,
Xisin-xisin piçildəşib güllerdi,
Beş addimdi bulaq bizə, Tağayım,
Səs dolardı evimizə, Tağayım.

Anam səhər işə-güçə qaçardı,
Qapımızı ana nənəm açardı,
«Bala» deyib bizi eşqlə qucardı,
«Nənə qurban» kəlməsiylə, Tağayım,
Sevinərdik gəlməsiylə, Tağayım.

Bəy xanımı Səfurənin odundan,
Heç doymadım sözlərinin dadından,
Oğul dağlı loğman-şair qadından...
Bayatılar dinləmişəm, Tağayım,
Dinlədikcə inləmişəm, Tağayım.

İslam əmi muğamati xoşlardı,
Tarın səsi bəbəklərin yaşlardı,

O yazdığı şeirlərlə huşlardı,
Nura həsrət gözləriylə, Tağayım,
O yanıqlı sözləriylə, Tağayım.

İlk müəllim, bize Sabir dayımız,
Dərsi o gün bilməsəydik vayımız,
Döyüldərlik qalmaz idi hayımız,
Dərsdən evə dönməz idi, Tağayım,
Necə həlim, dinməz idi, Tağayım?

Evə gəldim taxçamıza çıxardım,
Tapşırılan dərsliklərə baxardım,
Şeir oldu elə bərkdən oxardım,
Lap ürəkdən alışardım, Tağayım,
Öz səsimlə yarışardım, Tağayım.

O Mənsurə anamın can kəlməsi,
Tikəsini bizim ilə bölməsi,
O Gülsabah bibimin gənc ölməsi...
Onda gördüm fələk üzün, Tağayım,
Qohumların yaşılı gözün Tağayım.

Hacıbaba qardaşımın zəhimi,
Dərs zamanı müəllimlik fəhimi,
Uşaqlara hərdən qəfil rəhimi-
O illərdən bir xatire, Tağayım,
Bir tarixdi hər sətirə, Tağayım.

Ağabala atamın mərd ərliyi,
Anamızla o məhəbbət birlüyü,
Atalığı, evdarlığı, dirliyi,
Bir örnekdir bu günlərə, Tağayım,
Bugünkü toy-düyünlərə, Tağayım.

Nə düşərdi tərs Fərhadın beyninə?
Təzə paltar geyinməzdilə əyninə,
Pis gələrdi onun uşaq eyninə,
Qurban olum cəfasına, Tağayım,
Qardaşımın vəfasına, Tağayım.

Xanimənin dodağında gülüşü,
Gül bacımın o nazənin yeri,

Sehir idi başdan-başa hər işi,
Çox almışan qadasını, Tağayım,
Canlar üzən ədasını, Tağayım.

Mirvarinin şirin-şəkər yeməsi,
Bişmişləri yeməyəcəm deməsi,
Dür bacımın hələ özün öyməsi,
Dəyməzdi heç bir xətirə, Tağayım,
O günlərdən bir xatirə, Tağayım.

Heyran idim Mətanətin nazına,
Qardaşımın yeddi gözəl qızına,
Mən nə deyim, fələk, o kəc yazına?-
Qəribliyə düşdü canım, Tağayım,
Sənlə keçdi ən xoş anım, Tağayım.

Gül anamın hələ saxsı nehrəsi,
Gəlinimiz Minanı ay çöhrəsi,
Xanımana nənəmin yun cəhre-si-
Hanalarda çıçəklərdi, Tağayım,
Xalılarda gerçəklərdi, Tağayım.

Oğlanların çirtma vurub oxması,
Uşaqların dambacadan qorxması,
Qız-gelinin çal-çəpərdən baxması,
Dil-dodağda noğullasdı, Tağayım,
O illər də nağıllasdı, Tağayım.

Səbirənin hər sözünün ballığı,
Gəlinimizin böyük-kicik hallığı,
Kənd qızına xas üzünün allığı,
Bir səadət bağışlardı, Tağayım,
Nə müqəddəs baxışlardı, Tağayım?

Neçə-neçə gelinin dul qalması,
Qariların yaslarda saç yolması,
Ağacanın tək dam altda qalması,
O İranın qərib oğlu, Tağayım,
Bəxti kimi yolu bağlı, Tağayım.

O Cəmilə nənə olan somiyə,
Tanış idi sadəliklə hamiyə,

Pışıkları eyləyərək hamiyə,
Tən bələrdi payını da, Tağayım,
Çoxaldardı sayını da, Tağayım.

Kənd məscidi ağızı bağlı olandan,
İmanımız avazılıb solandan,
Cavanların sərəxos olub qalandan...
Hey boşaldı tabaqların, Tağayım,
Nə yaxşıydı qabaqların, Tağayım?!...

Şəfiqənin qəfil gələn ölümü,
Zalim fələk eyləyəndə zülümü,
Gördüm ağlar məzar üstə elimi,
Yazlıq bibim şam tək söndü, Tağayım,
Göz yaşımız selə döndü, Tağayım.

Xalam oğlu o Teyubun vəfati,
Cavan ikən nakam olan həyatı,
O fələyin qara gələn saatı...
Aldı Güllü bacısını, Tağayım,
Verdi bəxtin acısını, Tağayım.

On dörd yaşlı canım xəstə düşəndə...
Ürəyimi yaralıyalıb deşəndə,
Zalim əcəl yatağımı eşəndə,
Əzrayılın üzün gördüm, Tağayım,
Başım üstə özün gördüm, Tağayım.

Qazı baba kənddən küsüb gedəndə,
Təpə üstə dam salıb yurd edəndə,
Qocalığı rəhmətliyi güdəndə,
Onda bildim dünya fani, Tağayım,
Hər can üstə ömür ani, Tağayım.

Qarıların yayma-lavaş yayardı,
Qoşalayıb sonra cüt-cüt sayardı,
Kəndə hərə bir ayama qoyardı,
Ağızlara yaraşardı, Tağayım,
Dildən-dilə dolaşardı, Tağayım.

Dəliqanlı cavanların dəlliyi,
Qocaların çalmaları, belliyi,
Toyda, yasda adamların elliyi...
Evdə-evə həyan idi, Tağayım,
Bir-birini sayan idi, Tağayım.

Sərincimiz südə dolub-dاشanda,
Ala inək çöl eşqiylə coşanda,
Süd ocağda qazanları aşanda,
Anam bizi söylənərdi, Tağayım,
Sonra gülüb əylənərdi, Tağayım.

Bəzənəndə toyxanalar əl-əlvan,
Nüsü dayı olardı bir pəhləvan,
Güləşərdi güləşçi tek o rəvan,
Zillənərdi zurna səsi, Tağayım,
Zurnaçının xoş nəfəsi, Tağayım.

Gəlin köçən qızların naz satardı,
Başlarına al örtüklər atardı,
Qayınata belə kəmər çatardı...
Gəlin üzün gizlədərdi, Tağayım,
Bəy evini gözlədərdi, Tağayım...

Novruzgülü torpaq altdan çıxanda,
Buludların bahar gözün sixanda,
Uşaq ikən mən də dolub baxanda,
Alişardım yellər ilə, Tağayım,
O müqəddəs illər ilə, Tağayım.

Bayram gəldi elin pilov asmağı,
Torba atıb qapıları pusmağı,
Çərşənbədə damdan qulaq asmağı,
Sancılıb qan yaddaşıma, Tağayım,
Dönüb ürək sırdaşıma, Tağayım.

Aman Allah, elim, obam qanımda,
Ocağımın odu hələ canımda,
Kəndin özü röyalarda yanımda,
Qoynunu aç övladına, Tağayım,
Sal məni də bir yadına, Tağayım.

DRAMLAR

KAHADA ÖLÜM HÖKMÜ

*Bütün yer kürəsində öz torpaqlarında
günahsız şəhid olmuşların müqəddəs ruhuna!...*

(İki pərdəli, dörd şəkilli mənzum dram)

İştirak edirlər:

Sultan kişi-60 yaşında
Fatimə ana-52 yaşında
Azərtac-onların qızı 16 yaşında
Günay-onların qızı 14 yaşında

Qorqud-oğlu 18 yaşında
Suzanna-erməni qadını 45 yaşında
Boris - onun əri 50 yaşında
Digər əskər və zabitlər, gözetçilər
İlahi səs

1-Cİ PƏRDƏ
(1-ci şəkil)

1 mart 1992-ci il. Bir neçə gündür ki, Xocalı şəhəri erməni işgalçıları tərəfindən darmadağın edilib. Vəhşi işgalçılar hələ də dağ-daşda, məşədə, düzənlilikdə qalan yüzlərlə meyidin öz torpaqlarında dəfn olunmasına belə aman vermir. Təsadüf nəticəsində işgalçılardan canı qurtulmuş Sultan kişi üç uşağı və həyat yoldaşı ilə birlikdə rast gəldikləri balaca kahada gizlənirlər.

Sübəh, səher dan yeri yenice sökülmüş, bu zaman yaxınlıqdakı cığırдан Əskərana gedən erməni qadını Suzanna seyrək ağaclarlıqda bir kişinin əyilə-əyilə quru şaxları yiğdiğini görür. Suzanna tələsik Əskərana üz qoyur. Bütün bunlardan xəbərsiz binəva Sultan kişi kahaya gelir. Növbəti faciəni hələlik alın yazısı olsa belə ağlına gətirməyərək içəri daxil olur...

Sultan kişi
(qayğılı və iztirablı)

Bir az odun yiğib gətirdim sizə,
Şaxta da dayanıb yağı tək üzə.
Bura gözdən iraq, könüldən uzaq,
Dondurmamaq üçün bizləri sazaq,
Dedim çir-çırıpını yiğim gətirim.
Azca sicaqlıqcın sizə yetirim.
Balaca bir ocaq qalayım gərək,
Bəlkə imdad etdi, yol açdı fələk...

Fatimə ana
(gözü yaşlı və həyacanlı)

A kişi, tüstünü görər erməni,
Nə olub a balam qan tutub səni?
Yorğana bürünüb oturmuşuq da,
Bir az suyumuzda vardır tuluqda.
Bakıdan ümidi üzməyirəm mən,

Qarabağ göyündən çekilər bu çən...

Azərtac
(son dərəcə gözəl)

Ana, Xocalının ahi-vayları,
Qanlı çeşmələri, qanlı çayları,
Hər gecə yuxumda tufana düşür,
Bir çaylaq daşı tək həyat sürüşür...
Görürəm Günayla məni yağılar,
Tutub ləkələnib namus, ismət, ar.
Onsuz əsirlidən qurtulmaq çətin,
Biz qurbanı olduq ah, xəyanətin!
Doğma ocağında əsir olasan?

Günay
(həyacanla)

Tanırım, aralıqda yurdsuz qalasan?
Ata, yalvarıram öldür sən bizi!
Qurtar fəlakətdən bu qəlbimizi.
Hər tərəfdə yağı qurtulmaq çətin,
Əsir düşməkdirmi sənin niyyətin?
Öldür anamı da qoy qul olmasın,
Enib yağılara saçın yolmasın...

Qorqud
(yumruqlarını hikkə ilə sıxır)

Günay nə danışır, ah, aman, Allah,
Biz qaçaq siz ölüñ, bu ki lap günah.
Onsuz çörəyimiz daha qurtarıb,
Axır günlərimiz kahaya varıb,
Acıdan hamımız ölərik bir gün,
Bəxtimizin quşu düşüb didərgin.
Ömrümüz sərgərdan, yurd, zaman gərgin.

Sultan kişi
(son dərəcə qəzəblı)

Aman, ya Rəbbim, bir az səbr ver,
Qopmasın ayağım basdığım bu yer...

Öz doğmalarımı özüm öldürüm?
Zəlil olduğumu bir də bildirim!
De, Tanrı nə deyər nahaq qanlara?
Əlimlə etdiyim bu divanlara?!
Bəs yağı əline düşsələr necə?
Ləkəli namusla yaşamaq becə.
Ah, nələr söyləyir dilim, İlahi?
Özün yerdə qoyma qırğını ahi!
Səbr edin gecəni bir başa vuraq,
O qadir Allahdan bir çarə bulaq...

Fatimə ana

Nə deyim Tanrıının səbri böyükdür,
Bəxtimiz havadan asılı tükdür...

2-ci şəkil

Əskaran, Borisgilin evi. Suzanna şam yeməyini mizin üstünə
düzə-düzə səhər gördüyü mənzərəni ərinə nəql edir.

Suzanna

A kişi, şad xəbər verəcəm sənə,
De, nə alacaqsan əvvəlcə mənə?
Bəxtimiz gətirib qazanc yeri var...

Boris
(acgözlüklə)

Axçı, ay arvadım, a sevimli yar,
Bir tuluq çaxırim sənə müştuluq,
Süfrə aç, mən özüm eyləyim qulluq.
Axırları çatıb, türklər ölücək,
Vazgen özü bir gün bura gələcək.

Suzanna
(tədbirli)

Oğuldan uşaqdan heç nəyimiz yox,
Bir məni saxlaya bilməyirsən tox.

Boris
(əsəbəi)

Arvad, bildiyini bir danışsana,
Özün öz işinə sən qarışsana.
Məzhəb haqqı məni gətirdin cana,
Nə qədər var-dövlət gərək insana?
Hələ Xocalıda yiğdiqlarını,
Özgə inəklərin sağdıqlarını...
Ay qız, itirmisən sən lap arını,
Qızılı, sərvəti min bir varını,
Qoymağə yerin yox, hey ağlayırsan.

Suzanna
(arxayıncı)

Boris, yenə nə çox yorğalayırsan?
Yaxşı, sən ölü, çıxma özündən daha,
Məzhəb haqqı, işin qalıb Allaha!
Türkün var-dövləti mənə şirindi,
Bizim ulduzumuz göydə göründü!..
Mükafat gözləyir ocağımızı,
Şad müjdə verəcək erməni qızı!

Boris
(son dərəcə maraqla)

Söylə, qəlbindəki muradı anım,
Uzatma, bir danış, sən mənim canım.

Suzanna
(piçiltıyla)

Meşənin yanından keçirdim, Allah,
Gördüm kol-koslukda türk kişişi ah.
Əyilə-əyilə odun yığırıldı...
Göydən lopa-lopa lam qar yağırdı.
O məni görmədi, canımda qorxu,
Sakitcə sıvişdim, sanki bir yuxu!
Dedim, görse məni boğar bir anda,
Sus, bunu danışma sən də hər yanda.

Özüm deyəcəyəm sabah zabitə,
Ki, ovun üstünə sakitcə yetə.
Mən var atəşindən bir an sönmərəm,
Bəxşış verməsələr evə dönmərəm.
Gərək bəhərini əlimlə dərəm,
Bu işin bəhrəsin özüm də görəm.

Boris
(hiyləgərcəsinə)

Ay arvad, gözlərin yaman itidir,
Hə, sabah gedirsən, fikrin qətidir?
Bəlkə biz işlədək onu həyətdə,
Saxlayaq heyvan tək onu xəlvətdə.

Suzanna
(tədbirlili)

Bəlkə, heç tək deyil o türk kişişi,
Çoxdur ağaclarlıda erkək, dışısı...
Ətrafdan gəlirdi ocaq iyisi.

Boris
(kefi kök)

Yəqin ölüm çəkib onun da meysi,
Erkən rast gəlib sən əzrayıla,
Vallah, canı-dildən könlüm maila,
İş sənə havalə, özün bilərsən,
Əhsən, belə arvad fəhminə əhsən.

2-Cİ PƏRDƏ
(3-cü şəkil)

Sübh açılır, səhər öz üzünü göstərmək üzrədir. Əskəranda erməni zabitlərinin olduqları bir mərtəbəli bina, uzaqdan sərxoş əskərlərin qəhqəhələri gəlir. Sanki onlar rus qoşunlarının köməkliyi ilə qanlar içində boğduqları Xocalının ahi-feryadlarını bayram edirlər. Bu zaman Suzanna tələsə-tələsə özünü dəhlizə yetirir. Dəhlizin qapısında eli avtomatlı erməni əskəri dayanıb, erməni qadını onun qulağına nə isə piçildayır və içəri daxil olur. Gözətçi

onu başqa bir əskərlə baş erməni zabitinin olduğu otağa yollayır.
Suzanna qapını döyməmiş özünü içəri salır.

Suzanna
(hiyləgərcəsinə)

Başımızın tacı gəlmək olarmı?

Baş zabit
(təkəbbürlü)

Millət bir-birindən izin alarmı?
Erməni hardasa, orda dayağım,
Meşinli qapılar açar ayağım!
Canımla, qanımla millətə qulam,
Mən ölsəm yolumla gedəcək balam.

Suzanna
(nazla)

Erməni zabit, xoş gördük sizi,
Mən dünən tapmışam növbəti izi...
Göylərə qaldırar ığidlik eli,
Axsın türkün qanı gurlatsın seli!
Bizim şöhrətimiz dünyani aşib,
Ayrı planeti gəzib dolaşib.
Amerka, Fransa bizə can deyir,
Ruslar bir süfrədə bizimlə yeyir.
Sizdəki qüdrətə baş əyirəm mən,
Çəkilsin Arsaqdan çıskın, duman, çən.
Ondoqquzuncu əsr yüz əlli nəfər,
Eylədi İrandan Arsaqa səfər.
İndi yüz əlli min olmuşuq bu gün,
Sadəlövh türklərsə yurdsuz, didərgin.
Bir də xristian albanlar bizi,
Can bilir, buraxmir heç əlimizi...
Çox da onları biz saymırıq qandan,

Onlar birləşiblər bizimlə candan...
Mərhəba, erməni xalqı, bir gün də,
Şahı olacaqsan yerin, göyün də!..

Baş zabit
(qəhqəhə ilə)

Axçı, ay madonna, dilin bıçaqdır,
Erməni qızları, vallah, qoçaqdır!
Millət tarixini bilməli yaxşı,
Varlığın belədir həyata baxşı...!
Gəl yüz tut arağı vurum səninlə,
Mən bir tost deyəcəm, sən məni dinlə.

Suzanna
(Özündən razi)

Mən ki, cənab zabit, əmrə müntəzir,
Könlümdə dəhşətli bir qisas gəzir.

Baş zabit
(mizin üstündəki tut arağından
iki qədəhə süzür.)

Erməni gözəli, qədəhi götür,
Könlümə bir dürlü səadət yetir.
Gəl vuraq qədəhi qədəhə bir an,
Qoy kövələn eləsin bu hiss, həyacan ...
İç, böyük xalqımın gözəl maralı,
Mələklər tərefdən sinəm yaralı!..

(zabit Suzannanın dodaqlarından öpür...)

Suzanna

Yaralı köksünə mən özüm qurban,
Sənə müjdə verim izin ver bir an.
Söylə, mükafatım sonda nə olar?
Bu işdə bəndənə nə bəxşış qalar?

Baş zabit

(bir az kefli mizin siyirməsini çekir, orda bir xeyli zinət əşyaları bərq vururdu, o göz oxşayan altunların içindən qızıl bir saatı əlinə alır ve özü Suzannanın qoluna salır. O, təkəbbürlü)

Dünən türk qızını gəbərtdim burda,
Cəsədin tullatdim meşədə qurda!
Önce iynə vurub gecə kef etdim,
Kefim istəyən tək kamıma yetdim,
Qızları pak çıxır bu batmışların...
Qoynuna qoymuşdu altunun, varın.
Əvvəl danışmırdı o heç bir ağız,
İynə vuran təki bülbüł oldu qız.
Demə, nişan olmuş ona keçən ay...

Suzanna

(əsəbi)

Yaxşı ki, siz ona tez qurdunuz vay!

Baş zabit

Bu qızıl saatı, xeyli altunu,
İnsanın sabahı, yaşam atını,
Tökdü ayağıma, buraxım onu,
Bilmədi çatıbdı bədbəxtin sonu..!
Yalvardı toxunnum mən paklığına,
Nə qədər girdimsə çox qılığına,
Yaxın buraxmadı məni o zalim.
Basım qucağıma kamımı alım.
Yaman möhkəm olur bu türk qızları,
Namus-ar onların bəxt ulduzları.
İynə öz işini gördü bircə an,
Bir gecə qoynumda oldu gözəl can.
Zülmə oldurdum türkün gözəlin,
Günah özündəydi, kəsmədi dilin...
Sonra da döşlərin üzdüüm yerindən,
Köksünə güllələr düzdürdüm dən-dən...

Suzanna

(razılıqla qoluna baxır)

Türklər qırılmalı Arsaqdan daha,

Az qalib o xoşbəxt, gözəl sabaha.
Dünən bir türk gördüm meşədə qəfil,
Yamanca qorxurdu yeqin ki, tifil.
Əzrayıl da yoldan məni çağırdı...
Arsaqda türk görmək necə ağırdı?
O kişi tək deyil gərək ki, orda,
Qaçış gizləniblər o vurhavurda.

Baş zabit
(qəhqəhələrlə)

Erməni qızına eşq olsun bu gün,
Qoy Stepanakerdə çatsın müjdə, ün
Xankəndini etdiq stepankəndi biz,
Bu yurdla əbədi vurur qəlbimiz!..
Gedib axtararıq elə indicə,
Bilirəm Suzanna söyləməz becə.
Özün apararsan gördüyüն izə,
Göster o yuvanı bu saat bize.

Suzanna
(qürurla)

Baş üstə, göz üstə, ey Vətən oğlu,
İlahi tək bizə veribdi ağlı...

Onlar tələsik çıxırlar, on nəfər erməni əskəri ilə yola düşürlər.
Gedənlərin arasında iki nəfər muzdlu zənci, iki nəfər də rus var.

4-cü şəkil

Dolu nahar vaxtı. Sultan kişisinin ailəsinin gizləndiyi kaha,
Azərtac gecə gördüyü yuxunu həyacanla danışır. Kahanın
bir küncündə ocaq tüstülenir, ocağın üstündə hisli qazanda
su qaynayıır...

Azərtac
(ağlar)

Yuxuda gördüm ki, qurulub mağar,
Burada nə qədər qohum, tanış var.
Qorquda toy edir bütün el, elat,

Dava yox şadlıqla çağlayır həyat.
Mən də qol götürüb toyda süzürəm,
Sanki yad baxanın bağın üzürəm.

Fatimə ana
(həyacanla)

De ki, axırımız çatıb bu sabah,
Özün arxa dayan bizə, ey Allah!
Ya bir ölüm yolla hamımız bataq,
Köçlə, külfət ilə kahada yataq.
Yada ki...

Ümidsiz hönkürür.

Sultan kişi
qəzəbli və qorxulu düşüncələr içində

Sus, sus, şivən salma, ay arvad, dayan,
Allaha borcluyuq bir quruca can.
Gəlsələr əlimlə qıraram sizi,
Görən olmayıbsa kim tapar bizi?

(qəlbə ilə danışır...)
Bir quş tüfəngi də yoxdu, ay Allah,
Düşmən sinəsindən qoparım min ah!
Yağının əlində topu, tankı var,
Bəli, silahsızı silahlı qovar...
Biz hələ yatmışlıq fil qulağında,
Vətənin, torpağın ağır çağında,
Kürsü düşkünleri kürsüyə əsir,
Anamız, bacımız yağıya əsir...

Bu zaman Fatimə ananın fəryadı gəlir...

Fatimə ana
(nalə ilə)

A kişi, nə getdin xəyalə yenə,
Alışır nifrətdən, hiddətdən sinə.

Sultan kişi

(diksünir)

Ay arvad, ağızını bağla bir hovur,
Axmaq fikirləri başından sovur.
Erməni evləri talayır indi,
Xocalı odlanıb, Allah, nə gündü?!

Bu zaman yaxınlıqda erməni, fransız, rus dillərində
danışiq, kobud əskər çəkməsinin səsi gəlir...

Fatimə ana
(qorxa-qorxa)

Qız, yuxun qaraya qalaydı, bala,
Bu qədər zülüm olar, ey Allahtala!

Sultan kişi
tələsik baltanı axtarır, fəqət dünən meşəlikdə
salıb itmiş...

Hardadı, baltanın yerini deyin?
Necə hiss etmədim düşüb itdiyin?

Fatimə ana
(vahimə içində)

Balta avtomata nə edər kişi?
Sən də itirmisən canla gərdişi!

(bir qədər fasilə)

Bu zaman Susanna, erməni zabiti və əskərlər kahaya
doluşurlar. Onların əlində ölüm saçan avtomatlar...

Baş zabit
(quduzcasına)
Suzanna, gör necə ov bəxşış mənə,
Qəhrəman adını verəcəm sənə!

Suzanna
(kinli-kinli)

Əgər türklərdə də olsaydı nifrət,
Bizi məhv etməkçin tapardı cürət!
Yaxşı ki, onların ürəyi yumşaq,
Sanki ağılları bir körpə uşaq.
Biz pislik edirik, onlar yaxşılıq,
Bu millət əbədi niyə xoşqlıq?...
Bu türk köpəkləri qırılmalıdır,
Hər köksə min gülə vurulmalıdır.
Hansını göstərsəm birinci onu,
Doldurun gülleylə murdar qoynunu!

Baş zabit
(həqarətlə)

Kişi, Xocalıdan siz qəcmisiniz,
Burada nə gizli yurd açmısınız?
Ara, o dəhşətdən siz qalırsınız?
Qırıla-qırıla çoxalırsınız...
Necə itirmisiz o gecə izi?
Ölümü kor etdiniz tapmasın sizi...
Tanrıdan güclüdür bizdəki qüvvət,
Əzrayıldan aldiq sübh-səhər dəvvət.
Sizin ki, ünvanı o verib bizə,
Qanınız dönəcək, indi dənizə.
Ha, ha, ha, kim gəlsin önce irəli?
Çıxarılsın gözü, kəsilsin əli...
Nə olsun söylərsiz bizlərə düşə?
Erməni hakimdir, fəqət Arsağa!

Sultan kişi
(qəzəbli)

Sizdəki vicdandan xəbərim vardır,
Əfsus, beyninizdə hələ bahardır.
Biz gəlmə tayfanı millet eylədik,
Yurduna çevrildi hər düz, hər gədik.
Siz ki, qoltuqlarda daldalanansız,
Vazgen havasından ilham alansız.
Irəvən bölgəsin dövlət etdiniz,
Torpaq oğurlamaq ana xəttiniz.
Savaş istəyənlər bir gün qanqusar,
O taylı, bu taylı Azərbaycan var.

Ruslara güvənib qan tökənsiniz,
Ocaqlar söndürüb, yurd sökənsiniz...
Savaş istəyənlər birgün qan quşar,
Dövran zalımları boğazdan asar!
O taylı, bu taylı Azərbaycan var...
Qana hərisləri tutar ahi-zar!
Ölsək də yerimiz sabah min olar,
Vətən oğulları qələbə çalar!..

Baş zabit
(tapançanı ona tuşlayır...)

Al, bu tapançadan açılan güllə,
Sənə, millətinə dəyərli sillə.

Sultan kişi yixılır, Fatimə ana nalələr içində qışqırır...
Və ərinin üstünə atılır. Üst-başı qana bulanır...
Fatimə ana
(fəryadla)

Aman, Tanrı, göstər öz qüdrətini,
Silahsız bəndənə sədəqətini...

Baş zabit
(qəhəqəhələrlə)

Qalibin əsəbin bir anda gərmək,
Hə, nədi döşüne yatdı gəbərmək?!
Ölüm ayağında əyilmir bunlar,
Türkləri qorxutmur tökülen qanlar...

(Bu zaman Azərtac gözlənilmədən ocaqdakı qaynar suyu zabitin üzünə atır, dəhşətli türkürpədici bağlılı qopur... Rus əskəri avtomatdan bir qatar gülləni kahadakıların üstünə səpir. Təkçə Qorqud anasını qucaqlamış halda sağ qalır. Kahanı insan iniltisi bürüyür! Qorqud bir əliylə Fatimə ananın qoynundan çıxardığı düyüncəni ocağa atır, bir əliyləsə neçə gündən bəri gizlətdiyi qumbaranı gödekçəsinin cibindən çıxarıb əskərlərə tərəf atır. Özünü itirmiş düşmən əskərləri nə zaman qumbaranın onlarıın ayağı altında partladığını duymadılar. Yaralanmış Suzanna ocaqda yanın pullara doğru can atır... Kaha alışır... Qanlar bir-birinə qarışır, can verən insanların iniltisi kahanı titrədir...)

Suzanna

(ağır yaralı)

Ah, canım, üz-gözün yeqin ki, yandi,
Sən ki, can üstəsən qana boyandın!
Türklərin qorxusu yoxdu dünyada,
Doğra diri-dir, at yanın oda...

Baş zabit

(iniltiyle)

Suzanna, kor oldum, yandı gözlərim,
Yanıb tuluq olub büs-bütün dərim.
Bu türklər puç etdi hər dileyimi,
Qızıl qan aparır bu ürəyimi...
Qırılsın qalmasın qoy müsəlmanlar,
Dənizlərə dönsün bu axan qanlar...

(ölür..)

(erməni əskərləri və Suzanna artıq ölmüşdür.
Qorqudun anası, atası və bacıları da şəhid düşmüşlər,
qumbaradan ağır yaralanmış Qorqud can üstə piçiltilarla...)

Qorqud

İlahi, son nəfəs, son an, son zaman,
Qəlpə ürəyimdə ölürem aman.
Əzizlər şəhidənə gözüm önünde,
Köksüm qan içinde bu qara gündə!
Rəbbim, qisas aldım, qazidir adım,
Hənuz Allahımı çatdı fəryadım!
Aldın ürəyincə kamını Qorqud,
Qayıt öz soyuna, ey qurd oğlu, qurd!..
Yatın atam, anam, mərd bacılarım,
Fəqət ləkəsizdir namusum, arım...
Qızqardaşım Günay, Azərtac uyu,
Bizi yad edəcək bu yurdun soyu!
Sabah Milli Ordu zəfər çalacaq,
Qarabağ bizimdir, bizim olacaq...
Qarabağ bizimdir...

(qana bulaşmış sinəsiyle torpağı qucaqlayır, şəhid olur.
Kaha yanır və yana-yana bir-birinin ölümünə ferman
verən adəm övladlarına ilahi səs gülür...ha, ha, ha...)

İlahi səs
(kahanın içində gurlayır)

Qırın, bir-birini vəhşi insanlar,
Yandırın, dağının qoy axsı qanlar...
Torpağı, ey bəşər, mən verdim sizə,
Mən həyat verirəm gecə-gündüzə.
Sonunuz ölümdür, dilsiz məzarlar,
Qalanlar ölənə məzar qazarlar.
Sizi yaradanı unudub nədən?
Məmləkət cızırsız dağdan, dərədən.
Qoymaram çoxalsın acgöz əsliniz,
Min il, milyon ildi qandı nəsliniz.
İnsan sümüyündən daşlar yarandı,
O adəm kökünüz hey pozdu andı.
Cəbrayıll, əzrayıl mənə müntəzir,
Ölüm ucuzlaşış əllərdə gəzir.
Sizi qırdırıram bir-birinə mən,
Məzarlar içinde çürüyəcək tən...
İblisinizdən verəcəm ehsan,
Ruhunuz deyəcək bu işə əhsən...
Uçan boşqabları, səma daşları,
Dəmir canlıları, dəmir başları,
Gönderdim neçə yol yerin tərkinə,
İnsanlıq bürünsün həya kürküne.
Xeyri yox qorxusu yoxdur bəşərin,
Kesib caynağına adəmlər şərin...
Dünya başdan-başa batıb günaha,
Dönün iblislikdən, yetin Allaha!..

3-7.01.1994/ /Pirallahı-Neft Daşları

SEVGİ VARA SATILMAZ

4 pərdəli, 8 şəkilli mənzum dram)

İştirak edirlər:

Ərqaya-25 yaşında mühəndis
Altunşah-30 yaşında xüsusi dükən sahibi
Narinc xala-Altunşahın anası 60 yaşında
Süsən-18 yaşında gənc bir qız
Süsənin xeyalı-göy libasda
Nazan-22 yaşında pozğun qadın
İnci-17 yaşında pozulmuş qız
Sultan-40 yaşında heç yerdə işləməyən
balıq alveri ilə varlanmış şəxs
Aypara-Sultanın həyat yoldaşı 35 yaşında
Lamiyə-qızı 12 yaşında
Qadınlar
Həkimlər
Şəfqət bacıları

I PƏRDƏ
(1-ci şəkil)

Hadisələr Bakıdan bir xeyli kənarda şəhər tipli böyükada qəsəbəsində cəryan edir. Səhərdir. Ərqaya bir gözdən ibarət mənzilində çay tədarükü görür. Elə bu zaman yayından çıxmış ox təki telefonun cingiltisi otağa yayılır.

Ərqaya
(həyacanlı)

Alo, alo, Süsən, danış yandı ürək,
Nə taledir yazdırın mənə aman, fələk?
Ah, Allahım, böylə sükut, böylə təlaş,
Sinəm üstdən asılıbdı qara bir daş.
Bilirəm ki, sonu yoxdur bu sevdanın,

Kasib evin oğulusan çıxsın canın.
Hardan mənim pulum-param cehiz alım?
Ürəyimcə başa varsın qoy vüsalım.
Doğub məni cocuqluqdan atdın, ana,
O gündən də, hənuz suça batdın, ana.
Uşaq evi qucağına aldı məni,
Yad əllərlə, yad dillərlə çaldı məni.
Məşəqqətlə ali məktəb bitirmişəm,
Neft üzrə mühəndisdi indi peşəm.
Bir tərəfdən bahalığın üzü dönük,
Səadətim, sevgim, eşqim, bəxtim tünük.
Sevdiyimi kimdi mənə verən ucuz?
Köksüm yara, yara üstdən tökülür duz.
Yazılıbsa taleyimə bu qızcağaz,
Bir gün mənim ömrümə də geləcək yaz.

O telefonun dəstəyini yerinə qoyur. Dilindən tökülən ah, fəqanlarla
Süsənin xəyalı gözünə görünür. Onun canı ateşlərə bürünür.

Süsənin xəyalı

Uyğularda gördüm gecə bir qatarda,
Sənin ilə oturmuşam ağ paltarda.
Sevgimizin zirvesinə biz yüksəlib,
Əzabların, zülümlərin bağın dəlib,
Yol gedirik paralardan qurtulmaqcın,
Pak ayrı bir səyyarəyə atılmaqcın.
Nə qardaşım Sultan vardi yanımızda,
Altun duyğu, bəxtəvərlik qanımızda.
Ac-yalavac adətləri qoyub burda,
Həsrət ilə qərib-qərib baxır yurda,
Hey qaçırdıq bu dünyadan, vurhavurdan,
Bir-birlə didişmədən qırhaqırdan...

Ərqaya
(çaşqın)

Ah, sevgilim, yenə gəldin səhər-səhər,
Ah, sevgilim, yenə gəldin sən bir təhər.
Xəyalların qəlbə sitəm, ələm, qəhər,
Zəhər oldu bu məhəbbət mənə, zəhər!
Telefonda pak səsin də xəyalıdır?
Kölgələrin taleyimə vusalmıdır?

Hünərim yox qapınızı açmağa da,
Alıb səni qərib yerə qaçmağa da.
Xülyalarla sevgimizi böləsiyik,
İkimiz də bu eşq ilə ölüsiyik.
Ah, Allahım, al kölgəni apar məndən,
Parçalandı köksüm nar tək oldu dən-dən.

Süsənin xəyalı yox olur. Ərqaya, əsəbi, mühəndis işlədiyi
neftçixarma idarəsinə gedir.

2-ci şəkil

Dolu öynə, Sultanın qırmızı kərpicdən yapılmış qəsrəbənzər
dəbdəbəli evi. Süsən və Ərqayanın eşqindən xəber tutan
Sultan bacısını evdə əsir edib heç yerə buraxmir. O Süsəni
özü kimi pullu-paralı adama ərə vermək istəyir. Vaxtsız
ata-anasını itirmiş, Sultan balıq alveri ilə varlanmışdır. Dörd
divar arasında dustaqlı edilmiş Süsən qardaşı arvadı Aypara
və qızı Lamiyə ilə evdədir.

Süsən (qəmli-qəmli)

Bəzəkli ev-eşik, bu var, bu dövlət,
Hamı suç, hamısı heyvani qələt.
Ürək sevgi, dostluq, saflıq, oyuncadı,
Haram pul-parayla doludur qucaq.
Kiminin yeməyə çörəyi yoxdur,
Kiminin vari çox, ürəyi yoxdur.

Aypara

Masanın üstündə necə yeməklər,
Meyvələr, şirniler, özün de nələr?
A Süsən, nəyimiz əskikdir, balam?
Kəsilib arada iltifat, salam.
Üzünün çöhrəsi tufandan betər,
Yenə başlamışan, sən Allah yetər!
Bilmirəm kefini nə ilə alam?
Dözürəm hər cengə, mən Rüstəm-zalam!
Axı tek deyilik bu el içində,
Qonşuların dili niyə, neçində?

Sənin Ərqayayla məhəbbətin car,
Həya yaxşı şeydir el, caamat var.
Qardaşın nə vaxtdı üzümə baxmir,
Məni de heç yerə daha buraxmir.
Nəzir-niyaz ilə bir qızımız var.
Firavan günümü eyləmisən tar.
Sevgi də, eşq də bir quru sözdür.
Axı qonum-qonşu bu evə gözdür.

Lamiyə

Mənim gözəl bibim bir nağıllı söylə,
Nədən pərişanlıq bu qədər böylə?
Bu evdə tək sənsən qəlbimə yaxın,
Qüssəni, kədəri buraxma yaxın.

Süsən
(Lamiyənin boynunu qucaqlayır)

Mənim kədərlərim qaynayan çeşmə,
Ürəkdir tab edir keşməkeşimə.
Mən gedən deyiləm, o Altunşaha,
Qoy naləm, fəryadım yetsin Allaha.
Onun dükanı var, adamdır demək?
Bəşərin başında pul-para, yemək.
Boğur bu cəh-cəlal, bu sərvət məni,
Bağlanan bəxtimin üzülübü dəni...

Lamiyə (məsum-məsum)

A bibi, nağılı qoy bir tərəfə,
Nə yazıq taleyin keçib kələfə.
Vallah, o Ərqaya çox sevir səni,
Qov gözəl çöhrəndən çıskını, çəni.
Hər gün pəncərənin önündə durur,
Məktəbdən döñəndə o məndən sorur...
«Salam söylə» dedi, dünəndə yazılıq.

Aypara (əsəbəi)

Allahım, nə qədər gör biz dayazıq?
Sus, ay qız, nə olub dil-dil ötürsən,
Kitabı əlinə bir dəm götür sən.
Altunşaha verdik onun hərisin,
Atan mən yazığa tökür hirisin.
Bilsə hamimizzi qırar, öldürər,
Bütün el-obanı bize güldürər.
Sevgi kişilərin fitnə-fəsadı,
Dünyada yaşayar pak qadın adı.

Lamiyə
(sadəlövhəcəsinə)

Bibimin günahı nədir ki, ana?
Yazıq qızcağızı yiğmişan cana.
Ərqaya yaxşıdır, Altunşah lovğa,
Niyə buraxmırısız onu yovuğa?
Əgər oxuyana qiymət yoxdursa,
Alver edənlərdə para çoxdursa,
Haram yeyənlərdə cəh-cəlal böyük,
Halallar dünyanın boyununa yük,
Bəs elm niyə lazıim, deyirsən oxu?
Buraxıb məktəbi indi ki, çoxu.

Süsən
(qəmli)

Qönçəm, qərənfilim, ey saf bulağım,
Yegane təsəllim, könül dayağım.
Lamiyə, ürəyin bir şəlalədir,
Bəyaz səhərlərdə şəhli lalədir.
Bibinin dərdinə çare bulunmaz,
Zamanım, həyatım, qəlbim ovunmaz.
Zorla Altunşaha verirlər məni,
Böylə bəxt tapmasın dünyada səni.
Ümid əsirgəmə məndən, Allahım,
Yetən hüzuruna bu qəmli ahım.

Aypara
(əsəbi)

Yenə səhər-səhər başlama qəmə,

Açı fəryadınla çapma aləmə.
Nə var, nə görmüsən o ac gədədə?
Yaralar açılar bomboş mədədə.
Malsız, mülksüz sevgi-bir qədəh zəhər,
Üzəcək ömrünü ehtiyac, qəhər.
Parasız sevginin heç faydası yox,
Bari, Allahından, Tanrıdan bir qorx.
Şahlıq quşu qonub başına yazıq,
Niyə biz qadınlar belə dayazıq?
Sevgi ər evində, xoş gün-güzəran,
Çıxar Ərqayanı qəlbindən bu an!

pərdə örtülüür.

II PƏRDƏ 3-cü şəkil

Nazanın 3 gözdən ibarət mənzili. Nazanın anası işə gedən kimi o, başına qəsəbənin pullularını yiğib kef məclisi qurur. Düz 10 ildir ki, pulluların pulları ilə Nazan bu həyata qurşanıb. Yüngül həyata alışib, rəfiqəsi İnci də ondan dala qalmır. Yenə də o kef məclislərindən biri Nazanın evində. Sultan, Altunşah, Nazan və İnci bir masada cəm olublar.

Nazan (kefli və papiros damağında)

Baxtim gətirməyib mənim heç zaman,
Bu qara taleyim edir ah-aman.
Anam ermənidir, atam azəri,
Düz kişi sayılar ailənin əri.
Gözümü açandan hiss elədim mən,
Evimiz içində gəzir duman, çən.
Onlar bir-birinə heç can demədi,
Bir acı sözü də heç kim yemədi.
Qırğıın, dava-dalaş artdı günbəgün,
Qırıldı bağlılıq bu toy, bu düyü.
Sonra atam atdı bir gün anamı,
Uçdu ailənin xoşbaxlıq damı.
Gəmidə keçirir anam vaxtını,
Dağıtdı tənhalıq könül taxtını.
Bilməm azəriyəm, yoxsa erməni,

Siz deyin kim necə çağırınsın məni?
Mən lazım deyiləm ata, anama,
Neylim doğulmuşam dünyaya, amma...

Sultan

(canyanalıqla)

Nazan bu söhbəti yiğişdər daha,
Salma kef məclisin naleyə, aha.
Sən özün həm ata, həm də anasan,
Mənimçin nazlı bir ürkək sonasan.
Doldur, ey mələyim, eşqlə beyini,
Sən ki, doğmamışan valideyini.
Əymə qəm, kədərlə belə qəddini,
Qoy onlar çəksinlər sənin dərdini.

Nazan

(qayğılı)

A Sultan, bu yerin kişisi sənsən,
Ağlına, puluna alüdəyəm mən.
Səninlə olduğum anlarım dadlı,
Zamanım, ömrüm, günüm qanadlı.
Atadan, anadan yaralı İnci,
Bugün süfrəmizə verər sevinci.
Fəqət sən mənim sən, rəfiqəm bilir,
Bu dəli eşqimə İnci də gülür...

Sultan

(qəhqəhələrlə)

Kef məclislərimin yaraşığisan,
Görən gözlərimə sən ki, işığisan.
Sənsiz fələklərə sıpərdi ahım,
Hər qara gecəmə bəyaz sabahım.
Səni uca tutdu həmişə könlüm,
Bir an ayrılmaram gəlməsə ölüm.
Altunşah, İncinin qulluğunda ol,
Bugün süfrəmizdə qədəhlərə yol.
Birinci sağlığı Nazan eşqinə,
Tanrıdan diləyim şükür bu günə.

Altunşah
(nəş'əli İncinin belini qucaqlayır)

Əlbəttə, bu xanım incidən inci,
Nəş'əli könlümün odur sevinci.
Şərablı dodağı dodağıma bal,
Gəl kef məclisində ürəyimi al.

İnci
(nazla)

Ah, dostum, nə qədər alovlu sözlər,
Alışır eşq ilə sevgili gözler.
Bu nahar nəş'ələr bəxş eylə mənə,
Mən də bu könlümü qoy verim sənə.

Nazan
(kefli)

Şərab şüşələri boşalır bir-bir,
Vaxtimız daralır, tükənir səbir.
İndi dönəcəksən yenə evinə,
Sultan, bilsən necə çətindir mənə?
Nə qədər pul-para töksən başıma,
Bunlar əlac olmaz bu göz yaşımı!
Səni qışqanıram öz arvadına,
O mətbəx qarısı, yazıq qadına.

Sultan
(qəzəbli)

Şərabın çox düşdü deysən, Nazan,
Yenə kəllə-çarxa vurdu başda qan.
Eyyah, istəyinə hazır pul-para,
Çox da çərənləmə, bəsdir, avara!
Sənin dilin ki var, başa dərd açar,
İçki məclisindən sevgilər qaçar.
Səni arvadımdan artıq tutmuşam,
Ona istəyimi tam unutmuşam.
Atımmı deyirsən evimi daha?
Son qoy göz yaşına, son qoy bu aha!

Nazan
(qəhqəhələrlə)

Səni çox sevirəm canımdan önce,
Könül qapısında hər gündüz-gecə,
Xeyallar əl açır dilənçi kimi.
Kimi fəryadıma çağırırm, kimi?
İndi gedəcəksən evim bir məzar,
Tənha həyatıma qəm quyu qazar.
Yatağım, otağım boş qalacaq, boş,
Taleyim mənimlə baş-başa sərxoş.

Altunşah
(amiranə)

Yenə tügyan etdi eşq nağılları,
Qopartdı başlardan saf ağılları.
Nazan qısqanlığa başladı yenə,
Gərek ki, İnci də qoşulsun sənə.
Süsənlə toyumuz tezliklə olar,
İnci də səninlə bir hava çalar.

İnci

Mənmi, ah, mənimçin kişiler birdir
Sevgi təbiətdə açılmañ sirrdir.
Nə qədər könlümü salsa min hala,
Qəlbim sevgiləri buraxmaz qala.
Nazan, qurtar canım cəfəngiyatı,
Sevgiyə qul etmə azad həyatı.
Bu kef masasında dadlı yeməklər,
İştahi ovlayan ləziz xörəklər.
Çeşmə tək qədəhə süzülən şərab,
Həm bir səadətdi, həm də iztirab.
Budur, əzizlərim, nəş'əli həyat.
Mən buna deyirəm ən şirin busat,
Ailə də, uşaq da iyrənc bir röya,
Ömrümü ram edər bu qorxunc xülya.

Sultan

Ha, ha, İnci, səndə bu sözlər hardan?

Ağıllı xəlq edib səni Yaradan!

Nazan
(son dərəcə sərxoş)

Ah, Sultan ömürlük mənim olmalı,
Mənimlə bir evdə hər dəm qalmalı.
Ya sona yetirmək bu qeylü-qalı,
Tükənib canımın qüssədən hali.

(şərabla dolu qədəhi Sultanın ayaqları altına atır...)

Sultan
(qəzəblə ayağa qalxır)

Sərvətim, dövlətim bəs etmir sənə,
Əvəzində budur yaxşılıq mənə?
Nə sevgi, məhəbbət ağılsız qadın?
Soyumda çatmayıır o pozğun adın?
Qadınlar heç zaman bilməz yaxşılıq,
Bircə anlıq kefi, ya bir xoş qılıq...
Sevginin adına yazar o saat,
Budur, aman Allah, qadınılı həyat!..

pərdə örtülür.

4-cü şəkil

Xeyli zamandır Süsən Altunşaha nişanlanıb. Bir azdan Altunşahla Süsənin restoranda toyu gözlənilir. Toydan qabaq Süsənə qardaşı Sultanın evində oğlan evindən gələn qadınlar gətirdikləri gəlinlik pallarını geyindirməkələ və bəzək-düzəklə məşğuldurlar. Süsən qadınlardan icazə alıb kədərli halda ayrı otağa keçir.

Süsən
(son dərəcə kədərli)

Allah, çəkdiklərim nədir dünyada?
Öz doğma qardaşım çevrilib yada.
Gözüm görə-görə könle dağ çəkir,
Qəlbində hardandır bu hiylə, məkir?
Məni sevmədiyim adama verir,

Könlümü əzabla, ağrıyla gərir.
Bu dərdin çarəsi yalnız intihar,
Qardaşım Sultana qoy bu olsun ar.
Bilirəm özünə qəsd etmək günah,
Fəqət Altunşahla günüm olar ah.
Ahlarla çarpışan ömür vay keçər,
Bəbəyin yaşları qəlbdən su içər.
Bu çayda boğular bütün diləklər,
Bir-birin sevmirsə, əger ürəklər.
Sinəmdə bir başqa məhəbbətim var,
Bir başqa biriyə can ülfətim var.
Ərqayanın eşqi könlümə yardımır,
Onsuz dünyam mənə büsbütün dardır.

Bu zaman Sultanın arvadı Aypara otağa daxil olur.

Aypara
(acıqli)

Ay qız, niyə belə aha batmışan?
Özünü dərd, qəmə, vaya atmışan.
Səni bəzəndirir oğlan adəmi,
Qoyma sinələrdə, sən Allah kamı.
Analar bəsləyir eşqlə balanı,
Bir düşün, ay balam, Narınc xalanı.
O da Altunşahı kamla saxlayıb,
Xalqdan, caamatdan ayıbdır, ayıb.
Söylə nə edirsən bu tək otaqda,
Dərdə salıb canı qoyma yataqda.

Süsən
(əsəbi)

Sən məni güdürsən, vallah, ay gəlin,
Mənimçin hər zaman zəhərdir dilin.
Az qalib arzuya yetərsiz daha,
Siz məni batırdız büsbütün aha.
İndisə izləmə məni hər addım,
Mən sənə bu evdə həmişə yaddım.
Qardaşın arvadı baldızı sevməz,
Baldız da heç zaman yad qızı sevməz!
Bunu eşitməkçin gəldin sən bura,

Bəsdir, ürəyimi etdiyin yara.
Keçdim bu otağa bir az dincəlim,
Gəlmədim dilinlə solum, incəlim.

Aypara
(məyus)

Nə dedim dilindən töküldü zəhər,
Zəhər danışana bəxt verməz bəhər.
Ağlını başına yiğ, ay biçarə,
Bir azdan toyundur arama çarə.
Üzünün gülüşün qaçırtma belə,
Salma öz adını ağıza, dilə.
Mənim deycəyim sözlərim budu,
Evimizi yıxar bu dedi-qodu.
Qadınlar oturan otaqda otur,
Elin söz-söhbəti aləmi qatır.
Gedirəm, sən də gəl tez yanımıza,
Salma ağrı-acı bu canımıza.

Aypara son dərəcə hirsli otağı tərk edir.

Süsən
(həyacanlı)

Allahım bu dərdin əlacı dərman,
Doldursam mədəmə el eyləməz man.
Onsuz da bir azdan gedirik toya,
Mənim əzablarım qoy dönsün vaya.
Başağırı dərmani çatar dadıma,
Yetişər əzablı can fəryadıma.

Bir ovuc dərmani qoynuna qoyub qadınların yanına keçir. Pərdə enir.

III PƏRDƏ
5-ci şəkil

Gəlini aparmağa gələn maşın həyətdə gözləyir. Qadınlar Süsənin üst-başına və üz gözünə axırıncı dəfə fikir verirlər.

Qadınlar
(bir səslə)

Qızlar, gözünüz aydın,
Deyin Süsənin adın.
Bəxtiniz qoy açılsın,
Qüssə, qəmdən qaçılsın,
Qızın bəxti ər evi,
Qadın edər zər evi.
Gəlin evə din-iman,
Onsuz ev boş dəyirman.
Ay qızlar, xoşbaxt olun,
Baxın, səadət yolun-
Açarı Süsəndədir,
O hamidan öndədir.

Aypara
(üzünə təbəssüm verərək)

Ay qadınlar, sağ olun,
Daima xoşçağ olun.
Toy hər qızə büsatdı,
Bu bir xoşbaxt saatdı.

Qadınlar
(yenidən bir səslə)

Ay Aypara, mübarək,
Coşub-daşşın qoy dilək.
Sən qardaş arvadısan,
Süsənin imdadısan.
Sən ona ana oldun,
Çox məğrur sona oldun.
Hər subaya bu gündən,
Bu toydan, bu düyündən,
Qismət olsun inşallah,
Hər işdə böyük Allah,
Qoy bizlərə yar olsun,
Millətimiz var olsun.
Toy evlər yaraşğı,
Hər evin gur işığı
O, hər qapını açar,

Heç kim olmasın naçar.

Lamiyə
(dolmuş halda bibisi Süsənə yaxınlaşır)

Bibi, gözüm işiği,
Evimiz yaraşığı.
Mən sənsiz nə edəcəm?
Vallah, gəlib-gedəcəm,
Unutmaram mən səni,
Ayrılıq, həsrət çəni
Gözlərinə dolmasın,
Gözəl üzün solmasın.
Sənin qardaşın qızı,
Salar könlünə yazı.
Bibi, qadanı alım,
Səni qəlbimə salım,
Orda könlümü bəzə,
Gəlmeyəsən heç gözə.

Süsəni qucaqlayır.

Süsən
(piçıldayı)
Bu evdə tək sevincim,
Mənim dürdanəm, incim.
Sən əzizdən əzizsən,
Çəşmələr tək təmizsən.
Candan sevirəm səni,
Səndə unutma məni!
Mənə su getirsənə...

Lamiyə bibisinə su getirir.

Lamiyə
(həyacanlı)

Al iç, bibi, bu suyu,
Fikir dərin bir quyu.
Kim düşsə heç çıxmayırlar,
De o kimi yixmayırlar?
Sevin, şadlan, ay bibi,

Ahdır həyatın dibi.
Hamiya quyu qazır,
Kitablar belə yazır...

Süsən
(qürurlu)
Kədərlərin yuxlaşın,
Allah səni saxlaşın.
Ata evinə işiq,
Bəxtimizə yaraşiq.

Lamiyəni öpüb su ilə dolu stəkanı ondan alır. Bu vaxt həyətdən gəlin üçün gələn maşınların səsi eşidilir. Baş qarışır, Süsən qarşıqlıqdan istifadə edib qoynunda gizlətdiyi başağrısında işlədilən analgin dərmanından bir xeyli qəbul edir. Lamiyənin gətirdiyi suyu içir. Süsəni gəlinlik paltarında otağдан çıxarıb maşına aparırlar. Hamı evi tərk edir, yaxınlıqda toy olacaq restorana tələsir. Pərdə örtülür.

6-cı şəkil

Toy keçiriləcək restoran. Bəylə gəlin başda əyləşib. İçdiyi dərmandan Süsənin əhvalı pisdir. Toy qələbəlikdi. Toya yalnız amerka pulu dollar salınır. Süsən son dərəcə ağır psixoloji durumda...

Altunşah
(fərəhlə)

Ay ana, toy gərek Böyükadada,
Çatsın ən şərəfli, böyük bir ada.
Yeməklər, şərablar bir çeşmə olsun,
Durub, dayanmadan süfrəyə dolsun.

Narinc
(sevincdən titrək halda)

Allah, bu gün necə mən bəxtiyaram,
Ürəyim, könlüm tapmayır aram.

pıçıltıyla

Süsəndən nigaran yalnız ürəyim,
Rəbbim, qoyma qalsın qəlbədə diləyim,
Toyu təmtaraqla bir başa vuraq,
Biz dostdan, tanışdan ucada duraq.
Heç bir arzu deyil daha gərəyim.

Süsən

(halı son dərəcə qarışiq halda öz-özünə piçiltilarla)

Aman, ya Rəbbim, imdad fələyim,
Qızıllar, altunlar barmaqlar bəzər,
Ürək Ərqayanın sevgisin gəzər.
Sevgilim yəqin ki, indi qüssəli,
Eyyah, əllərimə yetməyir əli.
Bu mənim toyumdur, bu şan, bu şöhrət,
Qara taleyimi alıb felakət.
Bu gecə özgəyə yar olmaliyam,
Saralıb çıçək tək mən solmaliyam.
Altunşah bilmir ki, içdiyim dərman,
Bu gün ölümümə verəcək fərman.
Artıq ürəyimdə bulanmalar var,
Başına olubdu dünya tamam dar.

Altunşah

Ah, Süsən, sevgilim, bu təmtəraqlar,
Xoşbəxt səadəti sevgi varaqlar.
Mən səni qızılı tutacam, yarım,
Ömürlük sənindir sərvətim, varım.

Süsən

(xəstəhal)

Ah, yenə var-dövlət, yenə pul-para,
Min il, milyon ildi bəşər avara!

Bu zaman Altunşah Süsənin əlindən tutub ortaya çekir.
Süsən qol götürüb oynayanda Ərqayanın xəyalı gözləri
önündə canlanır və bayılır. Ara qarışır, toyda cəh-cəlal
pozulur...

Narınic xala
(ağlar)

Məni eşitmədi Altunşah, Allah,
Qız ölsə nə deyər xalq mənə sabah?
Gəlin başqasının eşqiylə yanır,
Mənim harin oğlum sevgi nə qanır?!
Qızlar tükənibmi bu məmləkətdən?
Mən necə qurtulum bu felakətdən?

Süsən camaatın gözü qarşısında axır anlarını yaşayır. Acqarına içdiyi dərmanlar artıq qanına zəhərlənmə vermişdi.

Süsən
(can üstə)

Aman, ulu Tanrım, axır ki ölüm,
Bitdi bu əzablar, bitdi bu zülüm.
Yetiş imdadıma, yetiş Ərqaya,
Allah, özü məni tuş etdi vaya,
Mənim səadətim məzarda başlar,
Boğmasın Lamiyə gözünü yaşlar...

Lamiyə
(hönkürtüylə)

Bibi, yazıq bibi yumma gözünü,
Qoy bircə anlıq da görüm üzünü.

Aypara
(çaşqın)

Yox, yox, ola bilməz bu bir yuxudur,
Qalx, Süsən, şaşqınlıq, bəlkə qorxudur.

Altunşah
(diz çökür)

Aman, ay Allahım, səbr ver mənə,
Əzəlki həyata qayıdım yenə.
Bəlkə zəhərlədin sən öz-özünü,
Mən aça bilmədim o kor gözünü.

Süsən, ölmə, Süsən, gözlərini aç!
Ölümün əzazıl pəncəsindən qaç.
Mən ki, heç vüsala yetişmədim ah,
Daha açılmasın bu gündən sabah...

Süsən
(bənizi saralmış)
Altunşah eyləmə cəfanı cana,
Məni Allah özü salıb divana.
Dərdimə dərmanı eyləmək becə,
Bir azdan həyatım olacaq gecə...

Altunşah
(çaşmış halda)

Bəlkə dərman içib hamidan gizli,
İlahi, bu dünya, cahan min üzlü.
Elədim bir qızı zorla nişanlı,
Adım el ağızında qalacaq qanlı.
Əlimlə məhv etdim, Rəbbim, Süsəni,
Daha cəhənnəm də götürməz məni!
Aman, ah, İlahi, neyləyim indi?
Toyum vaya döndü, bu necə gündü?

Sultan
(qəzəblı)

Axmaq qız, qalx daha bu oyun yetər,
Bitər bu çəşqinqılıq, çılgınlıq yetər.

Süsən
(son nəfəsde)

Son vida, son nəfəs bir quru səsdir,
Onsuz da bu dünya mənə qəfəsdir.
Ruhum Ərqayaya qovuşacaqdır,
Bu həsrət, bu hicran sovuşacaqdır.
Ah, əziz qardaşım, daha əlvida,
Gəl, öp alınımdan bu ki, son vida.

ölür...
Yeganə bacısının ölümündən dəhşətə gələn

Sultan nağçı çekir. Toy yasa çevrilir.

Sultan
(sarsılmış)

Ya Rəbb, bu nə sitəm, bu nə fəlakət?
Bugündən qoy gülsün mənə məmləkət.
Məhv etdim bacımı öz əllərimlə,
O rəzil, o çirkin əməllərimlə.
Qoy Tanrı, qoy Allah qəhr etsin məni,
Qaytarmaq çətindir, ey Süsən, səni.
Gəlinlik paltarı, qızıl, pul-para,
Çəkdi ürəyini min yerdən dara.
Bacımın bəxtinə yazıldı qara.

Başını əlleri ilə tutur və Süsənin meydinin üstünə yıxılır.
Toyu gizli seyr edən Ərqaya Süsənin onun üçün naməlum olan
ölümündən dəhşətə gəlir. O dəli qəhqəhələrlə sevgilisinin meydi
üstündə fəryad edir...

Ərqaya
(dəhşət içində hönkürür)

Dünya ağlar ölümlərdən, ey Allahım, imdad vaxtı,
Cana gəldim zülümərdən, zəmanədən min dad vaxtı.
Çəkilibdi qəlb içində dağ-düyünün hesabı yox,
Bu naqəfil sitəmlərdən ürəklərin heç tabı yox.
Sevgim, hissim, eşqim oldu zalimlərin sitəmindən,
Uçub könül sarayı da bəd dillərin pis təmindən.
Yandım, külə döndüm, Allah, can bədənin dustağıdır,
Bu cahillik ilan təki zəhərləyən qəm tağıdır.
Ey insanlar, gülmün eşqə, ürəklərin sultani o,
Suçu məndə aramayıñ bəxtimin ən xoş anı o.
Bir deyən yox, ey Ərqaya, niyə gəldin bu cahana?
Süsən düşüb torpaqlara nə qəsd etdi şirin cana...?

(cibində gizlətdiyi bıçağı öz ürəyinə yeridir. Ərqaya alqana
bürünür, o qan içində Süsənin meydini qucaqlayır və ölü... Bu
mənzərədən dəhşətə gələn camaat kimi meyidlərin üstünə qaçır,
kimi isə restoranı tərk etməyə başlayır.

IV PƏRDƏ

7-ci şəkil

Süsənlə Ərqaya neçə gündür məzarlıqda uyuyur. Sultan üzütüklü Nazanın evində. Altunşah da onunla bir yerdədir. Sultan son dərəcə kefli...

Sultan

Ah, Nazan, bilirsən yaslı da olsam,
Tufan buludu tək boşalıb dolsam,
Səninlə təsəlli tapıram, ancaq,
Bu mənzil ömrümə son dayanacaq.

Nazan (siqarı siqara calayır)

Bilsəydin nə qədər sevirəm səni?
Heç kişi ovutmaz dünyada məni.
Səni qışqanıram günə, aya da,
Naləmdən fəqanə gəlir qaya da.

İnci
Yenə də başladı qızda dəlilik,
Min yol söyləmişən bunu bilirik.

Altunşah (kədərli)

Bəlkə doğrudan da sevir Sultani,
Onun da cismindən çıxacaq canı.
Daha anlamayır sevgi ölümdür,
Ürəklər bu hissən bölüm-bölümdü.
Ərqayayla Süsən görün ki, necə?
Ölümə tuş oldu özləri becə!

Sultan
(həyacanlı)
Sus, dostum, Süsəni gətirmə dilə,
Məhv etdim bacımı mən bilə-bilə.
Demə, pak sevgilər varmış həyatda,
Təmiz ürəklərdə ən dərin qatda.
Onun taleyinə mən qara yaxdım...

Nazan
(keflî)

Sultan, mən də sənə bu eşqlə baxdım,
Ya mən, ya arvadın birimizi seç,
Sevginin yolunda balandan da keç.

(bu zaman Sultan qəzəblə sillələrə Nazanın üzünü
qərq edir ...)

Sultan
(nifrətlə bağlıdır)

Ah, pozğun, ifritə, küçə qadını,
Mənimlə bir yerdə çəkmə adını.
Hərzə danışma gəl eşqidən mənə,
Bunu milyon kərə söylədim sənə!

(Nazan ağlaya-ağlaya mətbəxə qaçıր...)

Nazan
(mətbəxdən)

Sən öz sözlerinçin cavabı ara,
Sənin ürəyinə vuracam yara.

Sultan
(sakit görkəm alaraq)

Bəsdir, axıtma gəl göz yaşlarını,
Şərabda tapmışan sirdaşlarını.
Çoxdan itirmisən namusu, ari,
İçgidə axtarış tapmışan yarı.
Min Sultan bəs etməz bir gündə sənə,
Fikrin kəf gəlməkdir indi də mənə.
Sevgidən, eşqidən oxudun, bəsdir,
Məni qamarlamaq hiylən əbəsdir.
Şərab tək qədəhə süzüb adını,
Kef üçün çox içdim sən tək qadını...

Birdən Nazan əlində bıçaq mətbəxdən gəlir, bir əliylə Sultanı

arxadan qucaqlayır, bir əliylə qoltuğu altda gizlətdiyi bıçağı onun boynuna çekir. Arteryal qan damarına düşən bıçaq yerə düşür. Və qan çılcıraqın və oturacaqların üstünə fışqırır. Altunşah Sultanın üstüne yüyür. Nazan dəli kimi dişariya atılır və qonşudan təcili yardımə zəng edir.

Sultan
(qan içində)

Ah, Allah, ah, Tanrı, bu düsgün qadın,
Batırdı bir nəslin, bir soyun adın.
Bacım elə öldü mən isə belə,
Verdim həyatımı, İlahi, yelə.

Təcili yardım gəlir. Sultanı xeyli qan itirmiş halda xəstəxanaya aparırlar.

pərdə örtülür.

8-ci şəkil

Gecədir. Xəstəxana. Çoxlu qan itirmiş Sultan ağır vəziyyətdə cərahi əməliyyat altında. Ərinin sağ qalacağına ümidiyi itirmiş Aypara dəhliz boyu hönkür-hönkür ağlayıır. Yuxusuzluqdan və dəhşətdən Lamiyənin ay üzü qaralıb.

Lamiyə
(ağlar)

Ana zülümlərdən üzüldü ürək,
Bizə xoş həyatı çox gördü fələk.

Aypara
(ümidsiz)

Ay Allah, bircə yol rəhm eylə mənə,
Dərgahında əlim, dərvishəm sənə.
Sultana şəfa qıl qalxsın ayağa,
Qiyma şirin cana, qiyma növrağa.

Şəfqət bacısı
(qapını açır və dəhşətlə)

Doktorlar saxlaya bilmədi qanın,
Yaralı xəstəniz tapşırdı canın...

Aypara
(içəri yüyürür və ərinin meyidi üstüne sərilir.)

Sultanım, ömrünün taxtı çevrildi,
Yegane qızımın baxtı çevrildi.
Dost-düşmən içində xəcil olduq ah,
Mənə də rəhm eylə öldür, ay Allah.
Dağıtdı evimi şərəfsiz qadın,
Ləkəyə batırdı bir soyun adın.
Ay Allah, of, Tanrı, zülmünə bir bax!
Partladı bağırıım, ax ürəyim, ax,
Yanır cismi-canım, odlarım sönməz,
Sultanım bir daha ocağa dönəməz.
Nazan tutulubdu polisdə yatır,
Əxlaqsız qızının cinisi qatr.
Küçə qadınına verib parasın,
Atdı yetimliyə ciyərparasın.
Mənim fəğanımdan inləsin bəşər,
Şeytan insanlıqdı, iblis ürək şər.
Bir-birinə qənim kəsildikcə biz,
Gecələr yarasa, gündüzlər iblis.
Bir üz görmədim ki, olmasın donsuz,
Tanrı hüzurunda gunahlar sonsuz.
Süsənin göz yaşı boğdu bizi də,
Uddu tənimizi ah dənizi də.
Öldür, qoy mənim də qurtarsın canım,
Sağ qalsam sabahdan başlar divanım.
İzin ver zülümlə ölmüş, Sultanım,
Aخار qanlarına qarışın qanım.
Bu adla yaşamaq vallah zülümdü,
Hər rusvayçılığı örtən ölümdü...

Qoynunda gizlətdiyi bıçağı bağıra soxur. Aypara canından artıq sevdiyi Sultanın meyidi üstündə can verir. Həkimlər tökülüşüb gəlir. Onu xilas etmək mümkün olmur.

Lamiyə
(dəhşətlə)

Kimə tapşıraraq gedirsən məni?

Aypara
(can üstə)

Mən ki, çox sevirdim dünyada səni...
Sultan belə öldü, yaşamaq çətin.
Allah amanatı, mətin ol, mətin.
Bağışla böyüklük etmədik sənə,
Aman, rəhmət dilə, qızım, ölənə...

Ölür. Həkimlər və şəfqət bacıları bu faciədən
dəhşətə gəlirlər. Hamı donmuş halda bir-birinə baxır.

Lamiyə
(ata və anasının meydi üstündə ağlar)

Altunlar, paralar dağ çekdi bize,
Fəlakət getirdi, ailəmizə...
Rahatlıq tapmadı əlindən cahan,
Dünyanın köksündə dərya olub qan.
Savaş gün vermədi heç bir millətə,
Atdı ölkələri altın zillətə.
Baş kəsən də bizik, baş kəsdirən də,
Göyləri yerlərdən hey küsdürən də.
Halima yanmasın bir qətrə Allah,
Günahdan doğulduq, ömrümüz günah.
Ehey, ulu Tanrımlı, çaxsın şimşəklər,
Ağlasın zəhmindən qorxunc üzəklər.
Çirkaba batıbdı insanlıq yenə,
Məhəl qoyulmayırla Allaha, dinə.
Onun əzabıdır sinəmiz ağlar,
Odur ki, Rəbbimiz qapılar bağlar.

(Lamiyə meyidlərin üstünə yىxilir...)

pərdə çökür.

Son.

23.02.1994/ /Neft Daşları

ÜRƏK NİYƏ AĞRIYIRSAN?

AZƏRBAYCAN ELİNİZƏ QURBAN OLUM

Vətən nədir?—Pak, müqəddəs torpağımız,
Ayaq altda solan-sarı yarpağımız,
Qızda örpek, igidlərdə papağımız,
O qapqara telinizə qurban olum,
Azərbaycan elinizə qurban olum!

Yad ellərdə Vətən deyən ellilərim,
Dilim ilə qanbir olan dillilərim,
Udu, sazı muğam deyən tellilərim,
Göz yaşından selinizə qurban olum,
Azərbaycan elinizə qurban olum!

O tayımda çən tökülən çaylara can,
Qəm gətirən fəsillərə, aylara can,
Sinelərdən qopan ahı-vaylara can...
Gətirməyən ilinizə qurban olum,
Azərbaycan elinizə qurban olum!

Yağı açdı başınıza kələkləri,
Nalənizdən ağlar qoydu fələkləri,
Çox sinənin heçə döndü diləkləri,
«Su, su » deyən çölünüzə qurban olum,
Azərbaycan elinizə qurban olum!

Yaxşı qaldı yaman əldə - pislərə nə?
Ocaq çatan alov yoxsa - hislərə nə?
Əcəl gəlsə - ölümlərə, yaslara nə?
Həzin əsən yelinizə qurban olum,
Azərbaycan elinizə qurban olum!

Vətən deyib kökün salan nəsillərmış,
Kök üstündə pardaqlanan əsillərmış,
Çox ellərdə haqqın dilin kəsillərmış...
O birləşən əlinizə qurban olum,
Azərbaycan əlinizə qurban olum!

Şirin Xanım, şerin yeri bucaqlardı,
Məramları fitnə dolu qucaqlardı,
Yanar sinəm odu keçməz ocaqlardı,
Ocağınız, külünüzə qurban olum,
Azərbaycan əlinizə qurban olum!

25.10.1987

ANA DİLİM

Min-min tarix yaşinandır,
Torpağından, daşinandır,
Xəzərin göz yaşinandır,
Dönüb bağın qana, dilim!
Ana dilim, ana dilim!

Çöxdür uca məğrur qalan,
Bakı – bağıri qanlı balan,
Çətin günlər ola yalan,
Qovuşa qan qana dilim,
Ana dilim, ana dilim!

Dədəm Qorqud qopuz çaldı,
İgidləri yola saldı,
Yağılardan qisas aldı,
Çatdırın ada-sana dilim,
Ana dilim, ana dilim!

Məhəbbətin bir ümmandır,
Araz üstü çən, dumandır,

Qaldır səsi sən amandır,
Qoyma Təbriz yana, dilim,
Ana dilim, ana dilim!

Zeynəb xanım ellər gəzər,
Sənlə min bir mahni bəzər,
Təmiz ləhcən çələng düzər-
Səs salar hər yana dilim,
Ana dilim, ana dilim!

Sevənlərə çiçək oldun,
Gəlinlərə ləçək oldun,
Göyçəklərdən göyçək oldun,
Çat şöhrətə, şana dilim,
Ana dilim, ana dilim!

Gələcəyə sən şahid ol,
Ari təki pətəyi bol,
Dağı, düzü, etəyi bol,
Söykə şanı şana, dilim,
Ana dilim, ana dilim!

Şirin Xanım çələng düzər,
Şeiyriylə səni bəzər,
Uzaq olsun səndən nəzər...
Ay anama ana dilim,
Ana dilim, ana dilim!

08.05.1987

OĞUZ BABAM – DƏDƏM QORQUD

Oğuz babam – Dədəm Qorqud,
taladılar Göyçəmizi, Zəngəzuru,
Zirvələrdən yerə endi soyumuzun dağ qürüru...

Qarı düşmən yaman çıxdı sudan quru.

Dağıtdılar ustad ozan Ələskərin məzarını!..

Qadir Allah eşitmədi

qədim yurdun ah-zarını!

Hara uçdu, hara qaçdı qurd oğlu qurd?!?

Ocaq söndü... bərbad oldu neçə min yurd!

Qan töküldü, ev yixıldı,

göz yaşımız sele döndü!

Bir millətin gələcəyi bəd ağızda dilə döndü!

Oğuz babam –Dədəm Qorqud haray çəkir,

fəryad edir,

elimdə saz, tar, kaman, ud!

Yarimasın qəvi düşmən!

O günahsız Bakımızın sinəsinə çilədi qan!

İgidlərin parçalandı tanklar altda!

Güllələrin şər ağızına yem oldular

uşaq, qoca, gəlin, ana!

Yağıların bais oldu nahaq qana!

Baş alıbdı haqsızlıqlar bu elatda!

Qanlı yanvar gecəsində sıpər oldu

şəhidlərin sinələri güllələrə!!!

Haray çekdi, sızıldadı yer dağ, dərə!

Qürurumuz tapdalındı...

Gecə-gündüz arzularla coşub-daşan,

Dərd-bələsi qatilaşan

ürəyimiz çox talandı!

Oğuz babam, hanı mənim babalarım?

Yurdumuzun birliyini haçalayan,

Azərbaycan ellərini neçə yerə parçalayan,

O müqəddəs ruhları inciməsin,

Cavab versin haqsızlıqla qoparılan,

Güclə, zorla pak tarixi yad ellərə aparılan,

dağıdılmış əyalına,

parçalanmış cəlalına!

Dədəm Qorqud, iş deyəndə işləyən biz,

Gecə-gündüz çalışırıq, vuruşuruq,

Vaxt-vədəsiz bükülür bel, qatlanır diz!

Biz yer verdik Qarabağda yurdsuz bilib yağıllara!

Çoxaldılar mikrob kimi, tarixə yaxdılар qara!

Böyük Behişt dediyin yer

düşmənlerin tamahını itiləyib,

Bu haqsızlıq o müqəddəs yurdu əyib!

Dastanlarda təriflənən İrəvanın Yeravandı,

Suyu ağlar, könlü qərib Göyçə gölün, eh, Sevəndi.

Hiyləbazlar, özgəsinin torpağına göz dikənlər,

köksümüze dağ çəkənlər,

Zəngəzurdan qovladılar dağ vüqarlı elliləri,

Babam oğuz dilliləri!!!

Oğuz babam –Dədəm Qorqud, könlü ağlar Borçalımız,

qovuşmayan vüsələmiz!

Ayrılığa açar oldu,

min bir yerdən paralanmış,

od yurduna baxa-baxa naçar oldu!

Tarixlərin yarasını dada-dada

min bəlaya düçər oldu!

Hey itirdik... itirdikcə

yurdumuzun zərrəsini, parasını,

Piçıldadıq «keçən keçdi, olan oldu»...

Dəmir qapı Dərbənd hanı?

əlimizdən getdi o da,

Araz üstdən, evimizin ortasından,

çəper çəkdi yarımmamış qarı düşmən,

Əhdi yalan, planı qan,

«O tay, bu tay» deyə-deyə

Oğuz babam yandı ellər,

Sipər oldu sinəmizə o tikanlı, qanlı tellər!

O tayımız fars adlandı,

Oğuz elin dili söndü, çərxi döndü.

Bu tayımız... dil dəyişdi, qan dəyişdi,

kök-soyumuz yalan oldu!

Odlar yurdu-Azərbaycan üstbəüstdən

yüz yetmiş il talan oldu!!!

Dədəm Qorqud, demə mənə

keçən keçdi, olan oldu...

Ey dünyanın düzənlik sevən adamları,

parçalanmış,

haçalanmış,

Ocağına su calanmış, torpağımın yaraları

bitişmeyir!..

Fəryadımız görən niyə başbilənlər,
dünyasına yetişmeyir?

Yüz yetmiş il ağı olmuş,
Çiynimizdə dağdan ağır dağı olmuş,
O tay adlı faciədən xəbərsizlər...
Ey Vətənin birliliyin can verənlər,
arzuları parçalanmış
Bağrı para, ey ölenlər!
Zindanlara,
məhbəslərə,
atılanlar,
Ey «millətçi» damğasıyla millətçilər
surasına qatılanlar!

And içirk! Söndürülülmüş ocaqların pak oduna,
And içirk! Odlar yurdunu –Azərbaycanın adına,
hırsımız,
qəhərimiz,
birleşəcək,
Ağlımızda, şüurumuzda, zəkamızda yerləşəcək,
Yağıları, xainləri, satqınları boğacaqdır,
BİR GÜN GÜNƏŞ DOĞACAQDIR!!!

12.02.1990

AZƏRBAYCAN

Yağıların içinde bir hayqırı qoparır,
Ey mənim dərdli anam, yurdunu qan aparır,
Varını, sərvətini gəlib-gedən aparır...
Mənim tek baxtı qara, yaralı Azərbaycan,
Bağrı talan, sinəsi paralı Azərbaycan!

Nələr çəkmədi başın dünyaya göz açandan,
Bağında, bağatında yad çiçəklər açandan,
Gözündə yaş qurumaz, üzün gülməz haçandan...
Naləsi ərşə bülənd boğulan Azərbaycan!
Çörəyi göz yaşıyla yoğrulan Azərbaycan!

Sinən də güllələrdən olubdu dəlik-deşik,
Çağası parça-parça – qana bələnmiş beşik,
Xain əllə ucşulur, viran olur ev-eşik,

Fəryadına yetişən tapılmaz Azərbaycan!
Heç el, heç yurd sənin tək çapılmaz Azərbaycan!

İçindəki o nalən parçalayır sinəmi,
Tanrı bize tuş edir niyə bu dərdi-qəmi?
Yağıların başından getməz fitnənin dəmi,
İstəyi ürəyində puç olan Azərbaycan!
İblis, şeytan əlində sozalan Azərbaycan!

Bəs nə vaxt gülər üzün bu qarışq dünyada?
Kim haqqını anlayıb yetəcəkdir fəryada?
Ətrafında nəhirlər sənsə kimsəsiz ada...
Zəhmətin zindanında döyülen Azərbaycan!
Tükənməz varidatı üyülən, Azərbaycan!

Əzrayıldan məkərli yağıların cəlladdı,
Əzəli sadəlövhlik səni uçruma atdı,
Yüz yetmiş il taleyin fil yuxusunda yatdı...
Döydü şimal küləyi başına Azərbaycan!
Qan töküldü yuvana, daşına Azərbaycan!

Bu qanlı dünyamızın ey talesiz övladı,
Düşmənini dost bilib yaxın eyləmə yadi,
Yetsin ulu Tanrıma ruhun şəhid fəryadı!
O qanlı köynəyini haqq yusun, Azərbaycan!
Savaş istəyənlərin oyulsun, Azərbaycan!

Şirin Xanım, gözündə leysanın qanlı yaşın,
Qalsam - igid övladın, ölsəm - torpağın, daşın,
Əsarətə üsyankar yaralı vətəndaşın,
O müqəddəs haqqını durma al, Azərbaycan!
Dolaşın torpağını istiqbal Azərbaycan!

02.12.1990 / Qızılqum

HARAY DÜNYA

İçimizdə boğulubdu üç ildir ki, fəryadımız,
Yad ellərə davakar tək tanıdır pak adımız,
Gülləndi gecə ilə əliyalın cihadımız,
Boğuluruq qəhr içinde yetməyirsən dada, dünya!
Verme haqqı, ədaləti heç bir zaman bada, dünya!

Torpaqdan da pay olarmı dilençi tək dilər yağı?
Pozulubdu yurdumuzun xoş günləri, xoş növraqı,
Nə qədər bu el görəcək üstbüstdən sinə dağı?
O günahsız şəhid olmuş igidlərə ağla, dünya!
Qan-qan deyən fitnəkarın qapısını bağla, dünya!

Alovuna qızındığım, ey Haqq, harda inləyirsən?
Mə'lünların, güclülərin əmirinmi dinləyirsən?
Bəlkə şərlə əlbir olub sinə yixib, qədd əyirsən?
O tökülən qanımıza insaflı ol qıyma, dünya!
O məlakə qiyafeli iblislərə uyma, dünya!

Haram olub halal tikə nə müddətdi elimizə,
Çox zalımlar, çox qansızlar qıfil vurub dilimizə,
Sən sükutla baxma, böylə qana dönmüş ilimizə,
Yurdumuzun göylərindən çəkilməyir duman, dünya!
O günahsız şəhidlərə bir aman et, aman, dünya!

Viran olmuş könlüm evi nə vaxtdır ki, qəfəsdədir,
Ağlar sinəm, ağlar qəlbim dərddən axır nəfəsdədir,
Bilən varmı, Şirin Xanım, yağılar nə həvəsdədəir?
Dağıdıldı çox yurd-yuva, əhli-əyal, saray, dünya!
Əfğanımdan fələk ağlar, haray dünya, haray dünya!

08.02.1990

ŞƏHİD QANLARI

Çiləndi hasara, daşa, divara,
Torpağa qarışdı şəhid qanları.
Tanrı leysan tökdü aha, fəryada,
Dövrana qarqışdı şəhid qanları!

Bakını qaraya boyadı qanlar,
Qanunsuz, hökümsüz didildi canlar,
Vaxtsız həyatını verdi insanlar...
Məş'əl tək alışdı şəhid qanları!

İtirdi rəngini çiçəklər, güllər,
Nalədən, fəğandan asiman mələr,
Torpağın gözüne çəkildi millər,
Ulduz tək sayılırdı şəhid qanları!

Göynədər sinəni getməz bu dağlar,
Hər vaxt, Şirin Xanım, köksünü dağlar,
Qanunlar, hökümlər qapını bağlar,
Qanuna «alqışdı» şəhid qanları!

23.07.1990

İTGİN ŞƏHİDLƏR

Evindən biryolluq getdi o gecə...
Xəbərsiz-ətərsiz itgin şəhidlər!
Yağı gülləsiylə itdi o gecə,
Özgəyə xətərsiz itgin şəhidlər!

Analar, bacılar yolları pusrar,
Arada əlçatmaz, keçilməz hasar,
«Balam vay» deyənlər min yol qəm quşar!
Torpaqda bitərsiz, itgin şəhidlər!

O gecə çox sinə göyə sovruldu,
Analar, bacılar yandı, qovruldu,
Haqsızlıq önündə ədalət quldu...
Siz haqqaya yetərsiz, itgin şəhidlər!

Vətən haqqı axtarır, haqsa amanda,
Yaman - yaxşı donda, yaxşı - yamanda,
«Azad qanunlarla» azad zamanda,
Məzarsız itərsiz itgin şəhidlər!

30.06.1990

AĞLA, ÜRƏYİM, AĞLA

Xəzəl oldu töküldü arzumuz para-para,
Bu elin ünvanına çox yaxılıbdı qara,
Çəkildi bir gecədə arzularımız dara,
Ağla, ürəyim, ağla!

Dərdə dözümlü Bakım, Allah, qara geyindi,

Qəfil yağı gülləsi namərd əldə öyündü,
Bu an həyat eşqiyələ çox ürəklər döyündü...
Ağla, ürəyim, ağla!

Baharı xəzəl olmuş günahsız qurbanlara,
Arzusu daşa dəymış vaxtsız gedən canlara,
Yağı fitnəsi ilə o tökülən qanlara,
Ağla, ürəyim, ağla!

O gecə dağ çekildi anam Azərbaycana,
Neçə quduzun əli batdı günahsız qana,
Gülləbaran olundu çox körpə, uşaq, ana,
Ağla, ürəyim, ağla!

Şirin Xanım, bu dərdi necə gəzdirsən ürək?
Yağının fitvasına düşçər olduq, ey fələk,
Puç oldu bəslədiyim nə qədər arzu, dilik,
Ağla, ürəyim, ağla!
17.03.1990

GÜLLƏLƏR

Didib parçaladılar tanklar altında bizi,
Neçə yol şəhid oldu bu yurdun övladları.
Ağ saçlı anaların ağlar nigaran gözü...
Özləri nakam getdi, qaldı şəhid adları!

Ey sərv boylu xanım, vallah, baxa bilmirəm,
Naməndlərin əliylə yaralanmış sinənə.
Niyə çəkdilər haqqı ah, çarmixa bilmirəm?
Niyə divan tutuldu haqq yolunda dinənə?

Pərakəndə xəyalım ruhunuzla qol-boyun,
Gecə-gündüz sinəmi qamçılıyır ürəyim,
Allah, danmaq olarmı qədim xalqın kök-soyun?
Ey göylər, harda qalib o rəhimdil fələyim?

Qeyrətin qorumağı saydız elin günahı,
Bəlkə mərdlik, cəsurluq könlünüzü açmayırlar.
Mən bilirəm, görürəm öndə xoşbəxt sabahı,

Canılərsə heç zaman Tanrıdan yan qaçmayırlar.

O güllələnmiş Bakı məlul-məlul susarkən,
Onun hırsı, qəheri sinəmi parçalayır.
Bir xalqın haqqı-sayıñ şər boğazdan asarkən,
Yalnız ədalətsizlik yolları haçalayır.

Yağılar öz işində... ölməli kim, ölen kim?
«Haqqam» deyib bağiran haqqımı damgalayır.
Qanunlar gərdişində bölünən kim, bölən kim?
Sığınacaq tapanlar yurdumu yağmalayırlar.

Başını qoruyandan yurda vətəndaş olmaz,
Haqq-nahaq bilinməsə susmayacaq bu ellər.
Şirin Xanım, namərddən elinə qardaş olmaz,
Tanrısından qorxmayan Tanrısın da güllələr.

30.06.1990

DİDƏRGİN QIZ

Dikmə, qəmli baxışları,
Edir aman, didərgin qız?
Dilindəki qarşışları
Verdi dövran, didərgin qız!

Sənə olan zülüm, sitəm,
Torpağıma yazdı matəm,
Gözlərindən qurumaz nəm –
Sökülər can, didərgin qız!

Orda-burda keçər günün,
Yetməz haqqa niyə ünün?
Düşüb ayrı elə yönün –
Haqlı yaman, didərgin qız!

Çöhrən dalğın, fikirlidir,
Baxışların nə sırlıdır?
Yağıların məkirlidir –

Verib ferman, didərgin qız!

Şirin Xanım çəkdi qəhər,
Yediyi də oldu zəhər,
Yurdun-yuvan yada bəhər –
Hanı dərman, didərgin qız?!

23.07.1990

CAN BALA

*Göytəpənin beş yaşlı sakini
Elçin Allahverdiyevə!*

Can bala, baxışın yandırır məni,
Bu yanğı içimdə tufan qoparır.
Niyə yurdsuz qoyub yağılar səni? –
Sel olub haqsızlıq haqqı aparır.

Can bala, cöhrəndən oxunan kədər
Doğrasın düşmənin daş ürəyini.
Beşiyin dağılıb, yurdun dərbədər,
İtirdin halalca duz-çörəyini!

Köksündə Vətənin odu, ateşi,
Gözündə Koroğlu əzəmeti var.
Mənim körpə balam, haqqın günəşti,
Elindən dumanı, çıskını qovar.

Can bala, ümidlə sabahı gözlə,
Bu ahi, fəryadı duyan tapılar.
Hələ ki, qanunlar kəsərsiz sözlə,
Hələ üzümüzə bağlı qapılar.

Şimşəkdən qəzəbli gözünün odu,
Qarı düşmənləri yandıracaqdır.
Kəsiləcək savaş, bu dedi-qodu,
Tanrı qanmıyanı qandıracaqdır.

Can bala, sazaqdan donmuş əlləri,
Qoy Şirin Xanımın isti köksünə.
Allah bu savaşdan alsın elləri –
Qansızı gətirsin imana, dinə.

ƏNCAM ET

Daş, qənbər ürəklərə,
Ey Tanrıım, sərancam et!
Puç olan istəklərə,
Ay Allah, bir əncam et!

Minüzlü sıfətlərə,
Hiyləgər niyyətlərə,
O vəhşi silqətlərə,
Ay Allah, bir əncam et!

Axıdılan qanlara,
Yandırılmış canlara,
Köməksiz insanlara,
Ay Allah, bir əncam et!

Hissi boğmalayırlar,
Haqqı damgalayırlar,
Eli yağmalayırlar,
Ay Allah, bir əncam et!

Qan ağlayan ellərə,
Ağı deyən dillərə,
Bu bələli illərə,
Ay Allah, bir əncam et!

Bu sinəsi daşlara,
Bu üzülmüş başlara,
Bu şəhid olmuşlara,
Ay Allah, bir əncam et!

Dərddən qovrulanlara,
Ömrü sovrulanlara,
Yanıb qovrulanlara,
Ay Allah, bir əncam et!

Bu fitnə-fəsadlara,
O qana həsadlara,
Ağlıdan kəsadlara,

Ay Allah, bir əncam et!

Qandallanmış qollara,
Səd çəkilmiş yollara,
Darda mərd oğullara,
Ay Allah, bir əncam et!

Qaralmış gündüzlərə,
Bu ağlayan gözlərə,
Qaysaqlanmış közlərə,
Ay Allah, bir əncam et!

Bu matəmlı çäglərə,
Bu sinəsi dağlara,
Şirin Xanım—aqlara,
Ay Allah, bir əncam et!

08.04.1990

DAŞNAKLAR

Bir əsrdir, bu dünyada qan çanağı qurulub,
Sinəmizə, bağırmızə zaman-zaman
namərd dağı vurulub!

Bir əsrdir, Vətənimə hiylə toru toxunur!

Bir əsrdir –Ermənistan çağasının qulağına
laylalarda «Türk yağıdır» oxunur!

Bir əsrdir, qan çanağı qan qoxuyur!

Ata-baba yurdumuzda Ermənistan
adlı dövlət yaratdilar,

Göyçəmizin sinesini qanatdilar!

Daşnaklaşdı yağlıların vicdanı da, kamalı da!
Daşnaklığa qurban getdi,

o ellərin igidiyi, amalı da!

Daşnaklığa qurban getdi, min-min məzar!

Ağı deyər qərib-qərib-daşnakların
əllərində qalan gülzar!

Araratlaşdı, yeravanlaşdı, sevanlaşdı
yad əlində qalan Vətən...

Öz müqəddəs yurd-yuvası qəribləşən,
doğmaları ölən-itən!

Bu torpağın doğmaları bir əsrə neçə dəfə

öz elindən, elatından sürüldülər!
Diri-diri yandırılıb,
diri-diri divarlara hörüldülər!
Quyulara dolduruldu bir əsrde
Neçə dəfə bu torpağın övladları!
Yetişmədi haqq axtaran
dünyamıza feryadları!
Sağ qalanı qaçqın oldu
güclə, zorla!
Daşnak əllə toxunulan iyənc torla.
Diri-diri torbalara pərçim oldu körpə, çaga!
Tanrı, özün söylə görüm
necə dozdün sən bu dağa?!
Daşnak toru Naxçıvana, Qarabağa qarmağ atıb!
Xan kəndini Stepanakerdə satıb!
İgidlərim qəfil yağı gülləsinə
qurban gedir...
Bu haqsızlıq haqqı didir!
Hiylələrdən, fitnələrdən uzaq elim,
bəsdir daha itirdiyin öz haqqını!
Torpağını!
Yüz yetmiş il içəridə gəzdiirdiyin yurd dağını...
anlat min-min məmləkətə!
Susma, anlat kim salıbdı
AZƏRBAYCAN torpağını
Fəlakətə?!

Anlat bəsdir, durma daha,
Susmağımız bize baha!
Anlat daşnak lobbisini bu cahana,
Anlat, anlat yetər daha köksündəki
bu yumşaqlıq,
gözgörəlik,
bu uşaqlıq!
Yetər daha içimizə biganelik,
divanəlik!
Anlat, bütün dünyamıza daşnakın qan ocağını!
Qanla dolmuş qucağını!
Güvən, Vətən, harayına səs verəcək dünyamız var!
Anlat ki, qoy görsün bəşər,
Paralanmış yollarını,
zəncirlənmiş qollarını!
Anlat, hissim, ruhum, Vətən,

öz haqqını tanıt daha!
Poladlanmış birliyinlə get sabaha!
29.11.1990/ Qızılqum

OLSUN
Erməni quldurlarına

Əfsus, dost deyə-deyə keçdin ocaq başına,
Bir xalq ağlı sığışmaz sən ölçüyün arşına,
Bu namuslu torpaqda çox ər çıxdı qarşına,
Fəqət dönmədin, yağı, o getdiyin gedişdən...
Süfrəsi açıq xalqım baş çıxartmadı «İşdən»!

Nə bileydi beynində o cızdırığın pilanlar?
Pak millətin şəninə söylədiyin yalanlar,
Bir zaman evimizə salacaqdır talanlar,
Qonaq təki yer verdik tutdun aranı, dağı,
Bu müqəddəs torpağa dəydi namərd ayağı!

Sən bizə qardaş dedin, belə olarmı qardaş?
İlan libasın geyib adam çalarmı qardaş?
Qardaşın torpağına tamah salarmı qardaş?
Səbəb olma bir yurdun naleyi-fəryadına,
İgidləri Koroğlu bir eli sal yadına!

Bu Nəsimi yurdudur haqq yolundan dönməyən,
Vüqarı dağ kimidir alçalmayan, enməyən,
Sinəsi yanar çıraq, gecə-gündüz sönməyən,
Bəlkə səninki imiş hər ağaç, kol, yarpaq da?
İtirdiyin nədir de, bu müqəddəs torpaqda?!

Bir zaman yurdsuz idin, sığindın Qarabağa,
Doğmaca evimizdə tezliklə oldun ağa,
Özgənin tarixiyle çox çapdın sola, sağa,
Kiçik Ermənistəni Qarabağa köçürtdün,
Doğmalara evində hiyləylə qan içirdin!

Hansı yalançı tarix söylə çatıbdır başa?
Səbəb olma bir elin qəzəbi aşib-daşa,
Vətəndə nə edəcək özgələr vətəndaşa?
Görüm qara olaydı tarixin bədnam üzü,
Əyriyə yuva verib, düzdə qoyubdu düzü!

Anamız Nətavanın ruhu inciyər bizdən,
Xankəndi ayrılmazdır bu vətən gəmimizdən,
Hansı qara əl alar tarixi əlimizdən?
Bu müqəddəs torpağın öz qızı, öz oğlu var,
Dağa gələn dumani həzin küləklər qovar...

Fitnə-fəsad yuvası eyləmə Qarabağı,
İki xalqı üz-üzə belə qoyma, ey yağı,
Mərddən qabağa düşür namərdin qürub çağrı...
Babası-Dədəm Qorqud, bu torpaq mənim olsun,
Özgə yurda göz dikən el sənə qənim olsun!
Özgə yurda göz dikən el sənə qənim olsun!

20.11.1988

QARABAĞI VERMƏRƏM

Röyada qulağıma Vətən bir şərqi oxudu...

Süfrəsi bol, könlü açıq bir eləm,
Hər millətə qardaş deyən bir diləm,
Hər fəsildə ətir saçan bir güləm,
Qaladığım gur ocağı bölmərəm,
Mən ölüəm, Qarabağı vermərəm!

Cənnətimdi hər qarışım, hər düzüm,
Çox naməndlər görüb mənim bu üzüm,
Od yurduyam, budur xalqa son sözüm;
Bir qarış da düzü, dağlı bölmərəm,
Mən ölüəm, Qarabağı vermərəm!

Sərhəd etdi çekişmələr Arazi,
O zamandan aqlar qalib qəlb sazi...
Ağır oldu Təbrizimə bu yazı,
Nə bağçanı, nə də bağı bölmərəm,
Mən ölüəm, Qarabağı bölmərəm!

Özgə yurdda, özgə eldə gözüm yox,
Çox naməndlər göz dikibdi bura, çox,
Lazım gəlsə sinəm qalxan, nizə, ox,
Qoruyaram, çəkil yağı, bölmərəm,
Mən ölüəm, Qarabağı vermərəm!

Od yurdyuyam, dağı, düzü səfali,
Çörək kəsdim hər el ilə vəfali,
Hansi torpaq mənim kimi cəfali?
Əl-qol atma, solu-sağı bölmərəm,
Mən ölürem, Qarabağı vermərəm!

Əsrlərdən xəbər verir Topxana,
O övladım, mən də ona bir ana,
Bir ah çəksəm ünüm çatar hər yana,
Can verərəm, bu torpağı vermərəm,
Mən ölürem, Qarabağı vermərəm!

Şirin Xanım, heç sizlayıb-ağlama,
Hər yetənə böylə ümid bağlama,
Ey od qızım, od sinəni dağlama,
Bu gülşəndən bir yarpağı vermərəm,
Mən ölürem, Qarabağı vermərəm!

22.11.1988

«HARALISAN?»

«Haralisan?» Bu sualı bir-birindən
sora-sora paralandıq,
Özümüz də bilmədik ki, özümüzdən mahal-mahal,
oba-oba, məhlə-məhlə aralındıq!..
«Haralisan?» Sualıyla dilimizlə
sinəmizdən yaralandıq!
Hey kiçildik bu dəhşətli sual ilə,
Geri düşdü neçə-neçə amalımız
«haralisan?» Sualıyla bilə-bilə!
İçimizin istəkləri, ümidiłarı
buza döndü gilə-gilə!

Keçmişimiz...ah, İlahi,
Bakı, Gəncə, Quba, Şəki...
Xanlıqlara parçalandı,
ayrı düşdü bir-birindən yadlar təki!
Yavaş-yavaş, hissə-hissə
süqut etdi birliyimiz!
Bir araya sıçışmadı dirliyimiz!

Çocuq ikən pak azəri türkçesiyle
anam mənə layla çaldi,
Ürəyimə alovlanan şeir, sənət odu saldı!
Tar üstündə pərvazlandım,
saz üstündə avazlandım!
«Haralısan?» Suallını doğulduğum Tağayımda
heç kəs məndən sormamışdı,
Bir sərsəri külək kimi
duyguların zirvəsini sarmamışdı!
«Haralısan?» Sualları gürzə kimi
ürəyimdən çalmamışdı.
Könlüm dönüb, arzularım hələ tənha qalmamışdı!
«Haralısan?» Sualları hey verildi hər gün mənə,
Özləri də bilməyərək toxundular
ürəyime dənə-dənə!
«Haralısan?» Sualiyla geri düşdü neçə ümid
sabahından?
Tanrı özü bağışlaşın millətimi
Bu dəhşətli günahından!..
Dilimiz bir, dinimiz bir,
qanımız bir, yurdumuz bir,
«Haralısan?» Suallının əlindəcə olduq əsir!
«Haralısan?» iblis olub
beynimizdə, ruhumuzda,
ağlımızda tikdi qəsr!
Bu zəiflik yağılara sıpər oldu,
o hiyləgər qəlblerində təpər oldu.
«Haralısan?» bu torpağın birliyinin
arasında çəpər oldu!
Özgələri evimizdə ezziz qonaq...
Bircə kərə soruşmadıq haralısan?
Haqqımızı yerə vurdur,
eviminin içindəcə üzə durdu!
Ey Vətənin oğlu, qızı,
«Haralısan?» suallını daha danaq,
Bu fəlakət yuxusundan bir oyanaq!

05.09.1990

BƏXTİYAR
Sevimli şairimiz Bəxtiyar Vahabzadəyə

Hər el, hər xalq böyük oğul yetirməz,

Hər bağça-bağ ətirli gül bitirməz,
Ey ustadım, haqqını el itirməz,
Qurban olum fəryadına, Bəxtiyar!
Tanrı yetsin haqq dadına, Bəxtiyar!

Çox sinəni, çox ürəyi daş gördüm,
Çox nadanı məclislərdə baş gördüm,
Ey ulumuz, gözlərində yaş gördüm,
Mən ağlayım, sən ağlama, Bəxtiyar!
Hər bədxahçın qəlb dağlama, Bəxtiyar!

Zərdüştdənmi, Qorquddanmı bu hünər?
Ey Nəsimi sədaqətli igid, ər,
El yolunda qalxan, qılinc daş kəsər,
Kərəm yanır haray salır, Bəxtiyar!
Darmacalda bir el qalır, Bəxtiyar!

Vətən qalxıb bu naləyə, haraya,
Şeytan, iblis yaman girib araya,
Bu torpağa hər vurulan yaraya...
El igidi dözə bilməz, Bəxtiyar!
Qız-gəlini deyib-gülməz, Bəxtiyar!

Həm igidsən, həm şairsən, həm də mərd,
Yağıllara hər sözün bir qüssə, dərd,
Sən sözünü kəskin söyle, həm də sərt,
İsinirik ocağına, Bəxtiyar!
Yurd sığınıb qucağına, Bəxtiyar!

Bu nə ələm torpağında, daşında?
Sən ağladın bu ixtiyar yaşında,
Ulu şair diz çökürəm qarşında,
Allah sənə pənah olsun, Bəxtiyar!
Sabahların nurla dolsun, Bəxtiyar!

Şirin Xanım solub düşən bir güldü,
Ahı ona fəğan edən bülbüldü,
Ürək cövrün bəyan edən qəm dildi,
Alqış deyir el ustadı, Bəxtiyar,
Uzaq olsun səndən qada, Bəxtiyar.

27.11.1988

BU DƏRDİ DİLLƏRƏ ÖTÜRƏNƏ NƏ?

Gözlərin nəmlisə, ürəyin dərdli,
Sinədə ələmi bitirənə nə?
Taleyin yolları sərhədli, sədli,
Könlünə dərdi-sər gətirənə nə?

Sən çox da alışib yanma ürəkdən,
Ah-aman diləmə ünsüz fələkdən,
Başın açılmırsa min bir kələkdən,
Haqqı, ədaləti itirənə nə?

Göz yaşın sel olub səni aparsa,
Bir nadan içində tufan qoparsa,
Arını itirən səni taparsa,
Qeyrətsiz adını götürənə nə?

Bir yurdun ocağı söndürülübsə,
Başına min yumruq endirilibsə,
Düzlük şər əlində dindirilibsə,
Onu şər evinə yetirənə nə?

Əgər gətirmirsə ömrün illəri,
Bir fəğana bəndsə qəlbin telləri,
Kor edib könlünü tale milləri,
Ömrün kitabını bitirənə nə?

Mən Şirin xanımmam, ömrü heç elər,
Niskillərdə keçən həsrət-gecələr...
Sinəmdə dünyanın dərdi gecələr-
Bu dərdi dillərə ötürənə nə?

06.09.1989

NEYLƏDİN?

Həyat şirin, ömr əldən gedəri,
Yaşımızı zalim əcəl güdəri,
Getdi elin şair, igid, mərd əri,
Yurdumuza yaman tufan eylədin,

Dünya, söylə Şəhriyarı neylədin?

Heydərbabam sinəsini parçalar,
İyrənc əcəl hökmü ile alçalar,
Ömürləri cəllad ölüm haçalar...
Ay insafsız, yamanca qan eylədin,
Dünya, söylə Şəhriyarı neylədin?

Qubasını, Bakısını görmədi,
Şirvanını, Şekisini görmədi,
Bu tayından birçə çiçək dərmədi...
Könlümüzü niyə duman eylədin?
Dünya, söylə Şəhriyarı neylədin?

Qara tarix parçaladı Arazı,
Yurd içində qana saldı Arazı,
Qırıq-qırıq oldu, ya Rəbb, el sazi...
Ey şər evi xalqa divan eylədin,
Dünya, söylə Şəhriyarı neylədin?

Zalim zaman çaparını səyridir,
Oğrusunu başa çəkir, öyrədir,
Doğrusunu hiyləsiylə əyridir,
Ulumuza belə aman eylədin,
Dünya, söylə Şəhriyarı neylədin?

Haqqımızı zaman qoymur almağa,
Bir-birinə asudə yol salmağa,
Yurdumuzla canbir olub qalmağa...
Canımızı ağrılı can eylədin,
Dünya, söylə Şəhriyarı neylədin?

Susdu qələm, o ustdısız ev, masa,
Niyə qıydın bağımızı qəm basa?
Yurdum ağlar bu matəmə, bu yasa,
Sinəmizi inlər kaman eylədin,
Dünya, söylə Şəhriyarı neylədin?

Qarabağın bülbülləri ağladı,
Gözəlləri başa qara bağladı,
Zalim ölüm sinəmizi dağladı,
Od yurdunda dərdi yaman eylədin,

Dünya, söylə Şəhriyarı neylədin?

Şirin Xanım hey alışar od kimi,
Çoxları var öz elində yad kimi,
Cahan görməz belə ulu ad kimi,
Köksümüzü necə büryan eylədin,
Dünya, böyük Şəhriyarı neylədin?

27.11.1988

TƏBRİZ

Dərdli sinəmizdən kədər sovuşmaz,
Uçarıq hər zaman yelinə, Təbriz.
Niyə ayrı düşmüş bu yurd qovuşmaz?
Yetməz əllərimiz əlinə, Təbriz.

Kökü parçalanmış ağaç yazlamaz,
Böldü bir ürəyi ikiyə almaz,
Gedər bu haqsızlıq bir zaman qalmaz,
Yetişər dilimiz dilinə, Təbriz.

Arada tikanlı sərhəd dirəklər,
Atını oynadar min bir kələklər,
İnsafa gələydi o daş üzəklər,
Bir vüsəl səpəydi elinə, Təbriz.

Anasız çocuq tək arzu mələyir,
Onu beşiyində həsrət bələyir,
Dövran zaman-zaman qarlar ələyir,
Ələmdən ağarmış telinə, Təbriz.

Tökülən göz yaşın min dərya tutar,
Fələk bu zülümü necə unudar?
Bu nalə, bu fəryad haqqı oyadır,
Yük olmaz dərd bükən belinə, Təbriz.

Ellərin harayı tutub dünyani,
Hani, dadımıza yetişən hanı?
Bəsdir ayırdılar canından canı!
Qarışaq vüsəlin selinə, Təbriz.

Nə vaxt yetişəcək bu əl, o ələ?

Ayrılıq nə qədər quracaq tələ?
Yansın düşmənlərin qoy innən belə,
Suvaşşın həsrətin külüñə, Təbriz.

Nə zaman yetişər o vüsəl barın?
Haçan azad olar sərhəd yolların?
Zəncirdən açılan bağlı qolların,
Hay salar sazının telinə, Təbriz.

Şirin Xanım sənə istəkli övlad,
Haqdan, ədalətdən diləyər imdad,
Kəsilər hicqırtı, bu nalə, fəryad,
El nə vaxt qovuşar elinə, Təbriz?

16.12.1989/ Zenalabdin
Tağıyev qəsəbəsi

LAQEYDLİK

Başımızdan əsib keçər bir sərsəri külək kimi,
Ağlımız, qəlbimizi əsir edər felək kimi,
Beynimizdə, ruhumuzda doğar arzu, dilek kimi,
Sinəmizdə gözənilməz tufan olar laqeydlik,
Gürzə təki dəyməsən də adam çalar laqeydlik.

Yolu-izi kəsər-durar cəllad kimi, yağı kimi,
Heç bir sinə dağ görməyib laqeydlik dağı kimi,
Neçə-neçə ürəklərdən qopar gələr ağı kimi...
Gözü yolda qalanlara çəpər olar laqeydlik,
Təmizlərə, əzizlərə sıpər olar laqeydlik.

Həyat ilə insanlığın arasında qara tikan,
Gücdən düşmür, əlinədir zamandan da güclü sükan,
Ürəkləri alıb-satan qəpik keçməz ciliz dükan,
Dərdi sırlı sağalmayan bir mərəzdır laqeydlik,
Haqla nahaq arasında bir qərəzdir laqeydlik.

Göz yaşını al şərab tək uf demədən içər keçər,
Ümidləri, inamları gullə kimi bicər keçər,
Pak, müqəddəs ürəklərdən iblis tək bir anda keçər...
Göz göreli insanlığa işgəncədir laqeydlik,
Neçə-neçə talelərlə əyləncədir laqeydlik.

Gerçeklikle alçaqlığın arasında duran səddi,
Zər daşını ələ salan, özün üzə satan nərddi,
Şirin Xanım, ürəyini parçalayan bir namərddi!
Sinələrdən qəcibdirdən günahsızdır laqeydlik,
Tanrısından üz çevirən –Allahsızdır laqeydlik.

19.11.1990/ Qızılıqum

XƏLİL RZA

Xəlil Rza! Vətənimin göylərində
dolan bulud,
Xəlil Rza – tufanlara sinə gərən,
ilgimləri, sazaqları üstələyən
güclü palıd!
Xəlil Rza – əzabları dəmirləşən,
düşmənləri eyilməyən qüdrətiyle
vurub sərən bahar seli!
Xəlil Rza – Vətənimin zümzüməsi –
dodağında kılıdlənən susmaz dili.
Zəncirlənən azadlığın Prometeyi!
Azerbayzan anamızın ulu neyi!
Xəlil Rza – o susmayan qüdrətiylə çağlayacaq!
Yağıların qan-qan deyən ürəyini
xəncər-bıçaq sözləriylə dağlayacaq!
Od yurdunun adı bizdən
özü ögey dillərini bağlayacaq!
Xəlil Rza – məməkətin azadlığı
təşnə olan ürəyidir!
Azərbaycan torpağının ikibaşlı
əjdahaya qarşı duran dirəyidir!
Azadlığın dammasını əzizləyən,
Yolumuzdan tikanları, qanqalları
xışım-xışım təmizliyən,
Dədə Qorqud babamızdır!..
Xəlil Rza – min ildir ki, fəryad edən,
fəğan edən qəlbə qopuq
dərdli sazdır!
Xəlil Rza – min bir yerdən parçalanmış,
igidləri diri-diri xain əllə

odda yanmış,
Azerbaycan adlı diyar,
Yağıları o Koroğlu nərəsiylə başsız qoyar!
Xəlil Rza – istiqlalın
özü boyda parlaq Günəş!
Yüz yetmiş il sinəmizdə zaman-zaman,
nəsil-nəsil doğan atəş!
Zəncirləri qolumuzdan qıracaqdır nərəsiylə!
Azerbaycan ölkəsini tanıdacaq kürəmizə
öz mütqəddəs haqq səsiyle!..
22.11.1990/ Qızılqum

BU DÜNYADA

Kimlər gedir, kimlər qalır,
Bu dünyada, bu dünyada.
Mərd üstünə kölgə salır,
Bu dünya da, bu dünya da.

Kimsəsizin burnun ovar,
Haqq deyəni yurddan qovar,
Təmizləri satar, sovar,
Bu dünya da, bu dünya da.

Gücsüzlərə şahmar ilan,
Zor əlində qırğıın, talan,
Kimdi görən sona qalan
Bu dünyada, bu dünyada?

Əzazılıın başındadır,
Sanki onun yaşındadır,
Doğru, yalan qarşındadır,
Bu dünyada, bu dünyada.

Şirin Xanım, çekibdi sədd,
Hər addıma yoxdu bir hədd,
Parça-tikə min-min sərhəd,
Bu dünyada, bu dünyada.

20.10.1989

DAMĞALAYIRLAR

Naqışlık dünyada dövran sulayır,
Pislik yalquzaq tək qəlb-qəlb ulayır,
Axıdılan qanlar haqqı bulayır,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

Pulla həqiqəti satın-alırlar,
Dünyanın boynuna kəmənd salırlar,
İlan tək haqq dili qəfil çalırlar,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

Yetim tək düzlüğün boynu bükülür,
Yağılar əlində yurdalar sökülr,
Çox yanar ocağa sular tökülr,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

Hey dolur, boşalır fitnə-fəsadlar,
Sərvətə, dövlətə, pula həsadlar,
Nala-mixa döyür qəlbi kəsadlar,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

Tamah torbasını salıb boynuna,
Yığır dilənçi tək vari qoynuna,
Görən necə dözür fələk oynuna,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

Ürəklər, diləklər, məramlar qansız,
Düşünən imkansız, duyan imkansız,
Pislik qan sulayır zaman məkansız,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

İlahi, bəndələr naşükürleşib,
Dünya başdan-başa lap məkirləşib,
Mürvətsiz, insafsız başda əyləşib,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damğalayırlar.

Böyüün, kiçiyin yeri boş qalıb,
Min bir işgəncələr yurd-yurd baş alıb,
Bu şahmat oynuna Tanrı mat qalıb,
Vicdan deyə-deyə yağmalayırlar,
Vicdanın özünü damgalayırlar.

21.01.1990/ Zeynalabdin
Tağıyev qəsəbəsi

DÜNYANIN DƏRDİ

Dünyanın boynuna kəmənd olub dərd,
Düşüb ayaqlara ayaqlanır mərd.

Hakimlər başında bəzəkli taclar,
Küçədə dileñir nəəlac aclar.

Haram tikə ilə qarınlar şışır,
Qanunlar, hökümlər hörmətdən düşür.

Niyə könüllərdən azalıb işiq?
İnsan aha batıb vicdan qarışq.

Həyat başdan-başa açılmaz sirdir,
Ağlayan da birdir, gülən də birdir.

Biri yaşamaqçın özünü üzür,
O biri şöhrətin fövqündə üzür.

Hərə öz gücünə güvənə nə şər?
Nurdan don geyərdi dünyada bəşər.

Verməzdi hökmünü nə ölüm, nə qan,
Nə də günahlara batmazdı insan.

Onda Şirin Xanım yanar söz ilə,
Açı etirafı almazdı dilə!

12.01.1991

DİL NAHAQ
DANIŞANDA

Duyan insan boğular,
Xəta həddin aşanda.

Min-min fitnə doğular,
Dil nahaq danışanda.

Zamanın çərxi dönər,
Elin çırığı sönər,
Yerdə sürünər hünər,
Dil nahaq danışanda.

Dünya namərdlə dolar,
Tanrıının gözü dolar,
Ömür yarımcıq solar,
Dil nahaq danışanda.

Çox yurdun odu keçər,
Günahzsiz candan keçər,
Dünyamızı qəm biçər
Dil nahaq danışanda.

Şirin Xanım, bezaram,
Həqiqəti gəzərəm,
Həyatımdan bezərəm,
Dil nahaq danışanda.

06.04.1990

DÜZ-DÜZƏ

İlan təki qəfil çalar sinədən,
Namərd ki, var sözü deməz düz üzə.
Özülü də əyri olub binədən,
Min gəlməz bir mərd ilə üz-üzə.

Fürsət oldu kişi evi yıxandır,
Doğulandan elə elə baxandır,
Yixılanda mərd əlini sıxandır,
Olmasayıdı nə edərdi düz-düzə?

Əyriliyi, ogruluğu aşikar,
Hər gün tora salar gizli min şikar,

El çalışар, yurd çalışар, o bekar,
Günahkarsan, əgər gəlsən söz-sözə.

Haqq deyəni nahaq edər bir anda,
Hörmətlidir, izzətlidir hər yanda,
Yediyini əldən verməz doyanda,
Yaşa gəlsə hesab verər yüz-yüzə.

Şirin Xanım, çox ağrıtma başını,
Gələnlərin əlində öz arşını,
Gedənlərsə görmədi heç qarşını...
Siğınmayıb bu dünyada od gözə!

16.11.1988

NARAHATAM

Min bələli sabahlarçın,
Necə deyim mən rahatam?
Dünya tutmaz günahlarçın,
Ulu Tanrı, narahatam.

El içində elsiz olmuş,
Öz yurdunda dilsiz olmuş,
Cahan nahaq qanla dolmuş,
Ulu Tanrı, narahatam.

Nə qədər ki, haqq qəfəsdə,
Fitnə-fəsad min həvəsdə,
Yağmalamaq hər nəfəsdə,
Ulu Tanrı, narahatam.

Nə qədər ki, yalan gülür,
Vaxt-və'dəsiz bel bükülür,
Əcəlsiz də insan ölürlər...
Ulu Tanrı, narahatam.

Cılızlaşan qeyrətlərçin,
Asıləşən millətlərçin,
Dağıdılan nemətlərçin,
Ulu Tanrı, narahatam.

Söndürülmüş ocaqlar var,
Fənd yuvası qucaqlar var,
Qan tökülmüş bucaqlar var,
Ulu Tanrı, narahatam.

Çekilməyən dərdlərimiz,
Naməndləşən «mərdlərimiz»,
Keçilməyən sədlərimiz,
Ulu Tanrı, narahatam.

Tale mənə bıçaq düşüb,
Dərd qananlar uzaq düşüb,
Vicdanlar da qaçaq düşüb...
Ulu Tanrı, narahatam.

8-14.03.1990

OLUR

Belə, dəli könül, boşalıb dolma,
Şərxata adamda dil əyri olur.
Nahaq işdən gəl sən pəjmürdə olma,
Namərd bölgüsündə əl əyri olur.

El malın azığınlar çapıb yeyirsə,
Mənsəbbaz özünə Allah deyirsə,
Iküzlü bir anda min don geyirsə,
Beləsinə gün, ay, il əyri olur.

Gözlər gördüğünüə nahaq baxırsa,
Tikili bir evi vurub yıxırsa,
Bənd-bərəsiz sular coşqun axırsa,
Gur çaylarda dəli sel əyri olur.

İdrakda, şüurda pislik doğulsa,

Müqəddəs yaxşılıq susub boğulsa,
Yurdan çıxan yurda namərd oğulsa,
O da xalq ağızında bil əyri olur.

Dünyada yaxşılıq qalır ellerdə,
Mərdlik, qəhrəmanlıq gəzir dillərdə,
Şirin, gəl günahı görmə illərdə,
Vaxtsız dərdi-sərdən bel əyri olur.

18.10.1987

GÖZLƏMƏ

Naqisdən doğruluq, namərddən düzlük,
Özünü sevəndən peyman gözləmə.
İküzlü adamdan saflıq, təmizlik,
Yolundan azandan iman gözləmə.

Çox «mənəm» deyənlər özündən dedi,
Min-min günahsızın başını yedi,
Özgə əməyilə zərxara geydi –
Əyri əməllərə zaman gözləmə.

Kişilər az gəlib qoca dünyaya,
Qanmazlar qananı verib fənaya,
Çox dil pəhləvanı yetərək «haya»,
Başına əleyər duman, gözləmə.

Özündən razılar tutub dünyani,
Bir qara qəpiyə satıb dünyani,
Alovun köksünə atıb dünyani,
Vicdanı yoxsuldan, aman, gözləmə.

Düzlükdən danışdı çox kələkbazlar,
Ağıl da öyrətdi aqlıdayazlar,
Suyun çirkabına baş vurar qazlar,
«Düzəm», deyəndən qaç, yaman gözləmə.

Çox əyri əllərdə söndü min ocaq,
Çox tale, çox ürək oldu oyuncaq,
Dost əli sinənə saplaşa bıçaq...
Döz ağrı-acına, dərman gözləmə.

Şirin, sən boşalıb-dolma bulud tək,
Bəmdə haray çəkmə, yanıqlı ud tək,
Ömrün tufanına döz bir palid tək...
Yaxşıya baş endir, fərman gözləmə!
19.10.1989

XƏZƏR, DƏRDƏ DÖZ, AĞLAMA

Qəmli-qəmli köks ötürmə,
Qara geyib, göy bağlama.
Dərdli qəlbə dərd gətirmə,
Xəzər, dərdə döz, ağlama.

Hanı suyun nur saflığı?
Dalğaların şəffaflığı?
Bəndələrin insaflığı?
Xəzər, dərdə döz, ağlama.

Bax neftinin sarayına,
Balıqların ah-vayına,
Gələn olar harayına,
Xəzər, dərdə döz, ağlama.

Suyun qara, havan zəhər,
Özün xəstə, varın bəhər,
Dalğaları boğar qəhər,
Xəzər, dərdə döz, ağlama.

Dəmirlərlə sinən dolu,
Bura düşüb bəndə yolu,
Tökəmə gözdən leysan, dolu,
Xəzər, dərdə döz, ağlama.

Əslə, kökə balta çalan,
Özü olur düzdə qalan,
Sinən olub çoxdan talan,
Xəzər, dərdə döz, ağlama.

Şirin Xanım sinədağlı,
Oynadıbdır tamah ağılı,
Yolun çətin, qolun bağlı,

Xəzər, dərdə döz, ağlama.
23.07.1990

MƏN SƏNİN HALINA
YANAN ÖVLADAM

Neft Daşları...
Xəzərimi bütün dünyaya tanıdan
şan-şöhrət çələngi...
Həm də Xəzərimin mavi sevinc yaşlarını,
qara göz yaşlarına çevirən,
və onu matəm kürsüsündə oturdan
ölüm nəhəngi!
Neft Daşları—Vətənin damarından axan
qara qanı,
Varınla, qara qızılınlı boyadın
hər yanı,
Bəs öz sərvətin, varın hanı?!
De, səni rəhmə gətirmirmi,
qəfildən dəniz dibinə yuvarlanan
neçə-neçə nakamın
«yaşamaq istəyirəm» deyən
yanıqlı naləsi?!
«Məni belə vaxtsız udma» deyən səsi!

Neft Daşları, bəs hanı səni dünyaya tanıdanlar?
Varını, sərvətini
bir göz qırıpında udanlar,
və sənin sabahını unudanlar!
Bəs niyə mərhəmət göstərmir sənə,
bu qara dumana, bu qara çənə!
Qapqara çirkaba bürünmüş dənizə və bize
kim imdad eliyəcək?
Sinəmizdə asiləşən fəqanımızı
butün məmələkətlərə söyləyəcək!

Neft Daşları, Xəzərimin bir ovuc havaya həsrət,
boğulan nəfəsi!
Yaşamaq eşqiylə yanıb qovrulan
balıqların amansız qəfəsi.
Neft Daşları, sinəndə yuva salmış
bu bəndəyə nankor demə...

Belə məlul-məlul baxıb bağırm başın yemə!
Mən sənin halına yandığımızdanıdır
deyirəm bu sözləri,
Söylə, necə qınayıb görən gözləri?
Dildə vətənimin «şöhrət» çələngi!
Fəqət, əslində Xəzərimi matəm kürsüsündə
oturdan ölüm nəhəngi!
Qınama məni!
Qınama məni!
22.07.1990

KÜLƏKLƏR DƏLİ ƏSƏR

Sevgilər olsa bərbad,
Ölüm cana tələsər.
Üsyankar, coşqun, abad,
Küləklər dəli əsər.

Odur əbədi səyyad,
Can cana olarsa yad,
Dünyanı tutar fəryad...
Küləklər dəli əsər.

Ağzına alar ərzi,
Necə mat qoyar bizi,
Odlayar yolu-izi,
Küləklər dəli əsər.

Haqsız bir iş olanda,
Ürəyə qəm dolanda,
Bir pak ömür solanda,
Küləklər dəli əsər.

Nahaqdan ölüm varsa,
Dünyaya dərd axarsa,
Qəlb qəlbə kəc baxarsa,
Küləklər dəli əsər.

Gənc ürək qarıyanda,
Qəm teli dariyanda,
Naməndlər yarıyanda

Küləklər dəli əsər.

21.07.1985/ Yasamal

ANA

Ay kiçik obamda işıqlı günüm,
Dünyada ən böyük dövlətim ana!
Həyata göz açdım – sən oldun ünüm...
Ay ellər içinde hörmətim ana!

Sən mənim müqəddəs duzum, çörəyim,
Arzular qoynunda çarpan üzəyim,
Ay odlu torpaqda sınmazdırəyim,
Ən ülvi, müqəddəs sərvətim ana!

Mənə ürək verdin – nəğməli dəniz,
Mənə vicdan verdin – ləkəsiz, təmiz,
Mənə Vətən verdin – müqəddəs, əziz,
Ay mənim yorulmaz qüvvətim ana!

Dünyaya bəllidir o uca adı,
Məhsəti, Nətəvan əzəl ustası,
Ey Tomris, ey Həcər, Nigar övladı,
Ay mənim namusum, ismətim ana!

02.11.1977/ Yasamal

SƏN VARSAN, ATA

Qəzəbin olsa da ildirim, şimşek,
Sənsən qibləgahım bu dünyada tek,
Eyləmə, tacidar, buna şübhə, şəkk,
Ən uca zirvədə pak qarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Bir sərin axşamda gözüm dolardı,
Başımın üstünü tufan alardı,
Sənsiz mənim halım necə olardı?
Sən sərvət, sən dövlət, sən varsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Ən ulu dağlarım sənlə ucalır,
Bu təbim, ilhamım səndən bac alır,

Mənə deyəndə ki, atan qocalır...
Sınan ümündümə sən yarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Qızlar anasından həya alarlar,
Ana ətəyinə mehr salarlar,
Atasız çiçek tək mehdən solarlar,
Sən namus, sən ismət, sən arsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Mənim bu həyatla əhdi-peymanım,
Damarda dövr edən, qaynayan qanım,
Mənim ulu dünyam, ey şirin canım,
Əzəldən arzuma vüqarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Ata ocağına sığınar ürək,
Bülbül qanadlıdır min arzu, dilək,
Olduğum ocağa, ey arxa, dirək,
Halal zəhmətinlə çinarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Ay oğul-uşağa cəfalar çekən,
Bir gündə üstünə min dərd-qəm tökən,
Ey aile adlı ağır yük çekən...
Həyat dənizinə avarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Əsəbin varımı – yağar başıma,
Gülüşün selimdi – çıxar qarşıma,
Mənim uşaq, cavan, qoca yaşıma,
Sanki gülüstansan, gülzarsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

Şirin Xanım sənin şirin balındı,
Bircə an yoxluğun ömrə talandı,
Sənsiz mənim üçün həyat yalandı,
Həmişə ömrümə baharsan, ata!
Yaxşı ki, dünyada sən varsan, ata!

11.07.1986/ Zeynalabdin
Tağıyev qəsəbəsi

GƏL TƏLƏSMƏ AĞARMAĞA, SAÇLARIM

Qocalığı duyuq salma, amandır,
Qoyma tele qarı yağa, saçlarım.
Vaxtsız düşən payız, qış da, yamandır,
Gəl tələsmə ağarmağa, saçlarım!

Bu dünyanın kədəri bol, qəmi bol,
Min havada yaxşı, yaman dəmi bol,
Qəlb dolanda gózlərimin nəmi bol,
Gəl tələsmə ağarmağa, saçlarım!

Mərdlik də var, namərdlik də dünyada,
Düyünlərdən baş çıxarmır dünya da,
Əkiz olub şadlıq-sevinc, dərd-qada,
Gəl tələsmə ağarmağa, saçlarım!

Dünya böyük düşünen çox, duyan az,
Yaman olur «mənəm» deyəndə dayaz,
Qarlı qışdan sonra gəlir bahar-yaz,
Gəl tələsmə ağarmağa, saçlarım!

Baş ağıryır addım düz olmayanda,
Payız nədir yarpaqlar solmayanda?
Adamlarda vicdan, ar qalmayanda,
Gəl tələsmə ağarmağa, saçlarım!

Məhəbbətdən, sədaqətdən danışdıq,
Ucalıqçın zirvərlə yarışdıq,
Çətin anda egyptələr da barişdıq,
Gəl tələsmə ağarmağa, saçlarım!

Biz bir olsaq şərin damı çökülər,
Kürəmizə nəş'ə, şadlıq tökülər,
Bünövrəsiz daş binadan söküller,
Gəl tələsmə ağarmağa, saçlarım!

Qaçhaqaçda, qovhaqovda bu zaman,
Dünən gəldi, bu gün getdi il, aman!
Şirin Xanım inci tapar dəryadan...
Gəl tələsmə ağarmağa, saçlarım!

ÜRƏK NİYƏ AĞRIYIRSAN?

Nə dolmusan qəmlər ilə,
Köksün için dağlayırsan.
Dərdi-səri bilə-bilə,
Ürək, niyə ağriyırsan?

Toysuz, vaysız bir günümü var?
Bir açılan düyünmü var?
Yorulmayan beyinmi var?
Ürək, niyə ağriyırsan?

Sözə sadiq çıxan da var,
Nahaqdan ev yışan da var,
Xain gözlə baxan da var,
Ürək, niyə ağriyırsan?

Gülmək də var, ağlamaq da,
Dərddən qubar bağlamaq da,
Bə'zən coşub-çağlamaq da,
Ürək, niyə ağriyırsan?

Yaxşı sözün yaman olar,
Ömründə çən-duman olar,
Səadətin güman olar,
Ürək, niyə ağriyırsan?

İş hər gün düz getirərmi?
Namərd haqqı yetirərmi?
Mərd mərdliyin bitirərmi?
Ürək, niyə ağriyırsan?

Çox deyərlər qara – ağa,
Çox dözərlər min bir dağa,
Qəlbə leysan yağa-yağa -
Ürək, niyə ağriyırsan?

Vaxt olar ki, tale gülər,
Sevinc açar, qəm bükülər,
Göydən yerə nur tökülər,

Ürək, niyə ağriyırsan?

Gəl Şirindən ibrət elə,
Onun dərdi gəlməz dilə,
Sən bunları bilə-bilə
Ürək, niyə ağriyırsan?
Ürək, niyə ağriyırsan?

30.07.1985/ Yasamal

DƏYMƏ MƏNİM ÜRƏYİMƏ

Gülə qonam bir bülbü'ləm,
Sevda düşüb diləyimə.
Axı özüm sənə diləm,
Dəymə mənim ürəyimə.

Eşqi təmiz saxlamışam,
Qəlb dolanda ağlamışam,
Sənə ümidi bağlamışam,
Dəymə mənim ürəyimə.

Həyat başdan bizə sınaq,
Narahatlıq ona qonaq,
Gəl ikimiz birgə yanaq,
Dəymə mənim ürəyimə.

Şirin Xanım, susmaz dilin,
Yardır sənin ayın, ilin,
Əllərimdən tutsa əlin...
Dəymə mənim ürəyimə.
Dəymə mənim ürəyimə.

22.04.1987

QALDI YOLLARINDA YORĞUN BAXIŞLAR

Bəxtimə saldığın min bir düyüni,
Açıb bu aləmə eyləyəyedin faş.
Tək sənin oduna yandığım günü,
Bir daha ömrümə qaytaraydın kaş.

Bu qəfil həsrətlə verib baş-başa,
Sənsiz günlərimlə alışmayaydım.
İnsaflı bağırmı döndərib daşa –
Bu dəli sevdaya qarışmayaydım.

İndi mən imkansız, sənsə peşiman,
Arada keçilməz min bir yoxuşlar.
Şirin xanım, kimə gətirdin iman?
Qaldı yollarında yorğun baxışlar.

19.11.1990/ Qızılqum

ÖYRƏTMƏ MƏNƏ

Axı bu dünyanın ayrılığı var,
Salır insanları çıskınə, çənə.
Həsrəti, hicranı ürəklər ovar,
Özünü sən belə öyrətmə mənə!

Onsuz da xəzani düşmüş payızam,
Sinəsi ah-nalə dərdli bir sazam,
Ayrı planetə uçan ulduzam,
Özünü sən belə öyrətmə mənə!

Tanrıının önünde gücsüz bəndəyik,
Höküm-fərmanına biz daməndəyik,
Əcəl qarşısında gör nə gündəyik?
Özünü sən belə öyrətmə mənə!

Dəli sevgimizə qənim tapılar,
Həsrət üzümüze açar qapılar...
Ayrılıq oduyla ürək çapılar,
Özünü sən belə öyrətmə mənə!

Sübhün yazısını oxudu kimlər?
Eşqin əlacını bilməz həkimlər,
Qarışiq dünyada çoxdu hökümlər,
Özünü sən belə öyrətmə mənə!

Bələli ürəyim yolunda ehsan,

Mən Şirin Xanımam, sən bahar, leysan,
Hər an torpaq təni udacaq asan,
Özünü sən belə öyrətmə mənə!

25.11.1990/ Qızılqum

VURULDUM

Gözüm aldı, könül tutdu, sevgilim,
Tuti dilə, şirin sözə vuruldum.
Eşqin məni oda atdı, sevgilim,
Sinəndəki oda, közə vuruldum!

Dağdan aşan dəli seləm, çäglaram,
Xəyalınlı pünhan ülfət bağlaram,
Möhnetindən illər boyu ağlaram,
Göz yaşıımı süzə-süzə vuruldum!

Çiçeyinəm, üzüyürəm bağımda,
İlgimlərə tuş olubdu bağım da,
Tufan vurmuş, xəzəl olmuş çağımda,
O qamətə, o xoş üzə vuruldum.

Bir ocağam, gəl toxunma qoruma,
Eşqi məndən, məni ondan qoruma,
Könlün düşüb qəfil sevgi toruma,
Güllərini üzə-üzə vuruldum.

Şirin Xanım, dərdin dağlar qədərdir,
Taleyini qara yazan qədərdir,
Demə, gülüm, sevgi gəldi-gedərdir,
Faş eyləmə eşqi üzə, vuruldum.

03.12.1990/ Qızılqum

BİLMƏDİM

İtirdim bir payız səhəri səni,

Bu külək hayandan əsdi, bilmədim!
Tale ayrı saldı qismətdən məni,
Hicranın başımda əsdi, bilmədim!

Çevirdi üstümə yaman dilləri,
Yolunda sazağa verdim illəri,
O dəli köhlənli zaman selləri,
Bəndimi-bərəmi kəsdi, bilmədim!

Söylə, puç oldumu o şirin dilək?
Şirin Xanım, sənə zülm etdi fələk,
Ağlaya-ağlaya daş oldu ürək,
Müqəddəs eşqimdən küsdü, bilmədim!

19.11.1990/ Qızılqum

DÖNÜKLÜK

Qınadın məhəbbəti,
Ayaqladın ülfəti,
Getdin biganelər tək.
Bu amansız gedişin,
Ürəyimi qoydu tək.

Bu səninçin çox güman,
Ən adı gediş oldu...
Bir insan taleyinə
Yazılan eniş oldu.

İndi sənli dərdlərim
Bir dağ oldu qarşında.
Dumanlarmı, çənlərmi?-
Ayaq açdı başımda.

Söylədiyin o dillər,
Puç etdiyin könüllər,
Qəddini əyəcəkdir,
Sənə olan nifreti,
Hər kəsə deyəcəkdir!

28.04.1990

İNÇİ-İNÇİ

Dəli möhnətinə dözüm qalmayıb,
Könlümə nəş'əni düz inci-inci.
Sual et, neçə yol gözüm dolmayıb?
Sinəm məlalını söz inci-inci.

Odlanıb yanırəm neçə müddətdi,
Həsrət sağılmayan mərəzdi, dərddi,
Mənim eşqim ki var, dünyada mərddi,
Onu məhəbbətlə söz inci-inci.

Özümə yad oldum sənsiz el bilir,
Leysanın gücünü dağda sel bilir,
Məcnunun eşqini səhra, çöl bilir,
Qoy onun izinə üz inci-inci.

Ey eşqimin dağı, mən güneyinəm,
Piyalənə axan şəffaf meyinəm,
Yanıqlı kamanın, qəmli neyinəm,
Bas bağrim başına köz inci-inci.

Çılğın dağ seliyəm, yol-ırız hanı?
Ömür kitabımın sənsiz yox anı,
İlqara sadıq ol, sən ömrü, canı
Şirin Xanım üçün üz inci-inci.

23.10.1988

DEDİM, AYRILAQ

Könlümdə ilahi məhəbbətini,
Qoruya-qoruya, dedim, ayrılaq.
Fələkdən bəxtimin səadətini,
Soruya-soruya, dedim, ayrılaq.

Əlinin istisi qaldı əlimdə,
Bələli sevgimin adı dilimdə,
Uzaqdan, yaxından səni dilim də,
Araya-araya, dedim, ayrılaq.

Səni qoruyarkən yad alqışlardan,
Min bir tə'nələrdən, sərt qarğışlardan,
Könlümə muniskən, pak baxışlardan
Yarıya-yarıya, dedim, ayrılaq.

Könlümün könlümə sayğılarını,
Bələli eşqimin duyğularını,
Tənha gecələrin uyğularını
Yoruya-yoruya, dedim, ayrılaq.

Addımlar sevgimiz bəxt küçəsiylə,
Bizi qovuşdurən ümid səsiylə,
Könlüm həsrətinin işgəncəsiylə,
Qarıya-qarıya, dedim, ayrılaq.

Ürəyim həzin ney, yaralı tütək,
Şirin Xanım sizlər sənsiz tənha, tək,
Eşqini könlümə ipəkqurdu tək,
Sariya-sariya, dedim, ayrılaq.

30.11.1989/ Zeynalabdin
Tağıyev qəsəbəsi

MƏNƏ ELƏ GƏLİR Kİ...

Mənə elə gəlir ki,
Sənindir bu ürək, can.
Mənə elə gəlir ki,
Məni sən yaratmışan.

Mənə elə gəlir ki,
Bu müqəddəs torpağı,
Hər gülşəni, hər dağı,
Adicə bir yarpağı,
Mənə sən yaratmışan.

Mənə elə gəlir ki,
Qərinəni, zamani,
Bu yağışı, dumani,
Ürəyimdə gümani,
Mənə sən yaratmışan.

Mənə elə gəlir ki,
Göydə uçan quşları,
Sırr yuvası daşları,
Gözlərimdə yaşları,
Mənə sən yaratmışan.

Mənə elə gəlir ki,
Coşub-daşan çağlayan,
Gah gülən, gah ağlayan,
Məni sənə bağlayan,
Eşqi sən yaratmışan!

02.11.1978/ Yasamal

YUXUMA NİYƏ GƏLMİŞƏN?

Anlaya bilmədim səni,
Açılmayan bir sirmisən?
Ürəyimə çekib çəni,
Yuxuma niyə gəlmisən?

Düşsə də bu mənə baha,
Batsa da sevgim günaha,
Biz ki, yad olmuşuq daha,
Yuxuma niyə gəlmisən?

Sən özgə bir qəlb aradin,
Kimin telini daradin?
Başqa birinə yaradin,
Yuxuma niyə gəlmisən?

Röyan nəyimə lazımdır?
Bu da bir tale yazımızdır,
Verdiyin qəmlər azmıdır?
Yuxuma niyə gəlmisən?

Şirin Xanımdan doymusan?
Könlünü darda qoymusan,
Başqa sevdaya uymusan,
Yuxuma niyə gəlmisən?

27.07.1985/ Yasamal

SƏNİ İSTƏYİR ÜRƏK

Yoxdur gecə-gündüzüm,
Qəmə salıbdır fələk.
Qalmayıb səbri-dözüm,
Səni istəyir ürək!

Könlümü ovutmağa,
Dərdimi sovutmağa,
Qəmimi dağıtmağa,
Səni istəyir ürək!

Pərdə-pərdə gelir qəm,
Sənsiz heçdir bu aləm,
Ərşə qalxıbdı naləm,
Səni istəyir ürək!

Açılmayıb sabahım,
Tutacaq səni ahım,
Budurmu ki, günahım
Səni istəyir ürək?!

Başıma dərd açma, gəl,
Qürbətlərə uçma, gəl,
Qismətindən qaçma, gəl,
Səni istəyir ürək!

Şirin Xanım çəkir dad,
Yetmirmi sənə fəryad?
Könlümə eylə imdad,
Səni istəyir ürək!

19.10.1989

ARAYACAQSAN

Surətim gözündə güzgü olacaq,

Eşqimlə telini darayacaqsan,
Özündən xəbərsiz gözün dolacaq,
Sən məni hər yerdə arayacaqsan!

Düşmən kəsiləcək sənə ürəyin,
Xatırəm olacaq könül dirəyin,
Didərgin düşəcək eşqin, diləyin,
Mənim xatırəmlə yarıyacaqsan!

Gözündən, könlündən düşəcək həyat,
Yalnız mən olacam bağırna səyyad,
Xəyalım köksündə quracaq busat,
Bu sırrı hamidan qoruyacaqsan!

Mənli günlərini yiğib sinənə,
Dolub boşalsa da qəlb döñə-döñə,
Bu çətin olsa da, əzizim, sənə,
Mənim həsrətimlə qarıyacaqsan!

24.06.1986/ Zuqluba

SƏNSİZ

Bu həyatım ağlar bir ney,
Bəmdə, zildə ötər, sənsiz.
Hər sözümdən yağar giley,
Xoş günlərim bitər, sənsiz!

Diri ikən dünyam gordu,
Alışibdi sinəm qordu,
Ürək səni məndən sordu,
Özüm ondan betər, sənsiz!

Necə dözüm bu gedишə?
Ömrüm ilə bəd gərdişə,
Gedər əldən sevinc, nəş'ə,
Səadətim itər, sənsiz!

Həsrət məni yaraladı,
Taleyimi qaraladı,
Ağ bəxtimi qaraladı,
Yolumda çən bitər, sənsiz!

Hicran qəmə müştuluqçu,
Şirin Xanım, nədir suçun?...
Dalınca bu ürək uçub
Yoxdur xəbər-ətər, sənsiz!

27.11.1990/ Qızılqum

MƏNİMKİ OL

Ey mənim taleyimin sabahı,
Ömrümün, günümün pənahı,
Həsrəti könlümün günahı –
Harada qaldın?!
Bəlkə kiminsə qəlbində yurd saldın,
gəl, gəlişinlə yaniqli könlümə,
bir içim su ol!
Nə məndən inci, nə də ası ol.
Bilmirəm hara aparır məni bu yol...
Fəqət, hirsinlə, hikkənlə,
həyat oynu oynamama mənlə.

Gah şirin, gah acı sözlərinlə,
Bir cüt ala gözlərinlə –
Mənimki ol,
Mənimki ol!

22.07.1990

MÜƏLLİF HAQQINDA

Şirinxanım Ağabala qızı Kərimbəyli (Şadiman) 2 sentiyabr
1955-ciildə Dəvəçi-Siyəzən bölgəsinin Tağay kəndində anadan

olub. Doğulduğu kənddə səkkizillik, sonra isə Siyəzən şəhər 2Nö-li orta məktəbi bitirib. Ali təhsilli dir. Bakı Dövlət Universitetinin əyani şöbəsində Kitabxanaçılıq fakültəsini bitirib. İlk «Mənə elə gəlir ki» şeiri 1978-ci ildə universitet redaksiyasında buraxılan qəzetdə işiq üzü görüb. 1991-ci ildə ilk kitabı «Ürək niyə ağrıyırsan?» adı altında Azərnəşrdə çapdan çıxıb. 1992-ci ildə Türkiyənin Ankara şəhərində çapdan çıxmış «Çağdaş Azərbaycan seri» antologiyasında silsilə şerləri çap olunub. Şairin televiziyyada və dövrü mətbuatda şerləri səslənib və dərc olunub. 1995, 2005-ci ildə Teymur Əhmədovun müəllifliyi ilə buraxılan «Azərbaycan yazıçıları» ensiklopedik məlumat kitabda şair haqqında məlumat verilir. Şirinxanım «Məcməü-şüəra və «Füzuli» ədəbi məclislərinin üzvü olub.

Şair 2000-ci ildə 400 səhifəlik «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya», 2002-ci ildə 565 səhifəlik «Kiminə acı dünya, kiminin tacı dünya», 2007-ci ildə 741 səhifəlik «Ağıla bəhər dünya, ürəyə qəhər dünya» adlı iri həcimli silsilə kitabların müəllifidir. 2008-ci ildə şairin çapdan çıxmış kitabları əsasında tərtib olunmuş «Seçmələr», 300səhifəlik şeirlər kitabı və Dilarə Girzanlinin həyat və yaradıcılığından bəhs edən «Məni illərdən soruş» adlı 100 səhifəlik publisist kitabı çapdan çıxıb. Şirin Xanım Şadiman Kərimbəyli yaradıcılığı haqqında 5 aprel 2008-ci ildən «Kredo» qəzetində şair-publisist, «Kredo» qəzetinin baş redaktoru, Rəsul Rza mükafatçısı Əli Rza Xələflinin «Adı Şadiman olanın...» publisistik yazısı gedir. 2009-cu ildə həmin yazının kitab şəkilində çapı nəzərdə tutulub.

Şirin xanım 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Şirin xanım Kərimbəyli Şadiman hal-hazırda ədəbi fəaliyyətini davam etdirir.

MÜNDƏRİCAT

Ön söz.....

BÖYÜK YARADANA

Böyük Yaradana.....
Qoru, Allahım.....
Fələk.....
Rəbbə.....
Apar məni.....
Niyə şairləri yaratdırın, Allah?.....
Nə ola yetişəm sənə, Allahım?.....

ÇƏKƏNƏ QƏM DÜNYA

Hanı, dünya?.....
Bu dünya.....
Çəkənə qəm dünya.....
Dünya sevincdən doldu, ya kədərdən gözlərin?.....
Dünya mənə tanış gelir.....
Peşiman.....
Verilir haqqa cəza.....
Ələmin ümürü zamanдан uzun.....
Aman dünya.....
Dünya beş gün.....

TOXUNMA TORPAĞIMA

Mən də varam.....
Bakı.....
Tağayda.....
Ey Şabran yolundan soraq, Dəvəçi.....
Siyəzən.....
Dəvəçi-Siyəzən, isti ocağım.....
Qaranqus.....
Oyanmaqdayam.....
Azadlıq.....
Bayraqım.....
Darixma, Qarabağ, darixma, Şuşa.....
Salatın.....
Tacik oğlu.....
Haqq ordusu.....
Didərgin ana.....
Mənim şair babam.....
Vətəndi.....
Bu millet.....
Toxunma torpağıma.....
Şəhid qardaş, şəhid bacı.....
Kökü özümüzdən olan cəlladlar.....
Çingiz.....
Qardaş.....
İyirmisəkkiz mayışan.....
Başbilənlərimizə.....
Çeçenlər.....
Bizi özümüzə qaytaran ola.....
Ey şəhid.....
Şəhidlər Xiyabani.....
Qisasa çağırır.....
Ağı-dastan.....

ÖZÜMÜ AXTARIRAM

Tək səni isteyirəm.....
Daş ürəklər.....
Gecikməyin.....
Yol gedirik.....
Ayrılıq.....
Can üreyim.....

Nə sən bildin, nə mən.....
Mavi yuxularım.....
Bacım.....
Qanunsuz doğulmuş qızcağaza.....
Nigaranam.....
Rübəbə.....
Anlarım.....
Üşdüüm.....
Bu həyatı istəmirəm.....
Tapılmaz.....
Yanacağam.....
Sazım çal.....
Gəlnimiz.....
Deməyim neyləyim?.....
Neftçilər.....
Nə çəkdiyimi bilən yox.....
Dənizlə mən.....
Bənzər.....
Hicran bayatları.....
Zaman şərqisi.....
Eylər.....
Günlərim.....
Sürükləyir bəşəri.....
Pillələndi.....
Körpə gülüşü.....
Var.....
Dağdan ağır olur.....
Olmadı.....
Niyə?.....
Kimə nə?.....
Bu göylə yer arası.....
Tum satan oğlan.....
Ana dünyası.....
Səni ucalıqdan düşürməyəydilər.....
Bu xəbər.....
Qan, fələk.....
Lənət və rəhmət.....
Ay başıdaşlı ürək.....
Telefon zəngləri.....
Yanan kim?.....
Özümü axtarıram.....

TƏBİƏT RUHUMDA NƏĞMƏ TƏK GƏZƏR

Nazlı gelişinə mən olum heyran.....
Novruzda.....
Gecə.....
Kim deyər hansı yaxşı?.....
Mənə payızları getirmə, zaman.....
Xəzər.....
Yaralı payız.....
Bu payız.....
Sarı qar.....
Bu xəzəl yağışı.....
Payız küləyi.....
Bu payız yaman yağar.....
Bəyaz qarın nağılı.....
Soyuq buzlar asılıb.....

SEVGİ DUYĞULARI

Gecənin yarısı.....
Bəyaz gecələr.....
Sən yadına düşürsən.....
Sevgi duyğuları.....
Bu bələli başıma.....
Gözbəbəyim.....
Telefon telləri.....
Olaydı.....
Gəlmə yuxulara.....
Olmayıacaqsan.....
Yaşıl gözlər.....
İkimizdə yanırdıq nə vaxtdan bu atəşə?.....
Kaş olmayayıdı.....
Bir anın səadəti.....
Köçdü bu sevgi.....
Sən oldun.....
Olmasın.....
O baxışlar.....
Hicran ağrısı.....
Qırma ümidimi.....
Məni bağışla.....
Demə.....
Səninlə.....

Səni.....
Sən mənim könlümün möhnət yuvası.....
Gözlərinə təşəkkür.....
Sevgilim.....
Deyir.....
Qovuşarıq inşallah.....
Gəl.....
O gözlərin.....
Bilmirəm.....
Keçilməz.....
Eyləmə peşə.....
Qalmayıb.....
Başımızdan getmədi.....
Bir əlac etmədi.....
Nə söylər?.....
Nə deyirsən?.....
Gülüm.....
Amalı yox.....
Sörən.....
Yandırsan yanaram.....
Aram-aram oxuda.....
Sevgim taxtlara sultандı.....
Qayıtmə.....
Ürəyi.....
Qayıdacağam.....
Eşqilər yalan.....
Oynaması həsrətlə.....
Dönmərəm əsla.....
Tək sənə qovuşmağa.....
O odlu gözlərin könlüümə atəş.....
Vüsəl yaşları.....
Sənin ki, deyil.....
Sən deyən oldu.....
O gecə.....
Söndü, nə söndü.....
Bu necə sevgi, Allah?.....
Yar, yar.....
Söylətmə.....
Aqlama, könül.....
Ürək hicrandan dəli.....
Məni səndən ayıran.....
Səsin gəldi qulağıma.....

Dilimdə adın, ey yar.....
Hər hava çalan gözlər.....
İlahi baxışlarda.....
Üzdü üreyimi bu iztirablar.....
Qayıt.....
Üstünə.....
Canım, sevgilim.....
Gəlməsən.....
Heykələ dönübdü.....
Səda.....
Məhəbbət.....
Onsuz.....
Gəlmeyir yola?.....
Alışaq bir yerdə.....
Həm çiçəkdi, həm ətir.....
Sənin taleyinlə, mənim taleyim.....
Yuxumda.....
Bəs eylər.....
Könlümün səadəti.....
Qurban.....
Gözləyəcəksən.....
Açılsın məhəbbət bağında güllər.....
Bu düyündən.....
Ürəyinə yatacaq?.....
Qaçırsan.....
Mən yadına düşəydim.....

Dördlüklər.....
Rübailər.....
Qəzəllər.....

POEMALAR

Xocalı Soyqırımı.....
Dünya hələ yatır deyən.....
Burdan bir atlı keçdi.....
Bir anın fəqanı.....
Göylər oğlu.....
Tağayım.....

DRAMLAR

Kahada ölüm hökmü.....
Sevgi vara satılmaz.....
ÜRƏK NİYƏ AĞRIYIRSAN
Azərbaycan elinizə qurban olum.....
Ana dilim.....
Oğuz Babam–Dədəm Qorqud.....
Azərbaycan.....
Haray dünya.....
Şəhid qanları.....
İtgin şəhidlər.....
Ağla, ürəyim, ağla.....
Güllələr.....
Didərgin qız.....
Can bala.....
Əncam et.....
Daşnaklar.....
Olsun.....
Qarabağı vermərəm.....
«Haralısan?».....
Bəxtiyar.....
Bu dərdi dillərə ötürənə nə?.....
Neylədin?.....
Təbriz.....
Laqeydlik.....
Xəlil Rza.....
Bu dünyada.....
Damğalayırlar.....
Dünyanın dərdi.....
Dil nahaq danışanda.....
Düz-düzə.....
Narahatam.....
Olur.....
Gözləmə.....
Xəzər, dərdə döz ağlama.....
Mən sənin halına yanın övladam.....
Küləklər dəli əsər.....
Ana.....
Sən varsan, ata.....
Gəl tələsmə ağarmağa, saçlarım.....
Ürək niyə ağriyırsan?.....

Dəymə mənim ürəyimə.....
Qaldı yollarında yorğun baxışlar.....
Öyrətmə mənə.....
Vuruldum.....
Bilmədim.....
Dönüklük.....
İnci-inci.....
Dedim, ayrılaq.....
Mənə ele gəlir ki.....
Yuxuma niyə gəlmisən?.....
Səni istəyir ürək.....
Arayacaqsan.....
Sənsiz.....
Mənimki ol.....

Müəllif haqqında.....

404

